

ABS İQTİSADİYYATI

Ümumi cizgiler

WWW.

Dollar up

LONDON — The mark staged a
sharp rally yesterday on the Lon-
don market after U.S. dealers
bought up its currency in the
dollar market.

BRUSSELS — The mark staged a
sharp rally yesterday on the Lon-
don market after U.S. dealers
bought up its currency in the
dollar market.

NEW YORK S

DOW 30 IN

Globa



ABŞ İQTİSADIYYATI

Ümumi cizgiler

- 2 Davamlılıq və dəyişkənlik
- 6 ABŞ iqtisadiyyatı necə işləyir
- 20 ABŞ iqtisadiyyatı: qısa tarixçə
- 40 Kiçik biznes və səhmdar cəmiyyəti
- 54 Aksiyalar, istehlak malları və bazarlar
- 66 Hökumətin iqtisadiyyatda rolü
- 83 Pul və maliyyə siyasəti
- 98 Amerikanın kənd təsərrüfatı: onun dəyişkən mahiyyəti
- 110 Amerikada işçi qüvvəsi: işçilərin rolü
- 128 Xarici ticarət və qlobal iqtisadi siyasətlər
- 146 Sözardı: iqtisadiyyatdan o yanda
- 149 İqtisadi terminlər lüğəti

Bu kitab ABŞ Dövlət Departamenti üçün «Wall Street Journal» qəzetinin sabiq redaktoru və müxbiri Kristofer Konte tərəfindən, həmin qəzətin sabiq müxbiri Albert R. Karrla birlikdə hazırlanmışdır. 1981-ci ilin əvvəllərindən başlayaraq ABŞ İnformasiya Agentliyi tərəfindən bir neçə dəfə nəşr edilən bu kitabın indiki nəşri yenidən nəzərdən keçirilmiş və ona əlavələr edilmişdir.

İcraçı redaktor:

Corc Klak

Redaktor:

Ketlin E. Huq

Bədii redaktor:

Barbara Xonq

İllüstrasiyalar:

Liza Menninq

ABŞ Dövlət Departamenti
Beynəlxalq İnformasiya
Programları İdarəsi
<http://usinfo.state.gov>

Kitab «Inam» Plüralizm
Mərkəzdən tərcümə olunub.
www.inamcfp.org

Tərcüməçi:

Tehran Vəliyev

Redaktor:

Vahid Qazi

Operator:

Səbinə Bayramova

Korrektor:

Kəmalə Cəfərova

FƏSİL 1

DAVAMLILIQ VƏ DƏYİŞKƏNLİK

4

BIRLƏŞMIŞ ŞATTLAR 21-ci əsrə hər vaxt olduğundan daha böyük və bir çox cəhətdən xeyli uğurlu iqtisadiyyatla daxil olmuşdur. Bu iqtisadiyyat 20-ci əsrin birinci yarısında təkcə iki dünya müharibəsinin və qlobal tənəzzülün törətdiyi çətinliklərə tab gətirməklə qalmamış, əsrin ikinci yarısında Sovet İttifaqı ilə 40 illik «soyuq müharibə»nin doğurduğu bir sıra təhdidlərdən tutmuş kəskin inflayasiya, yüksək işsizlik səviyyəsi və dövlət bütçəsində nəhəng kəsirlərlə mübarizəyə qədər bir çox ciddi problemlərin öhdəsindən gələ bilmişdir. Nəhayət, 90-cı illərdə ölkə əhalisi iqtisadi rahatlıq dövrünə qədəm qoymuşdur: qiymətlər sabitləşmiş, işsizlik səviyyəsi son otuz il ərzində ən aşağı həddə düşmüş, fond birjaları məsli görünməmiş yüksəliş keçirmişdir.

1998-ci ildə Amerikanın ümumi daxili məhsul istehsalının – mal və xidmətlərin ümumi buraxılışının həcmi 8,5 trilyon dolları aşmışdır. Birləşmiş Ştatlar dünya əhalisinin 5%-dən də azına sahib olsa da, dünyada istehsal olunan ümumi məhsulun 25%-dən çoxu onun payına düşür. Dünyadakı ən böyük iqtisadiyyata malik ikinci ölkə olan Yaponiyada istehsal həcmi bunun yarısına bərabərdir. Bununla yanaşı, Yaponianın və dünyanın digər dövlətlərinin iqtisadiyyatları 1990-ci illərdə artım sürətinin aşağı düşməsi və eləcə də digər problemlər mübarizə aparmaq məcburiyyətində qaldığı halda, Amerika iqtisadiyyatı öz tarixində ən uzunmüddətli, arasıkəsilməz yüksəlşən dövrünü yaşamışdır.

Buna baxmayaraq, ABŞ iqtisadiyyatı əvvəlki dövrlərdə olduğu kimi, 21-ci əsrin əvvəlində də dərin iqtisadi dəyişikliklərə məruz qalmışdır. Hesablama texnikası, telekommunikasiya və bioloji elmlər sahəsində baş verən yeniliklər amerikalıların iş və əyləncə tərzinə güclü təsir göstərmişdir. Eyni zamanda, Sovet İttifaqında və Şərqi Avropana kommunizmin süqutu uğraması, Qərbi Avropanın artmaqda olan iqtisadi qüdrəti, Asiyada güclü iqtisadiyyatların meydana çıxmazı, Latin Amerikası və Afrikada iqtisadi imkanların genişlənməsi, biznes və maliyyə qurumlarının qlobal səviyyədə ineqrasiyasının güclənməsi yeni imkanlar açmaqla bərabər müəyyən risklər də doğurmuşdur. Bütün bu dəyişikliklər amerikalıları öz iş yerlerinin təşkilindən tutmuş iqtisadiyyatda dövlətin roluna qədər hər şeyi yenidən nəzərdən keçirməyə vadar etmişdir. Bəlkə də elə buna görə işçilərin bir çoxu öz cari statuslarından məmnun olsa da, gələcəyə o qədər də əminliklə baxmir.

Ölkə iqtisadiyyatı da bəzi davamlı və uzunmüddətli dəyişikliklərlə üzləşmişdir. Amerikalıların çoxu iqtisadi təhlükəsizliyə nail olsa, bəziləri böyük var-dövlət qazansa da, onların bir qismi, xüsusilə də tənha qadınlar və onların övladları yoxsul vəziyyətdə yaşamaqda davam edirlər. Var-dövlətin bölüşdürülməsindəki qeyri-bərabərlik bəzi ölkələrdəki qədər çox dərin olmasa da, onların çoxundakından daha genişmiqyaslıdır. Ətraf mühiti mühafizənin keyfiyyəti başlıca problem olaraq qalır. Xeyli sayda amerikalı tibbi siğortadan məhrumdur. II Dünya müharibəsindən sonra uşaq doğumundakı canlanma dövründə doğulanların yaşılanması 21-ci əsrin əvvəllərində əhalinin pensiyaşına, tibbi və sosial siğorta sistemlərinə vergi qoyulacağına vəd edir. Qlobal iqtisadi ineqrasiya da bir sira üstünlük'lərə yanaşı, bəzi geriləmələrə də səbəb olmuşdur. Xüsusilə də ənənəvi istehsal sənayesi sahələri tənəzzülə uğramış, ABŞ digər ölkələrlə ticarətdə böyük həcmində və sanki aradan qaldırılmayacaq deficitə malik olmuşdur.

Davamlı yüksəlşən boyu ölkə iqtisadi məsələlərə yanaşmada bəzi əsas prinsiplərə riayət etmişdir. Bunlardan birincisi və ən

mühümü odur ki, Birləşmiş Ştatlar «bazar iqtisadiyyatı» ölkəsi olaraq qalmışdır. Amerikalılar buna inanmaqdə davam edirlər ki, hansı malların istehsal edilməsi və istehsal olunmuş mallara hansı qiymətin qoyulması dövlət və yaxud güclü özəl maraqlar tərəfindən deyil, milyonlarla müstəqil alıcı və satıcı arasındaki alqı-satqı prosesində müəyyən edildikdə iqtisadiyyat ümumən daha yaxşı işləyir. Onlar inanırlar ki, azad bazar iqtisadiyyatı sisteminde qiymətlər şeylərin həqiqi dəyərini daha doğru əks etdirir və beləliklə də iqtisadiyyatı daha çox tələb olunan mallar istehsal etməyə daha yaxşı yönləndirir.

Azad bazarın iqtisadi səmərəliliyi artırdığına inanmaqla yanaşı, amerikalılar həm də ona öz siyasi dəyərlərinin – xüsusilə də fərdi azadlığa və siyasi plüralizmə sədaqət və gücün hədsiz dərəcədə bir əldə cəmləşməsinə yol verilməməsi kimi siyasi dəyərlərin inkişafına rəvac verən başlıca vasitə kimi baxırlar. Həqiqətən də hökumət rəhbərləri 1970, 1980 və 1990-cı illərdə aviasiya, dəmir yolu, yükdaşımı şirkətləri, banklar, telefon birlilikləri və hətta elektrik müəssisələrinin fəaliyyətinin bazar rəqabətdindən kənar tənzimlənməsini nəzərdə tutan qanunları ləğv etməklə bazar iqtisadiyyatına nə qədər sədaqətli olduqlarını bir daha nümayiş etdirildilər. Onlar həmçinin başqa ölkələrə də öz iqtisadiyyatlarında bazar prinsipləri əsasında islahatlar aparmaları üçün ciddi təzyiq göstərdilər.

6

Buna baxmayaraq, amerikalıların «sərbəst sahibkarlıq» ideyasına möhkəm inancları dövlətin aparıcı rolunu tamamilə istisna etmir. Amerikalılar bəzən dövlətə öz inkişafında hədsiz dərəcədə güclənərək bazar vasitələrini inkar edə biləcək şirkətləri ləğv edən və yaxud onların fəaliyyətini tənzimləyəcək bir vasitə kimi baxırlar. Onlar təhsildən tutmuş ətraf mühitin mühafizəsinədək özəl iqtisadiyyatın diqqətindən kənardə qalan məsələləri dövlətə etibar edirlər. Bazar prinsiplərini müdafiə etmələrinə baxmayaraq, amerikalılar bəzən yeni sənaye sahələrinin intişar tapmasında, bəzən isə hətta Amerika şirkətlərinin rəqabətdən qorunmasında da dövlətdən istifadə edirlər.

Ayri-ayrı vaxtlarda tənzimləməyə ziddiyyətli münasibət bəslənilməsi göstərir ki, amerikalılar çox vaxt dövlətin iqtisadiyyatda müvafiq rolu ilə razılışmırlar. Ümumiyyətlə, 1930-cu illərdən 1970-ci illərə kimi dövlət xeyli güclənmiş və iqtisadiyyata daha aqressiv şəkildə müdaxilə etmişdir. Ancaq 1960 və 1970-ci illərdə meydana çıxan iqtisadi çətinliklər amerikalılarda bir çox sosial və iqtisadi məsələlərin həlli ilə bağlı dövlətin bacarığına şübhə oyatılmışdır. Müvafiq olaraq yaşlılar üçün pensiya və tibbi siğortanı təmin edən sosial təminat və tibbi qayğı sistemləri də daxil olmaqla başlıca sosial proqramlar bu yenidən nəzərdən keçirmə dövrünü yaşamışdır. Lakin federal hökumətin böyüməsi 1980-ci illərdə zəifləməyə başlamışdır.

Amerikalıların praqmatizmi və چevikliyi qeyri-adi dərəcədə dinamik iqtisadiyyatla nəticələnmışdır. Dəyişkənlik istər maddi zənginlik, istər texnoloji yenilik, istərsə də digər ölkələrlə ticarətin artması nəticəsində meydana çıxmışından asılı olmayıaraq Amerikanın iqtisadi tarixində daim mövcud olmuşdur. Nəticədə vaxtı ilə tamam aqrar sayılan bir ölkə bu gün 100 və yaxud 50 il bundan əvvəlkinə nisbətən müqayisədilməz dərəcədə şəhərləşmiş, xidmət sahələri ənənəvi istehsal sahələri qədər vacib əhəmiyyət kəsb etmişdir. Bəzi sənaye sahələrində kütləvi istehsal daha xüsusi məhsulların istehsalına yol açmış, fərqli və fərdi sıfarişə uyğun məhsulların əhəmiyyətini önə çəkmüşdir. İri korporasiyalar bir-birinə qovuşmuş, kiçik şirkətlərə parçalanmış və müxtəlif yollarla yenidən təşkil olunmuşdur. 20-ci əsrin ortalarında mövcud olmayan yeni sənaye sahələri və şirkətlər indi ölkənin iqtisadi həyatında başlıca rol oynayır. İndi işəgötürənlər daha az ağıllıq iddiyasına düşür, işçilər isə özlərinə daha çox güvənirlər. Getdikcə hökumət və biznes liderləri ölkənin gələcək iqtisadi uğurlarını təmin etmək naminə yüksək ixtisaslı, چevik işçi qüvvəsi yetişdirməyin əhəmiyyətini daha yaxşı anlayırlar.

Bu kitab Amerika iqtisadiyyatının necə işlədiyini təhlil edir və onun necə inkişaf etdiyini araşdırır. O, 2-ci fəsildəki geniş girişlə başlayır. 3-cü fəsildə müasir Amerika iqtisadiyyatının inkişaf tarixi təsvir edilir. Növbəti, 4-cü fəsildə kiçik biznes müəssisəsindən tutmuş müasir korporasiyaya qədər biznes strukturlarının müxtəlif formaları müzakirə edilir. 5-ci fəsilde fond birjaları və digər maliyyə bazarlarının ölkə iqtisadiyyatındaki rolu izah olunur. Sonrakı iki fəsil dövlətin iqtisadiyyatdakı roluna həsr olunmuşdur: 6-ci fəsil dövlətin azad müəssisələri formalasdırıldığı və tənzimlədiyi bir çox yolları şərh edir; 7-ci fəsil isə qiyamət sabitliyinə, iqtisadi yüksəlisişə və işsizliyin aşağı səviyyədə qalmasına nail olmaq üçün dövlətin ümumi iqtisadi fəallıq tempini necə idarə etməyə çalışdığını göstərir. 8-ci fəsil aqrar sektoru və Amerikanın fermər siyasetinin təkamülünü təhlil edir. 9-cu fəsildə Amerika iqtisadiyyatında əməyin rolunun dəyişməsi nəzərdən keçirilir. Nəhayət, 10-cu fəsildə ticarət və beynəlxalq iqtisadi məsələlərlə bağlı چağdaş Amerika siyasetlərinin inkişafi təsvir olunur.

Bu fəsillərdən də aydın olacağı kimi, amerikalıların azad bazar iqtisadiyyatına sədəqəti, hətta bu ölkə iqtisadiyyatının hələ də inkişafda olan bir iş kimi qalmasına baxmayaraq, 21-ci əsrin əvvəlində də davam etməkdədir.



8

FƏSİL 2

ABŞ İQTİSADİYYATI NECƏ İŞLƏYİR

Hər bir iqtisadi sistemdə sahibkarlar və menecerlər mal və xidmətləri istehsal etmək və satmaq üçün təbii ehtiyatları, əməyi və texnologiyani bir araya gətirirlər. Ancaq müxtəlif elementlərin təşkil və istifadə olunduğu bu üsul həm də həmin ölkənin siyasi ideallarını və onun mədəniyyətini əks etdirir.

Birləşmiş Ştatların iqtisadiyyatını çox vaxt «kapitalist iqtisadiyyatı» adlandırırlar: bu termin 19-cu əsrə alman iqtisadçısı və sosial nəzəriyyəcisi Karl Marks tərəfindən irəli sürülmüş və kiçik bir insan qrupunun çox böyük höcmədə pula və kapitala nəzarət etdiyi, ən mühüm iqtisadi qərarlar çıxardığı sistemə aid edilmişdir. Marks kapitalist iqtisadiyyatını siyasi sistemin daha güclü rol oynadığı «sosialist iqtisadiyyatı» formaları ilə qarşılaşdırılmışdır. Marks və onun ardıcıllarının fikrinə, kapitalist iqtisadiyyati sistemində bütün hakimiyyət öz mənfaətlərini maksimum artırmaq məqsədi gündən varlı biznesmenlərin əlində cəmləşir, sosialist iqtisadiyyatı isə, çox güman ki, öz mənfaətindən daha çox, məsələn, cəmiyyət resurslarının bərabər bölündürülməsi kimi siyasi məqsədlərə meylli dövlətin nəzarətinin daha güclü olması ilə xarakterizə ediləcəkdir.

Son dərəcə bəsit şəkildə təqdim olunan bu kateqoriyaların hər birində müəyyən həqiqət elementləri mövcud olsa da, onlar bugünkü reallıqdan çox uzaqdır. Marksın təsvir etdiyi bu cür çilpaq kapitalizm hətta mövcud olsaydı belə, o, artıq çoxdan – Birləşmiş Ştatlarda və digər ölkələrdə mövcud hökumətlərin gücün bir əldə cəmləşməsini məhdudlaşdırmaq üçün iqtisadiyyata müdaxilə etməyə, özəl kommersiya maraqlarının diqqətindən kənardə qalan bir çox sosial problemləri həll etməyə başladıqları vaxtlardan yoxa çıxmış olmalıdır. Bu səbəbdən Amerika iqtisadiyyatını, bəlkə də, «qarışq iqtisadiyyatı» – özəl müəssisələrlə yanaşı, dövlətin də mühüm rol oynadığı iqtisadiyyat adlandırmaq daha doğru olar.

Amerikalılar azad sahibkarlığı olan inanclarını dövlət idarəciliyinə olan inanclarından ayıran xəttin məhz haradan keçməsi barədə çox vaxt ümumi rəyə gələ bilməsələr də, onların inkişaf etdirdikləri qarışq iqtisadiyyat son dərəcə uğurlu olmuşdur.

ABŞ iqtisadiyyatının əsas tərkib hissələri

Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona müləyim iqlim şəraiti bəxs edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər – Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları

yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-in əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.

Amerika iqtisadiyyatının ikinci tərkib hissəsi təbii ehtiyatları hazır məhsula çevirən əmək ehtiyatları – işçi qüvvəsidir. İşçilərin kifayət qədər olması, ən vacibi isə onların məhsuldarlığı iqtisadiyyatın sağlam inkişafına səbəb olmuşdur. Tarix boyu Amerika Birleşmiş Ştatlarının işçi qüvvəsi sürətlə artmış, bu da, öz növbəsində, artıq sabit surətdə genişlənən iqtisadiyyatın inkişafını daha da gücləndirmişdir. I Dünya müharibəsindən bir qədər sonrayadək amerikalı işçilərin çoxunu avropalı mühacirlər, onların bilavasitə nəsilləri və yaxud əcdadları qul kimi Amerikaya gətirilən afro-amerikalılar təşkil etmişdir. 20-ci əsrin əvvəllerində çox sayıda asiyalı Amerikaya köçmüş, sonrakı illərdə isə Latin Amerikasından olan mühacirlər bu ölkəyə gəlməyə başlamışdır.

Doğrudur, bəzi dövrlərdə Birleşmiş Ştatlar yüksək səviyyədə iissizlik problemlərilə üzləşmiş, bəzi vaxtlar isə iş yerləri qitliq təşkil etmişdir, amma iş yerləri çoxaldıqca mühacirlər ölkəyə gəlməkdə davam etmişdir. Çox vaxt yerli, məskunlaşmış işçilərdən müəyyən qədər az əməkhaqqına işləməyə razı olan mühacirlər ümumən burada rıfaha nail olmuş, öz ölkələrindəkindən xeyli çox qazanc əldə etmişlər. Ölkə də, öz növbəsində, daha da çiçəklənmiş və beləliklə, iqtisadiyyat yeni-yeni mühacirləri qəbul edə biləcək dərəcədə sürətlə böyümüşdür.

Mövcud əməyin keyfiyyəti – insanların nə qədər böyük həvəslə işləmək istəmələri və onların nə qədər ixtisaslı olmaları ölkənin iqtisadi uğur qazanması üçün ən azı işçi qüvvəsinin kifayət sayda olması qədər vacib əhəmiyyət kəsb edir. Birleşmiş Ştatların yarandığı ilk günlərdə sərhəd hayatı (ABŞ məskunlarının kontinentin içərilərinə doğru irəliləyərkən yaşadıqları həyat – *terc.*) insanlardan gərgin işləməyi tələb edirdi və protestant işgüzarlığı kimi tanınan işçi etikası bu xüsəni daha da gücləndirmişdir. Texniki və peşə təlimi də daxil olmaqla, təhsilə ciddi fikir verilməsi hər şeyi sınaqdan keçirmək və dəyişdirmək arzusu qədər Amerikanın iqtisadi uğurlarına böyük yardım göstərmişdir.

İşçi qüvvəsinin mobilliyyi də Amerika iqtisadiyyatının dəyişkən şəraitlərə uyğunlaşma qabiliyyəti üçün çox mühüm əhəmiyyət daşımışdır. Mühacirlər Şərqi sahili regionunda əmək bazarlarını dolduranda işçilərin bir çoxu ölkənin içərilərinə, xüsusilə də haçansıbecəriləcəyini gözləyən əkinəyərarlı münbit torpaqlara doğru irəliləmişdir. Şimalda, sənaye şəhərlərində mövcud olan iqtisadi imkanlar isə eyni qayda ilə cənubda fermer təsərrüfatlarında çalışan qara amerikalıları 20-ci əsrin birinci yarısında özüne cəlb etmişdir.

Əməyin – işçi qüvvəsinin keyfiyyəti ən mühüm məsələ olaraq qalır. Bu gün amerikalılar «insan kapitalı»nı çağdaş, yüksək texnologiyaya məxsus çoxsaylı sənaye sahələrində uğurun başlıca açarı hesab edirlər. Bu səbəbdən hökumət liderləri və biznes rəsmiləri kompüter və telekommunikasiya kimi ən yeni sənaye sahələrində tələb edilən əcviq aqla və yüksək adaptasiya qabiliyyətinə malik işçilər yetişdirmək üçün təhsil və təlimin əhəmiyyətini xüsusilə vurgulayırlar.

Lakin tabii ehtiyatlar və işçi qüvvəsi hər bir iqtisadi sistemin yalnız bir qismini təşkil edir. Bu resurslar mümkün olduğu qədər səməralı şəkildə təşkil olunmalı və yönəldilməlidir. Amerika iqtisadiyyatında menecerlər bu funksiyani bazardan alıqları sıq-nallara uyğun olaraq icra edirlər. Amerikada ənənəvi idarəetmə strukturu yuxarıdan-aşağıya əmr zəncirinə əsaslanır: hakimiyət idarə heyətinə daxil olan və bütün biznesin qaydasında və səməralı işləməsinə nəzarət edən icracı rəhbərdən başlayaraq təsisatın müxtəlif sahələrinin əlaqələndirilməsinə cavabdeh olan ayrı-ayrı aşağı menecement səviyyələrindən keçir və ən aşağıda mağaza müdürü və yaxud sex raisinə qədər davam edir. Müxtəlif vəzifələr müxtəlif bölmələr və işçilər arasında bölüşdürürlür. 20-ci əsrin əvvəllərində Amerikada bu ixtisaslaşma və ya əmək bölgüsü sistematik təhlillərə əsaslanan «elmi menecement» adlandırılırdı.

Bir çox müəssisələr bu gün də bu ənənəvi struktur əsasında fəaliyyət göstərməkdə davam etsə də, bəziləri menecement məsələsinə fərqli gözəl baxmağa başlamışdır. Güclü qlobal rəqabətlə üzləşən Amerika biznesi xüsusilə də ixtisaslı işçilər çalışdırın və öz məhsullarını sürətlə istehsal etməli, çeşidini dəyişdirməli və satmali olan yüksək texnologiyaya malik sənaye sahələrində daha əcviq təşkilat strukturları axtarır. Bu səbəbdən bir çox şirkətlər öz təşkilat strukturlarını «döyüb əzmiş», menecerlərinin sayını azaltmış və bir çox rəhbər işçisini dissiplinlərarası işçi qruplarına göndərmişdir.

Menecerlər və ya işçi qrupları nə isə bir şey istehsal etməmişdən əvvəl, əlbəttə ki, hər hansı bir riskli biznes strukturu kimi təşkil olunmalıdır. Birləşmiş Ştatlarda korporasiya yeni bir biznes işinə başlamaq və mövcud olanı genişləndirmək üçün lazım olan fondların toplanılmasında ən səməralı mexanizm kimi sınaqdan yaxşı çıxmışdır. Korporasiya səhmdarlar kimi tanınan və müəyyən qayda və qanunlar kompleksi ilə idarə olunaraq biznes müəssisəsini formalasdırıran sahibkarların könülli birliyidir.

Korporasiyalar istehsal edəcəkləri mallar və xidmətlər üçün lazım olan resursları əldə edə bilməkdən ötrü maliyyə ehtiyatlarına malik olmalıdır. Onlar öz aksiyalarını (öz aktivlərindəki səhm paylarını) və ya istiqraz vərəqələrini (uzunmüddətli pul borclarını) sigorta şirkətlərinə, banklara, pensiya fondlarına, ayrı-ayrı fəndlərə və digər investorlara satmaqla lazım olan kapi-

talın həcmini xeyli genişləndirirlər. Bəzi institutlar, xüsusilə də banklar korporasiyalara və ya digər müəssisələrə birbaşa pul borc verirlər. Federal və ştat hökumətləri bu maliyyə sisteminin təhlükəsizliyini və möhkəmliyini təmin etmek və investorların ətraflı məlumat əsasında qərar çıxara bilmələri üçün azad informasiya axınınu gücləndirmək məqsədilə müfəssəl qanunlar və tənzimləmə sistemi işləyib hazırlanmışlar.

Daxili məhsul artımı bir ildə istehsal olunan mal və xidmətlərin ümumi həcmi ilə ölçülür. ABŞ-da bu göstərici sürətlə artır: 1983-cü ildə 3,4 trilyon dollardan çox olan bu göstərici 1990-ci ildə təxminən 8,5 trilyon dollara qədər yüksəlmışdır. Bu rəqəmlər iqtisadiyyatın sağlamlıq dərəcəsini müəyyən etməyə imkan versə də, ölkə rifahının heç də bütün aspektlərini dəyərləndirmək üçün kifayət etmir. Daxili məhsul artımı iqtisadiyyatın istehsal etdiyi mal və xidmətlərin bazar dəyərini göstərir, ancaq o, xalqın yaşayış səviyyəsinin keyfiyyətini ölçmür. Məsələn, fərdi səadət və ya təhlükəsizlik, yaxud təmiz ətraf mühit və möhkəm sağlamlıq kimi bir çox vacib göstəricilər onun fəaliyyət dairəsindən kənarda qalır.

12

Qarşıq iqtisadiyyat: bazarın rolü

Deyildiyi kimi, ABŞ iqtisadiyyatı ona görə qarşıq iqtisadiyyatdır ki, həm özəl biznes, həm də dövlət onda mühüm rol oynayır. Həqiqətən də Amerikanın iqtisadi tarixində ən uzun süren bəzi mübahisələr məhz ictimai və özəl sektorların müvafiq rolları ilə bağlı olmuşdur.

Amerikanın azad sahibkarlıq sistemi özəl biznes sahibkarlığına xüsusi önəm verir. Özəl biznes mal və xidmətlərin çoxunu istehsal edir və demək olar ki, ümummilli məhsul istehsalının üçdə ikisi ayrı-ayrı insanların fərdi istifadəsinə sərf olunur (qalan üçdə bir hissə isə dövlət və özəl biznes tərəfindən alınır). İstehlakçının rolü o qədər böyükdür ki, bəzən ölkə, faktiki olaraq, «istehlakçı iqtisadiyyat» ölkəsi kimi xarakterizə edilir.

Özəl sahibkarlığa bu qədər xüsusi önəm verilməsi qismən amerikalıların fərdi azadlığa olan inanclarından doğur. Ölkə yarandığı dövrən amerikalılar hədsiz dövlət hakimiyyətindən çekinmişlər və bu səbəbdən də dövlətin fərd üzərində hakimiyyətini, o cümlədən onun iqtisadi sahədə rolunu məhdudlaşdırmağa çalışmışlar. Bundan əlavə, əhali arasında belə bir inam hökm sürmüştür ki, özəl sahibkarlığa əsaslanan iqtisadiyyat möhkəm dövlət sahibkarlığına əsaslanan iqtisadiyyatdan daha səmərəli fəaliyyət göstərə bilər.

Nə üçün? Amerikalılar inanırlar ki, iqtisadi qüvvələrin əl-qolu bağlı olmayanda mal və xidmətlərin qiymətini təklif və

tələb müəyyənləşdirir. Qiymətlər isə, öz növbəsində, biznes sahələrinin nəyi istehsal etməli olduqlarını bildirir; əgər insanlar iqtisadiyyatın istehsal etdiyi məhsullara nisbətən xüsusi mallara daha çox maraq göstərirsə, onda malların qiyməti qalxır. Bu da yeni və digər şirkətlərin diqqətini cəlb edir və həmin malların istehsalına başlamaqla daha çox mənfəət qazanacaqlarını analımlarına imkan yaradır. Digər tərəfdən, əgər insanlar istehsal olunmuş mallara daha az maraq göstərilərsə, qiymətlər aşağı düşür və nəticədə rəqabətə davam gətirməyən malların istehsalı dayandırılır, yaxud fərqli məhsulların istehsalına başlanır. Bu sistem «bazar iqtisadiyyatı» adlandırılır. Sosialist iqtisadiyyatı isə əksinə, dövlət sahibkarlığının daha güclü olması və mərkəzdən planlaşdırma ilə xarakterizə edilir. Amerikalıların əksəriyyəti sosialist iqtisadiyyatının mahiyyət etibarı ilə o qədər də səmərəli olmadığını əmindir, çünki vergi daxil olmalarına əsaslanan dövlət özəl biznes qədər qiymət siqnallarına qarşı diqqətçil və yaxud bazar qüvvələrinin irəli sürdüyü dissiplinlərə qarşı hossas deyil.

Ancaq azad sahibkarlığa da müəyyən məhdudiyyətlər qoyulur. Amerikalılar həmişə bu əqidədə olmuşlar ki, bəzi xidmətlər özəl müəssisələrə nisbətən ictimai təsisatlar tərəfindən daha yaxşı yerinə yetirilsə bilər. Məsələn, ABŞ-da dövlət ədliyyə, təhsil (çox sayda özəl məktəb və təlim mərkəzlərinin olmasına baxmayaq), yol sistemi, sosial statistika və milli müdafiə sahələrinə birbaşa məsuliyyət daşıyır. Bundan əlavə, qiymət sisteminin işləmədiyi hallarda situasiyanı qaydasına salmaq üçün tez-tez dövlətdən iqtisadiyyata müdaxilə etməsi xahiş olunur. O, məsələn, «təbii inhisarlar»ı tənzimləyir, son dərəcə güclənərək bazar qüvvələrini üstələyən digər biznes strukturlarına nəzarət etmək və ya onların fəaliyyətinə son qoymaq üçün antiinhisar qanunlarından istifadə edir. Dövlət, həmçinin, bazar qüvvələrinin fəaliyyətindən kənardə qalan məsələlərlə məşğul olur. O, öz şəxsi həyatlarında qarşılaşıqları problemlərə və yaxud iqtisadi çevrilişlər nəticəsində işlərini itirdiklərinə görə özlərini dolandırıra bilməyənləri sosial təminat və işsizlik müavinətləriylə təmin edir; yaşlılar və yoxsulluq içerisinde yaşayanlar üçün tibbi siğortaların dəyərinin çox hissəsini ödəyir; atmosfer və su hövzələrinin çirkəndirilməsini məhdudlaşdırmaq məqsədilə özəl sənaye sahələrinin fəaliyyətini tənzimləyir və istənilən özəl müəssisə üçün son dərəcə baha olan kosmosun fəthində aparıcı rol oynayır.

Qarışq iqtisadiyyat sisteminde fərdlər iqtisadiyyata yalnız istehlakçı kimi öz seçimlərini etməklə deyil, həm də ölkənin iqtisadi siyasətini formalasdırıran rəsmi şəxslərin seçkisində iştirak etməklə də yardım edə bilirlər. Son illər istehlakçılar seçkilərdə müəyyən sənaye praktikaları nəticəsində məhsulun təhlükəsizliyi, ətraf mühitin çirkənməsi və əhalinin potensial sağlamlıq riskləri ilə üzləşməsiylə bağlı narazılıqlarını əks etdirmişlər; buna

cavab olaraq dövlət istehsalçıların maraqlarını müdafiə edən agentliklər yaratmış və ümumi ictimai sağlamlıq sistemini gücləndirmiştir.

ABŞ iqtisadiyyatı eləcə də digər yollarla dəyişmişdir. Əhali və işçi qüvvəsi böyük axınla fermer təsərrüfatlarından şəhərlər, tarlalardan fabrik-zavodlara və xüsusilə də xidmət sənayesi sahələrinə üz tutmuşdur. Bugünkü iqtisadiyyatda fərdi və sosial xidmət təchizatlarının sayı kənd təsərrüfati və sənaye məhsulları istehsalı ilə məşğul olanların sayından qat-qat çoxdur. Stistik məlumatların da göstərdiyi kimi, son əsrədə iqtisadiyyat inkişaf edərək kompleks şəkil alıqca özü üçün işləməkdən özgələri üçün işləməyə doğru uzunmüddətli kəskin dönüş yaranmışdır.

Dövlətin iqtisadiyyatda rolü

Iqtisadiyyatın formallaşması üçün lazım olan qərarların çoxunu istehlakçılar və istehsalçılar versə də, dövlət fəaliyyəti ABŞ iqtisadiyyatında ən azı dörd sahədə güclü təsirə malikdir.

14

Stabillik və artım. Ən vacibi budur ki, federal hökumət stabil artım tempini, yüksək məşğulluq səviyyəsini və qiymətlərin sabitliyini qoruyub saxlamaq üçün ümumi iqtisadi fəaliyyətin sürətini yönəldirir. Xərc və vergi normalarını tənzimləməklə (maliyyə siyaseti) və yaxud pul ehtiyatlarını idarə etmək və kreditlərdən istifadəyə nəzarət etməklə (pul siyaseti) dövlət qiymət və məşğulluq səviyyələrinə təsir göstərən proseslərdə iqtisadi artım sürətini zəiflədə və ya gücləndirə bilər.

1930-cu illərdəki Böyük depressiyadan sonra uzun illər davam edən tənəzzül – zəif iqtisadi artım və yüksək işsizlik səviyyəsi ən böyük iqtisadi təhlükələr kimi dəyərləndirilmişdir. Bu tənəzzül təhlükələri ən ciddi şəkil alanda dövlət öz vəsaitlərini daha çox xərcləməklə və vergiləri azaltmaqla iqtisadiyyatı gücləndirməyə çalışmışdır; bu isə istehlakçıların daha çox xərclənməsinə və bu yolla pul ehtiyatlarının sürətlə artmasına səbəb olmuş və nəticədə dövləti daha çox xərcləməyə cəsarətləndirmişdir. 1970-ci illərdə qiymətlərin – xüsusilə də enerji sahəsində – durmadan artması ciddi inflasiya – bütün qiymət səviyyələrinin yüksəlməsi üçün böyük təhlükə yaratmışdı. Bu səbəbdən hökumət rəhbərləri xərcləri məhdudlaşdırmaq, vergiləri davamlı azaltmaq və pul ehtiyatlarının artımını yönəndirmək vasitəsilə tənəzzülə qarşı mübarizə aparmaq əvəzinə inflasiyaya nəzarətlə məşğul olmuşdular.

Iqtisadiyyatı sabitləşdirməyin ən yaxşı vasitələri barədə düşüncələr 1960-1990-cı illər arasında köklü surətdə dəyişmişdir. 1960-cı illərdə dövlət maliyyə siyasetinə – iqtisadiyyata təsir göstərə bilmək üçün dövlət gəlirləriylə manipulyasiya etmək

siyasətinə hədsiz dərəcədə etibar edirdi. Xərc və vergilərə ölkə prezidenti və Konqres tərəfindən nəzarət edildiyindən bu seçkili rəsmi şəxslər iqtisadiyyatın idarəolunmasında aparıcı rol oynayırırdılar. Yüksək inflasiya, yüksək işsizlik və ağır dövlət defisitləri ümumi iqtisadi fəaliyyətin sürətinin tənzimlənməsində maliyyə siyasatının əsas vasitə olduğunu inamı xeyli zəiflətdi. Pul siyasəti – ölkənin pul ehtiyatlarına faiz normaları vasitəsilə nəzarət olunması isə daha cazibədar görünməyə başladı. Pul siyaseti ölkə prezidenti və Konqresdən xeyli dərəcədə asılı olmadan fəaliyyət göstərən və Federal Ehtiyatlar İdarəsi adı ilə tanınan mərkəzi bank tərəfindən həyata keçirilir.

Tənzimləmə və nəzarət. ABŞ federal hökuməti özəl müəssisələrin fəaliyyətini bir sıra yollarla tənzimləyir. Tənzimləmə iki başlıca kateqoriyaya bölünür. İqtisadi tənzimləmə birbaşa və yaxud dolayısıyla qiymətlərə nəzarət etməyə çalışır. Ənənəvi olaraq dövlət elektrik müəssisələri kimi inhisarçı birlilikləri öz məhsullarının qiymətlərini onlara münasib həcmidə mənfəət qazandıran hədlərdən yuxarı qaldırmaqdan çəkindirməyə çalışır. Bəzi hallarda dövlət öz iqtisadi nəzarətini bu qayda ilə digər sənaye sahələrinə də şamil etmişdir. Böyük depressiyadan sonra ki illərdə dövlət sürətlə dəyişən təklif və tələb qarşısında ciddi təbəddülət keçirən kənd təsərrüfatı mallarının qiymətlərini stabillaşdırmaq üçün kompleks sistem işləyib hazırlamışdı. Bir sıra digər sənaye sahələri – yüksəkdaşma və daha sonralar hava yolları – qiymətlərin aşağı salınması üçün zərərli hesab etdikləri şeyləri məhdudlaşdırmaq məqsədilə uğurlu özünütənzimləmə üsulları axtarış tapdırılar.

İqtisadi tənzimləmənin başqa bir forması – antiinhisar qanunu bazar qüvvələrini o dərəcədə gücləndirməyə çalışır ki, birbaşa tənzimləməyə ehtiyac qalmasın. Dövlət və bəzən də özəl qruplar antiinhisar qanunundan sağlam rəqabəti məhdudlaşdırın praktikaları və müəssisələrin bir-birini udmasını qadağan etmək üçün istifadə edirlər.

Dövlət, həmçinin, ictimai sağlamlığı və təhlükəsizliyi qorumaq, ətraf mühiti təmiz və sağlam saxlamaq kimi sosial məqsədlərə nail olmaq üçün özəl şirkətlərin fəaliyyətinə nəzarət edir. Məsələn, ABŞ Qida və Dərman İdarəsi zərərli dərmanların istehsalını qadağan edir; Məşğulluğun Təhlükəsizliyi və Sağlamlığı İdarəsi işçiləri öz iş yerlərində qarşılaşa biləcəkləri təhlükə və risklərdən qoruyur; Ətraf Mühiti Mühafizə Agentliyi su və hava hövzələrinin kirlənməsinə nəzarət etməyə çalışır.

Amerikalıların dövlət tənzimləməsinə münasibəti 20-ci əsrin son üç dekadasında köklü surətdə dəyişdi. 1970-ci illərin əvvəllərində siyasetçilərin iqtisadi tənzimləmənin hava yolları və yüksəkdaşma kimi sənaye sahələrində istehlakçıların məsrəfləri hesabına səmərəsiz şirkətlərin qorunub saxlanmasına xidmət

etməsiylə bağlı narahatlığı getdikcə artmağa başladı. Eyni zamanda texnoloji yeniliklər əvvəller təbii inhisarlar hesab edilən telekommunikasiya kimi bəzi sənaye sahələrini yeni rəqiblərlə doldurdu. Hər iki inkişaf tənzimləməni yüngülləşdirən qanunların meydana çıxmazı ilə nəticələndi.

ABŞ-da mövcud olan hər iki siyasi partiyanın liderləri 1970, 1980 və 1990-ci illərdə ümumən iqtisadi tənzimləmənin aradan qaldırılmasına üstünlük versələr də, sosial məqsədlərin həyata keçirilməsi üçün nəzərdə tutulan tənzimləmə ilə bağlı ümumi razılıq hələ çox zəif idi. Sosial tənzimləmə məsəlesi depressiyanın sonrakı və II Dünya müharibəsi illərində, bir daha 1960 və 1970-ci illərdə böyük əhəmiyyət kəsb etmişdi. Ancaq 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə hökumət işçiləri, istehlakçıları və ətraf mühiti müdafiə edən qanunları zəiflətdi və bu fikirlə razılaşdı ki, tənzimləmələr azad sahibkarlığın inkişafına manecilik törədir, biznes fəaliyyətinin dəyərini bahalaşdırır və beləliklə də inflyasiyaya səbəb olur. Hələ də amerikalıların çoxu ətraf mühitin mühafizəsi də daxil olmaqla, bəzi sahələrdə dövlətin təcili yeni tənzimləmə qanunları çıxarmasını tələb edən spesifik hadisələr və meyllərlə bağlı öz narazılıqlarını bildirməkdə davam edirlər.

Bununla bərabər, bəzi vətəndaşlar seçdikləri rəsmi şəxslərin müəyyən problemlərlə təcili və kifayət qədər möhkəm məşğul olmadıqlarını hiss etdikdə möhkəmələrə baş vururlar. Məsələn, 1990-ci illərdə ayrı-ayrı fərdlər və tədricon hökumət özü də siqaret çəkməyin sağlamlıq üçün təhlükəli olması səbəbindən tütün şirkətlərinə qarşı möhkəmə işi qaldırırlar. Siqaret dən xəstələnmələrin müalicəsi ilə bağlı tibbi xərclərin ödənilməsi üçün ştat hökumətləri tərəfindən uzunmüddətli ödənişlər şəklində geniş maliyyə vəsaitləri ayrılır.

Birbaşa xidmətlər. Dövlətin hər səviyyəsində birbaşa xidmətlər təmin edilir. Məsələn, federal hökumət milli müdafiə məsələləri üçün məsuliyyət daşıyır, çox vaxt yeni məhsulların inkişafına aparıb çıxaran araşdırmları dəstəkləyir, kosmosun tədqiqi ilə məşğul olur və işçilərin iş yerləri yaratmaq və iş tapmaq qabiliyyətlərinin inkişafına kömək məqsədilə tərtib olunmuş bir sıra proqramları həyata keçirir. Dövlət xərcləri həm yerli, həm də regional iqtisadiyyatlara və hətta ümumi iqtisadi fəaliyyətin sürətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Ştat hökumətləri isə şosse yollarının tiksilməsi və saxlanılması üçün məsuliyyət daşıyır. Ştat, qraflıq və şəhər hökumətləri ictimai məktəblərin maliyyələşdirilməsi və fəaliyyət göstərməsində aparıcı rol oynayır. Polis və yanğından mühafizə məsələləri üçün də başlıca olaraq yerli hökumətlər cavabdehdir. Bu sahələrin hər birinə çəkilən yerli hökumət xərcləri yerli və

regional iqtisadiyyata müəyyən təsir göstərsə də, federal qərarlar ümumən daha böyük iqtisadi təsirə malikdir.

Ümumən götürüldükdə federal, ştat və yerli hökumət xərc-ləri 1997-ci ildə ümumi daxili məhsul istehsalının, demək olar ki, 18 faizinə bərabər olmuşdur.

Birbaşa yardım. Hökumət biznes strukturlarını və ayrı-ayrı fərdləri bir çox yardım növləri ilə də təmin edir. O, kiçik biznes müəssisələrinə imtiyazlı şərtlərlə borc və texniki yardım təklif edir və kolleclərdə oxumaq üçün tələbələrə yardım olaraq borc verir. Dövletin sponsorluq etdiyi müəssisələr borc sahiblərindən daxili girovları satın alır, onları investorlar tərəfindən alınib-satılı bilməsi üçün qiymətli kağızlara çevirir və beləliklə də daxili borc verənləri cəsəratlaşdırır. Hökumət, həmçinin, ixracatı təşviq edir, xarici ölkələri idxali məhdudlaşdırınan ticarət əngəllərini qoruyub saxlamaqdan çəkindirməyə çalışır.

Hökumət öz qayğılarını adekvat şəkildə cavablaşdırma bilməyən şəxsləri himaya edir. İşçilərdən və işsəz tərəfdaşlardan toplanan vergi hesabına maliyyələşdirilmiş sosial təminat Amerikanın tədavüldən çıxan gəlirinin ən böyük hissəsini təşkil edir. Tibbi yardım programı azgəlirli ailələrin tibbi ehtiyaclarını maliyyələşdirir. Ştatların çoxunda hökumət ruhi xəstələr və ciddi fiziki qüsurlara malik insanlar üçün zəruri institutlar saxlayır. Federal hökumət yoxsul ailələrə qida əldə etməkdə köməklik göstərmək üçün «Ərzaq yarlıqları» adlı program həyata keçirir, azgəlirli uşaqlı ailələri himaya etmək üçün federal və ştat hökumətləri birlikdə rifah qrantları ayırır.

Sosial təminat programı da daxil olmaqla, bu proqramlar öz başlanğıcını 1933-cü ildən 1945-ci ilədək ABŞ-in prezidenti olmuş Franklin D. Ruzveltin «Yeni kurs» proqramlarından götürmüştür. Ruzvelt islahatlarının başlıca ideyası bu olmuşdu ki, yoxsulluq fərdi iradənin iflasa uğramasından daha çox adətən sosial və iqtisadi səbəblər nəticəsində meydana çıxır. Bu görüş kökü Yeni İngiltərə puritanizmində gedib çıxan və hər bir uğurun Allahın insani sevməsinin, uğursuzluğun isə Allahın ondan üz döndərməsinin əlaməti olması ilə bağlı əhali arasındakı ümumi düşüncəni inkar etmək demək idi. Və bu, Amerika sosial və iqtisadi düşüncəsində çox vacib bir dönüş nöqtəsi oldu. Ancaq hətta bugünün özündə belə bəzi məsələlər, xüsusilə maddi rifah ətrafında aparılan mübahisələrdə həmin keçmiş düşüncənin əks-sə-daları eşidilməkdir.

Tibbi qayğı və tibbi xidmət proqramları da daxil olmaqla, ayri-ayrı fərdlər və ailələrə bir çox digər yardım proqramlarına 1960-ci illərdə prezident Lindon Consonun (1963-1969) «Yoxsulluğa qarşı müharibə» kursu dövründə başlanılmışdır. Həmin proqramların bəzisi 1990-ci illərdə maliyyə çətinlikləriylə üzləşsə və bir sıra islahatlar təklif şəklində qalsa da, Birləşmiş Ştat-

rın iki ən böyük siyasi partiyası onları bu gün də möhkəm müdafiə etməkdə davam edir. Ancaq tənqidçilər bu fikirdəirlər ki, işsiz, amma sağlam insanların maddi rifahla təmin edilməsi əslində problemlərin həllindən çox həmin insanlarda asılılıq hissi yaradır. Maddi rifah islahatları ilə bağlı 1996-ci ildə prezident Bill Klintonun (1993-2001) dövründə qüvvəyə minən qanunvericilik insanlardan müavinət almağın şərti kimi işləməyi tələb edir və onların müavinət alacaqları müddətlərə məhdudiyyətlər qoyur.

Yoxsulluq və bərabərsizlik

Amerikalılar öz iqtisadi sistemləri ilə qürur duyur və onun bütün vətəndaşlara yaxşı yaşaya bilmək imkanı yaratlığına inanırlar. Ancaq ölkənin bir çox yerində yoxsulluğun inadla davam etməsi onların bu inamının başı üzərini buludlarla örtüb. Dövlətin yoxsulluq əleyhinə göstərdiyi səylər müəyyən nəticələr versə də, bu problemi kökündən ləğv etməyib. Bir çox iş yerlerinin açılmasına və əməkhaqlarının yüksəlməsinə səbəb olan güclü iqtisadi yüksəliş dövrləri yoxsulluğun müəyyən qədər azalmasına səbəb olsa da, onu tamamilə aradan qaldırmayıb.

18 Federal hökumət dörd nəfərlik ailənin normal dolanışığı üçün zəruri olan minimum gəlir həcmini müəyyən edir. Bu məbləğ ailənin yerləşdiyi yerdən və yaşayış minimumuna görə dəyişə bilər. 1998-ci ildə illik gəliri 16.530 dollardan aşağı olan dörd nəfərlik ailə yoxsulluq içərisində yaşayan ailə kimi təsnif olundu.

Yoxsulluq səviyyəsindən aşağıda yaşayan əhalinin sayı faiz nisbətinə görə 1959-cu ildə 22,4%-dən 1978-ci ildə 11,4%-ə enmişdir. Ancaq həmin vaxtdan sonrakı dövrlərdə bu göstərici o qədər də ciddi surətdə dəyişməmişdir. 1998-ci ildə belə əhalinin sayı 12,7% təşkil etmişdir.

Bundan əlavə, ümumi göstəricilər daha ciddi yoxsulluq qruplarının real vəziyyətini açıb göstərmir. Belə ki, 1998-ci ildə bütün afro-amerikalıların dördə biri (26,1%) yoxsulluq həddində yaşamışdır; bu rəqəm nə qədər xoşagəlməz dərəcədə yüksək olsa da, qaraların 31 faizinin rəsmən yoxsul kimi təsnif edildiyi 1979-cu illə müqayisədə müəyyən irəliləyiş baş verdiyini əks etdirir və həmin göstərici 1959-cu ildən üzü bəri bu qrup arasında ən aşağı səviyyədə olmuşdur. Tənha anaların başçılıqlı etdiyi ailələr yoxsulluğa xüsusilə həssasdırlar. Qismən də bu fenomen səbəbindən 1997-ci ildə hər beş uşaqqdan biri (18,9 faiz) yoxsul olmuşdur. Afro-amerikalı uşaqlar arasında yoxsullar 36,7 faiz, latin amerikalı uşaqlar arasında isə 34,4 faiz təşkil etmişdir.

Bəzi analitiklər belə güman edirlər ki, yoxsulluq göstəriciləri real yoxsulluq səviyyəsini işiştirdilmiş şəkildə təqdim edir,

çünki onlar yalnız nağd pul gəlirlərini hesablayır, «Ərzaq yarıqları», sağlamlığa qayğı və ictimai mənzil təminatı kimi müəyyən dövlət yardımı programlarının nəticələrini nəzərə almırlar. Ancaq digərləri qeyd edirlər ki, bu programlar çox nadir hallarda ailənin ərzaq və tibbi ehtiyaclarını ödəyə bilir, ictimai mənzil təminatında isə qitliq mövcuddur. Bəzilərinin fikrincə isə, hətta gəliri rəsmi yoxsulluq səviyyəsindən yuxarı olan ailələr belə bəzən qidaya qənaət etməklə mənzil, tibbi qayğı və geyim kimi şeylərə daha çox pul xərcləyir və ac qalırlar. Bəziləri isə onu da qeyd edirlər ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan adamlar bəzən təsadüfi işlərdən və «xəlvəti» iqtisadiyyat sektorundan nağd gəlir əldə edirlər və bu gəlirlər heç vaxt rəsmi statistikada qeydə alınmır.

Hər halda aydındır ki, Amerika iqtisadi sistemi öz gəlirlərini bərabər qaydada bölüsdürmür. Vaşinqtonda yerləşən İqtisadi Siyaset İnstitutunun məlumatlarına görə, 1997-ci ildə ölkədəki ailələrin beşdə birini təşkil edən ən varlı ailələr milli gəlirin 47,2 faizinə sahib olmuşlar. Öksinə, ölkədəki ailələrin beşdə birini təşkil edən ən kasib ailələr ölkə gəlirinin yalnız 4,2 faizinə, 40 faizi təşkil edən kasib ailələr isə bu gəlirin yalnız 14 faizinə yiylənə bilmişlər.

Bütövlükdə Amerika iqtisadiyyatının yüksək inkişaf səviyəsinə baxmayaraq, 1980-1990-ci illər ərzində gəlirlərin qeyri-bərabər böülüsdürüməsiylə bağlı narahatlıq davam etmişdir. Qlobal rəqabətin durmadan artması bir çox ənənəvi istehsal sənayesi sahəsində çalışan işçiləri qorxuya salmış və onların əməkhaqları artmamış qalmışdır. Eyni zamanda, federal hökumət varlı ailələr hesabına azgəlirləi ailələrin şəraitini yaxşılaşdırmaq məqsədini güdən vergi siyasətlərindən tədricən əl çəkmiş və həmçinin imkansızlara yardım üçün nəzərdə tutulan bir sıra daxili sosial programlara ayırdığı xərcləri azaltmışdır. Amma varlı ailələr fond birjalarında yaşıyan yüksəlişin gətirdiyi mənfiətlərin böyük bir hissəsini mənimsəmişdir. 1990-ci illərin sonlarında əməkhaqları, xüsusilə də ən kasib işçilərin əməkhaqları sürətlə artdıqca bu uyğunsuzluğun aradan qalxacağına işarə edən bəzi əlamətlər meydana çıxdı. Amma həmin onillik başa çatdıqdan sonra belə bu meylin davam edəcəyini qəti söyləmək hələ çox tezdir.

Hökumətin böyüməsi

ABŞ hökuməti prezident Franklin Ruzvelt administrasiyası dövründən başlayaraq durmadan böyümüşdür. İşsizliyə və Böyük depressiyanın ağır nəticələrinə son qoymaq məqsədilə Ruzveltin «Yeni kurs»u çərçivəsində bir çox yeni federal programlar yaradıldı və mövcud programların xeyli hissəsi genişlən-

dirildi. II Dünya müharibəsində və ondan sonra Birləşmiş Ştatların dünyanın ən qüdrətli hərbi gücü kimi yüksəlişi də federal hökumətin böyüməsini daha da sürətləndirdi. Mühəribədən sonrakı dövrədə şəhər və şəhərtrafi tipli yaşayış məskənlərinin çoxalması ictimai xidmətlərin genişləndirilməsinə imkan yaratdı. Təhsilə bəslənilən böyük ümidi hökumətin məktəb və kolleclərə xeyli investisiya qoyması ilə nəticələndi. Elmi və texnoloji üstünlüyü qeyri-adı dərəcədə ümumməlli həvəs 1960-ci illərdə kosmosun tədqiqindən tutmuş tibbi qayğıya qədər bir sıra sahələrdə yeni agentliklərin meydana çıxmına və həmin sahələrə çoxlu ictimai investisiya qoyulmasına səbəb oldu. Digər tərəfdən, amerikalıların çoxunun 20-ci əsrin əvvəllərində mövcud olmayan tibbi və sosial programlardan asılılığının artması federal xərcərin getdikcə böyüməsinə aparıb çıxardı.

Amerikalıların bir çoxu Vaşinqtondakı federal hökumətin şar kimi üfürülüb şışirdildiyini düşünsə də, işçilərin sayı ilə bağlı göstəricilər bunun heç də belə olmadığını göstərir. Doğrudur, hökumətdə çalışan işçilərin sayında əhəmiyyətli dərəcədə artım olmuşdur, ancaq bu artım əsasən ştat və yerli səviyyələrdə baş vermişdir. 1960-ci ildən 1990-ci ilədək ştat və yerli hökumət işçilərinin sayı 6,4 milyon nəfərdən 15,2 milyon nəfərdəkər artmışdır, mülki federal hökumət işçilərinin sayı isə çox az – 2,4 milyon nəfərdən 3 milyon nəfərdəkər artmışdır. 1998-ci ildə federal səviyyədə aparılan ixtisarlar nəticəsində federal işçi qüvvəsinin sayı 2,7 milyon nəfərə düşmüdü, ştat və yerli hökumət işçilərinin sayı isə 1998-ci ildə 16 milyon nəfərə çatmışdır (Hərbi sahədə çalışan amerikalıların sayı Birləşmiş Ştatların Vyetnamda müharibəyə sövq edildiyi 1968-ci ildə 3,6 milyon nəfərdən 1998-ci ildə 1,4 milyon nəfərə düşmüdü).


Genişləndirilmiş hökumət xidmətləri üçün ödənən xərcərin dəyərinin artması, eləcə də amerikalıların ümumiyyətlə «güclü hökumət» anlayışını xoşlamamaları və ictimai işçi birliliklərinin getdikcə güclənməsi 1970, 1980 və 1990-ci illərdə bir çox siyasetçiləri dövlətin ehtiyac duyulan xidmətlərin ən səmərəli təminatçısı olub-olmaması məsələsini gündəmə gətirmələrinə səbəb oldu. Yeni bir söz – «privatization» (özəlləşdirmə) sözü meydana gəldi və o, tezliklə bütün dünyada dövlətin müəyyən funksiyalarının özəl sektora verilməsi praktikasını nəzərdə tutan işlək bir termin kimi qəbul edildi.

Birləşmiş Ştatlarda özəlləşdirmə başlıca olaraq bələdiyyə və regional səviyyələrdə həyata keçirildi. Nyu-York, Los-Anceles, Filadelfiya, Dallas, Feniks kimi iri ABŞ şəhərləri küçə işıqlarının təmirindən tutmuş zibil daşımalarına, informasiyaların işlənməsindən tutmuş həbsxanaların idarə olunmasına qədər əvvəller bələdiyyələrin özlərinin gördükələri bir sıra işlərdə özəl şirkətlərdən və gəlir güdməyən təşkilatlardan istifadə etməyə başladı. Eyni

zamanda bəzi dövlət agentlikləri də özəl müəssisələr kimi fəaliyyət göstərməyə çalışır. Məsələn, ABŞ Poçt Xidməti İdarəsi vergi ödəyicilərinin vəsaitinə güvənməkdən daha çox öz gəlirləri hesabına fəaliyyət göstərir.

Bütün bunlara baxmayaraq, ictimai xidmətlərin özəlləşdirilməsi mübahisəli məsələ olaraq qalır. Bu fikrin tərəfdarları özəlləşdirmənin qiymətləri aşağı saldığını və məhsuldarlığı artırğıni israrla sübut etməyə çalışsalar da, digərləri bunun əksinə çıxaraq həmin işləri görmək üçün hökumət strukturları ilə müqavilə bağlayan özəl şirkətlərin daha çox mənfiət qazanmağa çalışdıqlarını və onların o qədər də məhsuldar olmadıqlarını irəli sürür-lər. Dövlət sektoruna məxsus birliklər, heç də təəccübülu deyil ki, bir çox özəlləşdirmə təklifinə qarşı inadlı çıxırlar. Onlar israrla bildirirlər ki, özəl şirkətlər bəzi hallarda müqavilələri uda bilmək üçün əvvəlcə son dərəcə aşağı qiymətlər təklif edir, ancaq sonralar onları xeyli artırırlar. Bu fikrin tərəfdarları belə hesab edir ki, özəlləşdirmə rəqabətə yol açdığı təqdirdə səmərəli ola bilər. Bəzəi hallarda özəlləşdirmə qorxusu hətta yerli hökumət işçilərini belə daha səmərəli çalışmağa ruhlandırıbilər.

Tənzimləmə, dövlət xərcləri və maddi rifah islahatları ilə bağlı bütün mübahisələrin də göstərdiyi kimi, ölkə iqtisadiyyatında dövlətin hansı rolu oynaması məsələsi Birləşmiş Ştatlar 200 il bundan əvvəl müstəqil ölkəyə çevrildiyi gündən bəri ən qızgın mübahisə obyekti olaraq qalır.



FƏSİL 3

ABŞ İQTİSADİYYATI: QISA TARİXÇƏ

Müasir Amerika iqtisadiyyatının kökləri 16, 17 və 18-ci əsr-lərdə qazanc dالınca bu qitəyə golən avropalı məskunlara qədər gedib çıxır. Yeni dünya o zaman uğurlu marginal müstəmləkə iqtisadiyyatından əvvəlcə kiçik müstəqil fermər iqtisadiyyatına, daha sonralar isə tədricən yüksək səviyyəli mürəkkəb sənaye iqtisadiyyatına çevrilmişdir. Bu təkamül ərzində Birləşmiş Ştatlar öz inkişafını izləyən son dərəcə mürəkkəb institutlar inkişaf etdimişdir. Dövlətin iqtisadiyyata cəlb olunması məsələsi əsas mövzu olaraq qalsa da, bu cəlb olunmanın hüdudları ümumən getdikcə genişlənmişdir.

Şimali Amerikanın ilk sakinləri yerli amerikalılar – 20 min il bundan əvvəl Asiya ilə Amerikani birləşdirən torpaq zolağın-dan bugünkü Bering dənizinin yerindən keçərək buraya gəldiklərinə inanan hindu xalqları olmuşdu (İlk dəfə Amerika qıtəsi sahillərinə çıxarkən Hindistana çatdıqlarını güman edən avropalı tədqiqatçılar tərəfindən onlar səhvən «hindililər» adlandırılmışlar). Bu yerli xalqlar tayfa şəklində, bəzi hallarda isə tayfa birlilikləri şəklində yaşayırdılar. Onlar yalnız öz aralarında ticarət etdikləri üçün avropalıların buraya gəlməsindən əvvəl digər kontinentlərdəki insanlarla, hətta Cənubi Amerikadakı digər yerli xalqlarla da çox az əlaqələrə malik idilər. Bu xalqların yaratdıqları iqtisadi sistemlər onların torpaqlarında məskunlaşan avropalılar tərəfindən məhv edilmişdir.

Amerikanı ilk dəfə «kəşf edən» avropalılar vikinglər olmuşdu. Ancaq təxminən min il bundan əvvəl baş verən bu hadisə nəzərə carpmadan qalmışdır; o vaxtlar Avropa cəmiyyətlərinin əksəriyyəti hələ də möhkəm şəkildə kənd təsərrüfatına və torpaq sahibkarlığına əsaslanırdı. Kommersiya hələ Şimali Amerikanın daha dərindən tədqiqinə və məskunlaşmasına təkan verəcək qədər böyük əhəmiyyət kəsb etmirdi.

1492-ci ildə italiyalı dəniz səyyahi Kristofor Kolumb İspaniya bayrağı altında Asiyaya cənub-qərbdən yol tapmaq məqsədilə yola çıxdı və «Yeni dünya»ni kəşf elədi. Sonrakı 100 il ərzində ingilis, ispan, portəgiz, holland və fransız tədqiqatçıları qızıl, var-dövlət və şan-şöhrət axtarmaq üçün Avropadan Yeni dünyaya yollandılar.

Lakin Şimali Amerikanın sərt səhra həyatı ilk tədqiqatçılar-a nə elə bir şöhrət, nə də elə çox qızıl qazandırdı, buna görə onların çoxu burada qala bilmədi. Tədricən Şimali Amerikada məskunlaşan insanlar buraya sonralar gəldilər. 1607-ci ildə bir qrup ingiltərəli burada ilk daimi yaşayış məntəqəsi saldı ki, o da sonralar Birləşmiş Ştatlara çevrildi. Həmin yaşayış məntəqəsi Ceymstaun indiki Virciniya ştatında yerləşir.

Müstəmləkəçilik

İlk məskunların özlərinə yeni vətən axtarmaları üçün müxtəlif səbəbləri vardi. Massaçusets zəvvarları qatı dindar, daxilən intizamlı ingiltərilər idilər və dini təqiblərdən qurtulmaq istəyirdilər. Virciniya kimi digər koloniyalar riskli biznes strukturlarına oxşar yaradılmışdı. Ancaq çox vaxt bu möminlik və qazanc-lar əldən-ələ keçirdi.

İngiltərənin sonralar Birləşmiş Ştatlara çevriləcək əraziləri uğurla öz müstəmləkəsinin çevirməsi əsasən onun xartiya şirkətlərindən istifadə etməsiylə bağlı idi. Xartiya şirkətləri öz iqtisadi mənfaətlərini artırmağa çalışan və həmçinin Ingiltərənin milli mənafələrini genişləndirmək istəyən səhmdar (bir qayda olaraq tacirlər və iri torpaq sahibləri) qruplarından ibarət idi. Bu şirkətlər özəl sektor tərəfindən maliyyələşdirilsə də, kral hər bir layihəni ona iqtisadi hüquqlarla yanaşı siyasi və ədliyyə hakimiyəti də verən xartiya və ya bəxşis fərmanı ilə təmin edirdi. Ancaq adətən koloniyalar dərhal mənfaət qazana bilmədikləri üçün ingilis investorları öz müstəmləkə xartiyalarını çox vaxt məskunlara əvvəlindən təqdim etməyirdi. Vaxtında aradan qaldırılmayan siyasi çətinliklər həd-siz dərəcədə çoxalırdı. Kolonistlər taleyin ıxtiyarına buraxılır, öz həyatlarını, öz cəmiyyətlərini və öz iqtisadiyyatlarını özləri qurmamalı olurdular və beləliklə də yeni bir xalqın rüseyimləri formallaşmağa başlayırdı.

İlk koloniyalar xəzdərili heyvan ovu və xəz satışı ilə məşğul olurdu. Bundan əlavə, Massaçusetsdə balıqcılıq başlıca gəlir mənbəyi idi. Ancaq bütün koloniyalarda əhali əsasən kiçik fermər təsərrüfatları hesabına dolanır və özünü təmin edə bilirdi. Azsaylı kiçik şəhərlərdə, Şimali Karolina, Cənubi Karolina və Virciniyanın geniş plantasiyaları arasında bəziləri ehtiyac içərisində yaşayır və faktiki olaraq bütün sərvətlər tütün, düyü və indiqa (mavi boyan) almaq üçün ixrac edildi.

Koloniyalar böyükçə yardımçı sənaye sahələri də inkişaf edirdi. Bir çox ixtisaslaşmış ağac emalı sahələri və dənəyündən dəyirmanlar meydana gəldi. Kolonistlər balıqcı gəmiləri, sonra isə ticarət gəmiləri hazırlamaq üçün tərsanələr qurdular. Onlar, həmçinin, kiçik dəmirçixanalar tikdilər. 18-ci əsrən başlayaraq regionlarının inkişaf istiqamətləri aydınlaşmağa başladı: Yeni Ingiltərə gəmi tikintisinə və istehsal olunan sərvətlərin gəmi ilə daşınmasına üstünlük verirdi; Merilend, Virciniya və hər iki Karolinadakı plantasiyalarda (bunların çoxunda qul əməyindən istifadə olunurdu) tütün, düyü və indiqa yetişdirilirdi; Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Delavar kimi orta koloniyalar əsasən gəmi ilə kənd təsərrüfatı məhsulları və xəz daşımaqla məşğul olurdu. Qullar istisna edilməklə, əhalinin yaşayış səviyyəsi ümumən yüksək – faktiki olaraq Ingiltərənin özündəkindən də yüksək

idi. İngilis investorlar bu koloniyalardan çıxıb getdikləri üçün ərazi kolonistlər arasındakı sahibkarların üzüna açılmışdı.

1770-ci ildən başlayaraq Simalı Amerika koloniyaları I Ceyms (1603-1625) dövründən Ingiltərə siyasi aləmində hökm surən özünüidarəcilik hərəkatının bir hissəsinə çevrilə bilmək üçün həm iqtisadi, həm də siyasi cəhətdən artıq hazır idi. Ingiltərənin tələb etdiyi vergi normaları və digər məsələlər barəsində ciddi disputlar aparılırdı: amerikalılar Ingiltərənin vergi rüsumlarının həcmini və mövcud qaydaları dəyişdirəcəyinə və onlara da-ha çox özünüidarə imkanları verəcəyinə ümidi edirdilər. Bəziləri belə düşünürdü ki, Ingiltərə hökuməti ilə münasibətlərin kəskinləşdirilməsi britaniyalılara qarşı kütləvi müharibəyə və koloniyalın müstəqillik qazanmasına aparıb çıxaracaqdır.

17-18-ci əsrlərdə Ingiltərədəki siyasi cəxnamalar kimi, Amerika inqilabı da (1775-1783) həm siyasi, həm də iqtisadi xarakterli inqilab olmuş və ingilis filosofu Con Lokkun «Mülki hökumət haqqında ikinci traktat» (1690) əsərindən götürülən «yaşamaq, azadlıq və mülkiyyət üçün ayrılmaz hüquqlar» ifadəsini özlərinə şurə edən orta təbəqə tərəfindən geniş müdafiə edilmişdir. Mühəribə 1775-ci ilin aprel ayında törədilən bir hadisə noticəsində başlamışdı. Kolonial ordunun Massaçusetsin Konkord yaşayış qəsəbəsindəki toplantı məntəqəsini ələ keçirməyə çalışan Britaniya əsgərləri müstəmləkə milisləri ilə toqquşmuşdu. Kimsə – onun kim olduğunu heç kəs dəqiqlik bilməmişdir – atəş açmış və beləliklə də səkkizilliç mühəribənin başlanğıcı qoyulmuşdur. Ingiltərədən həm də siyasi cəhətdən tamamilə ayrılməq kolonistlərin əksəriyyətinin başlıca niyyəti olmasa da, bu mühəribə sonda tamam müstəqilliklə və yeni bir dövlətin – Amerika Birləşmiş Ştatlarının yaradılması ilə nəticələnmişdir.

Yeni dövlətin iqtisadiyyatı

1787-ci ildə qəbul edilən və bu günə qədər qüvvədə olan ABŞ Konstitusiyası bir çox cəhətdən dahiyənə surətdə yaradılan bir sənəd olmuşdur. İqtisadi xartiya kimi o, həmin vaxtlar Meyndən Corciyaya, Atlantik okeanından Missisipi vadisinə kimi uzanan bütün ölkənin birləşdirilmiş və yaxud «ümumi» bazar olduğunu təsbit etmişdir. Bu sənəddə ştatdaxili ticarət üçün heç bir tarif və ya rüsum nəzərdə tutulmamışdır. Konstitusiya federal hökumətin xarici ölkələrlə kommersiyasını və ştatlar arasındaki ticarəti tənzimləyə, hamı üçün eyni olan iflas qanunları çıxara, çəki və ölçü standartlarını təsbit edə, poçt idarələri və yollar yarada, patent və əlyazma hüquqlarını idarə edən qanunlar çıxara biləcəyini təmin etmişdir. Sonuncu müddəə 20-ci əsrin sonlarında ticarət danişqıllarında böyük əhəmiyyət kəsb edən bir məsələ-

nin – «intellektual mülkiyyət» məsələsinin əhəmiyyətinin ən erkən dərk edilməsi nümunəsidir.

Amerika dövlətinin Qurucu atalarından biri, ölkənin ilk xəzinədarlıq katibi (naziri) Aleksandr Hamiltonun müdafiə etdiyi iqtisadi inkişaf strategiyasına görə, federal hökumət açıq subsidiyalar təmin etmək və idxlə üzərinə qoruyucu tariflər qoymaqla yeni təşəkkül tapan sənaye sahələrinin inkişafına rəvac verməliydi. O, həmçinin, israrla federal hökumətin milli bank yaratmasını və inqilabi müharibə dövründə koloniyaların sərf etdikləri ictimai məsrəfləri öz üzərinə götürməsini təklif edirdi. Yeni hökumət Hamiltonun bəzi təkliflərinə əhəmiyyət verməsə də, son nəticədə idxlə tariflərini Amerika xarici siyasətinin tərkib hissəsinə çevirdi və bu veziyət, demək olar ki, 20-ci əsrin ortalarına-dək davam etdi.

İllər dövründə amerikalı fermerlər milli bankın kasiblərin hesabına varlıların xeyrinə işləyəcəyindən ehtiyatlansalar da, 1791-ci ildə Amerika Birleşmiş Ştatlarının ilk Milli Bankı təsis olundu və 1811-ci ilə – onun davamçısı olan yeni bank yaradılana-dək fəaliyyət göstərdi.

26

Hamilton buna inanırdı ki, Birləşmiş Ştatlar müxtəlif yönlü gəmiçilik, manufakturna və bank işi vasitəsilə iqtisadi yüksəlişə nail olacaqdır. Hamiltonun siyasi rəqibi Tomas Cefferson öz fəlsəfəsini adı vətəndaşın siyasi və iqtisadi zorakılıqlardan qorunması üzərində qurmuşdu. O, kiçik fermerləri «ən dəyərli vətəndaşlar» kimi xüsusilə yüksək qiymətləndirirdi. 1801-ci ildə Cefferson prezident (1801-1809) oldu və daha da desentralizasiya olunmuş aqrar demokratiya siyasətinə döndü.

Cənub və qərb hərəkatı

İlk vaxtlar cənubda kiçik həcmidə becərilən pambıq məhsulunun istehsalı Eli Uitninin 1793-cü ildə lifayiran maşını (bu maşın xam pambığın çiyiddən və digər tullantılardan ayrırdı) ixтиra etməsindən sonra gur inkişaf dövrünə qədəm qoydu. Plantasiyalar cənubda kiçik fermerlərdən torpağı satın alır, onlar isə adətən qərbə doğru irəliləyindlər. Qul əməyindən istifadə sayəsində inkişaf edən iri plantasiyalar tezliklə bəzi ailələrin hədsiz dərəcədə varlanmasına səbəb oldu.

Ancaq qərbə doğru irəliləyən təkcə cənublular deyildi. Şərqi kəndlər də bəzən öz yurd-yuvasını tərk edərək Orta qərbin daha münbit torpaqlarında yeni yaşayış məskənləri salırdılar. Qərbli məskunlar çox vaxt sərt və müstəqil, hər cür dövlət nəzarətinə və müdaxiləsinə qarşı çıxan adamlar kimi qələmə verildiyindən onlar birbaşa və ya dolayısıyla çoxlu dövlət yardımını alırdılar. Kumberlənd zirvəsi (1818) və Eri kanalı (1825)

kimi hökumət tərəfindən çəkilən milli quru və su yolları yeni-ye-ni insanların qərbə köçməsinə imkan yaratmış, sonralar isə öz mallarını bazara daşımaqda qərb fermerlərinə kömək etmişdir.

Həm kasib, həm də varlı amerikalıların əksəriyəti 1829-cu ildə ölkə prezidenti seçilən Endrū Ceksonu idealizə edirdi, çünkü o öz həyatına cəbhə ərazisindəki taxta daxmada başlamışdı. Prezident Cekson (1829-1837) Hamiltonun milli bankının varisini qarşı çıxır və belə güman edirdi ki, bu qurum qərbə qarşı şərq əyalətlərinin mənafeyini daha da möhkəmləndirir. İkinci dəfə prezident seçiləndə Cekson bu bank haqqında xartiyanın yeniləşdirilməsinə qarşı çıxdı və Konqres də onu müdafiə etdi. Onların bu hərəkəti ölkənin maliyyə sisteminə inamı sarsıtdı və həm 1834, həm də 1838-ci illərdə biznes aləmində çaxnaşmalara səbəb oldu.

Vaxtaşırı iqtisadi uğursuzluqlar ABŞ-in 19-cu əsrədə də iqtisadi cəhətdən sürətlə böyüməsinin qarşısını ala bilmədi. Yeni ixtilalar və kapital qoyuluşları yeni sənaye sahələrinin yaranmasına və iqtisadi yüksəlişlərə yol açdı. Nəqliyyat sistemləri təkmilləşdirilir, davamlı olaraq yeni-yeni bazarlar açılırdı. Buxar gəmi-ləri çay nəqliyyatını daha da sürətləndirdi və ucuzlaşdırıldı, amma yeni-yeni boş və istifadəsiz ərazilərin mənimsənilməsinə yol açan dəmir yollarının inkişafı iqtisadiyyata daha güclü təsir göstərdi. Su və quru yolları kimi, dəmir yollarının da salınmasına ilk illərdə torpaq ayırmaları formasında iri həcmli dövlət yardımı göstərilirdi. Ancaq digər nəqliyyat formalarından fərqli olaraq, dəmir yolları həm də xeyli həcmdə daxili və Avropa mənşəli özəl kapital qoyuluşlarını özünə cəlb edirdi.

Bu çılğın günlərdə sürətlə varlanmanın yollarını izah edən min cür sxemlər ortaya atıldı. Maliyyə manipulyatorları bir gecədə zənginləşir, insanların çoxu isə illər uzunu güclə yiğib topladıqları əmanətlərinindən bir gecədə məhrum olurdular. Bütün bunlara baxmayaraq, gələcəyi görmə qabiliyyəti ilə xarici investisiyaların birləşdirilməsi, qızıl mədənlərinin aşkar edilməsi və amerikalıların dövlətin və fərdlərin varlanması böyük inamı bu xalqı genişmiqyaslı dəmir yolu sistemi yaratmağa və ölkənin gələcəkdə sənayeləşməsi üçün möhkəm baza qurmağa qadir etdi.

27

Sənayenin yüksəlişi

Sənaye inqilabı 18-ci əsrə və 19-cu əsrin əvvəllərində Avropada başlamış və tezliklə Birləşmiş Ştatlara yayılmışdı. 1860-cı ildə, Avraam Linkoln prezident seçilərkən ABŞ əhalisinin 16 faizi şəhər yerlərində yaşayır və ölkənin milli gəlirinin üçdə biri istehsal sənayesinin – manufakturaların payına düşürdü. Şəhər sənayesi başlıca olaraq şimal-şərqi regionları ilə məhdudla-

şirdi; çit paltar məhsulları istehsalı aparıcı sənaye sahəsini təşkil edirdi, ayaqqabı manufakturası ilə birlikdə yun paltar və maşın avadanlıqları istehsalı da genişlənirdi. Yeni işçilərin çoxunu im-migrantlar təşkil edirdi. 1845-1855-ci illər arasında Avropadan buraya ildə təxminən 300 min işçi mühacir gəlirdi. Onların çoxu kasib olduğundan şərq şəhərlərində, adətən düzdükləri limanlarda qalırdılar.

Cənub isə, digər tərəfdən, kapital qoyuluşu və sənaye məhsulları sarıdan şimaldan asılı olan kənd fəsərrüfatı regionu olaraq qalırdı. Köləlik də daxil olmaqla, cənubun iqtisadi maraqları bu diyarin federal hökumətə nəzarəti davam etdiyi müddətdə güclü hakimiyyət tərəfindən müdafiə oluna bilərdi. 1856-ci ildə təşkil olunan Respublikaçılar Partiyası sənayeləşmiş şimal regionunu təmsil edirdi. 1860-ci ildə respublikaçılar və onların prezidentliyə namizədi Avraam Linkoln köləlik əleyhinə tərəddüdlə danış-salar da, iqtisadi siyaset barədə fikirlərini qəti və açıq şəkildə boyan edirdilər. 1861-ci ildə onlar qoruyucu tarifləri uğurla qəbul etdirdilər. 1862-ci ildə ilk Sakit okean dəmir yolu haqqında fərman imzalandı. 1863 və 1864-cü illərdə milli bank haqqında məcəllənin ilk variantı hazırlanırdı.

Ancaq ölkənin və onun iqtisadi sisteminin gələcəyini ABŞ-da baş verən Vətəndaş müharibəsində (1861-1865) şimalın qələbəsi birdəfəlik müəyyənləşdirdi. Qul əməyindən istifadə sistemi ləğv edilərək cənubdakı iri pambıq plantasiyalarının gəlirliliyini xeyli zəiflətdi. Şimaldakı sənayeləşmə müharibə dövrünün tələbatları sayəsində sürətlə genişlənərək güclü inkişaf yoluna qədəm qoymuşdur. Sənayeçilər sosial və siyasi məsələlər də daxil olmaqla, ölkə həyatının bir çox aspektlərinə hökmranlıq etməyə başladılar. 70 ildən sonra klassik «Küləklə sovrulanlar» filmində sentimental şəkildə təsvir edilən cənubdakı plantasiyaçı aristokratiya tədricən yox oldu.

Kəşflər, inkişaf və sənaye məqnatları

Vətəndaş müharibəsindən sonra başlayan sürətli iqtisadi inkişaf ABŞ-in müasir sənaye iqtisadiyyatı üçün möhkəm bünövrə yaratdı. Bu dövrda çoxlu yeni kəşflər və ixtiralər edildi ki, bu da, necə deyərlər, ikinci sənaye inqilabı ilə nəticələnən dərin dəyişikliklərə səbəb oldu. Qərbi Pensilvaniyada neft tapıldı. Yazı makinası inkişaf etdirildi. Soyuducu dəmir yolu vaqonlarından istifadə edilməyə başlandı. Telefon, fonoqraf və elektrik işığı ixtira edildi. Və artıq 20-ci əsrin əvvəllərindən arabaları maşınlar əvəz etdi və insanlar aeroplanaqlarda uçmağa başladılar.

Bu nailiyyətlərə paralel olaraq ölkənin sənaye infrastrukturunda inkişaf edirdi. Pensilvaniyanın cənubundan Kentukkiyə

doğru uzanan Appalaçi dağlarında zəngin kömür yataqları tapıldı. Yuxarı Midvestin (Orta qərbin) Gözel göl regionunda dəmir filizi mədənləri aşkar edildi. Polad istehsalı üçün bu iki vacib xammalın bir araya gətirilə bilindiyi yerlərdə sürətlə zavodlar tikilməyə başlandı. Geniş mis və gümüş mədənləri kəşf edildi, onların ardınca qurğuşun və sement zavodları işə salındı.

Sənaye sahələri böyük inkişaf etdikcə kütləvi istehsal üsulları meydana gəlməyə başladı. Fredrik V. Teylor müxtəlif pəşələrə malik işçilərin funksiyalarını diqqətlə bir istehsal sahəsində cəmləşdirərək onların öz işlərini daha səmərəli görə bilmələri üçün yeni üsullar axtarıb tapmış və beləliklə, elmi idarəetmə sahəsinin bünövrəsini qoymuşdu (Ösl kütləvi istehsal üsulunun ilhamçısı Henri Ford olmuşdur; o, 1913-cü ildə avtomobil istehsalında hər bir işçinin yalnız bir işi yerinə yetirdiyi hərəkətli yığım konveyerini işə salmışdı. Bu uzaqgörənliyin nəylə nəticələndiyini görən Ford öz işçilərinə o dövr üçün çox böyük məbləğdə – günə 5 dollar məvacib təklif etmiş, onların çoxunun özləri istehsal etdikləri avtomobilər almalarına imkan və beləliklə də bu sənaye sahəsinin genişlənməsinə şərait yaratmışdır).

19-cu əsrin «Qızıl əsr» adlandırılın ikinci yarısı maqnatlar dövrü kimi xarakterizə edilir. Bu dövrdə amerikalıların çoxu güclü maliyyə imperiyaları yaradan biznesmenləri idealizə edirdi. Belə biznesmenlərin uğuru, Con D. Rokfellerin neftin gələcəyinə olan inamı kimi, onların yeni xidmət və məhsul növü ilə bağlı uzunmüddətli gələcək potensialı görə bilmək qabiliyyətlərinə əsaslanırırdı. Onlar maliyyə uğuru qazanmaq və hamidan qüdrətli olmaq uğrunda aydın məqsədə malik və amansız dərəcədə rəqabəticil adamlar idilər. Rokfeller və Ford kimi belə nəhənglər sırasına dəmir yolları sayəsində varılanan Cey Quld, bankir C. Pirpont Morqan və polad istehsalı ilə məşğul olan Endrū Karnic daxil idi. Bu maqnatlardan bəziləri o günlərin biznes standartlarına uyğun olaraq fəaliyyət göstərən təmiz adamlar olsalar da, digərləri öz var-dövlətlərinə və qüdrətlərinə çatmaq üçün zoraklıqlıdan, rüşvətxorluqdan və firildaqçılıqdan istifadə edirdilər. Yaxşı və ya pis olmasından asılı olmayaraq, biznes maraqları hökumət üzərində güclü təsirə malik olmayı tələb edirdi.

Belə sahibkarların bəlkə də ən parlaq nümunəsi olan Morqan həm şəxsi, həm də biznes həyatını çox dəbdəbəli şəkildə yaşayırırdı. O və onun şərīkləri qumarbazlıq edir, yaxtalarda üzür, israfçı qonaqlıqlar verir, əzəmətli saraylar tikdirir və Avropanın ən bahalı incəsənat əşyalarını satın alırlıdalar. Rokfeller və Ford kimi adamlar isə əksinə, puritan keyfiyyətlər nümayiş etdirirdilər. Onlar kiçik şəhər dəyərlərini və həyat tərzini qoruyub saxlamışdır. Həmişə kilsəyə getdikləri üçün başqaları qarşısında məsuliyyət hissini malik idilər. Onların inancına görə, yalnız şəxsi keyfiyyətlər insana uğur qazandırıb ilərdir; onlarındakı işə İncilin

tələb etdiyi qaydada işləməkdən və qənaətcil olmaqdan ibarət idi. Bu adamların xələfləri gələcəkdə Amerikada ən böyük filantropiya – xeyriyyə fondlarını yaradacaqdılar.

Avropa intellektuallarının yuxarı təbəqəsi ticarətə ümumiyyətlə ikrah hissiylə baxsa da, daha sürüşkən sinfi struktura malik bir cəmiyyətdə yaşayan amerikalıların əksəriyyəti pul qazanmaq ideyasına böyük rəğbət bəsləyirdi. Onlar biznes təşəbbüskarlığına baş vurmağın riski və ləzzətindən, eləcə də biznes uğurunun qazandırı biləcəyi yüksək həyat səviyyəsindən, potensial gücdən və sürəkli alqışlardan çox xoşlanırdılar.

Ancaq Amerika iqtisadiyyatı 20-ci əsrд yetkinləşdikcə sərbəst, təkbaşına yürüdülən biznes fəaliyyətinin uğuruna olan inam bir Amerika idealı kimi sönməyə başladı. Əvvəlcə dəmir yolu sənayesində, sonra isə hər yerdə korporasiyaların meydana çıxməsi ilə həllədici dəyişikliklər baş verdi. Biznes baronları bu korporasiyaların rəhbərliyinə çevrilən yüksək maaşlı «texnokratlar»la əvəz olundu. Korporasiyaların yüksəlişi öz növbəsində mütəəkkil işçi hərəkatının yüksəlişiyə nəticələndi ki, bu da biznesin hökmənlığına və təsirinə qarşı tarazlaşdırıcı qüvvəyə çevrildi.

30

1980 və 1990-cı illərdə baş verən texnoloji inqilab maqnatlar epoxasının əks-sədalarını xatırladan yeni sahibkarlıq mədəniyyətinin meydana çıxmına səbəb oldu. «Microsoft» şirkətinin rəhbəri Bill Geyts kompüter programları istehsal etmək və satmaq yolu ilə hədsiz var-dövlət qazandı. Geyts o qədər mənfəətli bir imperiya yaratdı ki, 1990-cı illərin sonlarında onun şirkəti ABŞ Ədliyyə Departamentinin (nazirliyinin) inhisarçılığı qarşı mübarizə bölməsi tərəfindən məhkəməyə cəlb olundu və rəqiblərini qorxutmaqla ittiham edildi. Ancaq Geyts bütün bunnarla bərabər həm də xeyriyyə fondu yaratmış və həmin fond tezliklə ölkədə ən böyük xeyriyyə fonduna çevrilmişdi. Amerikanın bugünkü biznes liderlərinin əksəriyyəti Geyts kimi yüksək səviyyəli həyat sürdürür. Onlar öz korporasiyalarının işini idarə etməklə yanaşı, xeyriyyə fondları və məktəblərin idarə heyətlərində də çalışırlar. Ölkə iqtisadiyyatının vəziyyətinin və Amerikanın digər ölkələrlə əlaqələrinin qayğısına qalır, hökumət rəsmiləriylə məsləhətləşmək üçün tez-tez Vaşinqtona uçurlar. Bu adamlar, heç şübhəsiz ki, hökumətə müəyyən təsir göstərsələr də, onların fikrincə, «Qızıl əsr» dövründəki iri maqnatlar kimi ona nəzarət etmirlər.

Hökumətin cəlb olunması

Amerika tarixinin ilk illərində siyasi liderlərin əksəriyyəti federal hökumətin, yükdaşımı sahəsi istisna edilməklə, özəl

sektora ciddi şəkildə cəlb olunmasına soyuq yanaşırıdı. Ümumiyyətlə, onlar «lesafer» konsepsiyasını, qanun və qaydalara riayət olunmasını təmin etməkdən başqa iqtisadiyyata hər cür dövlət müdaxiləsini inkar etmək doktrinasını qəbul etmişdilər. Bu münasibət 19-cu əsrin son dövrlərində kiçik biznes, fermer və işçi hərəkatlarının hökumətə, onların xeyrinə olaraq iqtisadiyyata müdaxilə etməsi barədə müraciətdən sonra dəyişməyə başlamışdır.

Əsrin sonlarında Orta qərb və qərb regionlarında həm biznes elitasına, həm də fermer və işçilərin bəzi radikal siyasi hərəkatlarına şübhə ilə yanaşan orta sinif formalaşmışdı. Tərəqqiçilər kimi tanınan bu adamlar azad rəqabətin və azad sahibkarlığın təmin edilməsi məqsədilə biznes praktikalarının dövlət tərafından tənzimlənməsinə tərəfdar çıxırlılar. Onlar, həmçinin, ictimai dövlət sektorunda korrupsiyaya qarşı mübarizə aparırdılar.

Konqres 1887-ci ildə dəmir yollarını tənzimləyən (Ştatlararası Kimmersiya Aktı), 1890-ci ildə isə iri firmaları bir sənaye sahəsinin nəzarətindən qoruyan (İnhisarçılıq Əleyhinə Şerman Aktı) qanunlar çıxardı. Ancaq bu qanunlar uzun müddət təsirsiz qaldı və yalnız 1900-1920-ci iller arasında, tərəqqiçilərin fikirlərinə rəğbət baslıyən respublikaçı prezident Teodor Ruzvelt (1901-1909), demokrat Vudro Vilson (1913-1921) hakimiyyətə gəldikləri dövrlərdə ciddi şəkildə tətbiq edilməyə başlandı. Ştatlararası Kimmersiya Komissiyası, Ərzaq və Dərman Preparatları İdarəsi və Federal Ticarət Komissiyası da daxil olmaqla ABŞ-da bu gün fəaliyyət göstərən tənzimləyici dövlət agentliklərinin bir çoxu məhz bu dövrdə yaradılmışdır.

1930-cu illərdə – «Yeni kurs» dövründə hökumətin iqtisadiyyata cəlb olunması daha əhəmiyyətli dərəcədə artıdı. 1929-cu ildə maliyyə birjalarının iflasa uğraması ölkə tarixində ən ciddi iqtisadi sarsıntılar – Böyük depressiyaya (1923\9-1940) səbəb oldu. Prezident Franklin D. Ruzvelt (1933-1945) bu iflasın nticələrini zəiflətmək məqsədilə «Yeni kurs» siyasetini tətbiq etməyə başladı.

Bugünkü Amerika iqtisadiyyatını müəyyən edən ən vacib qanun və institutların əksəriyyəti öz kökü baxımından «Yeni kurs» erası ilə bağlıdır. «Yeni kurs» qanunvericiliyi bank işi, kənd təsərrüfatı və ictimai rifah sahəsində federal hakimiyyətin rolunu genişləndirdi. O, maaşların minimum səviyyəsini və iş saatlarının həcmini müəyyənləşdirdi, polad tökmə, avtomobil və kauçuk kimi sənaye sahələrində həmkarlar ittifaqlarının genişləndirilməsi üçün katalizator rolunu oynadı. Bu gün ölkə iqtisadiyyatının fəaliyyəti üçün zəruri hesab edilən proqramlar və agentliklər yaradıldı: fond birjalarının işini tənzimləyən Qiymətli Kağızlar və Birja Komissiyası, bank depozitlərinə təminat verən Federal Depozit Sığortası Şirkəti, işçi qüvvəsi kimi çalış-

dıqları dövrlərdəki xidmətlərindən asılı olaraq yaşlılara pensiya verilməsiylə məşğul olan Sosial Təminat İdarəsi.

«Yeni kurs» siyaseti liderləri bizneslə hökumət arasında daha sıx əlaqələr qurmaq ideyasına təkan verməyə çalışalar da, bu cəhdərin bəziləri II Dünya müharibəsindən sonra yaşamağa qadir olmadı. Qısaömürlü «Yeni kurs» programı olan Milli Sənayenin Sağlamlığıdırılması Akti münaqışələri həll etmək və bu yolla məhsuldarlığı və səmərəliliyi artırmaq məqsədilə dövlət nəzarəti altında biznes və işçi liderlərinin təşviqinə yönəldilmişdi. Amerika heç vaxt Almaniya və İtaliyadakı kimi biznes, həmkarlar ittifaqları və hökumət arasındaki sazişlərə bənzər faşizm üsul idarəsinə meyl göstərməsə də, «Yeni kurs»un təşəbbüsleri iqtisadiyyatın bu üç aparıcı oyundaşı arasında hakimiyyətin yeni formada paylaşılmamasını göstərirdi. Hakimiyyətin bu cür qovuşğu müharibə dövründə Birləşmiş Ştatlar hökumətinin iqtisadiyyata geniş müdaxiləsi nəticəsində daha ciddi miqyas almışdı. Müharibə Məhsulları Şurası hərbi prioritətlərin qarşlanması üçün ölkənin bütün məhsul istehsalı imkanlarını əlaqələndirirdi. İstehlak malları istehsal edən müəssisələr hərbi sıfarişlərə tabe edilmişdi. Məsələn, avtomobil sənayesi müəssisələri Birləşmiş Ştatları «demokratianın cəbbəxanasına» çevirmek üçün tank və təyyarə istehsal edirdi. Milli gəlirin artım sürətini qoruyub saxlamaq və istehlak məhsulları qılığının inflyasiyaya aparıb çıxarmasının qarşısını almaq üçün yenice yaradılmış Qiymət Administrasiyası İdarəsi bəzi yaşayış sahələrində mənzil haqlarının həcmində nəzarət edir, şəkər tozundan benzinə kimi bir sıra istehlak mallarına norma qoyur, başqa sözlə desək, qiymətlərin artmasını önleməyə çalışırı.

32

Mühəribədən sonrakı dövrün iqtisadiyyatı: 1945-1960

Amerikalıların çoxu II Dünya müharibəsinin başa çatması və bunun ardınca da hərbi xərclərin azaldılmasının Böyük depressiya dövrünün ağır günlərini geri qaytaracağından ehtiyat edirdi. Amma bunun əksi oldu, istehlak məhsullarına ödənilməmiş qalan tələbat mühəribədən sonrakı dövrdə güclü iqtisadi yüksəlişə təkan verdi. Avtomobil sənayesi uğurla öz əvvəlki ixtisasına qayıdaraq maşın istehsal etməyə, aviasiya və elektronika kimi yeni sənaye sahələri isə iri sıçrayışlarla böyüməyə başladı. Evlərinə qayidian hərbçilər üçün mənzil tikintisində qismən yaradılan imkanlar sayəsində stimullaşdırılan xüsusi canlanma bu genişlənməni daha da sürətləndirdi. Ölkənin ümumi məhsul istehsalının həcmi 1940-cı ildə 200 milyard dollardan 1950-cı ildə 300 milyard dollara qədər artdı və 1960-cı ildə 500 milyard dollardan çox oldu. Eyni zamanda «uşaq doğuşunda canlanma» dövrü

adlanan müharibədən sonrakı illərdə doğulanların sayının sürətlə artması istehlakçıların sayının çoxalmasına səbəb oldu. Getdikcə orta təbəqənin sıralarına daha çox amerikalı qoşulurdu.

Müharibə sursatlarına olan ehtiyac nəhəng hərbi-sənaye kompleksinin (bu termin 1953-cü ildən 1961-ci ilədək ABŞ prezidenti olmuş Duayt Eyzenhauer tərəfindən irəli sürülmüşdür) yüksəlisinə rəvac vermişdi. Bu kompleks müharibə başa çatdıqdan sonra da öz fəaliyyətini davam etdirirdi. Dəmir pərdə meyda-na çıxdıqdan sonra Avropa ilə Birleşmiş Ştatlar öz döyüş qabiliyyətini xeyli gücləndirmiş olan və hidrogen bombası kimi güclü silah istehsalına vəsait ayıran bir dövlətlə – Sovet İttifaqı ilə «soyuq müharibə» vəziyyətinə düşdülər. Müharibənin darmadağın etdiyi Avropa ölkələrinə Marsall Planı çərçivəsində iqtisadi yardımalar axmağa başladı və həmin plan eyni zamanda Avropa bazarlarının bir sıra ABŞ məhsulları ilə zənginləşməsinə kömək etdi. Və hökumət özü iqtisadi məsələlərdə başlıca rol oynadığını qəbul etməli oldu. 1946-ci ildə qəbul edilən Məşğulluq Akti «maksimum səviyyədə məşğulluq səviyyəsinə, istehsal və alıcılıq qabiliyyətinə nail olmayı» dövlət siyaseti kimi bəyan etdi.

Birleşmiş Ştatlar müharibədən sonrakı dövrdə həmçinin bütün dünyada açıq, kapitalist iqtisadiyyatının təmin edilməsi məqsədilə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi institutların yaradılmasına başçılıq etməklə, beynəlxalq valyuta strukturlarının yenidən qurulmasına ehtiyac duyulduğunu etraf etdi.

Biznes strukturları isə bu arada yüksək konsolidasiya səviyyəsi ilə xarakterizə edilən bir dövrə qədəm qoydu. Firmalar bir-biriylə qovuşaraq nəhəng, çoxcəhətli konqlomeratlar yaratdırılar. Məsələn, Beynəlxalq Telefon və Teleqraf Şirkəti «Şiraton Hotels», «Kontinental Banking», «Hartford Yangından Sığorta», «Avis Rent-a-car» və digər şirkətləri satın alaraq özündə birləşdirdi.

Amerikanın işçi qüvvəsi də öz tərkibi ehtibarı ilə xeyli dəyişdi. 1950-ci illər ərzində xidmət sahəsində çalışanların sayı artaraq istehsal sahələrində çalışanların sayına çatdı və sonralar onları ötbük keçdi. 1956-ci ildən başlayaraq ABŞ-da işçilər arasında ağ yaxalıq geyinənlər mavi yaxalıq geyinənləri üstələdilər. Eyni zamanda həmkarlar ittifaqları öz üzvləri üçün uzunmüddətli iş müqavilələrinə və digər üstünlük'lərə nail oldular.

Fermerlər isə bu illərdə çox ağır vəziyyətlərlə üzləşdilər. Məhsuldarlığın artırılması üçün göstərilən səylər, fermer təsərrüfatlarının iri biznes vahidlərinə çevriləməsi kənd təsərrüfatı məhsullarının həddən artıq istehsali ilə nəticələndi. Kiçik ailə təsərrüfatları bu rəqabətə tab gətirməkdə çətinlik çəkir, getdikcə daha çox təsərrüfat öz fəaliyyətini dayandıraraq sıradan çıxırı. Bu səbəbdən 1947-ci ildə fermer təsərrüfatlarında çalışanların sayı 9,7

milyon nəfər olduğu halda tədricən azalmağa başladı və 1998-ci ildə 3,4 milyon nəfərə düşdü.

Digər amerikalılar da yaşayış yerlərini dəyişməli olurdular. Fərdi ailə evlərinə tələbatın artması və şəxsi maşınların sürətlə çoxalması amerikalıların çoxunun şəhər mərkəzlərindən şəhərətrafi rayonlara köçməsiylə nəticələndi. Kondisionerlərin ixтиra olunması kimi texnoloji yeniliklər sayesində bu miqrasiya cənub və cənub-qərb ştatlarında Hyuston, Atlanta, Mayami və Feniks kimi «Günəşli kəmər» üzərində yerləşən şəhərlərin inkişafını sürətləndirdi. Federal hökumətin sponsorluğu ilə salınan yeni şosse yolları əyalətlərə yetişmək imkanını yaxşılaşdırıqca biznes strukturları da dəyişməyə başladı. II Dünya müharibəsinin sonunda sayı cəmi səkkiz olan satış mərkəzləri getdikcə çoxşaxəlli şəkil almış və 1960-ci ildə onların sayı 3.840-a çatmışdı. Bir çox sənaye müəssisələri tezliklə onların izinə düşərək böyük şəhərləri tərk etmiş, əhalisi az olan yaşayış məntəqələrinə köçmüştü.

34 Dəyişiklik illəri: 1960 və 1970-ci illər

1950-ci illər Amerikada adətən xatircəmlik dövrü kimi xarakterizə edilir. 1960 və 1970-ci illər isə əksinə, böyük dəyişikliklər dövrü olmuşdur. Bu illərdə dünyanın müxtəlif yerlərində yeni dövlətlər meydana gəlmış, qiyamçı hərəkatlar mövcud hökumətləri devirmiş, bəzi ölkələr böyükərək Birləşmiş Ştatlarla rəqabət aparan güc mərkəzlərinə çevrilmiş və hərbi gücün yüksək inkişaf və ekspansiyanın yeganə vasitəsi olmadığının getdikcə daha aydın dərk edildiyi dünyada iqtisadi əlaqələr ən üstün əhəmiyyət kəsb etməyə başlamışdı.

Prezident Con F. Kennedy (1961-1963) hökumətin daha fəal olması siyasetini həyata keçirirdi. 1960-ci ilin prezident seçkiləri kampaniyasında Kennedy amerikalılardan «Yeni cəbhə» çağırışlarına səs vermələrini xahiş edəcəyini söyləmişdi. Prezident olduqdan sonra isə dövlət xərclərinin artırmaq və vergiləri azaltmaq yolu ilə iqtisadi böyüməni gücləndirməyə çalışmış, yaşlılara tibbi, əyalət şəhərlərinə isə maddi yardım göstərilməsi üçün təzyiq göstərmiş və təhsil fondlarını artırılmışdır. Bu təkliflərin bir çoxu həyata keçməsə də, Kennedinin inkişaf etməkdə olan ölkələrə yardım üçün amerikalıların xaricə göndəriləməsiylə bağlı fikri «Sülh korpusları»nın yaradılması ilə həyatda öz gerçək təcəssümünü tapmışdır. Kennedy, həmçinin, Amerikanın kosmosun tədqiqində irəliləməsinə şərait yaratmışdır. Onun ölümündən sonra kosmosun tədqiqi ilə bağlı Amerika programı Sovet nailiyətlərini ötüb keçmiş və 1969-cu ilin iyul ayında amerikalı astronavtların Aya enməsi ilə özünün ən yüksək zirvəsinə çatmışdır.

1963-cü ildə Kennedinin qətlə yetirilməsi onun gündəmə gətirdiyi bir çox qanunvericilik aktlarının Kongres tərəfindən qəbul edilməsinə səbəb oldu. Onun xələfi Lindon Beyns Conson (1963-1969) uğurlu Amerika iqtisadiyyatının bəhrlərindən daha çox vətəndaşın faydalana bilməsini təmin etməklə «Böyük cəmiyyət» qurmağa çalışırdı. Hökumət «Tibbi qayğı» (qocalar üçün sağlamlıq qayğısı) və «Ərzaq yarlıqları» (kasıblara ərzaq yardımı) kimi yeni proqramlar və bir sıra təhsil təşəbbüsleri (tələbələrə yardım və eləcə də məktəb və kolleclərə qrantlar ayrılması) təsis etdikcə federal xərclər dramatik şəkildə durmadan artdı.

Həmçinin Vyetnamdakı Amerika əsgərlərinin sayı artıraqa hərbi xərclər də böyüyürdü. Kennedinin rəhbərliyi dövründə kiçimiqyaslı hərbi əməliyyat kimi başlayan bu hadisə Consonun prezidentliyi dövründə irimiqyaslı hərbi təşəbbüsə çevrildi. Nə qədər paradoxal görünə də, hər iki müharibəyə – yoxsulluqla mübarizəyə və Vyetnam müharibəsinə çəkilən xərclər, qısa müddədə də olsa, iqtisadiyyatın çıxəklənməsinə səbəb oldu. Ancaq 1960-ci illərin sonlarında həmin xərcləri ödəmək üçün vergiləri qaldırmaq istəyərkən hökumətin uğursuzluğa düşərək olması inflasiyanı gücləndirdi və beləliklə də əldə edilən iqtisadi yüksəlişin nəticələrini heçə endirdi. 1973-1974-cü illərdə Neft İxrac Edən Ölklər Təşkilatının (OPEK) üzvləri neft istehsalına embargo qoyarkən enerji vasitələrinin qiymətləri sürətlə yüksəlməyə başladı və qıtlıq yaratdı. Hətta bu embargo qaldırıldıqdan sonra belə enerji vasitələrinin qiymətləri yüksək olaraq qaldı və inflasiya ilə yanaşı, işsizlik səviyyəsinin də tədricən artmasına səbəb oldu. Federal bütçə deficitləri böyüdü, xarici rəqabət intensivləşdi və fond birjaları zəiflədi.

Vyetnam müharibəsi 1975-ci ilə kimi davam etdi, prezident Riçard Nikson (1969-1974) impiçmentdə günahlandırılmaq təhlükəsi altında istəfa verdi, bir qrup amerikalı Tehrandakı ABŞ səfirliliyinin binasında girov götürüldü və bir ildən də çox orada saxlanıldı. Sanki ölkə, iqtisadi məsələlər də daxil olmaqla, bir çox hadisələrə nəzarət etməkdə aciz qalmışdı. Avtomobilərdən tutmuş polada, yarımkəcərincilərə qədər ucuz qiymətə və bir çox hallarda həm də yüksək keyfiyyətə malik müxtəlif idxlə məhsuluları Birləşmiş Ştatların bazarlarını doldurdu.

Davamlı inflasiyanın və biznes fəaliyyətində durğunluğun mövcud olduğu və bu səbəbdən də işsizlik səviyyəsinin arttığı bir iqtisadi şəraitin məğzini ifadə edən «staqneyşn» termini yeni iqtisadi nasazlığı daha doğru xarakterizə edirdi. Inflasiya sanki özü-özünü qidalandırırırdı. İnsanlar qiymətlərin durmadan qalxmasından ehtiyat etməyə başlayaraq daha çox mal alırdılar. Artan tələbat qiymətlərin daha da yüksəlməsinə, bu isə əməkhaqlarının artırılması tələbinə, əməkhaqlarının artırılması isə, öz növbəsində, hələ də yuxarı sıçramaqdə olan qiymətlərin daha da

bahalaşmasına səbəb olurdu. Yaşayış minimumu punktları avtomatik olaraq əmək müqavilələrinə daxil edilirdi və hökumət sosial təminat kimi bəzi ödənişləri inflasiya dövrünün ən məşhur meyari kimi tanınan İstehlak Qiymətlər İndeksinə uyğunlaşdırmağa başlamışdı. Bu tədbirlər işçilərə və işdən çıxarılanlara inflasiyanın öhdəsindən gəlməyə kömək etdiyi halda, inflasiyanın özünü də möhkəmlədirdi. Hökumətin daim artmaqdə olan fond ehtiyacları bündən defisitinin şəşməsinə və hökumət borclarının böyüməsinə, bu isə, öz növbəsində, faiz normalarının yüksəlməsinə səbəb olur, istehsal və istehlak dəyərlərini getdikcə daha da artırırı. Enerji vasitələrinin dəyərinin və faiz normalarının yüksək olması şəraitində kapital qoyuluşu xeyli zəiflədi və işsizlik səviyyəsi narahatlıq doğuran səviyyəyə qalxdı.

Cixilmaz vəziyyətdə qalan prezident Cimmi Karter (1977-1980) hökumət xərclərini artırmaqla iqtisadi zəifliyə və işsizliyə qarşı mübarizə aparmağa çalışdı və inflasiyanı nəzarət altına almaq məqsədilə düşünülmüş əməkhaqqı və qiymət normaları direktivləri müəyyən etdi. Ancaq bu direktivlərin hər ikisi geniş mənada heç bir uğur gətirmədi. Hava yolları, yükdaşımı və dəmir yolları da daxil olmaqla, bir sıra sənaye sahələrinin tənzimlənməsinə xitam verilməsini nəzərdə tutan tədbirlər inflasiya üzərinə, o qədər ağır olmasa da, bəlkə də ən uğurlu hücum hesab edilə bilərdi. Həmin vaxta qədər bu sənaye sahələri marsrut və gediş haqqı normalarına nəzarət edilməklə dövlət tərəfindən ciddi tənzimlənirdi. Dövlət tənzimləmələrinə xitam veriləməsi ideyası Karter administrasiyasında sonra da müdafiə olundu. 1980-ci illərdə hökumət banklarının faiz normalarına və uzun məsafəli telefon xidmətlərinə nəzarəti zəiflədi və 1990-ci illərdə yerli telefon xidmətləri üçün də tənzimləməni yüngülləşdirdi.

Ancaq inflasiyaya qarşı mübarizədə ən kədərli rolu Federal Ehtiyatlar İdarəsi oynadı, o, 1979-cu ilin əvvəlində pul kütləsi üzərində ciddi qadağalar qoydu. İnflasiyanın çökdürdüyü iqtisadiyyatın tələb etdiyi pul kütləsini təchiz etməkdən boyun qaçırmaga faiz normalarının yüksəlməsinə səbəb oldu. Bunun da nəticəsi olaraq istehlak xərcləri və biznes borclanmaları birdən-birə aşağı düşdü, iqtisadiyyat tezliklə dərin tənəzzülə uğradı.

1980-ci illərin iqtisadiyyatı

Ölkə 1982-ci il boyu dərin tənəzzül keçirdi. Biznes müəssisələrinin iflası ilk illərə nisbətən 50 faiz artdı. Kənd təsərrüfatı məhsullarının ixracı azaldıqca, taxıl məhsullarının qiymətləri aşağı düşdükçə və faiz normaları artdıqca fermerlər xüsusilə pis vəziyyətə düşdülər. Kəskin geriləmənin dərmanı tapılmadıqca, iqtisadiyyat daha dərin destruktiv tsikllərə yuvarlanırdı. 1983-cü

ildən başlayaraq inflyasiya zəifləməyə, iqtisadiyyat əks istiqamətə meyllənməyə, Birləşmiş Ştatlar sürəkli iqtisadi inkişaf dövrü nə qədəm qoymağa başladı. Sonrakı illərdə və 1990-ci illərin əvvəllərində illik inflyasiya norması 5 faizdən yuxarı qalxmadı.

1970-ci illərin iqtisadi sarsıntıları mühüm siyasi dəyişikliklər doğurdu. Amerika xalqı 1980-ci ildə Karterin yeritdiyi federal siyasətlə razılışmadığını ifadə etdi və sabiq Hollivud aktyoru və Kaliforniya ştatının qubernatoru Ronald Reyqanı prezident seçdi. Reyqan (1981-1989) öz iqtisadi programını insanların öz qazandıqlarının çox hissəsinə sahib ola bilmələri üçün vergi normalarının azaldılmasını nəzərdə tutan iqtisadi nəzəriyyə əsasında qurmuşdu. Bu nəzəriyyəyə görə, vergilərin azaldılması insanları daha gərgin və daha uzunmüddətli işləməyə ruhlandıracaq ki, bu da, öz növbəsində, daha çox vəsait yiğimina və investisiya qoyuluşuna səbəb olacaq, sonda məhsul istehsalının artması və ümumi iqtisadi yüksəlişin stimullaşması ilə nəticələnəcəkdir. Reyqanın vergi normalarını aşağı salması daha çox varlı amerikalıların xeyrinə olsa da, bu iqtisadi siyaset vergilərin azaldılması ilə yanışı, əldə edilən faydanın həm də azgəlirli insanların xeyrinə olacağını nəzərdə tuturdu, çünkü investisiya qoyuluşunun artması yeni iş yerlərinin açılmasına və əməkhaqlarının artmasına aparıb çıxarmalıydı.

Bununla bərabər Reyqanı ümumölkə miqyasında narahat edən başlıca məsələ onun federal hökumətin həddən artıq şisməsi və burnunu hər yerdə soxmasına əmin olması ilə bağlı idi. 1980-ci illərin əvvəllərində vergiləri azaltmaqla yanaşı, Reyqan sosial proqramları da ixtisar etdi. O, hakimiyyətdə olduğu illərdə, həmçinin, istehlakçılar, iş yerləri və ətraf mühitlə bağlı məsələlərin dövlət tərəfindən tənzimlənməsinin məhdudlaşdırılması və ya tamamilə ləğvi uğrunda kampaniya apardı. Eyni zamanda o, Birləşmiş Ştatların Vietnam mührəbəsindən sonrakı dövrdə öz hərbi qüdrətinin kifayət qədər qayğısına qalmadığını düşündürdü və bu səbəbdən müdafiə xərclərinin xeyli artırılmasına nail oldu.

Vergi normalarının azaldılması və hərbi xərclərin artırılması daxili proqramlara ayrılan xərclərdə xeyli dərəcədə ixtisarlar aparılmasına səbəb oldu. Nəticədə federal büdcə defisiti hətta 1980-ci illərin əvvəlində tənəzzül dövründəki səviyyəni belə ötüb keçdi. 1980-ci ildə 74 milyard dollar olan büdcə defisiti 1986-ci ildə 221 milyard dollara çatdı. 1987-ci ildə bu defisit 150 milyard dollara düşdü və iqtisadi yüksəliş yenidən start götürdü. Bəzi iqtisadçılar federal hökumət məsrəfləri və borclanmalarının xeyli dərəcədə artmasının yeni inflyasiya doğuracağından narahat olsalar da, Federal Ehtiyatlar İdarəsi qiymətlərin artmasına sayıqlıqla nəzarət edir, belə bir təhlükə meydana çıxdığı hallarda dərhal faiz normalarını yüksəldirdi. Pol Volkerin və onun xələfi Alan Qrinspanın rəhbərliyi dövründə Federal Ehtiyatlar İdarəsi

Ölkə iqtisadiyyatının yönləndirilməsində Konqresin və prezidentin rolunu zəiflədərək iqtisadiyyatın əsas tənzimləyici rolunu oynayırdı.

1980-ci illərin əvvəllərində meydana çıxan sağlamlaşma meylləri heç də problemsiz ötüşmədi. Fermerlər, xüsusilə kiçik ailə təsərrüfatlarını idarə edən fermerlər hələ də böyük çətinliklərlə üz-üzə qalmışdılar. Onlar 1986 və 1988-ci illərdə – ölkənin orta bölmələri ciddi quraqlığa məruz qalandı, bir neçə il sonra isə güclü daşqınlardan zərər çəkəndə daha pis vəziyyətə düşdülər. Bəzi banklar pul kütləsi qitligi və xüsusilə əmanət və borc assosiasiyanı kimi tanınan ağılsız kredit fəaliyyətləri ucbatından sarılmışdı; bu assosiasiyanın fəaliyyəti qismən sərbəstləşdirildikdən sonra ağılsız kredit verilməsi praktikası geniş intişar tapmışdı. Nəticədə federal hökumət bu cür institutların eksəriyyətini bağlamalı və vergi ödəyicilərindən toplanan pulların böyük bir qismini onların əmanətçilərinin haqlarının ödənilməsinə sərf etməli oldu.

Reyqan və onun xəlefisi Corc Buşun (1989-1993) Sovet İttifaqı və Şərqi Avropada kommunist rejimlərinin dağılmasına rəhbərlik etdiyi 1980-ci illər 1970-ci illərdə ölkəni böyükən iqtisadi süstlüyü tamamilə aradan qaldırmadı. Birləşmiş Ştatlar 1960-1970-ci illər arasındaki 10 ilin 7-də ticarət deficitinə malik olmuş, 1980-ci illər ərzində bu deficit daha da böyümüşdü. Asiyada sürətlə böyükən iqtisadi güc mərkəzləri Amerikaya meydan oxumağa başlamışdı; başlıca olaraq uzunmüddətli planlaşdırma ya, şirkətlərin, bankların və hökumətin fəaliyyətlərinin six şəkilədə əlaqələndirilməsinə xüsusi əhəmiyyət verən Yaponiya sanki alternativ yüksəliş modeli təklif edirdi.

Bu arada Birləşmiş Ştatlarda «korporativ reyderlər» səhmlərinin dəyəri aşağı düşən müxtəlif korporasiyaları satın alaraq onların bəzi əməliyyatlarını satmaqla və yaxud onları ayrı-ayrı hissələrə bölməklə yenidən qururdular. Bəzi hallarda şirkətlər öz səhmlərini geri almaq və yaxud reyderlərə haqq ödəmək üçün ağlasığın həcmində məbləğlər sərf edirdilər. Bu cür döyüşləri məyusluq içində izləyən təhlilçilər bu qənaətdəyidilər ki, reyderlər ən yaxşı şirkətləri məhv edir və işçilərin bədbəxtliyinə səbəb olurlar. Çünkü korporativ yenidənqurulmalar zamanı işçilərin çoxu öz iş yerini itirməli olurdu. Digərləri isə reyderlərin iqtisadiyyatın inkişafına faydalı şəkildə xidmət etdiklərini söyləyir, onların pis idarə olunan şirkətləri ələ keçirdiklərini, həmin şirkətləri artıq yüksək təmizlilikdən sonra yenidən gəlirli hala saldıqlarını və yaxud onları investorların mənfəət əldə edə biləcəkləri qaydada satdıqlarını, investorların isə həmin mənfəətlə daha məhsuldar şirkətləri investisiyalasdırıldıqlarını vurgulayırdılar.

1990-ci illər və ondan sonra

1990-ci illər Amerikaya yeni prezident kimi Bill Klintonu (1993-2001) bəxş etdi. Ehtiyatlı və təmkinli demokrat Klinton öz çıxışlarında keçmiş sələflərinin bəzi mövzularını dila gətirə də, sağlamlıq siğortası xərclərinin artırılması kimi ambisiyalı təklifi Konqresdən keçirə bilmədikdən sonra Amerikada «Böyük dövlət» erasının başa çatdığını bəyan etdi. O, yerli telefon xidmətlərinin rəqabətə açılması üzərində Konqreslə birlikdə çalışaraq bəzi sektorlarda işçi qüvvəsinin möhkəmləndirilməsinə təkan verdi. O, həmçinin maddi rifah müavinətlərinin azaldılmasında respublikalılar qoşuldu. Klinton federal işçilərin sayını ixtisar etsə də, hökumət ölkə iqtisadiyyatında hələ də həllədici rol oynamadı qalırıldı. «Yeni kurs» siyasetinin əsas, «Böyük cəmiyyət» dövrünün isə əksər yenilikləri toxunulmaz qalırıldı. Federal Ehtiyatlar Sistemi isə istənilən yeni inflasiya əlamətlərinə diqqətlə göz qoyaraq ümumi iqtisadi fəallıq tempini nizamlamaqda davam edirdi.

Buna baxmayaraq, 1990-ci illərdə iqtisadiyyat artan sürətlə sağlam inkişafə qədəm qoydu. 1980-ci illərin sonlarında Sovet İttifaqında və Şərqi Avropada kommunizmin süqtundan sonra ticarət imkanları sürətlə genişlənməyə başladı. Texnoloji inkişaf bir sırə yeni və son dərəcə zərif elektronika məhsullarının istehsalına yol açdı.

Telekommunikasiya və kompüter şəbəkələşməsində baş verən yeniliklər geniş həcmdə kompüter texnikası və program təminatları sənayelerinin meydana çıxmına səbəb oldu və bir çox sənaye sahələrinin işində inqilabi dəyişikliklər yaradı. İqtisadiyyat sürətlə böyüyür, korporativ mənfəətlər sürətlə artırdı. Inflasiya və işsizlik səviyyələrinin aşağı olması ilə kombinə edilən möhkəm əsaslı mənfəətlər fond birjalarını dalgalandırdı; 1970-ci illərin sonlarında yalnızca 1000 punkt səviyyəsində olan Dow Cons orta sənaye kəmiyyəti 1999-cu ildə 11.000 punkt yüksəlmiş, amerikalıların hamısının da olmasa, əksəriyyətinin xeyli varlanması ilə nəticələnmişdi.

Amerikalıların 1980-ci illərdə tez-tez uğurlu model kimi dəyərləndirdikləri Yaponiya iqtisadiyyatı uzun süren tənəzzülə uğradı və belə bir aqibət iqtisadçıların çoxunu iqtisadiyyata dəha çevik, planlaşdırımıya daha az yer verilən və dəha rəqabətçil Amerika yanaşma üsulunun qlobal integrasiya mühitində ən yaxşı iqtisadi böyümə strategiyası olması qənaətinə gəlməyə vadar etdi.

1990-ci illərdə Amerikanın işçi qüvvəsinin tərkibində də nəzərəçarpacaq dəyişikliklər baş verdi. Fermerlərin sayının uzun müddətdən bəri azalması meyli bu illərdə də davam etdi. İşçilərin çox az qismi sənaye sahələrində, böyük əksəriyyəti isə xidmət

sektorunda, mağaza satıcılarından tutmuş maliyyə planlaşdırıcıları işində çalışırıdı. Artıq poladəritmə və ayaqqabı istehsalı kimi sənaye sahələri Amerika iqtisadiyyatının dayaq sütunları olmaqdan çıxmış, onları kompüter texnikası və program təminatı əvəz etmişdi.

1992-ci ildə özünün ən yüksək həddinə – 290 milyard dollara çatdıqdan sonra federal bütçə kəsiri iqtisadi yüksəliş vergi gəlirlərini artırıqla durmadan aşağı düşməyə başladı. 1998-ci ildə hökumət 30 il ərzində ilk dəfə aktiv balansa malik oldu; ancaq onun əsasən də «uşaq doğumunun canlanması» dövründə dünyaya gələnlərə vəd edilən gələcək sosial təminat ödənişləri formasında böyük məbləğdə borcu qalırdı. Sürətli yüksəliş və inflasiya səviyyəsinin durmadan aşağı düşməsindən heyrətə gələn iqtisadçılar Birləşmiş Ştatların «yeni iqtisadi sistemə» malik olub-olmamasını müzakirə etməyə başladılar, çünki bu «yeni iqtisadiyyat»ın sürətlə böyümə tempi ölkənin əvvəlki 40 ili ərzindəki tacribələrinə əsasən mümkün ola biləcəyi güman edilən böyümə tempindən güclü idi.

Nəticə olaraq qeyd edək ki, Amerika iqtisadiyyatı bu illərdə əvvəlki dövrlərlə müqayisə edilməyəcək dərəcədə dünya iqtisadiyyatı ilə sıx əlaqələrə girmişdir. Özündən əvvəlki sələfləri kimi, Klinton da ticarət maneələrinin aradan qaldırılması üçün geniş səylər göstərmüşdür. Şimali Amerika Sərbəst Ticarət Anlaşması (NAFTA) Birləşmiş Ştatlarla onun ən böyük ticarət partnerləri olan Kanada və Meksika arasındakı iqtisadi bağları daha da möhkəmlətmışdır. 1980-ci illər ərzində sürətli yüksəliş dövrü keçirən Asiya da Avropaya qoşularaq hazır məhsul istehsalı üçün yarımfabrikatlar göndərən başlıca təchizatçıya və Amerika məhsullarının ixracı üçün geniş bazara çevrilmişdir. Bütün dünyani bürübən zərif telekommunikasiya sistemləri bir neçə il öncə təsəvvürə belə gətirilməyəcək dərəcədə dünyanın maliyyə bazarlarına bağlanmışdır.

Amerikalıların əksəriyyəti qlobal integrasiyanın bütün xalqların xeyrinə işlədiyinə əmin olsa da, artmaqdə olan qarşılıqlı asılılıq həm də bəzi problemlər yaratmışdır. Birləşmiş Ştatların da-ha üstün olduğu yüksək texnologiyaya malik sənaye sahələrində işçilər yaxşı keçinirlər, ancaq işçi qüvvəsinin ümumiyyətlə ucuz olduğu bir çox xarici ölkələrlə rəqabət ənənəvi istehsal sahələrində əməkhaqlarının vəziyyətinə mənfi təsir göstərir. Bundan əlavə, Yaponiya və Asiyadan digər yeni sənayeləşmiş ölkələrinin iqtisadiyyatı 1990-ci illərin sonlarında sarsıntılarla məruz qalanda bu sarsıntıının dalgaları bütün qlobal maliyyə sisteminə mənfi təsir göstərmişdir. Amerikanın iqtisadi siyasetini müəyyən edənlər başa düşdülər ki, daxili iqtisadi siyaset kursunu müəyyənləşdirərkən onlar hökmən qlobal iqtisadi şəraitin nəticələrini də nəzərə almırlırlar.

Amerikalılar 1990-ci illəri yenidən böyük əmin-amanlıq hissiyələ başa vurdular. 1999-cu ilin sonlarına olan məlumatlara görə, ölkə iqtisadiyyatı 1991-ci ilin martından başlayaraq davamlı surətdə böyümüşdür. 1999-cu ilin noyabrında işsizlik əmək qabiliyyəti olanların 4,1 faizini əhatə etmiş, son 30 ildə ən aşağı göstəriciyə malik olmuşdur. 1998-ci ildə istehlak mallarının qiymətləri cəmi 1,6 faiz artmış (1964-cü ildən bəri bir il istisna edilməklə ən kiçik artım), yalnız 1999-cu ildə (oktyabr ayında 2,4 faiz) bir qədər yuxarı qalxmışdır. Qarşıda hələ xeyli çətinliklər durur,ancaq ölkə 20-ci əsri və onun gətirdiyi nəhəng dəyişiklikləri yaxşı əhval-ruhiyyədə başa vura bilmişdir.



FƏSİL 4

KİÇİK BİZNES VƏ SƏHMDAR CƏMİYYƏTİ

Amerikalılar həmişə imkanlarla dolu bir ölkədə yaşıdları- na inanmışlar: yaxşı ideyasi, qətiyyəti və gərgin çalışmaq həvəsi olan hər kəs burada biznes işinə başlayıb uğur qazana bilər. Praktikada isə sahibkarlığa bu möhkəm inam fərdin təkbaşına çalışmasından tutmuş qlobal konqlomerata qədər bir çox formalar almışdır.

17-18-ci əsrlərdə Amerika ictimaiyyəti burada bütün ağır çətinliklərə sinə gərərək özünə ağacdən ev tikən ilk insanı tərif və təzim obyektinə çevirmiş və yabanı mühitdə yaşamaq bacarığını öymüşdür. 19-cu əsr Amerikasında kiçik kənd təsərrüfatı təşəbbüsleri sürətlə geniş ölkə hüdudlarına yayıldıqca öz evi və torpaq mülkü olan fermer amerikalıların eksəriyyətinin varlı insan idealının təcəssümünə əvvilərdir. Ancaq ölkə əhalisinin sayı artıqla və şəhərlər daha böyük iqtisadi əhəmiyyət kəsb etdiğindən tədricən bütün biznesdə təkbaşına iştirak arzusu inkişaf etdi və xırda tacirlər, müstəqil sənətkarlar və özünə əmin olan peşəkarlar meydana gəlməyə başladı.

20-ci əsr 19-cu əsrin son dövrlərində başlayan meyli davam etdiridi və iqtisadi fəallığın miqyasında və kompleksliyində nəhəng sıçrayışlar baş verdi. Bir çox sənaye sahələrində kiçik müəssisələr öz fondlarını kifayət dərəcədə artırmaqdə və getdikcə daha zövqlü və daha zəngin olan əhalinin tələb etdiyi bütün malları daha keyfiyyətli istehsal etmək üçün kifayət qədər geniş miqyasda fəaliyyət göstərməkdə çətinlik çəkməyə başladılar. Belə bir şəraitdə adətən yüzlərlə, hətta minlərlə adəmi işlədən müasir korporasiya anlayışı daha böyük əhəmiyyət kəsb etdi.

Bu gün Amerika iqtisadiyyatının qururu sayılan müəssisələr pleyadası təksahibli müəssisələrdən tutmuş dönyanın ən iri şirkətlərinə qədər sıralanır. 1995-ci ildə Birləşmiş Ştatlarda 16,4 milyon şəriksiz, təksahibli müəssisə, 1,6 milyon ortaqlıq şirkəti və 4,5 milyon korporasiya – cəmi 22,5 milyon müstəqil müəssisə vardı.

43

Kiçik biznes

Xaricdən gələn müsaflirlərin eksəriyyəti hətta bugünkü özündə belə iri korporasiyaların heç bir vasitə ilə ABŞ iqtisadiyyatında hökmranlıq etmədiyini öyrənəndə məəttəl qalırlar. Ölkədəki bütün müstəqil müəssisələrin tam 99 faizi 500 nəfərdən az işçi çalışdırır. ABŞ Kiçik Biznes Administrasiyasının (SBA) məlumatlarına görə, ABŞ işçilərinin 52 faizi bu cür kiçik müəssisələrdə çalışır. Belə ki, 19 milyon amerikalı 20 min nəfərdən az işçi olan şirkətlərdə, 18,4 milyon nəfər 20-dən 99 nəfərə qədər işçi olan firmalarda, 14,6 milyon nəfər isə 100 nəfərdən 499 nə-

fərə qədər işçisi olan firmalarda çalışır. 47,7 milyon amerikalı isə 500 və daha çox işçisi olan firmalarda işləyir.

Kiçik biznes Amerika iqtisadiyyatı üçün dinamizm mənbəyi olaraq qalmaqdadır. 1990 və 1995-ci illər arasında yeni açılan iş yerlerinin dördə üçü kiçik biznes müəssisələrinin payına düşmüş və onlar hətta 1980-ci illərdə məşgullüğün artmasına göstərdikləri xidmətdən də böyük xidmət göstərmişlər. Onlar, həmçinin, yeni qrupların iqtisadiyyata daxilolma göstəricilərini də təmsil edirlər. Məsələn, qadınlar ağır kiçik biznes müəssisələrində çalışırlar. Qadınların sahib olduğu biznes müəssisələrinin sayı 1987 və 1997-ci illər arasında 89 faiz artmış və 8,1 milyona çatmışdır; qadınların sahib olduğu təksahibli müəssisələrin sayı artaraq 2000-ci ildə bu tip müəssisələrin 35 faizinə bərabər olmuşdur. Kiçik firmalar həm də daha çox sayıda yaşılı işçiləri və günün bir qismini işləməyə üstünlük verən adamları işə götürməyə meyl göstərir.

Kiçik biznes müəssisələrinin xüsusi gücü onların dəyişən iqtisadi şərtlərə dərhal cavab verə bilmək qabiliyyətilə bağlıdır. Onlar çox zaman öz alıcılarını şəxsən tanırıv və xüsusilə də yeri li ehtiyacları qarşılıyırlar. Məsələn, Kaliforniyadakı «Silicon Valley» şirkətinin kompüter əsaslı riskli müəssisələri və digər yüksək texnologiya anklavları kimi kiçik biznes müəssisələri texniki yenilik mənbəyidir. Bir çox kompüter sənayesi yenilikçiləri fəaliyyətə öz qarajlarında «qaynaqcı» kimi müəyyən mexanizmləri əllə yığmaqla başlamış və tezliklə iri, qüdrətli korporasiyalara çevrilmişlər. Çox sürətlə milli və beynəlxalq iqtisadiyyatın ən böyük oyunçularına çevrilən kiçik müəssisələr sırasına kompüter təminat programları istehsalı ilə məşğul olan «Microsoft» şirkəti, baratların ünvanlarına çatdırılması ilə məşğul olan Federal Ekspress Xidməti, idman malları istehsalçısı «Nike», kompüter şəbəkəsi firması «America OnLine» və dondurma istehsalçısı «Ben & Jerry's» daxildir.

Əlbəttə, kiçik biznes müəssisələrinin də çoxu iflasa uğrayır. Ancaq Birləşmiş Ştatlarda biznes sahəsində iflasauğrama bəzi digər ölkələrdə olduğu kimi sosial biabırıcılığı səbəb olmur. Çox zaman iflas hadisəsinə sahibkar üçün faydalı bir təcrübə kimi baxılır, bundan lazımı nəticələr çıxararaq o, növbəti dəfə böyük uğurlar qazana bilər. İqtisadçılar deyirlər ki, iflas hadisələri bazar qüvvələrinin necə işlədiyini nümayiş etdirir.

İnsanların kiçik biznesə yüksək rəğbəti ABŞ Konqresində və ştatların qanunvericilik orqanlarında tədricən kiçik firmaların lehinə əhəmiyyətli dərəcədə lobbiçilik fəaliyyətinə çevirilir. Kiçik şirkətlər sağlamlıq və təhlükəsizlik qaydaları kimi federal tənzimləmələrdən artıq azad edilmişlər. Konqres, həmçinin, 1953-cü ildə kiçik biznes müəssisəsi açan və yaxud işlədən şəxsərə peşəkar ekspert və maliyyə yardımçı (kontraktların mükafat-

landırılması üçün nəzərdə tutulan federal xərclərin 35 faizi kiçik biznes müəssisələri üçün ayrılrırdı) təmin etmək məqsədilə Kiçik Biznes Administrasiyası (SBA) yaratmışdır. SBA, bir qayda olaraq, dövriyyə kapitalı və yaxud bina, texnika və avadanlıq almaq məqsədilə kiçik biznes müəssisələrinə ildə təxminən 10 milyard dollar həcmində kredit verir. SBA tərəfindən dəsteklənən kiçik biznes üçün investisiya şirkətləri risk kapitalı kimi əlavə olaraq 2 milyard dollar investisiya qoyur.

SBA azlıqlar, xüsusilə də Afrika, Asiya və Latin Amerikası əsilli amerikalılar üçün nəzərdə tutulan proqramları himaya etməyə çalışır. O, bazarları müəyyən etmək və ixrac potensialına malik kiçik biznes təsisatlarına birgə müəssisə imkanları yaratmaq məqsədini güdən proqram həyata keçirir. Bundan əlavə, həmin idarə istefaya çıxmış sahibkarların yeni və büdrəməkdə olan biznes müəssisələrinə idarəcilik yardımı göstərməsini nəzərdə tutan proqrama sponsorluq edir. Fərdi ştat agentlikləri və universitetləriylə birlikdə çalışaraq SBA, həmcinin, texniki və necəment yardımını göstərən təxminən 900-ə qədər kiçik biznesin inkişafı mərkəzinin fəaliyyətini yönləndirir.

Bundan əlavə, SBA ev sahiblərinə, icarədarlara, daşqınlardan, qasırğadan, tornadodan və digər təbii fəlakətlərdən zərər çəkmmiş bütün səviyyələrdən olan biznes müəssisələrinə güzəştli əsaslarla 26 milyard dollar həcmində kredit vermişdir.

45

Kiçik biznes strukturu

Təksahibli müəssisələr. Biznes müəssisələrinin çoxu təksahibli müəssisələrdir, yəni onların sahibkarları və idarəcisi yalnız bircə nəfərdir. Təksahibli müəssisələrdə biznesin uğurlu və ya uğursuz olmasında bütün məsuliyyəti sahibkar özü daşıyır. Bütün mənfəəti də o özünə götürür, lakin müəssisə pulunu itirəsə və biznes bu itkini ödəmək iqtidarında olmazsa, onda sahibkarlar hətta öz şəxsi vəsaitlərini sərf etmək yolu ilə olsa belə, o hesabları ödəməyə məcburdurlar.

Təksahibli müəssisələr biznesin digər təşkilati formalarına nisbətən müəyyən üstünlüklərə malikdir. Bu forma təşəbbüskarlıq göstərməyi və öz-özünün ağası olmayı xoşlayan insanların temperamentinə uyğun gəlir. Bu müəssisələr çox çevikdir, çünkü sahibkarları başqaları ilə məsləhətləşmədən dərhal qərar qəbul etmək imkanına malikdir. Qanuna görə, fərdi sahibkarlar korporasiyalara nisbətən daha az vergi ödəyirlər. İstehlakçılar da təksahibli müəssisələrə daha çox rəğbət bəsləyirlər, çünkü onlar özünə hesabat verməli olan fərdi sahibkarların daha yaxşı işləyəcəyinə əməkdirlər.

Ancaq biznesin bu təşkilat formasının bəzi zəif cəhətləri də var. Təksahibli müəssisə onun sahibkarı vəfat etdikdə və yaxud iş qabiliyyətini itirdikdə qanuni şəkildə öz ömrünü başa vurur; doğrudur, başqa birisi bu müəssisənin əmlakına irsən sahib ola və həmin biznes fəaliyyətini davam etdirə də bilər. Digər tərəfdən, təksahibli müəssisələr başlıca olaraq öz sahibkarlarının toplaya və yaxud borc ala bildikləri puldan asılı olduğundan, onlar adətən genişmiqyaslı müəssisələrə çevrilmək üçün kifayət qədər resurslara malik olmurlar.

Ortaqlıq şirkəti. Hər hansı müəssisəni yaratmağın və yaxud olanı genişləndirməyin bir yolu iki və ya daha çox həmsahibi olan ortaqlıq şirkəti qurmaqdır. Ortaqlıq şirkəti sahibkarlardan öz istedadlarını birləşdirməyi tələb edir; məsələn, ortaqlardan biri istehsalat işini, digəri marketinqi yaxşı bacara bilər. Ortaqlıq şirkətləri hökumətin korporasiyalardan tələb etdiyi bir çox hesablardan azaddırlar və onlara qoyulan vergilər korporasiyalarla müqayisədə yüngüldür. Ortaqlar öz şəxsi paylarına düşən qazancdan vergi ödəyirlər, ancaq onların biznesinə vergi qoyulmur.

46

Ştatlar ortaqların hüquq və vəzifələrini tənzimləyir. Həmsahibkarlar ümumiyyətlə öz aralarında hər bir ortağın vəzifələrini müəyyənləşdirən hüquqi müqavilə imzalayırlar. Ortaqlar, həmçinin, biznes fəaliyyətinə investisiya qoyan, amma onun idarəciliyində iştirak etməyən «səssiz ortaqlar»la da müqavilələr bağlaya bilərlər.

Ortaqlıq şirkətinin ən başlıca zəif cəhəti ondan ibarətdir ki, hər bir ortaqlıq digər bütün ortaqların öhdəlikləri üçün də məsuliyyət daşıyır və hər bir ortağın istənilən hərəkəti qanuni surətdə digərlərinin özüne bağlayır. Məsələn, əgər bir ortaqlıq biznes pulunda israfçılığa yol veribsə, həmin hesabın ödənilməsində digər ortaqlar da bərabər səviyyədə iştirak edirlər. Ortaqlıq şirkətinin başqa bir əlverişsiz cəhəti ortaqlar arasında ciddi və daimi ixtilaflar olduqda meydana çıxır.

Françeyzinq və eyni tipli firma mağazaları. Kiçik biznes müəssisələri bəzən françeyzinq kimi tanınan praktika vasitəsilə böyükür. Françeyzinq anlaşmasında hər hansı bir uğurlu şirkət satışı gəlirlərinin müəyyən faizi müqabilində hər hansı bir şəxs və yaxud sahibkarlar qrupuna öz adından və məhsullarından istifadə etməyə icazə verir. Fond şirkəti öz səriştə və etibarını (nüfuzunu) borc verir, françeyzinqlə mükafatlandırılan sahibkar isə fərdi satış məntəqələrini idarə edir, maliyyə məsuliyətlərinin və genişlənmə ilə bağlı risklərin çox hissəsini öz üzərinə götürür.

Françeyzinq biznesinə daxil olmaq təzə müəssisə açmaqdan bir qədər bahalı iş olsa da, françeyzinq təsisatlarının idarəolunması daha az vəsait tələb edir və onun uğursuzluq şansı xeyli azdır. Bəlkə də qismən bu səbəbdən françeyzinq müəssisələri iq-

tisadiyyatın reklam, yayım və işçi treninqi sahələrində daha çox üstünlük təşkil edir. Franceyinq o qədər mürakkəb və geniş yayılmış bir işdir ki, heç kəs onun təsir dairəsi haqqında doğrudügün təsəvvürə malik deyil. SBA-nın qiymətləndirmələrinə görə, 1992-ci ildə ABŞ-da 535.000 franceyinq müəssisəsi fəaliyyət göstərmışdır; buraya avtomobil dilerleri, yanacaqdoldurma məntəqələri, restoranlar, daşınmaz əmlak firmaları, mehmanxana və motellər, kimyevi təmizləmə məntəqələri daxildir. Bu göstərici 1970-ci ildəkindən 35 faiz çox olmuşdur. Franceyinq müəssisələrində pərakəndə satış həcmi 1975 və 1990-ci illər arasında sürətlə artaraq qeyri-franceyinq müəssisələrinin pərakəndə satış həcmini xeyli ötüb keçmişdir. 2000-ci ildə franceyinq şirkətlərinin ABŞ-da pərakəndə satış həcminin 40 faizini gerçəkləşdirəcəyi gözlənilirdi.

Güman ki, 1990-ci illərdə daha da möhkəmlənən iqtisadiyyat franceyinqdən başqa bir çox biznes imkanları yaratdığı üçün onun inkişafı müəyyən qədər ziifləmişdir. Həmcinin bəzi franceyinq sahibləri eyni biznesə aid digər vahidləri satın almaq və öz şəbəkələrini yaratmaqla möhkəmlənməyə çalışmışlar. «Sears Roebuck & Co.» kimi şirkətlərin sahib olduqları eyni tipli firma mağazaları da onlarla amansız rəqabətə girmişdir. Çox böyük miqdarda mal alan və onları daha çox həcmidə satan, eləcə də özünəxidmətə xüsusi əhəmiyyət verən bu firma mağazaları çox vaxt kiçik həcmli əməliyyatlarla məşğul olan sahibkar müəssisələrinə nisbətən ucuz qiymətlər təklif edə bilirlər. Məsələn, «Safeway» kimi ucuz qiymətlər təklif etməklə alıcıları özünə cəlb edən firma supermarketləri bir çox kiçik müstəqil baqqalları sıradan çıxarmışdır.

Bütün bunlara baxmayaraq, bir çox franceyinq quruluşları özünü qoruyub saxlaya bilməşdir. Bəzi fərdi sahibkarlar öz qüvvələrini başqaları ilə birləşdirərək öz mağaza şəbəkələrini və yaxud kooperativlərini yaradmışlar. Bu cür mağazalar adətən ixtisaslaşmış və yaxud örtülü bazarlar kimi fəaliyyət göstərir.

Korporasiyalar

ABŞ-da kiçik və orta həcmli şirkətlər nə qədər çox olsa da, böyük biznes quruluşları ölkə iqtisadiyyatında aparıcı rol oynayır. Bunun bir neçə səbəbi var. İri şirkətlər daha böyük sayıda insanları mal və xidmətlərlə təchiz edir və bir çox hallarda kiçik şirkətlərə nisbətən daha səmərəli fəaliyyət göstərirler. Bundan əlavə, onlar adətən çox böyük həcmidə mal istehsal etdiklərinə və bu səbəbdən hər bir mal vahidinə az xərc çəkdiklərinə görə öz məhsullarını daha ucuz qiymətə sata bilirlər. Onlar bazarlarda da

üstün mövqeyə malikdirlər, çünkü alıcıların çoxu daha məşhur firma adlarına rəğbətlə yanaşır, təkcə adın müəyyən keyfiyyət olcusu olduğuna inanır.

İri biznes müəssisələri bütün iqtisadiyyatın inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir, çünkü müəyyən tədqiqatlar aparmaq və yeni məhsul növləri yaratmaq üçün onlar kiçik firmalara nisbətən daha çox maliyyə mənbələrinə malikdirlər. Onlar, həmçinin, ümumən daha çox və daha müxtalif iş imkanları, böyük iş stabilliyi, yüksək maaş və daha yaxşı tibbi və pensiya imtiyazları təklif edirlər.

Bütün bunlara baxmayaraq, amerikalılar iri şirkətlərə bir qədər ikili münasibət bəsləyir, bu şirkətlərin iqtisadiyyatın sağlamlaşmasında vacib rol oynadıqlarını qəbul etməklə yanaşı, onların getdikcə güclənərək yeni müəssisələri boğa və alıcıları seçim hüququndan məhrum edə biləcəklərindən əndişələnirlər. Bundan əlavə, iri şirkətlər bəzi vaxtlar daim dəyişməkdə olan iqtisadi şəraitlərə uyğunlaşmaqdə qeyri-çeviklik göstərirler. Məsələn, 1970-ci illərdə avtomobil istehsalı ilə məşğul olan ABŞ şirkətləri benzinin qiymətlərinin artması nəticəsində kiçik, az yanacaq işlədən maşınlara böyük tələbat yarandığını çox ləng dərk etdilər. Bu səbəbdən daxili bazarlardakı paylarının böyük bir hissəsini itirərək onu xarici, xüsusilə də yapon istehsalı olan maşınların ixтиyarına buraxdilar.

Birləşmiş Ştatlarda iri biznes təsisatlarının eksəriyyəti korporasiyalar kimi təşkil olunmuşdur. Korporasiya spesifik, qanuni biznes təşkilati forması olub 50 statin birində qeydiyyatdan keçirilir və hüquqi şəxs kimi fəaliyyət göstərir. Korporasiyalar öz əmlakına malik ola, məhkəmədə iddia qaldıra və mühakimə oluna, müqavilələr bağlaya bilər. Korporasiya öz-özlüyündə hüquqi etibara malik olduğundan onun sahibləri öz hərəkətlərinə görə məsuliyyətdən qismən qoruna bilirlər. Korporasiya sahibləri həmçinin məhdud maliyyə öhdəliklərinə malikdirlər, məsələn, onlar korporativ borclara cavabdeh deyillər. Əgər səhmdar korporasiyanın əsas fondunun 10 səhminə 100 dollar ödəyibsə, həmin korporasiya iflasa uğradıqda o, yalnız 100 dollarlıq kapital qoyuluşunu itirir və bununla da iş bitmiş olur. Korporativ fondlar ötürürlə bildiyi üçün sahibkarlardan birinin vəfati və ya xud bu işdən imtina etməsi korporasiyaya heç bir ziyan gətirmir. Çünkü sahibkar öz payını istədiyi vaxt başqasına sata və yaxud öz varislərinə ötürə bilər.

Ancaq korporativ formanın da bəzi zəif cəhətləri var. Açıq hüquqi orqanizm kimi korporasiyalar vergi ödəməlidirlər. Onların səhmdarlara ödədikləri dividendlərə, borc öhdəlikləri faizindən fərqli olaraq, biznes xərcləri vergisi qoyulmur. Və korporasiya bu dividendləri payladıqdan sonra səhmdarlar həmin dividendlərə görə vergi ödəyirlər (Tənqidçilərin fikrincə, korporasi-

ya artıq öz mənfəətlərinə görə vergi ödəmiş olduğundan səhm sahiblərinə dividend ödəmələrinə görə vergi tutulması korporasiya gəlirlərinə «ikiqat» vergi qoyulması demək olur).

İri korporasiyaların eksəriyyətinin çox sayıda sahibi və yaxud səhmdarı var. Belə bir böyük şirkətin yüzdən az səhm pənyə sahib olan milyon nəfər və ya daha çox sahibkari ola bilər. Sahibkarlığın bu cür geniş yayılması amerikalıların çoxu üçün ölkənin bəzi ən iri şirkətlərində birbaşa pay sahibi olmaq imkanı yaratmışdır. 1990-ci illərin ortalarında ABŞ ailələrinin 40 faizdən çoxu birbaşa, yaxud qarşılıqlı və digər vasitəçi fondlar vətəsilə əsas fond sahmlərinə sahib olmuşdur.

Ancaq sahibkarlığın bu cür geniş miqyasda səpələnməsi sahibkarlıqla nəzarətin bir-birindən qopmasına səbəb olur. Səhmdarlar, ümumiyyətlə, korporasiya biznesinin bütün detallarından xəbərdar ola və onları idarə edə bilmədiklərindən korporasiyanın ümumi siyasetini müəyyənləşdirmək üçün direktorlar şurasını seçirlər. Bir qayda olaraq hətta korporasiyanın direktorlar şurasının üzvləri və menecerlər əsas sahmlərin 5 faizdən azına malik olurlar; hərçənd, bəziləri bundan da çox səhme sahib ola bilər. Ayri-ayrı şəxslər, banklar və pensiya fondları adətən səhm bloklarına sahib olsalar da, bu holdinglər, ümumiyyətlə, ümumi səhmin yalnız kiçik bir hissəsini təşkil edir. Adətən korporasiyanın işi ilə faktiki olaraq direktorlar şurası üzvlərinin kiçik bir qismi məşğul olur. Bəzi direktorlar bu quruma nüfuz qazandırmaq üçün seçilir, bəziləri isə müəyyən məsələlərdə məsləhətçi rolunu oynayır və yaxud kredit institutlarını təmsil edirlər. Eyni adamın eyni vaxtda bir neçə müxtəlif korporasiya şurasına üzv olması heç də qeyri-adi hal deyildir.

Direktorlar şurası, həmçinin, bu şuranın prezidenti və ya sədri ola bilən icraçı rəhbər məmурun başçılığı altında idarəciliklə bağlı gündəlik qərarlar çıxarır. Baş icraçı məmür korporasiyanın müxtəlif funksiyalarına nəzarət edən vitse-prezidentlər də daxil olmaqla, baş maliyyə məmuru, baş əməliyyat məmuru və baş informasiya məmурunun fəaliyyətinə rəhbərlik edir. Baş informasiya məmuru korporasiya səhnəsinə 1990-ci illərin sonlarında, yüksək texnoloji nailiyyətlər ABŞ-da biznes işlərinin həllədici tərkib hissəsinə çevrildiyi zaman çıxmışdır.

Baş icraçı məmür direktorlar şurasının etibarını itirmədikcə korporasiyanın idarəələnmasında ona böyük sərbəstlik verilir. Ancaq bəzi hallarda şura üzvlüyünə dissident namizədlərlə sövdəloşməyə girən və onlara arxalanan fərdi və institusional səhmdarlar kifayət qədər güc toplayaraq idarəcilikdə dəyişikliyə nail ola bilərlər.

İllik səhmdar yığıncaqlarında, bir qayda olaraq, yalnız bir neçə nəfər iştirak edir. Səhmdarların eksəriyyəti direktorlar seçimində və korporasiyanın fəaliyyətilə bağlı ən mühüm təkliflərin

qəbulunda «etibarnamə», yəni seçki formalarını doldurub göndərmək yolu ilə səs verirlər. Ancaq son illərdə bəzi illik yiğincaqlarda daha çox – təxminən bir neçə yüz səhmdarın iştirak etdiyi müşahidə olunur. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası korporasiyalardan idarəcilikdə dəyişiklik istəyən qrupların öz rəylərini bildirmələri üçün səhmdarlara poçt vərəqi göndərmələrinə icazə verilməsini tələb edir.

Korporasiyalar kapitallarını necə artırırlar

İri korporasiyalar genişlənməni maliyyələşdirmək üçün öz kapitallarını artırmanın yeni-yeni yollarını axtarır tapmadan bugünkü miqyaslarına çata bilməzdilər. Korporasiyalar bu pulları başlıca olaraq beş üsulla əldə edirlər.

İstiqraz vərəqələrinin buraxılışı. İstiqraz vərəqəsi müəyyən, spesifik miqdarda pulun müəyyən vaxtda və yaxud gələcəkdə müəyyən vaxtda geri ödəniləcəyi haqda yazılı öhdəlikdir. Həmin müddət ərzində istiqraz sahibləri spesifik müddətlərdə konkret həcmdə ödənişin faiz haqqını alırlar. İstiqraz sahibləri öz istiqrazlarını başqalarına sata da bilirlər.

Korporasiyalar istiqraz vərəqələri buraxılışından fayda götürür, çünkü onların investorlara ödədikləri faiz normaları adətən bütün borc tiplərinə görə ödənən normalardan aşağı olur və istiqraz vərəqələri üçün faiz ödənişləri vergi tutulmayan biznes xərcləri sayılır. Buna baxmayaraq, korporasiyalar istiqraz vərəqələri gəlir gətirmədiyi hallarda da faiz haqlarını ödəməyə məcburdurlar. Investorlarda şirkətin faiz haqlarını ödəmə qabiliyyətinə şübhə yaranarsa, onlar bu şirkətin ya istiqrazlarını almir, ya da onları almaqla riskə girdikləri üçün yüksək faiz norması tələb edirlər. Bu səbəbdən kiçik korporasiyalar çox nadir hallarda istiqraz vərəqələri buraxılışından yararlanı bilirlər.

İmtyazlı səhmlərin buraxılışı. Şirkət öz kapitalını artırmaq üçün imtiyazlı səhmlər buraxılışı üsulunu da seçə bilər. Bu səhmləri alanlar şirkət maliyyə çətinlikləriylə üzləşdiyi halda xüsuslu statusa malik olurlar. Əgər şirkətin gəlirləri məhdudlaşarsa, imtiyazlı səhm sahiblərinə dividendlər, bütün səhmdarlar təminatlı faiz ödənişlərini aldıqdan sonra, amma adi səhmlərə görə dividendlər ödənilməmişdən əvvəl ödənilir.

Adi səhmlərin satışı. Əgər şirkətin maliyyə vəziyyəti yaxdırırsa, o öz kapitalını adi səhmlər buraxmaqla da artırıbilər. Bir qayda olaraq investisiya bankları şirkətlərə səhm buraxmaqdə kömək edir və ictimaiyyət onun səhmlərini müəyyən minimum qiymətə almaqdan imtina etdiyi halda onun yeni buraxılan səhmlərini qabaqcadan təsbit edilmiş qiymətə satın almağa razılıq verirlər. Adi səhmdarlar korporasiyanın direktorlar şurasının se-

çilməsində müstəsna hüquqa malik olsalar da, gəlir paylarının ödənilməsi zamanı onların payı istiqraz və imtiyazlı səhm sahiblərindən sonra ödənilir.

İnvestorlar səhmlərə iki yolla cəlb olunurlar. Bəzi şirkətlər investorlara sabit gəlir təklif edərək geniş həcmdə dividendlər ödəyirlər. Bəziləri isə ya az həcmdə, ya da ümumiyyətlə dividend ödəməyərək şirkətin korporativ mənfəət qabiliyyətinin, yəni payların özünün dəyərini artırmaqla səhmdarları cəlb edəcəklərinə ümid bağlayırlar. Ümumiyyətlə, investorların korporativ qazancların artmasına ümidiyi çoxaldıqca payların dəyəri artır. Səhmlərinin qiymətləri xeyli dərəcədə artan şirkətlər çox vaxt hər bir səhm sahibinə, deyək ki, bir səhmə görə bir əlavə pay ödəməklə payları «parçalayırlar». Korporasiyanın öz kapitalını artırmasına bunun heç bir köməyi olmur, amma o, səhm sahiblərinin öz paylarını açıq bazarda sata bilməsini xeyli asanlaşdırır. Məsələn, bir səhmə görə iki pay verilməsi səhmin ilkin qiymətini yariba-yarı azaldaraq onu investorlar üçün cəlbedici edir.

Borc alma. Şirkətlər adətən hazır mal ehtiyatlarını maliyyələşdirmək üçün öz kapitallarını banklardan və digər kreditorlardan qısamüddətli borclar almaqla da artırı bilərlər.

Mənfaətdən istifadə. Qeyd edildiyi kimi, şirkətlər öz əməliyyatlarını öz qazanclarını qoruyub saxlamaqla da maliyyələşdirə bilərlər. Bəzi korporasiyalar, məsələn, elektrik, qaz və digər kommunal şirkətləri öz gəlirlərinin eksəriyyətini dividend şəklində öz səhmdarlarına ödəyirlər. Digərləri isə öz gəlirlərinin, deyək ki, əlli faizini dividend şəklində səhmdarlara ödəyir və qalan əlli faizi öz əməliyyatları və genişlənmələri ilə bağlı xərcləri ödəmək üçün saxlayırlar. Bəzi, xüsusilə də kiçik korporasiyalar öz təmiz gölirlərinin eksər hissəsini və yaxud onun hamisini təkrar investisiya qoyuluşuna sərf edir və öz paylarının dəyərini artırmaq yolu ilə investorları mükafatlaşdıracaqlarına ümid edirlər.

Monopoliyalar, birləşmələr və yenidənqurulmalar

Korporativ forma Amerikanın bir sıra biznes sahələrinin uğurla böyüməsində açıq-aşkar həllədici rol oynayır. Lakin amerikalılar bəzən iri şirkətlərə şübhə ilə yanaşır və korporasiya menecerlərinin özləri belə həddən artıq böyümə barədə tərəddüd keçirirlər.

19-cu əsrin sonlarında amerikalılar korporasiyaların nəhəng həcmdə kapital toplayaraq daha kiçik müəssisələri uda və yaxud digər firmalarla birləşərək və ya sövdələşərək rəqabəti ödürə biləcəklərindən ehtiyat edirdilər. Hər halda tənqidçilər deyirdilər ki, biznes monopoliyaları alıcıları daha baha qiymətlər ödəməyə məcbur edəcək və onların seçim haqlarını əllərindən alacaq. Bu

narahatlıq monopoliyaları parçalamaq və ya onlardan qorunmaq məqsədini güdən iki mühüm qanunun – 1890-ci ildə İnhisarçılıq Əleyhinə Şerman Aktinin və 1914-cü ildə İnhisarçılıq Əleyhinə Kleyton Aktinin meydana çıxmamasına səbəb oldu. Hökumət monopoliyaları məhdudlaşdırmaq üçün 20-ci əsr boyu bu qanunlardan istifadə etmişdir. 1984-cü ildə inhisarçılıq əleyhinə mübarizə aparan hökumət memurları Amerika Telefon və Teleqraf Şirkətinin telefon xidməti sahəsində yaratdığı inhisarı aradan qaldırmaq üçün onu parçaladı. 1990-ci illərin sonunda isə Ədliyyə Nazirliyi bir neçə il ərzində böyükərək 22.357 milyonluq əmlaka sahib olan «Microsoft» korporasiyasının kompüter proqramları bazarda hökmranlığını məhdudlaşdırmağa çalışdı.

Ümumiyyətlə, inhisarçılıq əleyhinə mübarizə aparan hökumət rəsmiləri mal və ya xidmət bazarının 30 faizinə nəzarətə nail olan şirkətlərə inhisarçı güc təhlükəsi kimi baxırlar. Ancaq bu, təxmini hesablamadır. Çox şey digər şirkətlərin bazardakı rəqabət gücündən asılıdır. Digər şirkətlər bazarda müqayisə oluna biləcək paylara sahib olarsa, şirkətin bazara nəzarəti 30 faizdən çox olanda belə o, inhisarçı güc kimi qiymətləndirilmir.

İnhisarçılıq əleyhinə qanunlar rəqabəti gücləndirsə də, ABŞ şirkətlərinin getdikcə böyüməsinə manecilik törətmir. 1999-cu ildə ölkədə hər birinin 300 milyard dollar həcmində aktivisi olan və əvvəlki dövrlərin iri şirkətlərini kölgədə qoyan yeddi nəhəng korporativ şirkət vardı. Bəzi tənqidçilər bir neçə iri firma tərəfindən əsas sənaye sahələrinə nəzarətin artmasından narahat olduqlarını bildirir, avtomobil və polad istehsalı kimi sənaye sahələrinin bir neçə iri şirkətin hökmranlıq etdiyi oligopolisi xatırlatdığını iddia edirlər. Digərləri isə qeyd edirlər ki, bu iri şirkətlərin çoxu dəhşətli qlobal rəqabətlə üz-üzə qaldıqları üçün geniş həcmələrinə rəğmən öz güclərini azalda bilməzlər. Əgər alıcılar yerli avtomobil sənayecilərindən narazıldırlarsa, xarici şirkətlərin maşınlarını ala bilərlər. Bundan əlavə, alıcılar və istehsalçılar bəzi hallarda əvəzləyici məhsullara, məsələn, alüminium, şüşə, plastik və ya xud konkret olaraq poladı əvəz edən digər məhsullara üz tutaraq yaranmaqdə olan inhisarların qarşısını ala bilərlər.

Biznes liderləri arasında korporativ böyümə ilə bağlı narahatlıq münasibət çox müxtəlidir. 1960-ci illərin sonlarında və 1970-ci illərin əvvəllərində ambisiyalı şirkətlərin çoxu ən azı möhkəm federal antiinhisar qanunlarının şirkət birləşmələrinin eyni sənaye sahəsində məhdudlaşdırılmasını tələb etməsi səbəbindən kənar biznes sahələrinə yiyələnərək öz fəaliyyətini rəngarəngləşdirməyə çalışırdı. Biznes liderlərinin təsəvvür etdikləri kimi, bir qayda olaraq holding şirkəti, neft hasilatı və kino istehsalı kimi bir-birindən fərqli fəaliyyətlərlə məşğul olan filial firmalar qrupundan ibarət biznes təşkilatlanması tipi olan konq-

lomeratlara stabillik daha çox xasdır. Əgər bir məhsula tələbat zəifləyərsə, bu nəzəriyyə işe düşür, digər biznes sahəsi tarazlığı təmin edir.

Ancaq bu üstünlük bəzi hallarda bir məhsul istehsalı üzrə ixtisaslaşmaya nisbətən müxtəlif fəaliyyət sahələrinin idarəolunmasında daha böyük çətinliklərin üzə çıxmazı səbəbindən öz əhəmiyyətini itirir. 1960 və 1970-ci illərdə meydana çıxan ilk şirkət birləşmələrinin yaradıcısı olan biznes liderlərinin eksəriyyəti çox yera bölündüklərini və yaxud bütün yeni filial sahələrini idarə edə bilmədiklərini dərk etdirər. Bir çox hallarda onlar yaxşı baş çıxarmadıqları fəaliyyət sahələrindən imtina etməyə məcbur olular.

1980 və 1990-ci illərdə, korporasiyalar özlərini dəyişən iqtisadi şəraitə uyğunlaşdırmağa çalışarkən bəzi sənaye sahələrində yeni dostcasına birləşmələr və «düşməncəsinə» qamarlamalar dalğası başlandı. Belə birləşmələr, məsələn, neft, pərakəndə satış və dəmir yolu kimi xeyli dəyişikliyə məruz qalmış bütün sənaye sahələrində üstünlük təşkil edirdi. Hava yolları şirkətlərinin çoxu 1978-ci ilin əvvəlində tənzimləmənin aradan qaldırılması və rəqabətə geniş rəvac verilməsindən sonra birləşməyə başladı. Tənzimləmənin aradan qaldırılması və texnoloji yeniliklər telekommunikasiya sənayesində də eynilə çoxlu birləşmələrin meydana çıxmmasına səbəb oldu. Dövlətin yerli telefon xidməti bazarında daha geniş rəqabət tələb etməsindən sonra bu sahə ilə məşğul olan bir neçə şirkət öz tərkibini birləşmələr yolu ilə genişləndirməyə başladı: Şərqi sahili regionunda «Bell Atlantic» «Ninex» i uddu. «SBC Communications» cənub-şərqi («Bell» filialını qərbdəki «Pacific Telesis») və cənubdağı («New England Group Telecommunications») birləşdirdi, sonra da Orta qərbdəki («Ameritech») şirkətini onlara əlavə etdi. Bu arada uzun məsafeli «MCI Communications» ilə «WorldCom» firmaları birləşdi, «AT&T» isə iki kabel televiziyası nəhəngini – «Tele-Communications» və «MediaOne Group» şirkətlərini əla keçirməklə yerli telefon xidməti sahəsinə daxil oldu. Bu qamarlamalar «AT&T»yə ABŞ ailələrinin təxminən 60 faizinə kabel xətilə daxil olmaq imkanı verməklə yanaşı, ona kabel televiziya və yüksək sürətli internet əlaqələri bazarında da mötəbər mövqə qazandırdı.

1990-ci illərin sonlarında isə «Travelers Group» şirkəti «Citicorp»la birləşərək dünyanın ən böyük maliyyə xidməti şirkətinə çevrildi. «Ford Motor Company» isə İsveçin «AB Volvo» şirkətinin maşın biznesini satın aldı. 1980-ci illərdə yapon şirkətlərinin ABŞ şirkətlərini əla keçirməsi dalğasının ardınca 1990-ci illərdə Almaniya və Britaniya firmaları diqqət mərkəzinə çevrildi. «Chrysler Corporation» Almanıyanın «Daimler-Benz AG» firması ilə birləşdi, «Deutsche Bank AG» «Bankers Trust»ı əla

keçirdi. Və biznes tarixində ən ironik bir hadisə baş verdi: «Exxon Corporation» şirkəti ilə «Mobil Corporation» şirkətləri birləşərək Con D. Rokfellerin bir sənaye sahəsində hökmranlıq etdiyinə görə 1911-ci ildə Ədliyyə Nazirliyi tərəfindən parçalanan «Standard Oil Company» imperiyasının yaridan çox hissəsini yenidən bərpa etdi. 81,380 milyardlıq əmlaka malik olan bu birləşmə inhisarçılıq əleyhinə mübarizə rəsmiləri arasında narahatlığı artırırdı və hətta Federal Ticarət Komissiyasının həmin birləşməni yekdilliklə mühakimə etməsinə səbəb oldu.

Komissiya «Exxon» və «Mobil» şirkətlərindən şimal-şərq və Orta Atlantika ştatlarındakı, Kaliforniya və Texasdakı 2.134 yanacaqdoldurma məntəqəsi ilə təchizat müqavilələrini satmağa və yaxud özlərindən ayırmaya razı olmalarını, onların Kaliforniyadakı böyük neftayırma zavodundan, neft terminalları, neft kəməri və digər əmlaklardan məhrum edilmələrini tələb etdi. Bu, inhisarçılıq əleyhinə mübarizə idarələrinin mandatlaşdırıldığı ən iri parçalama nümunələrindən birinə çevrildi. Federal Ticarət Komissiyasının sədri Robert Pitofski xəbərdarlıq edərək bildirdi ki, neft sənayesi sahəsində bu cür geniş «milli hüdudlara» yiye-lənən birləşmələr bundan sonra da «inhisarçılıq əleyhinə mübarizə tədbirlərinə» məruz qala biləcəklər. Federal Ticarət Komissiyası dərhal İnhisarçılıq Qarşı Mübarizə İdarəsinə «BP Amoco PLC» şirkəti tərəfindən «Atlantic Richfield Company» şirkətinin satın alınmasını önləməyi tövsiyə etdi.

Bu cür birləşmələrə baxmayaraq, bəzi firmalar öz biznes əksiklərini rəqibləriylə birgə müəssisələr qurmaq vasitəsilə aradan qaldırmağa çalışdılar. Bu cür sazişlər şirkətlərin əməkdaşlıq etməyə razılışdıqları məhsul istehsalı sahəsində rəqabəti aradan qaldırığına görə onlar bazar qanunlarına inhisarçı birliliklər qədər təhlükə törədə bilərdilər. Ancaq inhisarçılıq əleyhinə federal agentliklər bəzi belə birgə müəssisələrin faydalı olacağına inanıqları üçün onlara öz xeyir-dualarını verdilər.

Amerika şirkətlərinin coxu, həmçinin, müştərək araşdırmlara və məhsul inkişafı fəaliyyətlərinə qoşuldu. Ənənəvi olaraq şirkətlər əsasən ticarət təşkilatları vasitəsilə müştərək araşdırmlar aparır və yalnız bu araşdırmlar başa çatdıqdan sonra ətraf mühit və sağlamlıq problemlərini tənzimləməyə çalışırdılar. Lakin Amerika şirkətləri xarici istehsalçıların məhsulun inkişafı və istehsalı sahəsində bir-birləriylə əməkdaşlığını müşahidə etdikcə bu qənaəət gəldilər ki, onlar öz vaxt və pullarını bütün bu araşdırmların aparılmasına sərf etməməlidirlər və beləliklə, «Semiconductor Research Corporation» və «Software Productivity Consortium» kimi iri araştırma konsorsiumları meydana çıxdı.

Dünyanın ən iri kompüter şirkəti olan «International Business Machines» 1991-ci ildə ilk fərdi kompüter istehsalçısı «Apple Computer» şirkətiylə müxtəlif kompüterlərdə istifadə

oluna bilən yeni kompüter programı təminatı sistemi yaratmaq barədə razılığa gələndə qatı rəqiblər arasında faydalı əməkdaşlıq nümunəsi meydana çıxdı. IBM və «Microsoft» şirkətləri arasındakı eyni məqsədli program təminatı sistemi barədə razılışma 1980-ci illərin ortalarında pozulmuşdu və o zaman «Microsoft» özünün bazarda hökmranlıq edən «Windows» sistemi ilə xeyli öne sıçramışdı. 1999-cu ildə IBM də yeni kompüter texnologiyaları inkişaf etdirmək məqsədilə «Dell Computer» şirkəti ilə razılığa gəldi və beləliklə, bazara yeni bir möhkəm biznes vahidi daxil oldu.

1960 və 1970-ci illərdəki birləşmə dalğası korporativ yenidən təşkilatlanmalara və parçalanmalara aparıb çıxardığı ki mi, son dövrlerdəki yeni birləşmələrin də bir çoxu onların öz əməliyyatlarını yenidən qurmaları ilə bağlı korporativ səylərlə müşayiət olundu. Belə ki, qlobal rəqabətin güclənməsi Amerika şirkətlərini daha çevik və daha səmərəli ola bilmək üçün ciddi səylər göstərməyə məcbur etdi. Əksər şirkətlər ümidişiz hesab etdikləri istehsal xətlərini dayandırırdı, öz filiallarını və digər tərkib hissələrini ixtisar etdi, bir sıra fabrik və zavodlarını, topdan və pərakəndə satış mağazalarını birləşdirdi və ya bağladı. Kiçilmə dalğasının ən qızığın çağlarında «Boeing», «AT&T» və «General Motors» kimi nəhənglər də daxil olmaqla, əksər şirkətlər bir çox menecerini və aşağı səviyyəli işçisini işdən azad etdi.

Bir çox istehsal şirkətlərindəki işçi ixtisarlarına baxmayaraq, 1990-ci illərdəki canlanma dövründə iqtisadiyyat işsizlik səviyyəsini aşağı hədlərdə saxlaya biləcək qədər əvvəlmişdi. Belə ki, işsəgotürənlər yüksək texnoloji qabiliyyətə malik işçilər tapmaq uğrunda mübarizə aparır, iş yerlərinin durmadan artlığı xidmət sahisi istehsal məhsuldarlığının yüksəlməsi nəticəsində azad olunmuş işçi qüvvəsini özünə cəlb edirdi. «Forçun» jurnalının statistik məlumatlarına görə, ABŞ-in ən iri 500 sənaye şirkətində işçilərin sayı 1986-ci ildə 13,4 milyon nəfərdən 1994-cü ildə 11,6 milyon nəfərə düşmüdü. Ancaq bu jurnal öz təhlillərini sənaye deyil, xidmət sahisi firmaları da daxil olmaqla, ümumiyətlə 500 ən iri şirkət üzərinə yönəltidikdə məlum oldu ki, 1994-cu ildə bu göstərici 20,2 milyon nəfər təşkil etmiş, 1999-cu ildə isə 22,3 milyon nəfərə çatmışdır.

Iqtisadiyyatın uzun illər ərzində davamlı olaraq güclənməsi və Amerikanın biznes müəssisələrində baş verən bütün bu təmər-küzləşmələr və möhkəmlənmələr sayəsində orta hesabla bir şirkətin işçi qüvvəsinin həcmi 1988-1996-ci illər arasında 17.730 işcidən 18.654 işciyə qədər artmışdır. Birləşmələrin və yenidən-qurulmaların ardınca baş verən işdən azadolunmalara baxmayaraq, bu, həqiqətən belədir və kiçik firmaların öz sayında və onların işçilərinin sayında baş verən artımları doğru-düzgün əks etdirir.



FƏSİL 5

AKSİYALAR, İSTEHLAK MALLARI VƏ BAZARLAR

Amerikada kapital bazarları kapitalizmin qan damarlarını təşkil edir. Şirkətlər zavod və fabriklərin, ofis binalarının, təyyarələrin, qatarların, gəmilərin tikintisini, telefon xətlərinin çəkilməsini maliyyələşdirmək, eləcə də bir çox digər korporativ fəaliyyətləri maddi cəhdən dəstəkləmək üçün lazımlı fondları əldə edə bilmək məqsədilə bu bazarlara üz tuturlar. Pulların böyük bir hissəsi pensiya fondları, sığorta şirkətləri, banklar, fond qurumları kimi böyük təsisatlardan, kolleclər və universitetlərdən gəlir. Ayrı-ayrı fəndlərdən gələn pullar da getdikcə artmaqdadır. 4-cü fəsildə qeyd edildiyi kimi, 1990-ci illərin ortalarında ABŞ ailələrinin 40 faizi adı səhmlərə malik idi.

Sonralar hər hansı bir işi maliyyələşdirməyə ehtiyac duyarkən sata biləcəklərinə əmin olmadan çox az investor hər hansı bir şirkətin səhmlərini satın almaq fikrinə düşər. Fond birjaları və digər kapital bazarları investorlara səhmləri davamlı olaraq alıbsatmaq imkanı verir.

Bu bazarlar Amerika iqtisadiyyatında bir neçə digər funksiyani da yerinə yetirir. Onlar investorlar üçün gəlir mənbəyi idir. Səhmlərin və digər maliyyə aktivlərinin dəyəri yüksəldikcə investorlar varlanırlar; adətən onlar bu əlavə gəlirin müəyyən hissəsini alqı-satçıya sərf edərək iqtisadi inkişafı gücləndirirlər. Bundan əlavə, investorlar şirkətlərin gələcəkdə nə qədər gəlirlili olub-olmayacağı ilə bağlı öz gümanlarına əsasən hər gün səhm paylarını alıb-satdıqları üçün birja qiymətləri şirkət rəhbərlərinə investorların onların fəaliyyətlərini necə dəyərləndirdikləri barədə anında və dəqiq bilgi verir.

Səhm dəyərləri, həmçinin, investorların dövlət siyasətinə reaksiyalarını da əks etdirir. Əgər investorlar dövlətin qəbul etdiyi siyasətləri iqtisadiyyat və şirkət gəlirləri üçün ziyanolu hesab edirlərsə, pul bazarları tənəzzülə uğrayır, yox, əgər investorlar bu siyasətlərin iqtisadiyyata kömək edəcəyini düşünürlerse, onda həmin bazarlar yüksəlişə keçir. Tənqidçilər bəzən belə güman edirlər ki, Amerikada investorlar qısamüddətli gəlirlərə həddən artıq diqqət yetirirlər; bu analitiklər tez-tez deyirlər ki, şirkətlər və yaxud siyaset yaradıcıları uzun müddətə faydalı ola biləcək addımlar atmaqdan çəkinməyə məcburdurlar, çünkü həmin addımlar birja qiymətlərini tənəzzülə uğradan qısamüddətli tənzimləmələr tələb edir. Pul bazarları milyonlarla investorun çıxarıdığı milyonlarla qərarın məcmusunu əks etdirdiyi üçün bu nəzəriyyəni dəqiq yoxlamaq heç cür mümkün deyil.

Hər halda, amerikalılar hər gün çox sayıda insanın milyonlarla alqı-satçı prosesinə qoşulduğu o fond birjaları və digər pul bazarlarının səmərəliliyi ilə qürur duyurlar. Bu bazarlar öz uğurlarını qismən kompüterlərə borclu olsa da, bu uğurların kökü həm də ənənə və etibarda – bir brokerin digərinə, onların hər ikisinin təmsil etdikləri alıcıların alqı-satçıdan sonra haqq-hesabı

dəqiq ödəyəcəklərinə etibarındadır. Bu etibar təsadüfi hallarda pozulur. Lakin ötən əsrin ikinci yarısında hökumət ticarət münasibətlərində düzgülüyün və ədalətliliyin təmin olunmasında böyük rol oynayıb. Nəticədə bazarlar iqtisadi yüksəlişi təmin edən davamlı investisiya fondları kimi, eləcə də amerikalıların çoxuna ölkə sərvətindən pay almaq imkanı verən vasitələr kimi xeyli güclənib.

Bazarların səmərəli işləməsi informasiya axınının sərbəstləşdirilməsini tələb edir. Belə olmasa, investorlar inkişafla ayaqlaşa və yaxud səhmlərin həqiqi dəyərini düzgün qiymətləndirə bilməzlər. İformasiya mənbələrinin çoxluğu investorlara bazarların mövcud durumunu günbəgün, saatbasaat, hətta dəqiqliyədə qıqə izləmək imkanı verir. Qanun şirkətlərdən qazancları barədə rüblük məlumatlar, daha müfəssəl illik məlumatlar nəşr etməyi və neçə işlədikləri barədə səhmdarlarla etibarlı bilgilər verməyi tələb edir. Bundan əlavə, investorlar ilk satış mərhələsində ayrı-ayrı səhmlərin hansı qiymətə satıldığını öyrənə bilmək üçün gündəlik qəzetlərdəki bazar səhifələrinə baxa bilərlər. Onlar bazar aktivliyinin ümumi tempini ölçən müxtəlif indeksləri təhlil edə bilərlər: bu indekslərdən ən diqqətəlayiqi 30 ən tanınmış fond birjasını dəyərləndirən Dow Cons Orta Sənaye Kəmiyyəti (Dow Jones Industrial Average – DJIA) indeksidir. Investorlar, həmçinin, ayrı-ayrı fond birjaları və bazarların təhlilinə həsr olunan jurnallardan və informasiya bülletenlərdən yararlanı bilərlər. Müəyyən kabel televiziyası proqramları birja qiymətlərinin hərəkəti haqda geniş xəbərlər verir. Indi isə investorlar fərdi səhmlər haqqında anında məlumat almaq və hətta səhm alqı-satqısını həyata keçirmək üçün internetdən istifadə edə bilərlər.

Fond birjaları

Səhmlər min cürdür, amma ən iri, ən tanınmış və ən fəal ticarət şirkətlərinin səhm payları Nyu-York Fond Birjasında (NYFB) qeydə alınmışdır. Birjanın kökü 1792-ci ilə gedib çıxır, o zaman bir qrup broker Nyu-York şəhəri, Uoll-Strit küçəsindəki cınar ağacının dibində toplaşaraq səhm alqı-satqısında müəyyən qayda yaratmağa çalışıblar. 1990-ci illərin sonlarında NYFB-də 3.600 müxtəlif səhm qeydə alınmışdır. Birjanın 1.366 üzvü və ya «kürsüsü» vardır; bu yerlər broker evləri tərəfindən çox baha qiymətə satın alınır və səhmlərin ictimaiyyətə alqı-satqısı üçün istifadə edilir. Burada informasiya broker ofisləri ilə birja arasında elektronik vasitələrlə o baş-bu başa çatdırılır: bunun üçün 200 mil (320 kilometr) uzunluğunda lifli optik kabel tələb olunur, kvota və əmrləri idarə etmək üçün 800 telefon rəbisindən istifadə edilir.

Səhmlər necə alınır-satılır? Deyək ki, Kaliforniyada yaşayan bir məktəb müəllimi okeanda səyahətə çıxmaq istəyir. Bu səyahətin xərclərini ödəyə bilmək üçün o, «General Motors»dakı səhm paylarının 100-nü satmaq qərarına gəlir. Buna görə öz brokerinə zəng vurub ona həmin səhmləri mümkün qədər yaxşı qiymətə satmağı tapşırır. Eyni zamanda Floridada yaşayan bir mühəndis öz qənaətlərinin bir qismində «General Motors»un 100 səhmini almaq istəyir, buna görə o da öz brokerinə zəng vurub ondan bazar qiymətinə 100 səhm almasını xahiş edir. Hər iki broker bu istəkləri (elektron vasitələrlə) NYFB-dəki nümayəndələrinə çatdırır və onlardan bu barədə danışqlar aparmağı xahiş edirlər. Bütün bunların hamisi cəmi bir dəqiqədən az vaxtda baş verir. Son nticədə məktəb müəllimi ona lazım olan pulu, mühəndis isə istədiyi səhmləri əldə edir. Birjada həyata keçirilən bütün əməliyyatlar kimi, bu alqı-satçı əməliyyatı da açıq şəkildə baş verir və nöticələr elektron rabitə vasitələrilə ölkədəki bütün broker ofislərinə göndərilir.

Birja «mütəxəssisləri» bu prosesdə həllədici rol oynayır, alqı-satçı sifarişlərinə məharətlə nəzarət edərək bazarın qaydalara uyğun fəaliyyət göstərməsinə yardımçı olurlar. Lazım gəldiyi hallarda, alici və satıcı qitliği meydana çıxanda bu mütəxəssislər səhmləri özləri alıb-satırlar.

Nisbətən kiçik olan və bir sıra enerji sənayesi yönümlü səhmləri qeydə alan Amerika Fond Birjası eyni qayda ilə işləyir və Nyu-York Birjası kimi, o da Uoll-Strit küçəsində yerləşir. ABŞ-in digər iri şəhərlərində daha kiçik, regional fond birjaları mövcuddur.

Müxtəlif səhm və istiqrazların daha çox sayıda alınır-satıldığı yer Avtomatik Normalaşdırma Sistemi üzrə Qiymətli Kağız Dilerləri Milli Assosiasiyyası (National Association of Securities Dealers Automated Quotation system) və ya NASDAQ-dır. Təxminən 5.240 səhmin ticarəti ilə məşğul olan bu, necə deyərlər, «piştəxəndəkənar» birja konkret olaraq heç bir yerdə yerləşmir; daha doğrusu, o, səhm və istiqraz dilerlərinin elektron kommunikasiya şəbəkəsidir. Piştəxəndəkənar bazara nəzarət edən Qiymətli Kağız Dilerləri Milli Assosiasiyyası saxtakar və iflasa uğramış hesab etdiyi şirkətləri və dilerləri bazzardan qovmaq qüdrəti-nə malikdir. Bu bazarda alıb-satılan səhmlərin çoxu kiçik və çox da sabit olmayan şirkətlərə məxsus olduğu üçün NASDAQ iri birjalara nisbətən riskli bazar hesab edilir. Ancaq o, investorlara bir çox imkanlar təklif edir. 1990-cı illərdə daha sürətlə böyük yüksək texnologiya səhmlərinin eksəriyyəti NASDAQ-da alınır-satılmışdır.

İnvestorlar ölkəsi

Fond birjalarında səhmlə investisiya qoyuluşunun asanlaşdırılması ilə müsayiət olunan misli görünməmiş canlanma 1990-ci illərdə qiymətli kağızlar bazarda ictimai iştirakın kəskin şəkildə artmasına səbəb oldu. Nyu-York Fond Birjasında və ya Böyük Şurada illik ticarət həcmi 1980-ci ildə 11,4 milyon paydan 1998-ci ildə 169 milyon paya yüksəldi. 1989 və 1995-ci illər arasında bütün ABŞ ailələrinin sahib olduğu səhm payı birbaşa və ya pensiya fondları kimi ortaqlar vasitəsilə 31 fazdən 41 faizə yüksəldi.

Bazarda ictimai iştirak qarşılıqlı fondlar sayəsində xeyli asanlaşdı: bu fondlar fərdlərdən pulları yiğir və onları həmin adamların adından müxtəlif birja portfellərinə qoyur. Qarşılıqlı fondlar özlərini bu sahədə naşı hiss edən və yaxud minlərlə fərdi səhm arasında hansını seçməyə vaxtı olmayan kiçik investorlara öz pullarını peşəkarların əliylə investisiya qoyuluşuna sərf etmək imkanı verir. Digər tərfdən, qarşılıqlı fondlar müxtəlif səhm qruplarına malik olduqları üçün onlar investorları fərdi səhmlərin dəyərində baş verən kəskin dəyişmələrdən müəyyən qədər qoruyur.

Qarşılıqlı fondların bir çox növləri mövcuddur, onların hər biri müxtəlif növ investorların ehtiyaclarına və istəklərinə uyğun olaraq yaradılır. Bəzi fondlar cari gəlirləri realizə etməyə çalışır, bəziləri isə kapitallarının dəyərini uzunmüddətli artırmaq məqsədini güdürlər. Bəziləri investisiya qoyuluşunda mühafizəkarlıq edir, digərləri isə daha böyük gəlirlər qazanmaq üçün iri şanslara əl atırlar. Bəzi fondlar yalnız müəyyən sənaye sahələrinin səhmləri və yaxud xarici şirkətlərin səhmləri ilə işləyir, bəziləri isə müxtəlif bazar strategiyaları güdürlər. Ümumiyyətlə, belə fondların ümumi sayı 1980-ci ildə 524-dən 1998-ci ildə 7.300-ə sıçramışdır.

Karlı nəticələr və geniş seçim imkanları ilə cəlb edilən amerikalılar 1980 və 1990-ci illərdə qarşılıqlı fondlarda xeyli məbləğdə investisiya qoymuşlar. 1990-ci illərin sonunda onlar qarşılıqlı fondlarda 5,4 trilyon dollara sahib olmuşlar və Amerika ailələrinin qarşılıqlı fondlardakı səhm paylarının həcmi 1979-cu ildə 6 fazdən 1997-ci ildə 31 faizə yüksəlmişdir.

Səhmlərin qiymətləri necə müəyyən edilir

Səhmlərin qiymətləri elə amillərin kombinasiyasından əmələ gəlir ki, həmin amilləri heç bir analitik nə doğru-düzgün anlaya, nə də qabaqcadan təxmin edə bilir. İqtisadçılar deyirlər ki, onlar, ümumiyyətlə, şirkətlərin uzunmüddətli qazanc potensialını eks etdirir. Investorları gələcəkdə xeyli mənfiət qazanacaqlarını

güman etdikleri şirkətlərin səhmləri cəlb edir; insanların eksəriy-yəti belə şirkətlərin səhmlərini almaq istədikləri üçün həmin səhmlərin qiymətləri həmişə yüksəlməyə meyl göstərir. Digər tərəfdən, investorlar mənəfət perspektivləri zəif olan şirkətlərin səhmlərini həvəssiz alırlar; belə səhmləri almaq istəyənlər az, satmaq istəyənlər isə çox olduğundan onların qiymətləri aşağı düşür.

Səhm almaq və satmaq istəyərkən investorlar ümumi biznes iqlimini və mənzərəsini, investisiya qoymaq istədikləri ayrı-ayrı şirkətlərin maliyyə durumunu və mənzərəsini səhmlərin qazanca müvafiq qiymətlərinin ənənəvi normalardan yuxarı və yaxud aşağı olduğunu nəzərə alırlar. Faiz normaları tendensiyaları da səhmlərin qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Faiz normalarının yüksəlməsi səhmlərin qiymətlərini tonəzzülə uğradır; çünkü bu normaların yüksəlməsi bir tərəfdən ümumi iqtisadi fəallığın zəiflədiyini bildirir, digər tərəfdən isə investorları fond birjalarından çıxılmaya, faiz gətirən yeni iş sahələrinə kapital qoymağa şirniykləndirir. Faiz normalarının aşağı düşməsi isə əksinə, çox vaxt səhm qiymətlərinin yüksəlməsinə səbəb olur, çünkü bu normaların aşağı düşməsi həm borc almanın asanlaşdırır və böyüməni sürətləndirir, həm də faiz ödəmələri tələb edən yeni kapital qoyuluşlarına investorların marağını azaldır.

Bununla belə, bu məsələni bir sıra digər faktorlar da mürəkkəbləşdirir. Bunlardan biri odur ki, investorlar adətən səhmləri cari qazanclara uyğun deyil, nə olacağı əvvəlcədən bilinməyən geləcək barədə gümanlarına əsasən alırlar. Onların bu gümanlarına müxtəlif faktorlar təsir göstərə və onların çoxu rasional və doğru olmaya da bilər. Bu səbəbdən qiymətlə qazanc arasındaki qisamüddətli əlaqə çox cüzi nəticələr vərə bilər.

Hərəkət sürəti də səhmlərin qiymətlərini təhrif edə bilər. Qiymətlərin yüksəlməsi, bir qayda olaraq, investorların bazara axmasına, tələbatın bu cür artması isə, öz növbəsində, qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Birja işbazları sonradan digər alicilərlər dənaha qıymətə satmaq ümidi ilə səhm paylarını satın almaqla bu yüksəlməkdə olan təzyiqi dənaha da qatılışdırırlar. Təhlilçilər səhm qiymətlərinin durmadan yüksəlməsinə «öküz» (qiymətlərin yüksəlişindən bəhrələnən spekulyant) bazarı adlandırırlar. Spekulyasiya «qızdırmasası» dözülməz həddə çatanda qiymətlər aşağı düşməyə başlayır. Qiymətlərin aşağı yuvarlanmasından kifayət qədər investor narahat olanda onlar öz paylarını tələm-tələsik satmağa başlayırlar və beləliklə də qiymətlərin dənha yüksək sürətlə aşağı düşməsinə səbəb olurlar. Bu isə «ayı» (qiymətlərin aşağı düşməsindən bəhrələnən spekulyant) bazarı adlanır.

Bazar strategiyaları

20-ci əsrin eksər hissəsində investorların digər maliyyə investisiyası tiplərinə nisbətən səhm investisiyasından daha çox mənfəət götürmələri onların səhmləri uzun müddətə özlərində saxlamaq arzusunda olduqlarını göstərir.

Qısa müddətdə isə səhmlərin qiymətləri çox dəyişkən ola və bazar tənzəzzülü dövrlərində öz səhmlərini satan səbirsiz investorlar itkilərə məruz qala bilər. Məsələn, Amerikanın ən iri qarşılıqlı fond birjalarından birinin tanınmış sabiq meneceri Piter Linç 1998-ci ildə qeyd etmişdir ki, ABŞ səhmləri bundan əvvəlki 72 ilin 20-də öz dəyərini itirmişdir. Linçə görə, 1929-cu ildə fond birjalarında baş verən iflasdan sonra investorlar öz səhmlərinin itirdikləri dəyəri yenidən qazandığını görmək üçün 15 il gözləmişlər. Ancaq öz səhmlərini 20 il və ya daha çox özündə saxlayan adamlar öz pullarını heç vaxt itirməmişlər. Baş Hesabat İdarəsi ABŞ Konqresi üçün hazırladığı təhlilində bildirir ki, 1926-ci ildən sonrakı ən ağır 20 il ərzində səhmlərin qiyməti 3 faiz artıb. Ən yaxşı iyirmi il ərzində isə bu göstərici 17 faizə bərabər olub. Əksinə, istiqrazların – səhmlərə alternativ digər ümumi kapital qoyuluşlarının 20 illik dövrlər üzrə gəlirləri 1 faizdən 10 faizdək artıb.

İqtisadçılar bu cür təhlillərə əsaslanaraq bu qənaətə gəlmışlər ki, kiçik investorlar öz pullarını müxtəlif səhm portfellərinə qoyarlarsa və onları uzun müddət özlərində saxlayarlarsa, daha çox mənfəət qazanarlar. Buna baxmayaraq, bəzi investorlar qısa müddətə böyük mənfəət qazanmaq ümidiylə müəyyən risklərə gedirlər və bu iş üçün bir sıra strategiyalar düşünüb tapmışlar.

Margin əsasında səhm alqısı. Amerikalılar çox şeyləri kreditlə alırlar, səhmlər də bu manada istisna təşkil etmir. Səhm almaq istəyən investor onu «margin əsasında», yəni səhmin qiymətinin 50 faizini özü ödəmək, qalan 50 faizini isə öz brokerindən borc götürməklə ala bilər. Əgər margin əsasında alınan səhmin qiyməti yüksələrsə, investor onu sataraq brokerə olan borcunu, faiz və komisionları ödədikdən sonra belə mənfəət götürə bilər. Əgər qiymətlər aşağı düşərsə, broker «margin tələbləri» irəli sürməklə investoru əlavə pul ödəməyə, yəni ona olan borcun səhmin dəyərinin yarısı səviyyəsində qalmasının təmin olunmasına məcbur edə bilər. Əgər investorun pulu olmazsa, broker yaranmış kəsiri örtmək üçün səhmlərin bir qismini investorun zərərinə sata bilər.

Margin əsasında səhm alqısı ticarətdə məqsədə nailolma vasitələrindən biridir. Bu, spekulyantlara – yüksək riskli situasiyalarda riskə getməyi xoşlayan adamlara daha çox səhm payı almaq şansı yaradır. Bu spekulyantların investisiya qoyuluşu ilə bağlı qərarları doğru olarsa, onlar böyük mənfəət əldə edə, yanlışlığa yol verdikləri halda isə böyük itkilərə məruz qala bilərlər.

Federal Ehtiyatlar İdarəsi, ABŞ hökumətinin Mərkəzi Bankı investorların səhm satın alarkən nə qədər pul ödəməli olduqlarını ilə bağlı minimum margin tələblərini müəyyənləşdirir. Federal idarə marginları dəyişdirə bilər. Əgər o, bazarı stimullaşdırmaq istəyirsə, aşağı marginlər, yox, əgər spekulativ entuziazmı cilovlamağa ehtiyac duyursa, yüksək marginlər müəyyən edir. Bəzi illərdə federal idarə hətta 100 faizlik ödəniş tələb etsə də, 20-ci əsrin son dekadaları ərzində margin normasını 50 faiz həddində saxlamışdır.

Qısa müddətə satmalar. Spekulyantların digər bir qrupu «qısa müddət satıcıları» kimi tanınır. Onlar ayrı-ayrı səhmlərin qiymətlərinin aşağı düşəcəyini gözlədikləri üçün öz brokerlərindən borc aldıqları səhmləri satır və qısa müddətdən sonra açıq bazarda aşağı qiymətə alacaqları səhm payları hesabına onların yerini doldurmaqla mənfəət qazanacaqlarına ümidi edirlər. Bu üsul «ayı» bazarında mənfəət qazanmaq imkanı təklifi etdiyi üçün səhm alqı-satqısında ən riskli yollardan biridir. Qısa müddət satıcısı öz gümanında səhvə yol vermiş olarsa, onun satdığı səhmlərin qiyməti sürətlə arta və beləliklə də həmin investora güclü ziyan vura bilər.

Opcionlar. Nisbətən kiçik həcmli nağd pul məsrəflərinə təsir etməyin bir yolu da ayrı-ayrı səhmləri sonradan onların cari qiymətlərinə yaxın qiymətə ala bilmək üçün «dəvət» opcionlarını satın almaqdır. Bazar qiymətləri yüksələndə birja makleri opcionlar həyata keçirə, sonradan payları daha yüksək bazar qiymətlərinə satmaqla böyük mənfəət əldə edə bilər (Alternativ olaraq birja makleri opcionun özünü də sata; opciona daxil olan səhmlərin qiymətləri yüksəldikdə onun da dəyəri xeyli yüksələ bilər). «Əks-mükafatlı» sövdələşmə adlanan səhm satqısı opcionu əks istiqamətdə işləyərək birja maklerini ayrı-ayrı səhmləri sonradan özünün cari qiymətinə yaxın qiymətə satmağa vadar edir. Bir çox qisamüddətli satışlar kimi, əks-mükafatlı sövdələşmə də maklerlərə bazarın tənəzzülə uğramasından mənfəət götürmək imkanı yaradır. Ancaq səhmlərin qiymətləri investorların ümidi etdiyi qədər hərəkətli olmazsa, onlar xeyli pul da itirə bilərlər.

Mal sövdələşmələri və digər sövdələşmələr

Mal sövdələşmələri müəyyən məhsulların gələcəkdə, qabaqcadan müəyyən olunmuş vaxtda müəyyən qiymətə alınması və satılması haqda bağlanmış müqavilələrdir. Bu sövdələşmələr ənənəvi olaraq buğda, iribuyuzlu mal-qara, mis və qızıl kimi məhsullarla bağlı olurdu, ancaq son illər xarici valyuta və yaxud digər maliyyə vasitələrilə əlaqədar sövdələşmələrin də həcmi

xeyli artmaqdadır. Onların alqı-satqısı ilə ABŞ-da bir düjün mal birjası məşğul olur. Ən tanınmış mal birjalarına Çikaqo Məhsul Birjası (Chicago Board of Trade), Çikaqo Topdantıcarət Birjası (Chicago Mercantile Exchange) və Nyu-Yorkdakı bir neçə birja daxildir. Çikaqo Amerikanın kənd təsərrüfatına əsaslanan sənaye sahələrinin tarixi mərkəzi hesab olunur. Ümumən sövdələşmə aktivliyi 1991-ci ildə 261 milyon müqavilədən 1997-ci ildə 417 milyon müqaviləyədək artmışdır.

Mal dəllalları iki geniş kateqoriyaya – hedcerlərə və spekulantlara bölünür. Hedcerlər zamanetli qiymətə mal almaq və ya onu satmaq imkanı əldə edə bilmək üçün mal sövdələşməsinə daxil olan biznes firmaları, fermərlər və fərdlərdən ibarətdir. Onlar bu müqavilələrdən özlərini malların qiymatlarında baş verə biləcək gözlənilməz təbəddülatlardan qorumaq üçün istifadə edirlər. Minlərlə insan isə bu risklərdən faydalanañmaq üçün spekulyant kimi mal sövdələşmələrindən alqı-satqı ilə məşğul olur. Onlar kiçik marginlər ödəməklə (bir çox səhm müqaviləri kimi, mal müqavilələri də margin əsasında, bir qayda olaraq müqavilə dəyərinin 10-20 faizinə qədərinin ödənilməsi şərtlə alınıb-satılır) böyük mənfəətlər qazanmaq ümidiylə mal sövdələşmələrinə şirnikirlər.

Mal sövdələşmələrində spekulyasiya ilə məşğul olmaq risk etməyi bacarmayan adamlar üçün deyildir. Hava şəraitini kimi gözlənilməz hadisələr tələb və təklifə güclü təsir göstərə, malların qiymətlərinin sürətlə aşağı düşməsinə və ya yuxarı qalxmasına səbəb ola və beləliklə də böyük həcmdə mənfəət qazandırıa və ya zərər vura bilər. Müqavilə bazarı stixiyasından yaxşı baş çıxaran peşəkar dəllallar əksər hallarda müqavilə ticarətindən mənfəət götürə bilsələr də, hesablamalara görə, kiçik müqavilə dəllallarının təxminən 90 faizi bu sürüşkən bazarda öz pullarını itirməli olur.

Mal sövdələşmələri əsas aktivlərlə bağlı maliyyə spekulyasiyaları üçün kompleks alətlərdən ibarət bir «törəmə» formasıdır. Bu törəmələr, girovlar və faiz normaları da daxil olmaqla, geniş aktivlər sırasını ödəmək üçün 1990-ci illərdə geniş yayılmışdır. Bəzi banklar, qiymətli kağız firmaları və varlı şəxslər, bu törəmələri satın alan, maliyyə cəhətdən pis vəziyyətə düşmiş, yüksək məsrəfli fondlarda böyük itkilərə məruz qaldıqdan sonra böyüüməkdə olan bu ticarət dövlət tənzimləyicilərinin və Konqres üzvlərinin diqqətini cəlb etdi və ancaq bir çox hallarda həmin fondlar ABŞ-dan kənarada qeydə alındıqları üçün bu tənzimləmə aşdırmalarından yan keçə bildilər.

Tənzimləyicilər

1934-cü ildə yaradılan Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ABŞ-da qiymətli kağızlar bazarının əsas tənzimləyi-

cisidir. 1929-cu ildən əvvəl ştatlar qiymətli kağız fəaliyyətlərini fərdi qaydada nizamlayırdılar. Ancaq 1929-cu ildə fond birjalarının iflasa uğrayaraq Böyük depressiyaya səbəb olması bu qaydanın qeyri-adekvat olduğunu göstərdi. 1933-cü ildə qəbul edilən Qiymətli Kağızlar haqqında Qanun Akti və onun ardınca 1934-cü ildə qəbul edilən Qiymətli Kağız Birjaları haqqında Qanun Akti kiçik investorları firıldaqlılıqdan qorumaq üçün federal hökumətə geniş ixtiyar verdi və bu tip investorların şirkətlərin maliyyə durumları haqda ətraflı məlumat ala bilmələrini asanlaşdırıldı.

Komissiya bu məqsədlərə nail olmaq üçün bir çox qaydalar tətbiq edir. Səhmlər, istiqrazlar və digər qiymətli kağızlar buraxan şirkətlər öz maliyyə göstəriciləri haqda müfəssəl məlumatlar hazırlamalı və ictimaiyyətin onlara yol tapmasına imkan yaratmalıdır. Qiymətli Kağızlar və Birja Komissiyası bu məlumatların dolğun və səhih olmasına nəzarət edir və beləliklə də investorlar şirkətlərin maliyyə durumu haqda daha yaxşı məlumatda malik ola və müxtəlif qiymətli kağızların dəyərini real qiymətləndirə bilirlər. Komissiya, həmçinin, səhm bazarında alqı-satqıya nəzarət edir və qiymət manipulyasiyalarının qarşısını almaq üçün qəbul olunmuş qanunları həyata keçirir; bu səbəbdən piştaxtadan kənar pul bazarı və fond birjalarında fəaliyyət göstərən broker və dilerlər komissiyada qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, komissiya şirkətlərdən öz rəsmi məmurlarının səhmlərinin alqı-satqısı barədə ictimaiyyətə məlumat vermələrini tələb edir; komissiya bu fikirdədir ki, bu «daxili» sahibkarlar öz şirkətləri haqda ən intim informasiyalara malikdirlər və onların alqı-satqları digər investorlara həmin şirkətlərə öz etibarlarını dəqiqləşdirmək üçün yaxşı işaret ola bilər.

Agentlik, həmçinin, daxili investorları hələ ictimaiyyətə açıqlanmamış informasiyalar əsasında öz səhmlərinin alqı-satqısını həyata keçirməkdən çəkindirməyə çalışır. 1980-ci illerin sonlarında Qiymətli Kağızlar və Birja Komissiyası təkcə şirkət məmurları və direktorlarına deyil, həm də onların aşağı səviyyəli işçilərinə və hətta hüquqsünsəslərə kimi şirkət barədə mühüm informasiyalara onlar ictimaiyyətə açıqlanmamışdan əvvəl yol təpə biləcək kənar investorlara da ciddi diqqət yetirməyə başladı.

Qiymətli Kağızlar və Birja Komissiyasının ölkə prezidenti tərəfindən təyin edilən beş komissarı var. Onlardan yalnız üçü eyni bir siyasi partiyanın üzvü ola bilər. Beş illik müddətə təyin olunan bu komissarlardan hər il birinin vəzifə müddəti başa çatır.

Mal Sövdələşmələri Ticarəti Komissiyası sövdələşmə bazarına nəzarət edir. Bu komissiya piştaxtadan kənar sövdələşmə alverinə qarşı xüsusilə amansızdır və adətən birjalarda ticarət hədələrini təsdiq edir. Ancaq ümumən götürüldükdə, o, Qiymətli Kağızlar və Birja Komissiyasından daha yumşaq tənzimləyici

hesab olunur. Məsələn, 1996-cı ildə o, rekord sayıda – 92 yeni sövdələşmə növü və kənd təsərrüfatı malları üzrə opson müqavilələrini təsdiq etmişdir. Qiymətli Kağızlar və Birja Komissiyasının zaman-zaman xüsusilə qressiv olan rəhbərləri həmin komissiyanın sövdələşmələr biznesinin nizamlanmasında daha fəal rol oynamasını tələb edirlər.

«Qara bazar ertəsi» və uzun «öküz» bazarı

1987-ci il oktyabrın 17-də, bazar ertəsi dünyanın bütün bazarlarında səhmlərin dəyəri kaşkin surətdə aşağı düşdü. Dou Cons Orta Sənaye Kəmiyyəti 22 faiz azalaraq 1.738,42 punktə düşdü; bu, 1914-cü ildən bəri bir gündə baş verən ən ağır tənəzzül oldu və hətta 1929-cu ilin oktyabrdakı məşhur bazar iflasını kölgədə qoydu.

Breydi Komissiyası (bu tənəzzülün səbəblərini araşdırmaq üçün yaradılan prezident komissiyası), Qiymətli Kağızlar və Birja Komissiyası və digərləri 1987-ci il qəzasında investor psixologiyasında mənfi dönüş yaranması, investorların federal hökumətin büdcə defisiti və xarici ticarət defisitindən narahat olmaları, Nyu-York Fond Birjasında mütəxəssislərin son ümidi verici vəsaitlərin alıcısı kimi öz vəzifələrinin öhdəsindən gələ bilmələri və «program ticarəti», yəni müəyyən bazar cəxnamaları baş verərkən geniş həcmdə səhm alqı-satqısını gerçəkləşdirmək üçün programlaşdırılmış kompüterlərin satışı da daxil olmaqla, cürbəcür faktorları günahlandırdılar.

Fond birjaları bu hadisədən sonra müəyyən təhlükəsizlik tədbirləri görməyə başladılar. Onlar Dou Cons Kəmiyyəti bir gün ərzində 50 punkt aşağı və ya yuxarı sıçradıqda program ticarətinin məhdudlaşdırılacağı qərara alıdlar və həmin kəmiyyət 250 punkt aşağı düşən kimi istənilən anda bütün alqı-satqını dərhal dayandırıa biləcək «avtomatik qapatma» mexanizmi yaradılar. Bu təhlükəsizlik tədbirləri sonralar Dou Cons Kəmiyyəti səviyyəsinin daha geniş artım dərəcələrinə uyğunlaşdırıldı. 1998-ci ilin sonlarında müəyyən cari orta kəmiyyət həddinə görə Dou Cons Kəmiyyətinin 2 faiz artması və ya azalması halında program ticarətinin cilovlanmasını tələb edən dəyişiklik həyata keçirildi; 1999-cu ilin sonlarında bu formula bazaarda 280 punktluq dəyişiklik olduğu halda program ticarətinin dayandırılması demək oldu. Yeni qaydalar, həmçinin, bütün ticarətin dayandırılması üçün yüksək hədlər müəyyən etdi; 1999-cu ilin dördüncü rübündə bu, yalnız Dou Cons Kəmiyyəti ən azı 1.050 punkt aşağı düşdükdə baş verə bilərdi.

Bu isləhatlar birjalara inamın bərpa olunmasına kömək etdi, ancaq iqtisadiyyatın durmadan möhkəmlənməsi daha vacib

Əhəmiyyət kəsb etdi. 1929-cu ildəki fəaliyyətindən fərqli olaraq, Federal Ehtiyatlar İdarəsi bu dəfə açıq şəkildə bəyan etdi ki, investorların öz margin borclarını qarşılıya və öz əməliyyatlarını davam etdirə bilmələrinə əmin olmaq üçün kredit şərtlərini asanlaşdıracaqdır. Qismən də bu səbəbdən 1987-ci il iflası tezliklə aradan qaldırıldı və bazar yeni yüksəlişə keçdi. Dou Cons Kəmiyyəti 1990-ci illərin əvvəllərində 3000 punkta qədər yüksələ biliirdi, 1999-cu ildə 11.000 punkta qədər qalxdı. Ən əsası da bu idi ki, ticarətin həcmi qeyri-adi dərəcədə artdı. 1960-ci illərdə Nyu-York Fond Birjasında 5 milyon pay alınıb-satıldığı günlər ən qaynar dövr hesab edilirdi, 1987 və 1988-ci illərin o tip günlərində bir milyarddan çox pay alınıb-satılmışdır. 1989-cu ıldən başlayaraq NASDAQ-da da bu cür qaynar ticarət günləri yaşanmışdır.

Fəallığın davamlı şəkildə bu cür çox artmasında, qısamüddətli tərəddüdlər hesabına dərhal mənfiət qazanmaq ümidiylə adətən eyni səhmləri bir gün ərzində bir neçə dəfə alıb-satan, necə deyərlər, «gündəlik dəllallar»ın müəyyən rolü vardır. Bu dəllallar öz alqı-satqlarının həyata keçməsində internetdən istifadə edənlərin getdikcə artan legionuna daxildirlər. 1999-cu ilin əvvəlində bütün səhmlərin fərdi qaydada alqı-satqısının 13 faizi və bütün növürdən olan qiymətli kağızların fərdi qaydada alverinin 25 faizi internet vasitəsilə reallaşdırılmışdır.

Böyük həcmələr böyük dəyişkənliliklər də gətirmişdir. Gün ərzində Dou Cons Kəmiyyəti 100 punktdan da çox, artan tezliklə aşağı-yuxarı hərəkət etmiş və 1997-ci il oktyabrın 27-də bu kəmiyyət 554,26 punkta düşərkən avtomatik qapanma mexanizmi işə düşmüşdür. Daha böyük bir düşüm – 512,61 punkt 1998-ci il avqustun 31-də baş vermişdir. Ancaq həmin vaxtdan bazar o qədər yüksəlmışdır ki, sonrakı tənəzzüllər bütün səhmlərin ümumi dəyərinin yalnız 7 faizinə bərabər olmuş, investorlar bazarı tərk etməmiş və o, tezliklə dirçələ bilmüşdir.



FƏSİL 6

HÖKUMƏTİN İQTİSADİYYATDA ROLU

ABŞ öz azad sahibkarlıq sisteminin digər ölkələr üçün də model olduğunu qeyd edir. Bu ölkənin iqtisadi uğurları belə bir fikri – «hökumət biznes müəssisələri və fəndlərin uğur və ya uğursuzluqlarını açıq rəqabətə əsaslanan bazar şəraitində onların öz ixtiyarına buraxdıqda iqtisadiyyat daha yaxşı işləyir» fikrini, deyəsən, təsdiq edir. Bəs Amerikanın azad sahibkarlıq sistemin-də biznes müəssisələri əslində nə qədər «azaddırlar»? Bu sualın cavabı o qədər də «birmənalı» deyildir. Mürəkkəb tərkibli çoxlu dövlət tənzimləmələri biznes əməliyyatlarının bir çox aspektlərini formalasdırır. Hər il dövlət minlərlə səhifəlik yeni tənzimləmə qaydaları müəyyən edir və adətən biznes müəssisələrinin nəyi edə bilib-bilməyəcəklərini dəqiq şəkildə bütün təfsilati ilə aydınlaşdırır.

Ancaq dövlət tənzimləməsinə amerikalı münasibəti o qədər də stabil deyil. Son illərdə dövlət tənzimləmələri bəzi sahələrdə daha da ciddiləşdirilib, bəzi sahələrdə isə xeyli yumşaldılıb. Əslində Amerikanın yaxın iqtisadi tarixində ən davamlı mövzular-dan biri dövlətin biznes işlərinə hansı hallarda və nə dərəcədə müdaxilə etməsi barədə aparılan müzakirələr olub.

«Laissez-faire» dövlət müdaxiləsinə qarşı

Tarixən ABŞ hökumətinin biznes işlərinə münasibətdə siya-səti fransızca «laissez-faire» – «onu özbaşına burax» ifadəsi ilə müəyyənləşib. Bu konsepsiya Adam Smitin iqtisadi nəzəriyyələ-rindən götürürlüb; 19-ci əsrдə yaşımış bu şotlandın əsərləri Ame-rika kapitalizminin inkişafına güclü təsir göstərib. Smitin inancı-na görə, şəxsi maraqların cilovu sərbəst buraxılmalıdır. Onun dediyinə görə, bazarlar sərbəst olarsa və rəqabətə əsaslanarsa, öz maraqlarına uyğun motivə edilən özəl şəxslərin əməyinin məcmusu cəmiyyət üçün daha çox fayda verəcəkdir. Smit bəzi dövlət müdaxiləsi formalarına, xüsusilə də azad sahibkarlıq üçün zəmin yaradan qanunlara üstünlük verirdi. Ancaq məhz «laissez-faire» praktikalarını müdafiə etməsi Amerikada – fərdə inam və hakimiyyətə qarşı inamsızlıq üzərində qurulan bir ölkədə ona böyük şöhrət qazandırmışdı. Halbuki «laissez-faire» praktikaları şəxsi maraqların bir sıra hallarda yardım üçün dövlətə müraciət etməsinə mane olmurdu. 19-cu əsrдə dəmir yol şirkətləri hökumətdən torpaq qrantları və ictimai subsidiyalar almışdı. Kəskin xarici rəqabətlə üzləşən sənaye sahələri xarici ticarət siyasəti va-sitəsilə qoruna bilmələri üçün dəfələrlə dövlətə müraciət etmiş-lər. Demək olar ki, bütünlükə şəxsi əllərdə olan Amerika kənd təsərrüfatı bütün dövrlərdə dövlət yardımından yararlanmışdır. Digər sənaye sahələri də dövlətdən vergilərin azaldılmasından

tutmuş birbaşa subsidiyalara kimi bir sıra yardımlar almağa çalışmış və buna nail olmuşlar.

Özəl sənayenin dövlət tərəfindən tənzimlənməsi iki kateqoriyaya – iqtisadi və sosial tənzimləməyə bölünür. İqtisadi tənzimləmə başlıca olaraq qiymətlərə nəzarət etməyə çalışır. Nəzəri cəhətdən alıcıları və müəyyən şirkətləri (adətən kiçik biznes müəssisələrini) daha qüdrətli şirkətlərdən qorumaq məqsədilə qəbul edilən iqtisadi tənzimləmə qanunlarına adətən bazarda tam rəqabət şəraitinin mövcud olmaması və bu səbəbdən onun öz-özünü qoruya bilməməsi ilə bəraət qazandırılır. Bununla belə, bir çox hallarda iqtisadi tənzimləmə qaydaları şirkətləri, onların özlərinin ifadəsi ilə desək, bir-birləri ilə destruktiv rəqabətdən qorumaq üçün qəbul edilir. Sosial tənzimləmə isə təhlükəsiz iş yerləri və təmiz ətraf mühit kimi qeyri-iqtisadi məqsədləri inkişaf etdirir. Sosial tənzimləmələr zərərli korporativ davranışlara yol verilməməsinə və ya onların qadağan olunmasına, yaxud sosial cəhətdən arzuolunan davranışların təşviq olunmasına yönəldilir. Məsələn, hökumət fabrik və zavodların havaya buraxdığı tullantılar nəzarət edir və öz işçilərinə müəyyən standartlara müvafiq sağlamlıq və pensiya müavinətləri təklif edən şirkətlərin vergilərini azaldır.

70

Amerika tarixi «laissez-faire» prinsipləri ilə hər iki dövlət tənzimləməsi tipinin vacibliyi arasında təkrar-təkrar kəskin tərəddüdlərə şahid olmuşdur. Son 25 il ərzində həm liberallar, həm də mühafizəkarlar eyni şəkildə iqtisadi tənzimləmənin bəzi kateqoriyalarının ixtisarı və ya tamamilə ləğvinə çalışmışlar; onların fikrincə, bu tənzimləmələr alıcıların mənafeyi baxımından şirkətləri rəqabətdən düzgün qorumur. Ancaq siyasi liderlərin sosial tənzimləmələrlə bağlı görüşləri kəskin sürtdə bir-birindən fərqlənir. Liberallar müxtəlif qeyri-iqtisadi məqsədləri təşviq edən dövlət müdaxilərinə daha çox üstünlük verdikləri halda, mühafizəkarlar bu məsələyə daha çox biznes müəssisələrinin rəqabət gücünü və səmərəsini azaldan zorakı bir müdaxilə kimi baxırlar.

Dövlət müdaxiləsinin inkişafı

Birləşmiş Ştatların yaradığı ilk illərdə hökumət liderləri biznes işinin tənzimlənməsindən geniş ölçüdə kəndardı qalırdılar. Ancaq 20-ci əsrə yaxınlaşdıqca ABŞ sənayesinin qüdrətli korporasiyaların əlində cəmləşməsi kiçik müəssisələri və alıcıları qorumaq məqsədilə dövlət müdaxiləsinin güclənməsinə səbəb oldu. 1890-cı ildə Konqres İnhisarçılıq Əleyhinə Şerman Aktını – iri inhisarları parçalamaqla rəqabətin və azad sahibkarlığın bərpa edilməsi məqsədini güdən qanun aktını qəbul etdi. 1906-cı ildə o,

qida və dərman maddələrinin düzgün etiketləşdirilməsini və ət məhsullarının satışdan əvvəl yoxlanılmasını tələb edən qanunları təsdiq etdi. 1913-cü ildə hökumət ölkənin pul kütləsini tənzimləmək və bank fəaliyyətlərinə müəyyən nəzarəti həyata keçirmək üçün yeni federal bank sistemi – Federal Ehtiyatlar İdarəsinə yaratdı.

Dövlətin iqtisadiyyatda rolü ilə bağlı ən böyük dəyişikliklər prezident Franklin D. Ruzveltin Böyük depressiyadan sonra qəbul etdiyi «Yeni kurs» dövründə baş verdi. Həmin dövrdə, 1930-cu illərdə Birləşmiş Ştatlar ən ağır iqtisadi böhran keçirmiş və öz tarixində ən yüksək işsizlik səviyyəsinə düşər olmuşdu. Amerikalıların çoxu bu qənaəətə gəlmışdı ki, əl-qolu bağlanımayan kapitalizm uğursuzluqla nəticələnib. Buna görə də onlar məhrumiyyətlərin azaldılması və öz-özünü məhv edən rəqabət təsəvvürü yaradan amillərin aradan qaldırılması üçün nəzərlərini hökumətə dikdilər. Ruzveltlə Konqres dövlətin iqtisadiyyata güclü müdaxiləsini təmin edən çoxlu qanunlar çıxardılar. Bu qanunlar digər şeylərlə yanaşı, səhm alqı-satqısını tənzimlədi, işçilərin həmkarlar ittifaqı yaratmaq hüququnu qəbul etdi, əməkhaqqı və iş saatları normalarını müəyyənləşdirdi, işsizləri pul müavinətləri, qocaları pensiya gəlirləri ilə təmin etdi, kənd təsərrüfatı üçün subsidiyalar müəyyən etdi, bank depozitlərini siğortaladı və Tennessee vadisində geniş səlahiyyətli regional inkişaf idarəsi yaratdı.

1930-cu illərdən sonra işçilərin və alıcıların qorunması üçün bir çox qanun və tənzimləmə qaydaları qəbul olunub. Həmin qanunlara görə, işəgötürənlər muzdla işə götürdükləri insanlara qarşı onların yaşına, cinsinə, irqinə və ya dini inancına əsasən ayrı-seçkiliyə yol verməməlidirlər. Uşaq əməyi ümumən qadağan olunur. Müstəqil həmkarlar ittifaqlarının təşkilatlanmaq, öz şərtlərini irəli sürmək və tətil etmək hüququna zəmanət verilir. Hökumət iş yerlərinin təhlükəsizliyi və sağlamlıq məcəllələri nəşr edir və onları qüvvəyə mindirir. Demək olar ki, ABŞ-da satılan hər bir məhsul dövlət tənzimləməsinin bu və ya digər qaydasına məruz qalır; qida məhsulları istehsalçıları hər bir bankanın, yesiyyin və ya qutunun üstündə onun içində nə olduğunu dəqiq bildirməlidirlər; heç bir dərman maddəsi ciddi yoxlamadan keçirilməyənədək satıla bilməz; avtomobilər təhlükəsizlik standartlarına uyğun istehsal olunmalı, havani çirkənləndirmə standartlarına cavab verəlidir; malların qiyməti dəqiq göstəriləlidir; reklam və elan verənlər istehlakçıları yanılmamalıdırular.

1990-ci illərdən Konqres ticarətdən kommunikasiyaya, nüvə enerjisindən məhsulun təhlükəsizliyinə və səhiyyədən iş imkanlarına qədər müxtəlif sahələrdə 100-dən çox federal tənzimləmə agentliyi yaratmışdır. Onların ən yenilərindən biri 1966-ci ildə yaradılan və təyyarələrin təhlükəsiz idarəolunmasını tənzimləyən Federal Aviasiya İdarəsi, digəri isə 1971-ci ildə yaradı-

lan, avtomobil və sürücü təhlükəsizliyinə nəzarət edən Milli Şosse Yolları Nəqliyyati Təhlükəsizliyi İdarəsidir. Onların hər ikisi federal Nəqliyyat Nazirliyinin tərkibinə daxildir.

Tənzimləmə agentliklərinin eksəriyyəti elə qurulub ki, onlar prezidentdən və nəzəri cəhətdən siyasi təzyiqlərdən təcrid olunublar. Bu agentlikləri üzvlərini prezidentin təyin və Senatin təsdiq etdiyi müstəqil idarə heyətləri idarə edir. Qanuna görə, bu idarə heyətlərinə hər iki partiyadan komissarlar daxil edilməlidir və onlar bu vazifələri yalnız əvvəlcədən təsbit olunmuş müddət üçün – adətən beş ildən yeddi ilədək daşıya bilərlər. Hər bir idarənin adətən 1.000 nəfərdən çox ştatlı işçisi olur. Konqres bu idarələrə maliyyə vəsaiti ayırır və onların işinə nəzarət edir. Bəzi hallarda tənzimləmə idarələri məhkəmələr kimi fəaliyyət göstərir. Onlar məhkəmə proseslərinə bənzər dirləmələr keçirir və çıxardıqları qrarlar federal məhkəmələr tərəfindən yenidən nəzərdən keçirilə bilər.

Tənzimləmə idarələrinin rəsmən müstəqil olmasına baxma yaraq, Konqres üzvləri adətən öz seçicilərinin mənafeyi naminə komissarlarla təsir göstərməyə çalışırlar. Bir qisim tənqidçilərin iddialarına görə, biznes dünyası bəzən onları tənzimləyən idarələr üzərində hədsiz təsirə malik olur: agentliklərin yüksək səviyyəli rəsmi məmurları tənzimlədikləri biznes müəssisələrinində intim bilgiler tələb edirlər və yaxud onların çoxuna vəzifə müdafiələri bitən kimi həmin sənaye sahələrində yüksək məvacibli iş təklif olunur. Ancaq şirkətlərin də öz narazılıqları var. Başqa seylərlə yanaşı, bəzi şirkətlər əsasən bundan şikayətlənlər ki, biznes fəaliyyətilə bağlı hökumət tənzimləmələri elə mürəkkəbi qurumamış köhnəlib yararsız hala düşür, çünki biznes şərtləri həddən artıq sürətlə dəyişir.

Federal hökumətin inhisarlıara nəzarət səyləri

ABŞ-da inhisarlar dövlətin ictimai mənafə naminə tənzimləməyə can adlığı ilk biznes təsisatları arasındadır. Kiçik şirkətlərin daha böyük bir şirkətdə birləşməsi bəzi çox iri korporasiyalara qiymətiləri «özü müəyyənləşdirmək» və rəqabəti istədiyi kimi «qayçılamaq» imkanı yaradır. İslahatçılar bu fikirdədirlər ki, bu cür praktikalar istehlakçıları qəti şəkildə yüksək qiymət və məhdud seçim qarşısında qoyur. 1890-cı ildə qəbul edilən İnhişarlılıq Qarşı Şerman Aktı bəyan edir ki, heç bir şəxs və ya biznes müəssisəsi ticarəti inhisara ala və yaxud onu məhdudlaşdırmaq üçün kiminləsə birləşə və ya əlbir ola bilməz. 1900-cü illərin əvvəllərində hökumət Con D. Rokfellerin «Standard Oil Company» şirkətini və bir neçə digər iri firmani parçalamaq üçün

bu qanundan istifadə etdi və onları öz iqtisadi qüdrətindən suisitfadədə günahlandırdı.

1914-cü ildə Konqres İnhisarlıq Əleyhinə Şerman Aktının müddəalarını daha da qüvvətləndirmək məqsədilə tərtib olunmuş daha iki qanunu təsdiq etdi: İnhisarlıq Əleyhinə Kleyton Aktı və Federal Ticarət Komissiyası Aktı. Kleyton Aktı ticarətin qeyri-leqlə məhdudlaşdırılması deyildikdə nələrin nəzərdə tutulduğuna daha geniş aydınlıq gətirdi. Qanun bəzi satıcılara digərləri üzərində üstünlük verən qiymət ayrı-seçkiliyini qanundankənar elan etdi; istehsalçıların yalnız rəqiblərinin məhsullarını satmamağa razı olan dilerlərə mal satmalarını nəzərdə tutan müqavilələrə qadağa qoydu; rəqabəti zəiflədən bəzi müəssisə birləşmələri tiplərini və digər fəaliyyətləri qadağan etdi. Federal Ticarət Komissiyası Aktına əsasən biznes sahəsində ədalətsiz və antirəqabət yönümlü praktikaların qarşısını almaq üçün hökumət komissiyası yaradıldı.

Tənqidçilərin fikrinə, hətta inhisarlıq əleyhinə bu iki yəni qanun belə tam səmərəli olmamışdır. Ölkədə polad istehsalının yaridan çoxuna nəzarət edən ABŞ Polad Korporasiyası 1912-ci ildə inhisarlıqda günahlandırdı. Lakin bu korporasiyaya qarşı qaldırılan iddia 1920-ci ilədək süründürüldü və həmin il ABŞ Ali Məhkəməsi ticarəti «hədsiz dərəcədə» məhdudlaşdırıldığı üçün ABŞ Polad Korporasiyasının inhisarçı olmadığı barədə qərar çıxardı və ondan nümunə kimi istifadə edildi. Məhkəmə böyükliklə inhisarlıq arasındaki fərqi diqqətlə aşşadırdı və bu qənaətə geldi ki, korporativ böyüklik heç də hökmən pis olmaq deyildir.

II Dünya müharibəsindən sonra hökumət inhisarlıq əleyhinə mübarizəni davam etdirdi. Federal Ticarət Komissiyası və Ədliyyə Nazirliyinin İnhisarlıq Əleyhinə Mübarizə Böləmisi potensial inhisarları nəzarətdə saxlayır və rəqabətin istehlakçılara zərər vuracaq qədər zəifləməsinə səbəb ola biləcək müəssisə birləşmələrinin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Aşağıdakı dörd hadisə hökumətin bu səylərinin əhatə dairəsini göstərir:

- 1945-ci ildə Amerika Alüminium Şirkətinin cəlb olunduğu məhkəmə işində federal apellyasiya məhkəməsi inhisarçı praktikaları görə ciddi təhqiqata məruz qalmazdan əvvəl firmanın bazardakı səhmlərin hansı böyük həcmində sahib olmasına hesabladı. Məhkəmə bu göstəricinin «60 və ya 65 faiz olduğu təqdirdə inhisarlıq üçün kifayət edəcəyinin şübhəli olduğunu, 33 faiz olduğu təqdirdə isə heç cür kifayət etmədiyini» vurgulayaraq həmin həcmi 90% həddində müəyyən etdi.
- 1961-ci ildə elektrik cihazları sənayesi sahəsində bir neçə şirkət qiymətləri müəyyən etməklə rəqabəti məhdudlaşdırmaqdə gü-

nahkar bilindi. Həmin şirkətlər istehsalçılara vurduqları iri ziyanı ödəməyə razı oldular və bəzi şirkət rəhbərləri həbs edildi.

- 1963-cü ildə ABŞ Məhkəməsi belə bir qərar çıxardı ki, iri həcmidə bazar səhmlərinə sahib olan firma birləşmələri rəqabət əleyhdarı hesab edilməyə də bilər. Bu məhkəmə işi Filadelfiya Milli Bankı ilə bağlı idi. Məhkəmənin çıxardığı qərara görə, əgər müəssisələrin bir-biriylə birləşməsi bazarda hədsiz dərəcədə paya nəzarət edən şirkətin meydana çıxmamasına səbəb olarsa və bu birləşmənin zərərli olmadığını sübut edən heç bir dəlil yoxsa, həmin birləşmə ləğv edilməlidir.
- 1997-ci ildə federal məhkəmə bu qənaətə gəldi ki, hətta topdan-satış ticarəti üümumən bir əldə cəmləşdiyi halda belə ofis ləvazimatları satan «supermağazalar» kimi topdansatış məntəqələri fərqli iqtisadi bazarlarda rəqabət aparırlar. Məhkəmə qeyd etdi ki, bu bazarlarda iki güclü firmanın birləşməsi rəqabət əleyhdarı kimi qiymətləndirilməlidir. Bu məhkəmə işinə ev üçün ofis ləvazimatları şirkəti «Staples» və tikinti ləvazimatları şirkəti «Home Depot» cəlb olunmuşdu. Nəzərdə tutulan birləşmə ləğv edildi.

Bu nümunələrdən də göründüyü kimi, inhisarçılıq əleyhinə qanunların hansı hallarda pozulmuş olduğunu müəyyənləşdirmək heç də həmişə asan iş deyil. Qanunların şəhrlərində fərqliliklər mövcuddur və şirkətlərin bazarın işinə qarşı biləcək qədər güclənib-güclənmədiyi dəyərləndirilərkən çox vaxt təhlilçilərin fikri eyni olmur. Bundan əlavə, şərtlər durmadan dəyişir, bir dövrə inhisarçılıq əleyhinə qanunlar üçün təhlükə törədə biləcək şirkət sazişləri başqa bir dövrə o qədər də təhlükəli olmur. Məsələn, 1900-cü illərin əvvəllərində «Standard Oil» inhisarının hədsiz dərəcədə güclənməsiylə bağlı narahatlıq Rokfellerin neft imperiyasının çoxsaylı şirkətlərə, o cümlədən sonralar «Exxon» və «Mobil» kimi neft şirkətlərinə çevrilən şirkətlərə parçalanması ilə nəticələndi. Ancaq 1990-cı illərin sonlarında «Exxon» və «Mobil» şirkətləri birləşməyi planlaşdırıldıqlarını bəyan edəndə, hökumət bu birləşməni təsdiq etməzdən əvvəl bəzi güzəştlər tələb etsə də, bu hadisə o qədər də ciddi ictimai qəzəb doğurmadı. Çünkü yanacağın qiymətləri aşağı idi və digər iri neft şirkətləri rəqabətə davam gətirəcək qədər güclü idilər.

Nəqliyyatın derequlyasıyası

Inhisarçılıq əleyhinə qanunlar rəqabətin güclənməsinə yardım etsə də, digər tənzimləmələrin çoxu eks effektə malik olmuş-

dur. Amerikalıların 1970-ci illərdə baş verən inflasiya ilə bağlı narahatlığı artıqca qiymət rəqabətinin azalmasına səbəb olan tənzimləmə qaydaları yenidən nəzərdən keçirilməyə başlandı. Hökumət şirkətləri bazarın təzyiqindən qoruyan tənzimləmələrlə bağlı nəzarəti bir sırada hallarda yüngülləşdirmək qərarına gəldi.

Tənzimləmələrin aradan qaldırılmasının ilk hədəfi nəqliyyat sahəsi oldu. Cimmi Karterin prezidentliyi dövründə (1977-1981) Konqres aviasiya, avtomobil yolları və dəmir yoluna dair qoruyucu tənzimləmələrin eksəriyyətini ləğv edən bir sırada qanunlar qəbul etdi. Şirkətlər özləri seçdikləri istənilən hava, şosse və ya dəmir yolu marşrutlarından istifadə etməklə rəqabət aparmaq və göstərdikləri xidmətlərə daha sərbəst şəkildə qiymət qoymaq imkanı verildi. Nəqliyyatın derequlyasiyası prosesində Konqres son nəticədə iki başlıca iqtisadi tənzimləyicini – 109 yaşlı Ştatlararası Kommersiya Komissiyasını və 45 yaşlı Mülki Aeronavtika İdarəsini ləğv etdi.

Derequlyasiya tədbirlərinin təsirini dəqiq qiymətləndirmək çətin olsa da, onlar aid olduqları sənaye sahələrində nəhəng çevriliş yaradı. Misal üçün hava yollarına nəzər salaq. Burada dövlət nəzarəti aradan qaldırıldıqdan sonra aviaşirkətlər yeni, o qədər də tanış olmayan bir şəraitdə özlərinə münasib yol tapmaq uğrunda mübarizəyə başladılar. Həmkarlar ittifaqlarının üzvü olmayan, azmaaşlı pilotları və işçiləri daha çox işə götürən və ucuz, «bərbəzəksiz» xidmətlər təklif edən yeni rəqiblər meydana çıxdı. Dövlət tərəfindən müəyyən edilən gediş haqlarının onların bütün xərclərini ödəyə biləcəklərinə zəmanət verildiyinə öyrəşmiş olan iri, nəhəng şirkətlər rəqabətə davam gətirməkdə çətinlik çəkməyə başladılar. Amerikalıların çoxu üçün hava yolu ilə sərnişin seyahətinin sinonimi olan «Pan American World Airways» şirkəti və hər il digər istənilən Amerika şirkətindən daha çox sərnişin daşıyan «Eastern Airlines» şirkəti də daxil olmaqla, onların bəziləri uğursuzluğa düşür oldu. Ölkənin ən iri təkbaşına hava yolları təsisatı «United Airlines» çətinliyə düşdü və yalnız öz işçilərinin onu satın almağa razi olmaları nəticəsində qurtula bildi.

Bu vəziyyət istehlakçılarla da təsir etdi. Çoxları yeni meydanaya çıxan şirkətləri və xidmət seçimlərini çəşqinliqlə qarşılıdı. Gediş haqqı qiymətlərinin dəyişməsi də çoxlarının, özü də bəzi istehlakçıların mənfi mənada heyrətinə səbəb oldu. İnhisarçılar və dövlət tərəfindən tənzimlənən şirkətlər gediş haqqı normalarını müəyyən edərkən adətən hər bir fərdi xidmətin öz haqqını ödəyəcək qədər gəlir gətirib-gətirməməsindən o qədər də narahat olmadan öz ümumi gəlir ehtiyaclarını qarşılıyacaqlarından əmin idilər. Hava yolları dövlət tərəfindən tənzimlənərkən ölkədaxili və digər uzun məsafəli marşrutların və daha böyük metropol ərazilərindəki xidmətlər üçün ümumən bu marşrutların faktik maya dəyərindən xeyli çox məbləğdə, maya dəyəri yüksək olan qısa

məsafəli uçuşlar və əhalinin az sayıda məskunlaşdığı regionlara uçuşlar üçün isə xeyli aşağı məbləğdə qiymət müəyyən edilirdi. Derequlyasiya tədbirlərindən sonra kiçik rəqiblər qiymətlərin süni surətdə qaldırıldığı yüksək həcmli və daha gəlirlili bazarlara üz tutmaqla uğur qazanacaqlarını anlayan kimi bu sistem ortadan qalxdı.

Köhnə aviaşirkətlər bu «hücumun» qarşısını almaq üçün uçuş haqlarının qiymətlərini aşağı salanda onlar geri çəkilməyə və hətta bu xidməti buraxıb kiçik, azgəlirlili bazarlara üz tutmaq qərarına göldilər. Həmin xidmətlərin baziləri sonralar «daimi sərnişinlər» üçün yeni aviaşirkətlər kimi bərpa olundu və bir çox hallarda iri nəqliyyat agentliklərinin bölmələri kimi yenidən yüksəliş keçdi. Bu kiçik aviaşirkətlər tezliyi və rahatlığı nisbəton aşağı olan xidmətlər (reakтив təyyarələr əvəzinə köhnə propeller təyyarələri) təklif etsələr də, bazarlar əsasən də hava xətlərini itirməkdən qorxduqları üçün hələ də bu xidmətlərin bəzisindən istifadə edir.

Nəqliyyat şirkətlərinin çoxu əvvəlcə derequlyasiya tədbirlərinə qarşı çıxdı, amma sonralar onları, xoşları gəlməsə də, qəbul etdilər. İstehlakçılarla göldikdə isə, onlar haqda məlumatlar çox qarışdır. Derequlyasiyanın ilk günlərində meydana çıxan ucuz qiymətli hava xətlərinin çoxu yox oldu və digər hava xətlərində birləşmə dalğaları müəyyən bazarlarda rəqabəti zəiflətdi. Buna baxmayaraq, analitiklərin ümumi rəyi belədir ki, uçuş biletlərinin qiymətləri indi daha ucuzdur və əgər tənzimləmələr davam etsəydi, onlar indikindən çox baha olardı. Hava yolları ilə səyahətdə isə böyük bir canlanma yaşanır. Derequlyasiya tədbirlərinin qəbul edildiyi 1978-ci ildə sərnişinlər ABŞ hava xətlərində ümumən 226,8 milyon mil (362,8 milyon kilometr) yol qöt etmişdilər. 1997-ci ildə bu rəqəm, demək olar ki, üç dəfə artaraq 605,4 milyon milə (968,64 milyon kilometrə) çatmışdır.

Telekommunikasiyalar

1980-ci illərə qədər ABŞ-da «telefon şirkəti» termini «Amerika Telefon və Teleqraf» təşkilatının sinonimi kimi işlədi. «AT&T», demək olar ki, telefon biznesinin bütün aspektlərinə nəzarət edirdi. Onun dövlət tərəfindən tənzimlənən və «Baby Bells» kimi tanınan regional filialları spesifik sahələrdə əməliyyat aparmaqdə müstəsna hüquqa malik idi. Federal Kommunikasiya Komissiyası ştatlar arasında uzun məsafəli telefon danışığılarının qiymətlərini müəyyən edir, ştat səviyyəli tənzimləmə agentlikləri isə yerli və ştatdaxili uzun məsafəli telefon danışıklarının qiymətlərini təsdiqləyirdi.

Dövlət tənzimləməsi belə fikrə əsaslanırdı ki, telefon şirkətləri də, elektrik müssisələri kimi, təbii inhisarlardır. Əyalətlərə çox sayda fərqli telefon xətlərinin çəkilməsini tələb edən rəqabət mənasız və səmərəsiz bir iş hesab olunurdu. 1970-ci illərdə, güclü texniki tərəqqi telekommunikasiya sahəsində də sürətli yüksəlik və etməyə başlayanda bu düşüncə də dəyişməyə başladı. Müstəqil şirkətlər «AT&T» ilə rəqabət apara biləcəklərini bəyan etdilər. Ancaq bunu da bildirdilər ki, telefon monopoliyası onlarla öz geniş şəbəkəsinə qoşulmağa icazə verməməklə bu şirkətlərin əl-qolunu bağlayır.

Telekommunikasiya sahəsində derequlyasiya iki qəti mərhələdə baş verdi. 1984-cü ildə məhkəmə «AT&T»ni öz regional filiallarından ən çəkməyə məcbur edərək bu telefon nəhənginin inhisarına son qoydu. «AT&T» uzun məsafəli telefon biznesində ən əhəmiyyətli pay sahibi olaraq qalsa da, «MCI Communications» və «Spring Communications» kimi güclü rəqiblər bu biznes sahəsinin müəyyən hissəsini ələ keçirməyə nail oldular və həmin prosesdə rəqabətin qiymətləri aşağı saldığını və xidmət keyfiyyətini yüksəltdiyini nümayiş etdirdilər.

On il sonra təzyiq daha gücləndi və «Baby Bells»lərin yerli telefon xidmətləri üzərindəki inhisarını dağıtdı. Kabel televiziyası, sellüloz (xətsiz) xidmət, internet və çox güman ki, digər yeniliklər də daxil olmaqla, yeni texnologiyalar yerli telefon şirkətlərinə alternativlər təklif etdi. Ancaq iqtisadçılar bildirdilər ki, yerli inhisarların hədsiz dərəcədə güclü olması bu alternativlərin inkişafına mane olur. Xüsusilə də onlar deyirdilər ki, rəqib şirkətlər, heç olmasa, tədricən köhnə şirkətlərin telefon şəbəkələrinə qoşulmasalar, onların heç bir şansı qalmayacaq, çünkü «Baby Bells» müxtəlif yollarla buna israrla müqavimət göstərməyə çalışırıdı.

1996-cı ildə Konqres Telekommunikasiyalar haqqında Qanun Akti qəbul etdi. Bu qanun «AT&T» kimi uzun məsafəli şirkətlərin, eləcə də kabel televiziyası və digər yeni fəaliyyətə başlayan şirkətlərin yerli telefon biznesinə daxil olmasına icazə verdi. Qanunda deyildirdi ki, regional inhisarlar yeni rəqiblərin onların telefon şəbəkələrinə bağlanmalarına icazə verməlidir. Regional firmalarda rəqabətə xoş münasibət oyatmaq üçün qanun hökmranlıq etdikləri sahələrdə yeni rəqabət yaranan kimi onların da uzun məsafəli telefon biznesinə daxil ola biləcəklərini bəyan edirdi.

1990-cı illər başa çatса da, bu yeni qanunun hansı təsirə malik olduğunu qiymətləndirmək hələ çox tezdir. Ancaq bəzi müsbət əlamətlər özünü göstərir. Çox sayda kiçik şirkətlər xüsusiylə də aşağı qiymətə daha çox istehlakçı toplaya bildikləri şəhər yerlərində yerli telefon xidmətləri təklif etməyə başlamışlar. Sellüloz telefon abunəçilərinin sayı sürətlə artmışdır. Saysız-he-

sabsız internet xidməti provayderləri ailələrin kütləvi surətdə internete qoşulmalarını təmin etmişdir. Ancaq Konqresin qabaqcadan görə bilmədiyi və yaxud istəmədiyi şəylər də baş vermişdir. Çox böyük sayıda telefon şirkətləri birləşmiş və «Baby Bells»la rəqabəti əngəlləmək üçün bir sıra maneələr yaratmışdır. Bu səbəbdən regional firmaların uzun məsafəli telefon xidmətlərinə yayılması ləng getmişdir. Digər tərəfdən, derequlyasiya bəzi istehlakçılar, xüsusilə də ev telefonlarından istifadə edənlər, telefon xidmətləri əvvallar bu biznes sahəsi tərəfindən subsidiyalasdırılan kənd yerlərində yaşayınlar və bəzi şəhər istehlakçıları üçün qiymətlərin aşağı düşməsinə deyil, yuxarı qalxmasına səbəb olmuşdur.

Bank işinin xüsusiliyi

Banklarla bağlı tənzimləmə xüsusi yanaşma tələb edir. Bir tərəfdən onlar da oyuncaq manufakturaları və polad sənayesi şirkətləri kimi özəl biznesdir. Ancaq onlar, həmçinin, iqtisadiyyatda mərkəzi rol oynayır və bu səbəbdən də təkcə öz istehlakçılarının deyil, həm də hər kəsin rifahına təsir göstərir. 1930-cu illərdən başlayaraq amerikalılar bankların unikal mövqeyini təsbit edən qanunlar qəbul etmişlər.

Bu qanunlardan ən mühümü depozit (əmanət) siğortası qanunudur. Depressiya dövründə əmanətçilərin (deponentlərin) əksəriyyəti öz əmanətlərini saxladıqları bankların müflisləşəcəyindən qorxaraq bütün pullarını eyni vaxtda geri götürməyə can atarkən ölkədəki iqtisadi tənəzzül ciddi surətdə daha da dərinləşmişdi. Banklar üzərinə kütləvi «hükum» zamanı deponentlər panika içərisində pullarını geri almaq üçün küçələrdə uzun növbələrə düzülmüşdülər. Hətta ən ehtiyatlı davrananlar belə daxil olmaqla, bankların çoxu öz deponentlərinin tələblərini kifayət qədər tez ödəyə bilmək üçün bütün aktivlərini nağd pula çeviro bilmədiklərindən iflasa uğradı. Nəticədə onlar biznes və sənaye müəssisələrinə kredit ayıra bilmədilər və bu, iqtisadiyyatın tənəzzülə uğramasının daha da dərinləşməsinə gətirib çıxardı.

Depozit siğortası qanunu banklar üzərinə bu cür hücumların qarşısını almaq üçün tərtib edilmişdi. Qanunda deyildirdi ki, dövlət cari dövrə müəyyən həddə – 100.000 dollara qədər olan əmanətlerin arxasında dayanır. Artıq bank maliyyə çətinlikləri ilə üzləşdiyi halda əmanətçilərin heç bir əndişəsi olmayıacaqdı. Çünkü Federal Depozit Siğortası Şirkəti kimi tanınan dövlət bank siğortası agentliyi bankların özlərindən topladığı siğorta haqlarından istifadə edərək deponentlərin pulunu ödəyəcəkdi. Zərurət yaranlığı halda hökumət deponentləri itkilərdən qorumaq üçün ümumi vergi gəlirlərindən də istifadə edəcəkdi. Dövləti hədsiz maliyyə

riskindən qorumaq üçün tənzimləmə agentlikləri bankları nəzarətdə saxlayacaq və onların hədsiz dərəcədə riskə girdiklərini müəyəyen etdiyi halda həmin işlərə son qoymalarını tələb edəcəkdi.

1930-cu illərdəki «Yeni kurs» dövründə bankların qiymətli kağızlar və siğorta biznesinə cəlb olunmalarının qarşısını alan qanunlar qəbul edildi. Büyük depressiya dövrünədək bankların çoxu ona görə çətin vəziyyətə düşürdü ki, fond birjalarında artıq risklərə gedir, yaxud bank direktorları və ya yüksək rütbəli bank məmurlarının fərdi qaydada investisiya qoyduqları sənaye şirkətlərinə kredit verirdilər. Bir daha bu halların baş verməməsi üçün depressiya dövrünün siyasətçiləri Qlass-Stiqal Aktini qəbul etdilər; həmin qanun bankların qiymətli kağızlar və siğorta biznesinə qarışmalarını qadağan etdi. Ancaq 1970-ci illərdə banklar daha geniş çeşiddə maliyyə xidmətləri təklif edə bilmədikləri üçün öz müştərilərinin onlardan imtina edərək digər maliyyə şirkətlərinə üz tutmalarından şikayətlənməyə başlayanda bu cür qanunlar mübahisə obyektinə çevrildi.

Hökumət buna öz müştərilərinə yeni maliyyə xidməti növleri təklif etmələri ilə bağlı banklara geniş azadlıqlar təmin etməklə cavab verdi. 1999-cu ilin sonunda Konqres Maliyyə Xidmətlərinin Modernlaşdırılması haqqında 1999-cu il Aktini qəbul etdi; həmin qanuna əsasən Qlass-Stiqal Aktı ləğv olundu. Yeni qanun öz müştərilərinin bank işlərindən tutmuş qiymətli kağızları maliyyə cəhətdən dəstəkləməyə qədər artıq hər cür xidmətlər təklif etməkdən məmənun olan banklara bundan da geniş azadlıqlar verdi. Qanun banklara, qiymətli kağızlar və siğorta firmalarına qarşılıqlı fondlar, səhmlər və istiqrazlar, siğorta və avtomobil kreditləri də daxil olmaqla maliyyə məhsulları ticarətiylə məşğul olan maliyyə konqlomeratları təşkil etmələrinə icazə verdi. Nəqliyyat, telekommunikasiya və digər sənaye sahələrində dövlət tənzimləməsinin aradan qaldırılması ilə bağlı qanunlar kimi, bu yeni qanunun da maliyyə institutları arasında iri birləşmələr dalğasını gücləndirəcəyi güman edilir.

Ümumən götürüldükdə «Yeni kurs» dövrünün qanunları uğurlu olmuş, Amerikanın bank sistemi II Dünya müharibəsin-dən sonrakı illərdə sağlam məcraya qayitmışdır. Ancaq bu sistem 1980 və 1990-ci illərdə qismən də sosial tənzimləmə səbəbindən yenidən çətinliklərlə üzləşmişdir. Mühəribədən sonra hökumət daxili sahibkarlığı gücləndirməyə can atdığı üçün bütün diqqəti girov kreditləri (mortgages) kimi tanınan uzunmüddətli daxili borclara cəlb etmək məqsədilə yeni bank sektorunun – «qənaatlər və kredit» (S&L) sənayesinin yaradılmasına köməklik göstərmişdir. Bu sektor bir başlıca problemlə üzləşdi: girov kreditləri adətən 30 il üçün nəzərdə tutulduğu və qarşıq faiz normaları daşıdıği halda, əmanətlərin eksəriyyəti bundan çox qısa müddətə malik idi. Bu səbəbdən qısamüddətli əmanətlərin faiz norması

uzunmüddətli girov kreditlərinin faiz normasından üst səviyyəyə qalxanda qənaətlər və kredit sistemi pul itkisinə məruz qala bilirdi. Qənaət və kredit assosiasiyları və banklarını müdafiə etmək məqsədilə tənzimləmə agentlikləri depozitlərə görə faiz normalarına nəzarət etmək qərarına gəldilər.

Bir müddət bu sistem yaxşı işlədi. 1960 və 1970-ci illərdə, demək olar ki, bütün amerikalılar özlerinə ev satın almaq üçün «S&L» maliyyəsindən yararlandılar. «S&L» firmalarında depozit üçün ödənilən faiz norması aşağı olaraq qalsa da, milyonlarla amerikalı öz pullarını onlara əmanət edirdi, çünkü depozit siğortası bu firmaları investisiya qoymaq üçün son dərəcə təhlükəsiz yerə çevirmişdi. Ancaq 1960-ci illərdən başlayaraq ümumi faiz normalarının səviyyəsi inflasiya ilə birlikdə yüksəlməyə başladı. 1980-ci illərdə deponentlərin çoxu daha yüksək faizlər əldə etmək üçün öz əmanətlərini valyuta bazarı fondlarına və digər qeyri-bank aktivlərinə qoymağa başladılar. Bu isə bankları, qənaətlər və kredit assosiasiylarını dəhşətli maliyyə sixintisina saldı, onların öz uzunmüddətli kredit portfellərini təmin etmək üçün yeni depozitlər cəlb etmək imkanlarını heçə endirdi.

80

Bu problemləri aradan qaldırmaq məqsədilə hökumət 1980-ci illərdə banklarda, qənaətlər və kredit assosiasiylarında faiz normalarının maksimum hədlərini mərhələli şəkildə ləğv etməyə başladı. Ancaq bu tədbir həmin institutlara əmanətçiləri təkrar özlərinə cəlb edə bilmələri üçün şərait yaratса da, «S&L» assosiasiylarının girov kreditləri portfelləri geniş miqyasda və böyük həcmədə itkilərə məruz qaldı; bu portfellərin böyük bir qismi «S&L»lərin indi deponentlərə ödədikləri faiz normalarından aşağı səviyyədə faiz normaları qazandırıldı. Konqres bir daha bu şikayətləri cavablandırmaq məqsədilə «S&L»lərin yüksək qazanclı investisiyalar qoya bilməsinə imkan yaratmaq üçün kreditlərə qoyulan məhdudiyyətləri zəiflətdi. Konqres xüsusilə də «S&L»lərə müştəri, biznes və kommersiya məqsədilə daşınmaz əmlak kreditlərində iştirak etmələrinə icazə verdi. Konqres, həmçinin, «S&L»lərin nə qədər kapitalı idarə etmələri ilə bağlı bəzi tənzimləmə prosedurlarını da liberallaşdırıldı.

Siradan çıxacaqlarından qorxuya düşən «S&L»lər geniş miqyasda spekulativ daşınmaz əmlak müəssisələri kimi, yüksək riskli fəaliyyətlərə baş vurdular. Bir çox hallarda, xüsusilə də iqtisadi şərtlərin daha da ağırlaşlığı vaxtlarda bu müəssisələr gəlir qazanmaq iqtidarında olmurdular. Həmcinin bəzi «S&L»lər onları qarət etməklə məşğül olan qeyri-sağlam adamların elinə keçmişdi. Nəticədə «S&L»lərin çoxu ağır itkilərə məruz qaldı. Hökumət bu gizli böhranı dərk etməkdə gecikdi, çünkü həm büdcənin ciddiliyi, həm də siyasi təzyiq tənzimləmə idarələrini lazımı addımlar atmaqdən çəkinməyə məcbur etmişdi.

«S&L» böhranı bir neçə il ərzində Amerika tarixində ən böyük maliyyə qalmaqlına çevrildi. Həmin onilliyin sonunda «S&L»lərin xeyli hissəsi öz borcunu ödəyə bilməz hala düşdü; 1970-ci illərdə fəaliyyət göstərən «S&L»lərin təxminən yarısı 1989-cu ildə artıq həmisiqlik sıradan çıxmışdı. Federal Əmanətlər və Kreditlər Sığortası Korporasiyası özü də borcunu ödəməz hala düşdü. 1989-cu ildə Konqres və prezident Maliyyə institutlarının əslahatı, bərpası və gücləndirilməsi haqqında Akt (FIRREA) kimi tanınan təcili xilasetmə tədbiri barədə razılığa gəldilər, bu tədbirin vergilər hesabına maliyyələşdirilməsi nəzerdə tutulurdu. Həmin qanun aktı çərçivəsində, demək olar ki, iflas həddində olan «S&L»lərə 50 milyard dollar vəsait ayrıldı, əmanət institutları ilə məşgül olan tənzimləmə aparatları tamamilə dəyişdirildi və yeni portfel məhdudiyyətləri qoyuldu. Borcunu ödəməz hala düşmüş institutları ləğv etmək üçün «Resolution Trust Corporation» (RTS) adlanan yeni dövlət agentliyi yaradıldı. 1990-ci ilin martında RTS-ə əlavə olaraq 78 milyard dollar vəsait köçürüldü. Ancaq «S&L»lərin təmizlənməsi əməliyyatının ümumi dəyərinin qiyməti durmadan artaraq 200 milyard dollara çatdı.

Amerikalılar müharibədən sonraki dövrədə bank işinin tənzimlənməsi təcrübəsində özləri üçün bir neçə noticə çıxarmışlar. Birincisi, dövlət depozit sığortası kiçik həcmli əmanətləri yaxşı müdafiə edir və banklar üzərinə qəfil hücum təhlükəsini azaltmaqla bank sistemində sabitliyə yardımçı olur. İkincisi, faiz normalarına nəzarət sistemi işləmir. Üçüncüüsü, bank investisiyalarını hökumət idarə etməməlidir; əksinə, investisiya qoyuluşları bazar qüvvələrinə və iqtisadi imkanlara görə müəyyən edilməlidir. Dördüncüüsü, öz məmurlarına və yaxud öz məmurlarının üzv olduqları şirkətlərə kredit verən banklar ciddi nəzarət altına alınmalıdır, onların bu cür fəaliyyətləri məhdudlaşdırılmalıdır. Beşinciisi, öz borclarını ödəməz hala düşən banklar mümkün qədər tez bağlanmalı, onların kreditləri daha sağlam kreditorlara ötürülməlidir. Borclarını ödəmək qabiliyyətində olmayan institutların öz fəaliyyətlərini davam etdirməsi yalnız kreditləri dondurur və iqtisadi fəallığın boğulmasına səbəb ola bilər.

Nəhayət, banklar öz borclarını ödəmək qabiliyyətində olmadıqda, bir qayda olaraq iflasa uğramalarına icazə verilmədiyi üçün amerikalılar bu fikirdənilər ki, hökumət daim onları nəzarət altında saxlamalı və bütün iqtisadiyyata zərər vura biləcək lüzumsuz, riskli kreditlərdən onları qorunmalıdır. Birbaşa nəzarəti həyata keçirməklə bərabər tənzimləmə agentlikləri müntəzəm surətdə banklardan kapitallarının həcmini artırmalarını tələb etməlidirlər. Banklara ayrılan fondlar müəyyən itkilərin yerini doldurmağa imkan verməklə yanaşı, kapital ehtiyacları da bank sahiblərini məsuliyyətli davranışa məcbur edəcək, çünkü onların bankları müflisləşərsə, bu fondlardan da məhrum ola bilərlər.

Tənzimləyicilər, həmçinin, banklardan öz maliyyə durumlarının açıqlanmasının tələb edilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurgulayırlar; aktivləri və maliyyə durumları geniş içtimaiyyətə məlum olduğu halda banklar daha məsuliyyətli davranmağa məcburdurlar.

Ətraf mühitin qorunması

Ətraf mühitin mühafizəsiylə bağlı tənzimləmə praktikaları Birləşmiş Ştatlarda nisbətən son dövrlərdə intişar tapsa da, sosial məqsədlər naminə iqtisadiyyata dövlət müdaxiləsinin ən yaxşı nümunəsidir.

1960-ci illərdən başlayaraq sənayedəki yüksəlişin ətraf mühitə təsiri amerikalıları getdikcə daha çox narahat etməyə başladı. Məsələn, sayı xeyli çoxalmış avtomobilərin mühərriklərindən çıxan işlənmiş qazlar böyük şəhərlərdə smoq və digər hava çirkəlnəsi formalarının əmələ gəlməsinin başlıca günahkarı elan edildi. Çirkəlnmə iqtisadçıların «zahiri əlamət» adlandırdığı şeyi – real gerçəkliyin məntiqə uyğun qiymətini təmsil edir və o, sonralar aradan qaldırıla bilər, amma cəmiyyət bütövlükdə buna dözməlidir. Bazar qüvvələri bu cür problemlərlə məşğul ola bil-mədiyi üçün ətraf mühiti mühafizə mütəxəssislərinin əksəriyyəti belə hesab edir ki, dövlət Yer kurəsinin kövrək ekosistemlərinin mühafizə edilməsində – hətta bu iş iqtisadiyyatın inkişafında bəzi qurbanlar tələb etsə belə – mənəvi məsuliyyət daşıyır. Nəticədə Təmiz hava haqqında 1963-cü il Akti, Təmiz su haqqında 1972-ci il Akti və Təhlükəsiz içməli su haqqında 1974-cü il Akti da daxil olmaqla, hava çirkəlnməsinə nəzarət dair çoxlu qanun qəbul edilmişdir.

Ətraf mühiti mühafizə tərəfdarları özlərinin ən böyük məqsədinə – ABŞ Ətraf Mühiti Mühafizə Agentliyinin (ERA) təsis edilməsinə 1970-ci ilin dekabrında nail olmuşlar; həmin agentlik ətraf mühitin mühafizəsiylə məşğul olan çoxsaylı federal proqramları vahid bir idarə tərkibində birləşdirmiştir. ERA dözlülməsi mümkün olan çirkəlnmə həndlərini müəyyənləşdirir, onlara riayət olunmasına nəzarət edir və hava çirkəndiricilərinin standartlara uyğun hala gətirilməsi üçün cədvəllər hazırlayır; irəli sürlən tələblərin əksəriyyəti son vaxtların məhsulu olduğu üçün sənaye müəssisələrinə standartlara uyğunlaşa bilmələri üçün məntiqə uyğun olaraq bir neçə il vaxt verilir. ERA həmçinin ştatların, yerli hökumətlərin, özəl və yerli qrupların, təhsil institutlarının araşdırılmalarını və onların çirkəlnmə əleyhinə səylərini əlaqələndirmək və himayə etmək səlahiyyətinə malikdir. ERA-nın regional ofisləri ətraf mühitin mühafizəsinə dair müfəssəl regional proqramlar işləyib hazırlayır, təklif edir və həyata keçirir.

Agentliyin fəaliyyətə başladığı vaxtdan bəri toplanmış materiallar ətraf mühitin qorunması işinin keyfiyyətində əhəmiyyətli irəliləyişlər olduğunu göstərir; məsələn, ölkə miqyasında havaya atılan bütün tullantıların həcmi faktiki olaraq aşağı düşmüsdür. Buna baxmayaraq, 1990-ci illərdə amerikalıların çoxu bu fikirdəyi ki, hava çirkənməsinə qarşı mübarizədə daha ciddi addımlar atılmasına ehtiyac var. Konqres Təmiz hava haqqında 1963-cü il Aktına vacib əlavələr qəbul etdi və onlar prezident Corc Buş (1989-1993) tərəfindən imzalanaraq qanun qüvvəsinə mindi. Qanunvericilik, digər işlərlə yanaşı, turşu yağışları deyilən yağışa səbəb olan kükürd 4-oksid tullantılarının xeyli azaldılmasını təmin etmək üçün bazara əsaslanan yeni sistem yaratdı. Ümumi rəyə görə, bu çirkənmə növü mesə və çöllərə, xüsusilə də Birləşmiş Ştatların şərq hissəsinə və Kanadaya ciddi ziyan vurur.

Bundan sonra nələr ola bilər?

Liberallarla mühafizəkarlar arasında sosial tənzimləmələrlə bağlı fikir ayrılığı digər tənzimləmə növlərinə yayılma da, ətraf mühitin mühafizəsi, iş yerlerinin sağlamlığı və təhlükəsizliyi sahələrində, çox güman ki, daha dərin ziddiyət təşkil edir. 1970-ci illərdə hökumət daha fəal sosial tənzimləmə siyaseti yeridirdi, ancaq respublikaçı prezident Ronald Reyqan (1981-1989) 1980-ci illərdə bu nəzarət sistemlərinin çoxunu cilovlamağa çalışdı və bu sahədə bəzi nailiyyətlər əldə etdi. Milli Şosse Yolları Nəqliyyatı Təhlükəsizliyi İdarəsi (NHTSA), Məşğulluğun Təhlükəsizliyi və Sağlamlığı İdarəsi (OSHA) kimi tənzimləmə agentlikləri öz fəaliyyətlərini xeyli dərəcədə zəiflətilər və öz varlıqlarını, məsələn, avtomobil istehsalçılarından yeni maşınlarda qoruyucu hava balonları (qəza zamanı maşının içərisindəkiləri qorumaq üçün dolaraq açılan təhlükəsizlik vasitəsi) quraşdırmağı tələb edən federal standartların NHTSA tərəfindən müəyyən edilib-edilməməsi ilə bağlı disputlar kimi epizodik hallarda göstərdilər. Son nəticədə avtomobillərdə həmin qoruyucu vasitənin quraşdırılması tələbi qəbul olundu.

Sosial tənzimləmə 1993-cü ildə Demokratlar Partiyasından olan prezident Clinton administrasiyası iş başına gələndən sonra yenidən vüsətə keçmək şansı qazandı. Lakin 1995-ci ildə son 40 il ərzində ilk dəfə olaraq Konqresə nəzarəti ələ alan respublikaçılar bir daha tənzimləmə tərəfdarlarını qəti surətdə müdafiəyə çəkilməyə məcbur etdilər. Bu da OSHA kimi agentliklərin yeni tənzimləmə məsələlərində daha da ehtiyatlı davranışlarına səbəb oldu.

1990-cı illərdə ERA tənzimləmə qaydalarına riayət olunmasını ciddi şəkildə tələb etmək əvəzinə, qanunvericilərin güclü təzyiqi nəticəsində biznes müəssisələrindən yalnız bu qaydalara əməl olunmasını xahiş etməklə kifayətlənməyə başladı. Agentlik avtomobil və elektrik avadanlıqları istehsalı müəssisələrinə havaya buraxdıqları kiçik his hissəciklərini azaltmaq üçün təzyiq göstərdi, çirkli və gübərli su tullantılarına nəzarətlə məşğul oldu. Bununla belə, ətraf mühiti mühafizə tərəfdarı olan və prezident Klinton dövründə hər iki müddət üçün vitse-prezident vəzifəsini icra edən Albert Qor qlobal istiləşməni cilovlamaq məqsədilə havaya atılan zəhərli maddələrin azaldılması, havanı daha az çirkəndirən supersəmərəli avtomobillər istehsal edilməsi, işçilərin kütləvi marşrutlardan istifadəyə stimullaşdırılması kimi məsələlərdə ERA-nın yürütdüyü siyasəti müdafiə etdi. Bu arada hökumət tənzimləmə məqsədlərinə nail olmaq üçün qiymət mexanizmlərindən istifadə etməyə çalışdı; bu yolla o, bazar qüvvələrinə daha az dağıdıcı təsir göstəriləcəyinə ümidi edirdi. Məsələn, hökumət şirkətlərin bir-birinə kredit satmalarına icazə verən hava çirkənməsinin önənlənməsi ilə bağlı tələbləri, ən azı, baha olmasına səbəbindən yerinə yetirə bilməyən şirkətlər öz kreditlərini baş-qalarına sata bilərlər. Hökumət rəsmiləri bu yolla çirkənməyə nəzarətlə bağlı bütün məqsədlərə ən səmərəli şəkildə nail oluna-cağına ümidi bəsləyirdi.

Iqtisadi derequlyasiya 1990-ci illərin sonuna yaxın bəzi problemlər doğurdu. Ştatların çoxu elektrik enerjisi müəssisələrinə tənzimləmə nəzarətini ləğv etdi və bu da xidmət sahələrinin parçalanması səbəbindən çox mürəkkəb məsələyə çevrildi. İctimai və özəl müəssisələrin bir-birinə qarışması və elektrik enerjisi istehsal edən qurğuların quraşdırılması dövründə çəkilən xərc-lərin həddən artıq çox olması isə bu mürəkkəbliyi daha da qatıldı.



FƏSİL 7

PUL VƏ MALİYYƏ SİYASƏTİ

Amerika iqtisadiyyatında dövlətin rolü onun spesifik sənaye sahələrinin tənzimlənməsi ilə bağlı fəaliyyətlərindən çox-çox kənara çıxır. Dövlət, həmçinin, yüksək məşğulluq səviyyəsini və qiymətlərin sabitliyini qoruyub saxlamaq üçün ümumi iqtisadi fəallığın tempini idarə edir. Bu məqsədlərə nail olmaq üçün o, iki başlıca alətdən istifadə edir: maliyyə siyasəti vasitəsilə vergilərin və xərclərin münasib səviyyəsini müəyyənləşdirir, pul siyasəti vasitəsilə isə pul kütləsini idarə edir.

1930-cu illərin Böyük depressiyasından sonra Birləşmiş Ştatların iqtisadi siyaset tarixinin çox hissəsi davamlı inkişafə və qiymətlərin sabit qalmاسına imkan verən maliyyə və pul siyasətləri vəhdətinin tapılması istiqamətində hökumətin ardıcıl surətdə gördüyü tədbirlərdən ibarətdir. Bu, heç də asan vəzifə deyil və bu yolda ciddi uğursuzluqlar da baş vermişdir.

Ancaq dövlət ümumi iqtisadi inkişafın gücləndirilməsində müsbət nəticələr əldə etmişdir. 1854-cü ildən 1919-cu ilə qədər Amerika iqtisadiyyatı çıxış və enişlərə sərf etdiyi vaxt baxımından belə böyümüşdür: iqtisadi genişlənmə (mal və xidmət istehsalının artması) müddəti orta hesabla 27 ay, tənəzzül (istehsalın azalması) isə 22 ay sürmüştür. 1919-cu ildən 1945-ci ilə qədər həmin göstəricilər yüksəlmış, genişlənmə müddəti orta hesabla 35 ay, tənəzzül müddəti isə 18 ay davam etmişdir. 1945-ci ildən 1991-ci ilə qədər olan dövrdə isə vəziyyət daha da yaxşılaşmış, genişlənmə müddəti orta hesabla 50 ay, tənəzzül müddəti isə orta hesabla cəmi 11 ay olmuşdur.

Ancaq inflasiyanın daha möhkəm inadkarlıq göstərmişdir. II Dünya müharibəsinə qədər qiymətlər heyvətamız dərəcədə stabil olmuşdur; məsələn, 1940-ci ildə istehlak qiymətlərinin səviyyəsi 1778-ci il səviyyəsindən yuxarı qalxmamışdır. Ancaq 40 il sonra – 1980-ci ildə bu qiymətlərin səviyyəsi 1940-ci ildəki səviyyə ilə müqayisədə 400% yüksək olmuşdur.

Dövlətin inflasiyanın önlənməsiylə bağlı göstəricilərinin bu qədər aşağı olması qismən belə bir faktı eks etdirir ki, o, müharibədən sonrakı ilk dövrlərdə tənəzzülə qarşı mübarizəyə daha çox əhəmiyyət vermişdir (Bu da işsizliyin artması ilə nəticələnmişdir). Ancaq 1979-cu ildən başlayaraq o, inflasiyaya daha çox diqqət yetirməyə başlamış və bu sahədəki göstəriciləri xeyli yüksəlmışdır. 1990-cı illərin sonlarında ölkə həm möhkəm iqtisadi yüksəlişə, həm də işsizlik və inflasiya sahəsində xeyli aşağı səviyyələrə nail olmuşdur. Bununla belə, siyasetçilər gələcəyə ümumən nikbinliklə baxsalar da, yeni əsrin nələr gətirəcəyi barədə bəzi qeyri-müəyyənliliklərin də mövcud olduğunu qəbul edirlər.

Maliyyə siyaseti – bütçə və vergilər

1930-cu illərdən sonra hökumət aparatının getdikcə böyüməsi hökumət xərclərinin daim artması ilə müşayiət olunmuşdur. 1930-cu ildə federal hökumət xərcləri ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) və yaxud idxlə və ixrac da daxil olmaqla, mal və kreditlərin ümumi istehsalının 3,3%-nə bərabər idi. Bu rəqəm 1944-cü ildə – II Dünya müharibəsinin ən qızığın çağında ÜDM-in 44%-inə qədər qalxmış, 1949-cu ildə isə aşağı düşərək 11,6% olmuşdur. Ancaq sonrakı illərdə hökumət xərclərinin ÜDM-də payı bir qayda olaraq artmış, 1983-cü ildə, demək olar ki, 24%-ə çatmış və sonra yenidən bir qədər aşağı düşmüşdür. 1999-cu ildə bu rəqəm təxminən 21%-ə bərabər olmuşdur.

Maliyyə siyasetinin inkişafı çox zərif bir prosesdir. Hər il prezident bütçə və yaxud illik xərclər smetasını Konqresə təqdim edir. Qanunvericilər prezidentin təkliflərini müxtəlif mərhələlərdə nəzərdən keçirirlər. Əvvəlcə onlar xərclərin və vergi gəlirlərinin ümumi səviyyəsi barədə qərar çıxarırlar. Məsələn, milli müdafiə, səhiyyə, humanitar xidmətlər və nəqliyyat kimi müxtəlif kateqoriyalar üzrə bölüşdürürlər. Nəhayət, Konqres hər bir kateqoriya üzrə dəqiq olaraq nə qədər pul xərclənəcəyini göstərən təyinatlı qanun layihələrini tək-tək, ayrıca nəzərdən keçirir. Hər bir təyinatlı qanun layihəsi qüvvəyə minə bilmək üçün sonda prezident tərəfindən imzalanmalıdır. Bu bütçə prosesi adətən Konqresin bütün bir sessiyasını əhatə edir: prezident öz təkliflərini Konqresə fevralda təqdim edir, Konqres isə təyinatlı qanun layihələri üzərində çalışmalarını adətən yalnız sentyabr adətən (bəzən isə hətta sonrakı dövrlərdə) başa çatdırır bilir.

Federal hökumətin öz xərclərini ödəmək üçün başlıca fond mənbəyi fərdlərdən toplanan vergi gəlirləridir: 1999-cu ildə bu gəlirlərin həcmi ümumi federal gəlirlərin 48%-inə bərabər olmuşdur. Sosial təminat və tibbi qayğı programlarını maliyyələşdirən ödəniş cədvəli vergiləri həmin program böyüdükcə daha mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. 1988-ci ildə ödəniş cədvəli vergiləri bütün federal gəlirlərin üçdə birini təşkil etmişdir; illik məvacibi 68.400 dollardan yuxarı olan işsətgərənlər və işçilərin hər biri öz maaşlarının 7,65%-inə bərabər həcmədə vergi ödəməlidirlər. Federal hökumət öz gəlirlərinin digər 10%-ni korporativ mənfəət gəlirlərindən toplayır, digər vergi növlərinin toplam həcmi onun gəlirlərinin qalan hissəsini təşkil edir (Yerli hökumətlər isə əksinə, öz vergi gəlirlərinin əksər hissəsini ümumən əmlak vergilərindən toplayır. Ştat hökumətləri ənənəvi olaraq ticarət və aksiz vergilərinə əsaslanırlar, ancaq ştatların gəlir vergiləri II Dünya müharibəsindən sonra əhəmiyyətli dərəcədə böyümüşdür).

Federal gəlir vergisi bütün ölkə iqtisadiyyatında ABŞ vətəndaşlarının və burada məskunlaşmış xaricilərin ABŞ məşəli gəlirlərindən tutulur. ABŞ-in ilk gəlir vergisi qanunu Vətəndaş müharibəsinə yardım məqsədilə 1862-ci ildə qüvvəyə minib. 1862-ci ilin vergi qanununa əsasən, həmcinin vergilərin toplanması ilə məşğul olan və vergi ödəməyənlərin əmlak və gəlirləri ni müsadır etmək və yaxud təqib etməklə vergi qanunlarının icrasını həyata keçirən Daxili Gəlir Komissarı İdarəsi yaradılmışdır. Bu komissarların güc və səlahiyyətləri indi də o günlərdə olduğu kimi qalır.

Gəlir vergisi qanunu 1895-ci ildə Ali Məhkəmə tərəfindən Konstitusiyaya zidd elan edildi. Çünkü həmin qanunda gəlir vergiləri ştatlar arasında Konstitusiyaya uyğun bölüşdürülməmişdi. Yalnız 1913-cü ildə Konstitusiyaya 16-ci əlavə qəbul edildikdən sonra Kongresə bu cür bölgü nözərə alınmadan vergi qoymaq səlahiyyəti verildi. I Dünya müharibəsi dövrü istisna edilməklə, 1930-cu illərə qədər gəlir vergisi sistemi federal gəlirlərin nisbətən kiçik mənbəyi olaraq qaldı. II Dünya müharibəsi dövründə federal gəlir vergilərinin idarə olunması üçün müasir sistem tətbiq edilməyə başlandı, gəlir vergisi normaları çox yüksək səviyyələrə qaldırıldı və vergi toplanması federal gəlirlərin başlıca mənbəyinə çevrildi. 1943-cü ildən başlayaraq hökumət işagötürənlərdən öz işçilərinin maaşlarından müəyyən məbləğ tutmaqla onlardan vergi toplamalarını tələb etdi, bu siyaset vergilərin toplanması işini nizama saldı və vergi ödəyicilərinin sayını əhəmiyyətli dərəcədə artırdı.

Bu gün gəlir vergiləri haqqında debatlar əsasən üç məsələni əhatə edir: vergi həcmərinin müvafiq ümumi səviyyəsi, vergilər hansı dərəcələrə bölünməli və yaxud necə «proqressiv» olmalıdır, sosial məqsədlərə nail olmaq üçün vergilərin toplanması işini nizama saldı və vergi ödəyicilərinin sayını əhəmiyyətli dərəcədə artırdı.

Vergi həcmərinin ümumi səviyyəsi bütçə müzakirələri vasitəsilə qərarlaşdırılır. Amerikalılar hökumətə 1970-1980-ci illərdə və 1990-cı illərin əvvəllərində deficitlə - toplanmış vergilərdən daha çox xərcləməklə işləməyə icazə versələr də, onlar ümumən bütçənin balanslaşdırılacağına inanırlar. Ancaq demokratların əksəriyyəti hökumətin daha aktiv fəaliyyət göstərə bilməsi üçün daha yüksək səviyyəli gəlir normalarına dözləməsini istəyir, respublikaçılar isə ümumiyyətlə aşağı səviyyəli vergi normalarına və kiçik hökumətə üstünlük verirlər.

Lap əvvəldən gəlir vergisi proqressiv vergi olmuşdur, yəni gəliri çox olan adamlar üçün yüksək normalar qoyulmuşdur. Demokratların əksəriyyəti bu proqressivlik dərəcəsinin daha da yüksəldilməsinə üstünlük verir və bunu onunla əsaslandırmağa çalışır ki, gəliri çox olan adamların daha çox gəlir vergisi ödəməsi ən ədalətli yoldur. Ancaq respublikaçıların da çoxu bu fikirdə-

dir ki, kəskin proqressiv vergi normaları strukturu insanları işdən və investisiya qoymaqdan çəkindirir və beləliklə də bütün iqtisadiyyata ziyan vurur. Buna görə də respublikaçılar daha standart vergi normalarını müdafiə edirlər. Bəziləri hətta hər kəs üçün eyni və yaxud «səthi» vergi norması qoyulmasını təklif edirlər (Həm demokrat, həm də respublikaçılar partiyalarından olan bəzi iqtisadçılar belə hesab edirlər ki, hökumət ümumiyyətlə gəlir vergilərini ləğv edib onları istehlak vergisi, yəni insanlardan qazandıqlarına görə deyil, xərclərinə görə vergi tutulması ilə əvəz edərsə, iqtisadiyyat daha yaxşı iralılıyər. Bu fikrin tərəfdarları sübut etməyə çalışırlar ki, belə bir sistem əmanətlərin və investisiya qoyuluşlarının artmasını şərtləndirə bilər. Ancaq 1990-ci illərin sonlarında bu ideya kifayət qədər dəstəklənmədi və onun qanun aktına çevriləməsi şanslı zəiflədi).

İllər boyu qanunvericilər iqtisadi fəallığın spesifik növlərini cəsarətləndirmək üçün gəlir vergilərinə müxtəlif istisnalar və ixtisarlar etmişlər. Onlardan ən diqqətəlayiqi vergi ödəyicilərinə ev almaq üçün istifadə etdikləri kreditlərə görə ödəməli olduqları istənilən faiz normalarını öz vergi düşən gəlir məbləğlərindən çıxmalarına icazə verilməsi olmuşdur. Hökumətin aşağı və orta gəlirlili vergi ödəyicilərinə öz pensiya xərclərini qarşılıqla və övladlarının kolleç xərclərini ödəmək üçün xüsusi Fərdi Pensiya Hesablarında (FPH) saxladıqları müəyyən pul məbləğlərinə görə vergi ödəməmələrinə icazə verməsi də eyni əhəmiyyət daşımışdır.

Gəlir vergisi qoyulmasına başlandığı dövrən bu yana ABŞ vergi sistemində bəlkə də ən əhəmiyyətli islahat hesab edilən 1986-cı il Vergi İslahati Akti gəlir vergisi normalarını azaltsa da, gəlir vergisindəki bir çox populyar istisnaları ləğv etdi (Ancaq ev satınalma kreditlərinə və FPH-yə görə vergi istisnaları olduğu kimi saxlanıldı). Vergi İslahatlari Akti əvvəlki qanunun 50 faizlik ən yüksək 15 vergi normasını yalnız 15 və 28 faizlik iki vergi norması olan sistemlə əvəz etdi. Aşağı səviyyəli gəlirlərə malik olan milyonlarla amerikalı üçün gəlir vergisi normalarını azaltdı və ya ləğv etdi.

Maliyyə siyasəti və iqtisadi stabillik

1930-cu illərdə Birləşmiş Ştatlar Böyük depressiya burulğanında çapalayarkən dövlət maliyyə siyasətindən təkcə özünü dəstəkləmək və yaxud sosial siyasətlər həyata keçirmək üçün deyil, həm də ümumi iqtisadi fəallığı və sabitliyi gücləndirmək üçün də istifadə etməyə başladı. İqtisadi siyasəti müəyyənləşdirənlər «Ümumi məşgulluq, maraq və pul nəzəriyyəsi» (1936) kitabında öz dövründə işsizliyin tüğyan etməsinin mal və xidmətlərə qeyri-

adekvat tələbdən irəli gəldiyini sübut etməyə çalışan ingilis iqtisadçısı Con Meynard Keynsin təsiri altına düşmüdürlər. Keynisi görə, insanlar iqtisadiyyatın istehsal etdiyi bütün məhsulları ala biləcək qədər gəlir malik olmadığından qiymətlər aşağı düşmiş, şirkətlər öz pullarını itirmiş və ya iflasa uğramışdır. Keynis deyirdi ki, dövlət tərəfindən dərhal müdaxilə olmasa, çıxılmaz vəziyyət yarana bilər. O, iddia edirdi ki, şirkətlər daha çox iflasa uğradıqca öz iş yerlərini itirən işçilərin də sayı çoxalır, bu da gəlirlərin daha da azalmasına səbəb olur və nəticədə daha çox şirkət spiral boyu dəhşətli sürətlə üzüsağı yuvarlanır. Keynis görə, hökumət bu böhranın qarşısını öz xərclərini artırmaq və ya xud vergiləri azaltmaqla ala bilər. Başqa sözlə desək, bu halda gəlirlər artacaq, insanlar daha çox xərcleyəcək və iqtisadiyyat yenidən böyüməyə başlayacaqdır. Keynis deyirdi ki, əgər hökumət bu məqsədə çatmaq üçün defisitə yol verməli olsa, bu, elə belə də olmalıdır. Onun fikrincə, eks təqdirde iqtisadi tənəzzülün dərinləşməsi baş verəcək, bu isə ondan daha pis olacaqdır.

1930-cu illərdə Keynisin ideyaları yalnız qismən qəbul edildi, ancaq II Dünya müharibəsi dövründə hədsiz dərəcədə artan hərbi xərclər sanki onun nəzəriyyəsinin doğruluğunu təsdiqlədi. Dövlət xərcləri çıxalmağa başlayan kimi insanların gəliri artdı, fabrik və zavodlar yenidən bütün gücü ilə işləməyə başladı və depressiya dövrünün doğurduğu çətinliklər tədricən aradan çıxıb xatırayaçılıq rəqəmətlərə çevrildi. Ev almağı mühərabədən sonra saxlamış insanlardan və yeni qurulan ailələrdən gələn tələblər iqtisadiyyatı canlandırmaqda davam etdi.

1960-cı illərdə siyasətçilər Keynisin nəzəriyyələrinə həddən artıq aluda oldular. Ancaq sonralar amerikalıların çoxu belə bir fikirlə razılaşdı ki, hökumət iqtisadi siyaset sahəsində bir sıra səhvlərə yol vermiş və həmin səhvlər tədricən maliyyə siyasətiinin yenidən nəzərdən keçirilməsinə aparıb çıxarmışdır. 1964-cü ildə iqtisadi inkişafı stimullaşdırmaq və işsizliyin səviyyəsini aşağı salmaq məqsədilə vergilərin azaldılması haqqında qanun qəbul edildikdən sonra prezident Lindon B. Conson (1963-1969) və Konqres kasıblığının aradan qaldırılmasına yönələn bir sıra bəhali daxili xərc proqramları təsdiqlədi. Conson, həmçinin, Vyetnamdakı Amerika hərbi gücünü genişləndirmək üçün hərbi xərcləri artırdı. Bu cür iri dövlət proqramları istehlak xərclərinin möhkəmlənməsi ilə birlikdə ölkənin istehsal edə biləcəyindən də çox mal və xidmətlərə tələbat doğurdu. Əməkhaqları və qiymətlər yüksəlməyə başladı. Durmadan artmaqdə olan əməkhaqları və qiymətlər daim yüksələn tsikl daxilində bir-birini qidalandırırdı. Qiymətlərin bu cür ümumi şəkildə artması «inflyasiya» adlanır.

Keynis iddia edirdi ki, tələbatın bu cür həddən çox olduğu dövrlərdə hökumət infliyasiyani önlemək üçün xərcləri azalda və yaxud vergi normalarını yüksəldə bilər. Ancaq infliyasiya əleyhi-

nə maliyyə siyasətlərini həyata keçirmək siyasi baxımdan çox çətindir və hökumət onların dəyişdirilməsinə müqavimət göstərir.

1970-ci illərin əvvəllərində ölkə bütün dünyada neft və ərzaq məhsulları qiymətlərinin kəskin surətdə artması faktı ilə üzləşdi. Bu vəziyyət siyasətçiləri ciddi dilemma qarşısında qoydu. İnflyasiya əleyhinə ənənəvi strategiyalar tələbatı cilovlamaq naminə federal xərcləmələrin azaldılmasını tələb edirdi. Ancaq bu, neft məhsullarının xeyli bahalaşması səbəbindən onsuz da əziziyət çəkən iqtisadiyyatın gəlirlərinin tükənməsinə səbəb olacaqdı və nəticədə işsizlik kəskin surətdə arta bilərdi. Əgər siyasətçilər, neft məhsullarının bahalaşması səbəbindən gəlir itkisini önlemək yolunu seçsəyidilər, onda onlar xərcləmələri artırımlı və ya vergiləri azaltmalı olacaqdılar. Ancaq bu siyasətlərin heç biri bazarda neft və ya ərzaq məhsullarının həcmini artırmadığı üçün bu halda yüksəlməkdə olan tələbat, sadəcə, qiymətlərin daha da bahalaşması demək olacaqdı.

Prezident Cimmi Karter (1977-1981) bu dilemmani ikiidqli bir strategiya vasitəsilə həll etməyə çalışdı. O, federal büdcə deficitinin şিমসিনا icazə verməklə və işsizlər üçün iş proqramları tərtib etməklə işsizliyə qarşı mübarizə məqsədi güdən maliyyə siyaseti mexanizmini işə saldı. İnflyasiyaya qarşı mübarizə aparmaq üçün o, sərbəst əməkhaqqı və qiymətlərə nəzarət proqramı qəbul etdi. Ancaq bu strategiyanın heç bir elementi yaxşı işləmədi. 1970-ci illərin sonlarında ölkə həm yüksək işsizlik, həm də yüksək inflifikasiya burulğanına düşdü.

Amerikalıların eksriyyəti bu «steqfleyşn»ə Keynisin iqtisadi nəzəriyyələrinin yararsızlığının sübutu kimi baxsa da, sonralar başqa bir faktor hökumətin iqtisadiyyatı idarə etmək üçün maliyyə siyasətindən istifadə qabiliyyətini məhdudlaşdırıldı. Artıq defisitlər sanki maliyyə səhnəsinin daimi tərkib hissəsinə çevrilmişdi. Defisitlər 1970-ci illərin iqtisadi durğunluq dövrünün nəticəsi kimi meydana çıxmışdı. Sonralar, 1980-ci illərdə prezident Ronald Reyqan (1981-1989) vergilərin azaldılması və hərbi xərclərin artırılması proqramını həyata keçirməyə başlayarkən onlar daha da böyüdü. 1986-cı ildə defisit böyükərək 221 milyard dollara və yaxud ümumi federal xərclərin 22 faizindən çoxuna çatdı. Artıq indi hökumət tələbatı cilovlamaq üçün xərc və vergi siyasətlərindən istifadə etmək istəsə belə, defisit həcmi bu cür strategiyani mümkünüsüz etmişdi.

1980-ci illərin sonlarından başlayaraq defisitin azaldılması maliyyə siyasətinin ən üstün məqsədinə çevrildi. Xarici ticarət imkanlarının sürətlə genişləndiyi və yeni texnologiya məhsullarının meydana çıxdığı bir şəraitde iqtisadi böyüməni stimullaşdırmaq üçün sanki dövlət siyasətlərinə elə bir ehtiyac qalmamışdı. Əksinə, dövlət rəsmilərinin fikrincə, defisitin azaldılması dövlət borclarının azalmasına səbəb olacaq, faiz normalarının aşağı düş-

məsinə kömək edəcək, bu da biznes müəssisələrinin iqtisadi genişlənməni maliyyələşdirmək üçün kapital əldə edə bilməsini asanlaşdıracaqdı. Dövlət bütçəsi nəhayət 1988-ci ildə müsbət balansa qaytarıldı. Bu isə vergilərin azaldılması barədə müxtalif çağırışlara səbəb oldu, lakin yeni əsrə II Dünya müharibəsindən sonra uşaq doğumunda baş verən hədsiz canlanma dövründə doğulanların pensiya yaşına çatmaları və sosial təminat sistemindən və «Tibbi qayğı» programından yararlanmağa başlamaları nəticəsində dövlətin daha böyük bütçə məsrəfləriylə qarşılaşacağından dərk edilməsi vergilərin azaldılması ilə bağlı bu entuziazmı səngitdi.

1990-cı illərin sonlarında siyasetçilər öz sələflərindən fərqli olaraq daha geniş iqtisadi məqsədlərə nail olmaq üçün maliyyə siyasetindən daha az istifadə etməyə meyl göstərirdilər. Əksinə, onlar iqtisadiyyatın gəlirliliyinin möhkəmləndirilməsinə yönəldilən cüzi siyaset dəyişikliklərinə daha çox diqqət yetirirdilər. Prezident Reyqan və onun xələfi Corc Buş (1989-1993) kapital artımına – yəni əmlak və ya səhmlər kimi aktivlərin dəyərinin yüksəlməsi nəticəsində meydana çıxan artıma görə ödənilən vergiləri azaltmağa çalışırdılar. Onlar deyirdilər ki, bu addım insanları pul yiğmaga və investisiya qoymağa ruhlandıracaq. Demokratlar isə buna müqavimət göstərir, onun yalnız varlılara fayda gətirəcəyini iddia edirdilər. Ancaq bütçə kəsiri (deyisiti) azalan kimi prezident Klinton (1993-2001) bu fikirlə razılışdı və 1996-ci ildə kapital artımına görə maksimum vergi normaları 28-dən 20 faizə endirildi. Prezident Buş kimi, prezident Klinton da yüksək ixtisaslı, daha doğrusu, daha məhsuldar və rəqabətcil işçi qüvvəsi yetişdirmək üçün tərtib edilən cürbəcür təhsil və iş tərəfini proqramlarını inkişaf etdirməklə iqtisadiyyata təsir göstərməyə çalışdı.

ABŞ iqtisadiyyatı və pul

Bütçə məsələsi son dərəcə vacib bir məsələ olaraq qalsa da, ümumən iqtisadiyyatın idarəolunmasında 20-ci əsrin son illərinə maliyyə siyasetinin rolü xeyli azalaraq yerini pul siyasetinə verdi. Ölkədə pul siyaseti ilə ABŞ-in müstəqil dövlət agentliyi, Federal Ehtiyatlar Sistemi məşğul olur. Qısaca olaraq «Fed» kimi tanınan bu idarənin tərkibinə 12 regional federal ehtiyatlar bankı və Federal Ehtiyatlar Bankının 25 filialı daxildir. Qanuna görə, bütün milli imtiyazlı kommersiya bankları Federal Ehtiyatlar Sisteminə üzv olmalıdır; stat imtiyazlı bankların bu sistemə üzvlüyü könüllüdür. Ümumiyyətlə, Federal Ehtiyatlar Sisteminin üzvü olan bank öz regionunda yerləşən regional ehtiyatlar ban-

kindan hər bir insanın öz icmasındaki bankdan istifadə etdiyi şəkildə yararlanır.

Federal Ehtiyatlar Sisteminə onun Qubernatorlar Şurası rəhbərlik edir. Bu şuranın 7 üzvü vardır və onların hər biri prezident tərəfindən 14 il müddətinə təyin edilir. Burada pul siyasetilə bağlı ən mühüm qərarlar Federal Açıq Bazar Komitəsi (FOMC) tərəfindən qəbul olunur; komitəyə şuranın 7 qubernatoru, Nyu-York Federal Ehtiyatlar Bankının prezidenti, 4 digər federal ehtiyatlar bankının rotasiya əsasında çalışan prezidentləri daxildir. Qubernatorlar, qanuna görə, Konqresdən və prezidentdən asılı olmadan müstəqil fəaliyyət göstərsələr də, Federal Ehtiyatlar Sistemi öz işi barədə vaxtaşırı Konqresə hesabat verməlidir. Öz müstəqilliyini gücləndirmək üçün «Fed» pul siyasetilə bağlı ən vacib müzakirələri qapalı keçirir və adətən onları müəyyən vaxt keçidkən sonra açıqlayır. Ö, həmçinin özünün bütün əməliyyat xərclərini investisiya gəliri və göstərdiyi xidmətlərin haqqı hesabına ödəyir.

Federal Ehtiyatlar pul kütləsi və iqtisadiyyatdakı kreditlər üzərində nəzarəti həyata keçirmək üçün üç başlıca alətə malikdir. Onların ən əhəmiyyətlişi açıq bazar əməliyyatları kimi tanınan dövlət qiymətli kağızlarının alqı-satqısıdır. Pul kütləsini artırmaq üçün Federal Ehtiyatlar dövlətin buraxdığı qiymətli kağızları banklardan, digər biznes müəssisələrindən və yaxud fərdlərdən onlara çek (onun çap etdiyi yeni pul mənbəyi) ödəməklə satın alır; «Fed»in çekləri banklarda depozitə qoyulanda onlar yeni ehtiyatlar – bankların borc verə və ya investisiya qoya biləcəyi pay yaradır ki, bu da dövriyyədə olan pulun həcmini artırır. Əksinə, pul kütləsini azaltmaq istəyəndə «Fed» qiymətli dövlət kağızlarını banklara sataraq onlardan qazandığı vəsait hesabına ehtiyat toplayır. Banklar daha az ehtiyatlara malik olduqlarından öz kreditlərinin həcmini ixtisar etmək məcburiyyətində qalırlar və dövriyyədəki pul kütləsinin həcmi də buna müvafiq surətdə aşağı düşür.

«Fed», həmçinin, depozit qəbul edən institutların valyuta kimi öz seyflərində və yaxud depozit kimi ehtiyatlar bankında saxlamaq üçün ayırdıqları ehtiyatların qədrini müəyyənləşdirməklə də pul kütləsinə nəzarət edə bilər. Ehtiyatlara olan tələbatın çoxalması bankları öz fondlarının çox böyük bir hissəsini əllərində saxlamağa məcbur edir və beləliklə də pul kütləsinin həcmi azalır; həmin tələbatın aşağı düşməsi isə əks istiqamətdə işləyərək pul kütləsinin çoxalmasına səbəb olur. Adətən banklar öz ehtiyat tələbatlarını qarşılamaq üçün bir gecə ərzində bir-birinə pul borc verirlər. «Federal fond normaları» deyilən bu normalar həmin anda pul siyasetinin nə qədər «gərgin» və ya «rahat» işlədiyini müəyyənləşdirmək üçün başlıca alətdir.

«Fed»in üçüncü nəzarət vasitəsi üçot faizi və yaxud kommersiya banklarının Ehtiyatlar Bankından borc aldiqları fondlara görə ödədikləri faiz normasıdır. Uçot faizi normalarını yüksəltmək və ya azaltmaqla «Fed» borclanmaları təşviq edə və yaxud onlara marağı zəiflədə və beləliklə də bankların borc verməklə əldə etdikləri gəlirlərin həcmini dəyişdirə bilər.

Bu vasitələr Federal Ehtiyatlar Sisteminə ABŞ iqtisadiyyatındaki pul və kredit həcmini genişləndirmək və yaxud daraltmaq imkanı verir. Əgər pul kütłəsi çoxalırsa, deməli, kreditlər sərbəstləşəcək. Bu situasiyada faiz normaları aşağı düşməyə, biznes xərcləri və istehlakçı xərcləri yüksəlməyə meylli olur və iş yerlərinin sayı artır; əgər iqtisadiyyat tam gücü ilə işləyirsə, pul kütłəsinin həddən artıq çoxluğu inflasiyaya və ya dolların məzənnəsinin tənzəzzülə uğramasına aparıb çıxaracaqdır. Pul kütłəsi azalandısa isə kreditlərdə gərginlik yaranır. Bu situasiyada faiz normaları yüksəlməyə başlayır, xərclərin həcmi artmır və yaxud azalır, inflasiya zəifləyir; əgər iqtisadiyyat öz gücündən aşağı səviyyədə işləyirsə, pul qılığının işsizliyin artmasına aparıb çıxara bilər.

94

Ancaq bir çox faktorlar Federal Ehtiyatlar Sisteminin spesifik məqsədlərə nail olmaq məqsədilə pul siyasetindən istifadə etmək qabiliyyətinə mənfi təsir göstərir. Məsələn, pul müxtəlif formalarda kəsilir və ya çox vaxt onlardan hansını hədəfə almaq lazımlığı aydın bilmək olmur. Əsas forması etibarılə pul sikkə və kağız əskinaslar şəklində olur. Sikkə pullar dolların dəyərinə əsasən müxtəlif adlar daşıyır və müxtəlif dəyərlərdə kəsilir. Belə pullara dolların yüzdə biri və ya bir sent dəyərində olan penni, beş sent dəyərində olan nikel, on sent dəyərində olan daym, əlli sent dəyərində olan yarım dollarlıq və bir dollarlıq sikkekələr daxildir. Kağız əskinasların isə adları və dəyərləri belədir: 1\$, 2\$, 5\$, 10\$, 20\$, 50\$ və 100\$.

Pul kütłəsinin ən vacib komponentlərindən birini banklarda və digər maliyyə institutlarında saxlanılan çek depozitləri və ya mühəsibat daxil olmaları təşkil edir. Fəndlər öz ödənişlərini çek yazmaqla həyata keçirə bilərlər; onlar bu yolla öz banklarına həmin çeki təqdim edənlərə nəzərdə tutulan məbləği ödəmək barədə göstəriş verirlər. Müddətli depozitlər də çek depozitləri ilə eynilik təşkil edir, yalnız bu halda pul sahibi depozitə qoyduğu məbləğə müəyyən edilmiş dövr ərzində toxunmayıacağı ilə razılaşır; deponentlər, ümumiyyətlə, öz pullarını razılaşdırılmış vaxtdan qabaq geri götürə bildikləri üçün cərimə və öz mənafələri namına belə etdikləri üçün müəyyən məbləğdə haqq ödəməlidirlər. Pul anlayışına qısamüddətli qiymətli kağız konsorsiumlarında pay təşkil edən pul bazarı fondları, eləcə də qısa xəbərdarlıqdan sonra valyutaya çevrilə bilən digər müxtəlif fondlar daxildir.

Müxtəlif formalarda saxlanılan pul məbləğləri öz formasını müəyyən prioritetlər və ümumi iqtisadiyyat üçün əhəmiyyət kəsb edən və yaxud etməyən digər faktorlar əsasında zaman-zaman dəyişdirə bilər. Pul kütləsindəki bu cür dəyişkənliliklər «Fed»in vəzifəsini daha da mürəkkəblaşdırıb, iqtisadiyyata yalnız qeyri-müəyyən müddətdən sonra təsir göstərir.

Pul siyaseti və maliyyə stabilliyi

«Fed» yarandığı vaxtdan bəri öz fəaliyyətində bir çox böyük hadisələrlə qarşılaşaraq inkişaf etmişdir. Federal Ehtiyatlar Sistemini Konqres bank sistemində nəzarəti möhkəmləndirmək və əvvəlki əsrlərdə bankları bürüyən çaxnaşmalara son qoymaq məqsədilə 1913-cü ildə yaratmışdır. 1930-cu illərdə ölkəni çuqlayan Böyük depressiyanın nəticəsi kimi Konqres «Fed»ə ehtiyatlara olan tələbatı dəyişdirmək və fond birjalarının gəlirlərini (kreditlə səhm alan insanların köçürməli olduqları pul məbləğlərini) nizamlamaq səlahiyyəti verdi.

Ancaq Federal Ehtiyatlar İdarəsi ümumi iqtisadiyyat məsələlərində hələ də çox vaxt seçilmiş rəsmilərin fikirləriylə hesablaşırıdı. Məsələn, II Dünya müharibəsi dövründə «Fed» ABŞ-in Maliyyə Nazirliyinə aşağı faizlə pul borc almaqda kömək etmək üçün öz əməliyyatlarını ona tabe etmişdi. Sonralar Koreya müharibəsinə maliyyələşdirmək üçün hökumət Maliyyə Nazirliyinin qiymətli kağızlarını satanda «Fed» həmin kağızların qiymətdən düşməsinin qarşısını almaq üçün onları satın almalı olmuşdu (Nəticədə pul kütləsini hədsiz çoxaltmışdı). 1951-ci ildə «Fed» federal ehtiyatlar siyasetinin Maliyyə Nazirliyinin maliyyələşdirilməsinə tabe edilməyəcəyi barədə həmin nazirliklə razılığa nail olduqdan sonra öz müstəqilliyini yenidən təsdiqlətdirdi. Ancaq Mərkəzi Bank hələ də ortodoksallıqdan yaxa qurtara bilmirdi. Məsələn, prezident Duayt D. Eyzenhauerin (1953-1961) maliyyə baxımından mühafizəkar administrasiyası dövründə «Fed» qiymətlərin sabitliyinə və pul kütləsi artımının məhdudlaşdırılmasına xüsusi əhəmiyyət verirdi, 1960-ci illərdə daha liberal prezidentlərin hakimiyyəti dövründə tam məşğulluğa və iqtisadi böyüməyə xüsusi diqqət yetirirdi.

1970-ci illərin əksər hissəsində «Fed» hökumətin işsizliyə qarşı mübarizə istəyinə uyaraq kreditlərin sürətlə yayılmasına şərait yaratdı. Ancaq 1979-cu ilin əvvəlində inflasiya iqtisadiyyati durmadan iflic vəziyyətinə salanda Mərkəzi Bank pul siyasetini qəflətən kəskinləşdirdi. Bu siyaset pul kütləsinin artımını uğurla zəiflətdi, ancaq 1980-ci və 1981-1982-ci illərdə iqtisadiyyatın ciddi tənəzzül keçirməsinə yardımçı oldu. Lakin inflasiya tədricən aşağı düşdü və həmin onilliyin ortalarından etibarən

«Fed» önləyici genişləndirmə siyasəti yeritməyə müvəffəq oldu. Bununla belə, federal hökumət öz bütçə kəsirini maliyyələşdirmək üçün iri həcmidə borca girdiyindən faiz normaları nisbətən yüksək olaraq qalırırdı. Bütçə kəsirləri azalaraq 1990-cı illərdə tamamilə aradan qalxdıqca faiz normaları da yavaş-yavaş aşağı düşdü.

Pul siyasətinin əhəmiyyətinin getdikcə artması və iqtisadiyyatın stabillaşdırılması səylərində maliyyə siyasətinin rolunun azalması həm siyasi, həm də iqtisadi reallıqları əks etdirir. 1960, 1970 və 1980-ci illərin təcrübəsi göstərir ki, demokratik yolla seçilmiş hökumətlər maliyyə siyasətindən istifadə edərkən işsizliyə qarşı mübarizəyə nisbətən inflasiyaya qarşı mübarizədə daha çox çətinliklərlə üzləşə bilərlər. Inflasiyaya qarşı mübarizə hökumətdən dövlət xərclərinin azaldılması və vergilərin artırılması kimi qeyri-populyar addımlar atılmasını tələb edir, işsizliyə qarşı mübarizədə isə ənənəvi maliyyə siyasətinin çıxardığı qərarlar daha çox populyar olur, çünki onlar dövlət xərclərinin artırılmasını və yaxud vergilərin azaldılmasını tələb edir. Qısası, siyasi reallıqlar inflasiya dövrlerində pul siyasətinin rolunu xeyli yüksəldə və ona üstünlük verilməsinə götərib çıxara bilər.

Maliyyə siyasətindən istifadənin daha çox işsizliyə qarşı mübarizədə yararlı, pul siyasətinin isə daha çox inflasiyaya qarşı mübarizədə səmərəli olduğunu təsdiqləyən başqa bir amil də mövcuddur. Birleşmiş Ştatların 1930-cu illərdə üzləşdiyi Böyük depressiya kimi ağır iqtisadi böhran dövründə pul siyasətinin iqtisadiyyata köməyi müəyyən hədlə məhdudlaşır. İqtisadiyyatın tənəzzüldən qurtulmasına yönəldilən pul siyasəti dövriyyədə olan pul kütləsinin artırılmasını və beləliklə, faiz normalarının azaldılmasını tələb edir. Ancaq faiz normalizesi sıfır həddə cətdiqdən sonra «Fed» heç nə edə bilməz. Son dövrlərdə Birleşmiş Ştatlar iqtisadçıların «iflas tələsi» adlandırdıqları belə bir situasiya ilə üzləşməyib, lakin belə bir vəziyyət 1990-cı illərin sonlarında Yaponiyada yaranıb. Ölək iqtisadiyyatında durğunluq hökm sürdürüyüne və faiz normaları sıfır həddinə yaxınlaşdığını görə, iqtisadçıların çoxu bu fikirdə idи ki, Yaponiya hökuməti daha aqressiv maliyyə siyasəti tətbiq etməli, hətta lazıim gələrsə, yeni xərcləri və iqtisadi yüksəlişi stimullaşdırmaq üçün dövlət büdcəsi kəsirlərini böyük həcmidə artırmalıdır.

Yeni iqtisadiyyat?

Federal Ehtiyatlar Sisteminin iqtisadçıları bu gün pul siyasətinin kəskin və ya yumşaq olmasını müəyyənləşdirmək üçün bir sıra ölçülərdən istifadə edirlər. Bunlardan biri iqtisadiyyatın faktiki və potensial artım göstəricilərinin müqayisə olunmasıdır.

Potensial artım işçi qüvvəsinin artımı ilə istənilən məhsuldarlıq nailiyyətinin və yaxud hər bir işçinin məhsuldarlıq göstəricisinin cəminə bərabər tutulur. 1990-ci illerin sonlarında işçi qüvvəsinin artımı ildə 1%, planlaşdırılmış məhsuldarlığın isə 1-1,5% arasında artacağı düşündürdü. Beləliklə, potensial artımın haradəsa 2-2,5%-ə bərabər olacağı müəyyən edilmişdi. Bu da faktiki artımın uzunmüddətli potensial artımdan çox olduğunu və inflasiya təhlükəsinin artacağını göstərir; deməli, pul kütləsi həcmının azaldılması tələb olunur.

İkinci kəmiyyət ölçüsü NAIRU və yaxud inflasiyanı sürətləndirməyən işsizlik normasıdır. Uzun illerin təcrübəsinə əsaslanaraq iqtisadçılar bu qənaətə gəlmışlər ki, işsizlik səviyyəsi müəyyən həddən aşağı düşəndə inflasiya sürətlə güclənməyə başlayır. İqtisadçılar 1990-ci illerin əvvəlində başa çatan onillikdə NAIRU-nun təxminən 6% həddində olacağına inanırdılar. Ancaq həmin onillik başa çatanda bu göstərici yalnız 5,5% oldu.

Bəlkə də 1990-ci illerin sonlarında meydana çıxan bir sıra yeni texnologiyalar – mikroprosessorlar, lazer, lif optikası və peyk rabitəsi Amerika iqtisadiyyatının iqtisadçılarının güman etdiklərindən də xeyli çox dərəcədə məhsuldar olmasına səbəb olmuşdur. Federal Ehtiyatlar İdarəsinin sədri Alan Qrinspan 1999-cu ilin ortalarında bu barədə belə demişdir: «İnformasiya texnologiyası adlandırdığımız ən son texniki yeniliklər bizim bizneslə və dəyər yaratmaqla məşğul olduğumuz iş üslubunu elə dəyişdirdi ki, çox vaxt bunun belə olacağını beş il bundan əvvəl heç təsəvvürə gətirmək mümkün deyildi». Qrinspana görə, əvvəllər istehlakçıların ehtiyacları və xammalların yeri barədə informasiyaların vaxtında əldə edilməsindəki çatışmazlıqlar biznes müəssisələrini iri həcmli inventarlardan və ehtiyac duyulandan daha çox işcidiən istifadəyə məcbur edirdi. Amma informasiyanın keyfiyyəti yüksəldikcə onlar daha səmərəli fəaliyyət göstərə bildilər. İnformasiya texnologiyaları, həmçinin, vaxt sərfinin xeyli azaldılmasına imkan yaradır, yeniləşmə proseslərini sürətləndirir və sadələşdirir. Məsələn, Qrinspan qeyd edir ki, kompüter modeləşdirilməsi memarlıq firmalarında ştat ehtiyaclarını azaldaraq dizayn işinə ayrılan vaxtı da xeyli qısaltmış, tibbi diaqnozlar da ha tez qoyulmaqla bərabər daha məfəssəl və dəqiq olmuşdur.

1990-ci illerin sonlarında məhsuldarlığın gözlənilməz dərəcədə yüksəlşəmini, görünür, bu cür texnoloji yeniliklərlə izah etmək mümkünkündür. 1990-ci illerin əvvəlində məhsuldarlığın illik artımı 1% olmuşdusa, həmin onilliyyin sonlarına doğru bu rəqəm artaraq təxminən 3%-ə – iqtisadçıların heç gözləmədiyi yüksək həddə çatmışdı. Yüksək məhsuldarlıq biznes müəssisələrinin inflasiya təhlükəsi olmadan sürətlə böyüməsi deməkdir. İşçilərin gözlənilmədən öz əməkhaqlarının həmişəkindən az, münasib həcmidə artırılmasını tələb etmələri də – çox güman ki, buna

onların sürətlə dəyişən iqtisadi şəraitdə öz iş yerlərini itirmək qorxusu səbəb olmuşdur – inflyasiya təzyiqlərinin yumşalmasına kömək etmişdir.

Bəzi iqtisadçılar Amerikanın birdən-birə inflyasiyaya girmədən sürətli inkişafına imkan verən «yeni iqtisadiyyat»a nail olması fikrinə rişxəndə yanaşırlar. Onlar qeyd edirlər ki, bütün dünyada qlobal rəqabətin kəskin surətdə güclənməsi heç bir şübhə doğurmadığı halda, Amerikanın bir çox sənaye sahələri bu rəqabətdən kənarda qalıb. Digər tərəfdən, kompüter amerikalıların biznes fəaliyyəti metodlarını kökündən dəyişdirməklə yanaşı, həm də biznes əməliyyatlarına yeni mürəkkəbliliklər də gətirmişdir.


Lakin iqtisadçılar Qrinspanın iqtisadiyyatın əlamətdar bir «struktural irəliləyişin» tam ortasında olması fikri ilə tam razılış-dıqdan sonra iqtisadiyyatın dəyişib-dəyişmədiyi deyil, iqtisadiyyatdakı bu gözlənilməz dərəcədə inkişafın nə qədər sürəcəyi əsas müzakirə mövzusuna çevrildi. Məlum oldu ki, bu sualın cavabı qismən də olsa, iqtisadiyyatın ən köhnə komponenti – işçi qüvvəsiylə bağlıdır. Belə ki, iqtisadiyyat möhkəm şəkildə böyükəndə yeni texnologiyalar sayəsində işsiz qalanlar yeni yaranmaqdə olan sənaye sahələrində özlərinə asanlıqla iş tapdır. Neticədə 1990-cı illərin sonlarında məşğulluq səviyyəsinin artımı ümumi əhali səviyyəsinin artımından çox oldu. Bu tendensiya qeyri-müəyyən müddətə davam edə bilməzdi. 1999-cu ilden ortalarında yaşı 16-dan 64-ə qədər «potensial işçilərin» – işsiz olan, amma iş tapa bildikləri təqdirdə işləmək istəyənlərin ümumi sayı 10 milyon nəfərə və yaxud əhalinin 5,7%-inə bərabər olmuşdur. Bu, hökumətin 1970-ci ildə bu cür göstəriciləri toplamağa başladığı vaxtdan bəri ən aşağı faiz göstəricisidir. İqtisadçılar xəbərdarlıq edirlər ki, Birləşmiş Ştatlar tədricən işçi qüvvəsi qitligi ilə üzləşəcək və bu da, öz növbəsində, əməkhaqlarının sürətlə yüksəlməsinə, inflyasiyanın intişar tapmasına səbəb ola və Federal Ehtiyatları iqtisadi fəallığı zəiflətmək üçün lazımı tədbirlər görməyə məcbur edə bilər.

Hələ də sanki qaçılmasız kimi görünən bu inkişafi durdurabiləcək çox şeylər baş verə bilər. İmmiqrasiya arta, potensial işçi qüvvəsi ordusunun sıralarını genişləndirə bilər. Ancaq bu, o qədər də ağlabatan deyil, çünki 1990-cı illərdə ABŞ-da mövcud olan siyasi iqlim immiqrasianın artmasının xeyrinə işləməmişdir. Cox güman ki, təhlilçilərin getdikcə daha çoxunun təsdiq etdiyi kimi, çox sayda amerikalı ənənəvi pensiya yaşı 65-i ötdükdən sonra da işləməyə davam edəcəkdir. Bu da potensial işçi kütləsinin həcmini artırıbilər. Belə ki, ən nüfuzlu biznes araşdırmları təşkilatı olan İqtisadi Inkişaf Komitəsi 1999-cu ildə işsötürənləri yaşlı işçiləri işə götürməkdən çəkindirən maneqələri aradan qaldırmağa çalışmışdır. Müasir tendensiyalar belə güman

etməyə əsas verir ki, 2030-cu ildə ölkədə yaşı 65-dən yuxarı olan hər bir nəfərə üç nəfərdən də az işçi düşəcəkdir. Həmin göstəriçinin yeddi nəfərə bərabər olduğu 1950-ci illə müqayisədə bu, misli görünməmiş demoqrafik transformasiya deməkdir ki, bu da, İqtisadi İnkişaf Komitəsinin proqnozlara görə, biznes müəssisələrini işçi tapmaq uğrunda mübarizəyə sövq edəcəkdir.

«Biznes müəssisələri indiyə qədər daha gənc işçilərə yol açmaq üçün erkən yaşdan pensiyaya göndərmələrə üstünlük verdiklərini nümayiş etdirmişlər, – müşahidəçilər qrupu qeyd edir, – ancaq bu, işçi qüvvəsinin bol o ləğüdövrlərdən qalma bir xüsusiyyətdir və işçi qüvvəsi qıtlığı yarananda o, dözülməz olacaqdır».

Böyük iqtisadi uğurların nəticəsini yaşayan Birləşmiş Ştatlar 1990-cı illər başa çatdıqdan sonra qısa zamanda tədqiq olunmamış yabanı bir iqtisadi əraziyə düşdüyüni hiss etdi. Çoxları yeni iqtisadi eranın gələcəkdə də uzun müddət davam edəcəyini güman etsə də, bəziləri buna o qədər də əmin deyillər. Qeyri-müəyyənlilikləri götür-qoy etdikdən sonra çoxları bu məsələdə daha ehtiyatla nikbinlik mövqeyini qəbul etmişdir. «Təəssüflər olsun ki, tarix sonda həqiqət deyil, ilgim olduğu sübut edilən bu cür «yeni era» təəvvürləri ilə doludur, – deyə Qrinspan 1997-ci ildə yazmışdır. – Qısası, tarix bizə ehtiyatlı olmayı məsləhət görür».



FƏSİL 9

AMERİKANIN KƏND TƏSƏRRÜFATI: ONUN DƏYİŞKƏN MAHİYYƏTİ

Ölkənin yarandığı ilk günlərdən başlayaraq kənd təsərrüfatı Amerika iqtisadiyyatı və mədəniyyətində həllədici yer tutmuşdur. İnsanları qidalandırıqlarına görə fermerlər, əlbəttə ki, istənilən cəmiyyətdə mühüm rol oynayırlar. Lakin kənd təsərrüfatı Birləşmiş Ştatlarda xüsusilə yüksək dəyərləndirilmişdir. Elə ilk çağlardan fermerlərə ağır işlərin öhdəsində gəlməyi bacaran, təşəbbüskar və iqtisadi baxımdan müstəqil və qabiliyyətli adamlar kimi baxmışlar və onlar əhalinin digər qrupları üçün nümunə mənbəyi olmuşlar. Bundan əlavə, amerikalıların əksəriyyəti, xüsusilə də heç vaxt torpağı olmamış, öz əməyi və məhsulunun sahibi ola bilməmiş immiqrantlar fermer sahibkarlığının Amerikanın iqtisadi sisteminə giriş biletini olduğunu dərk etmişlər. Hətta kənd təsərrüfatı işlərindən ayrılan adamlar belə tez-tez torpaqdan asanlıqla alınıb-satılan istehlak malı kimi istifadə edərək özləri üçün yeni mənfəət mənbəyi aşkar etmişlər.

Amerika fermeri qida məhsul istehsalında ümumən çox uğurlu fəaliyyət göstərmişdir. Doğrudur, bəzən onun uğurları özü üçün ən böyük problemlər yaratmışdır: kənd təsərrüfatı sektorу vaxtaşırı olaraq qiymətlərin böhranlı dərəcədə aşağı düşməsinə səbəb olan həddən artıq məhsul istehsal edilməsindən zərər çəkmışdır. Dövlət uzun illər boyu həmişə bu epizodların mənfi təsirlərinin yumşaldılmasına kömək etməyə çalışmışdır. Ancaq hökumətin öz xərclərini azaltmaq istəməsi, eləcə də kənd təsərrüfatı sektorunun siyasi aləmə təsirinin zəifləməsi nəticəsində son vaxtlar bu yardım xeyli azalmışdır.

Amerika fermerləri özlərinin bol məhsul yetişdirmə qabiliyyətlərini bir sıra amillərlə izah edirlər. Əvvələn, onlar son dərəcə əlverişli təbii şəraitdə çalışırlar. ABŞ-in Orta qərb hissəsi dünyada ən zəngin torpaq sahələrinə malikdir. Normal həddə yağan yağışlar ölkə ərazisinin əksər hissəsində torpaqların münbətləşməsinə geniş imkanlar yaradır; çaylar və yeraltı sular yağışların az düşdürüyü yerdərədə güclü irriqasiya sistemlərinin qurulmasına imkan verir.

İri həcmli kapital qoyuluşları və yüksək səriştəyə malik işçi qüvvəsindən getdikcə daha çox istifadə edilməsi də Amerikanın kənd təsərrüfatının uğurlu inkişafında müsbət rol oynayır. Bugünkü fermerləri kabinetində kondisioneri, arxasına çox bahalı, sürətlə hərəkət edən kotanlar, kultivatorlar və yiğim maşınları qoşulmuş traktorları sürərkən görmək heç də qeyri-adi bir şey deyil. Biotexnologiya sayəsində xəstəliklərə və quraqlığa davamlı toxumlar yetişdirilməsinə nail olunmuşdur. Hər yerdə gübrələrdən və pestisidlərdən istifadə olunur (Bəzi ətraf mühiti mühafizə tərəfdarlarının fikrincə, həddən artıq). Kompüterlər fermer əməliyyatlarına nəzarət edir; ən münbət əkin yerlərinin və gübrələnəcək yerlərin müəyyən edilməsində isə hətta kosmik texnologiyalardan istifadə edilir. Bundan əlavə, tədqiqatçılar mütəmadi

olaraq yeni məhsul növləri və onları yetişdirmək üçün, məsələn, sünü balıqyetişdirmə gölməçələri kimi yeni metodlar təklif edirlər.

Ancaq fermerlər təbiətin bəzi fundamental qanunlarını dəyişdirmək iqtidarında deyillər. Onlar xüsusilə də hava şəraiti kimi idarəolunmaz təbii qüvvələrlə hələ də mübarizə aparmaq məcburiyyətindədirlər. Əsasən əlverişli hava şəraitinə malik olmasına baxmayaraq, Şimali Amerikada da tez-tez daşqınlar və quraqlıqlar baş verir. Hava şəraitində baş verən dəyişikliklər kənd təsərrüfatının öz iqtisadi tsikllərini yaradır və adətən bunların ümumi iqtisadiyyatla elə bir əlaqəsi olmur.

Faktorlar fermerlərin əleyhinə işləyəndə dövlət yardımına müraciət edilir: müxtəlif faktorlar fermer təsərrüfatlarını iflic həddinə yaxınlaşmağa vadar edəndə yardım üçün müraciətlər xüsusilə intensiv hal alır. Məsələn, 1930-cu illərdə həddən artıq məhsul istehsalı, pis hava şəraiti və Böyük depressiya sanki qəsdən birləşərək Amerika fermerlərinin əksriyyəti üçün qarşısı alınmaz çətinliklər törətmüşdi. Hökumət buna cavab olaraq kənd təsərrüfatı sahəsində müəyyən islahatlar həyata keçirdi, xüsusilə də qiymətləri himayə sistemini tətbiq etdi. O vaxtadək misli görünməmiş bu genişmiqyaslı müdaxilə 1990-ci illərin sonunacan, Konqres həmin himayə programlarının çoxunun fəaliyyətini da-yandırınanadək davam etdi.

1990-cı illərin sonlarında da ABŞ-in kənd təsərrüfatı iqtisadiyyatı öz enişli-cixışlı yolu ilə inkişafına davam etməkdə idi; 1996 və 1997-ci illərdə o, güclü canlanma keçirmiş, sonrakı iki ildə isə növbəti böhran mərhələsinə daxil olmuşdur. Ancaq artıq o, əsrin başlanğıcından xeyli fərqli bir iqtisadiyyata çevrilmişdir.

İlk dövrlərin kənd təsərrüfatı siyaseti

Amerika tarixinin müstəmləkə dövründə Britaniya taxt-tacı torpaqları iri parçalara bölərək özəl şirkətlərə və yaxud şəxslərə bağışlamışdı. Onlar da öz növbələrində torpaqları daha kiçik hissələrə bölmüş və başqalarına satmışdılar. 1783-cü ildə ölkə İngiltərədən ayrılaraq müstəqillik əldə edəndə Amerikanın Qurucu ataları yeni torpaq bölgüsü yaradılmasına ehtiyac duyduilar. Onlar bu razılığa gəldilər ki, bütün məskunlaşmamış torpaqlar federal hökumətin ixtiyarına keçməli və sonradan bir akri 2,50 dollara (bir hektarı 6,25 dollara) satılmalıdır.

Yeni torpaqlarda məskunlaşmanın bütün təhlükə və ağırlıqlarına sinə gərən insanların çoxu xeyli kasib adamlar idi; onlar bu torpaqlarda, sadəcə, məskun kimi yaşayırdılar və əllərində öz təsərrüfatlarına sahiblik hüququnu təsdiqləyən sənəd belə yox idi.

Ölkə müstəqilliyinin ilk əsrində amerikalıların çoxu belə hesab edirdi ki, əgər məskunlar mülkdə qalib onu əkib-becərirlərsə, onda həmin torpaqlar onlara pulsuz verilməlidir. Bu məsələ nəhayət 1862-ci ildə qəbul edilən Məskunların torpaq sahələri haqqında Akt (Homestead Akt) vasitəsilə qanunlaşdırıldı; qanun aktı qərb torpaqlarının asanlıqla məskunlaşdırılması üçün geniş imkanlar açdı. Həmin ildə qəbul edilən başqa bir qanun federal torpaqların bir qismini müxtəlif ştatlarda təhsil ocaqlarının tikintisinə vəsait toplamaq üçün ayırdı; həmin təhsil ocaqları sonralar torpaq qrantları kolleci kimi tanındı. Morrill Aktı çərçivəsində ictimai kollec və universitetlər üçün təmin edilən daimi gəlirlər, kənd təsərrüfatı peşələri də daxil olmaqla, praktik sənətlərin təhsili və təlimi üçün yeni imkanlar yaratdı.

Xırda fermer təsərrüfatı sahibkarlığı Amerikanın digər yerlərində geniş yayılmış olsa da, ölkənin cənubu üçün heç vaxt norma təşkil etməyib. Vətəndaş mühəribəsindən (1861-1865) əvvəl burada minlərlə olmasa da, yüzlərlə hektar torpaq sahələrindən ibarət iri plantasiyalar təşəkkül tapmışdı və onlar iri həcmdə tütün, düyü və pambıq istehsal edirdi. Bu təsərrüfatlar az sayda varlı ailələrin ciddi nəzarəti altında idi. Plantasiyalardakı işçilərin əksriyyətini kölələr təşkil edirdi. Vətəndaş mühəribəsindən sonra ölkədə köləlik ləğv edilsə də, keçmiş kölələrin çoxu öz köhnə sahibləri ilə bağladıqları müqavilələr əsasında icarədar fermerlər (onları yaridarlar adlandırırdılar) kimi bu torpaqlarda qaldılar.

Amerikanın ilkin sənayeləşməsi dövründə fabrik, zavod və dükənlərdə çalışan işçilər üçün qida ehtiyatlarının bolluğu mühüm əhəmiyyət kəsb etdi. Su və dəmir yolları sisteminin inkişafı kənd təsərrüfatı məhsullarının uzaq məsafələrə daşınmasını təmin etdi. Polad gavahın (möhökəm Orta qərb torpaqlarını şumlamaq üçün lazım idi), riper (taxılbiçən maşın) və kombayn (taxılı yiğan, döyən və təmizləyən maşın) kimi ixtiralar təsərrüfatlara məhsuldarlığı artırmaq imkanı verdi. Ölkənin yeni fabrik və zavodlarında çalışan işçilərin çoxu fermer ailələrinin oğul və qızları idi; bu yeni ixtiralara nəticəsində artıq fermer təsərrüfatlarında onların əməyinə ehtiyac qalmamışdı. 1860-ci ildə ölkədə mövcud olan iki milyon fermer təsərrüfatı son dərəcə bol məhsul istehsal etdi. Faktiki olaraq, 1860-ci ildə ölkədən ixrac edilən məhsulların 85%-dən çoxu kənd təsərrüfatı məhsullarından ibarət idi. Daha dəqiq anlamda desək, Amerikanın iqtisadi inkişafına onun kənd təsərrüfatı təkan vermişdir.

Birləşmiş Ştatların fermer iqtisadiyyatı böyükçə fermerlər dövlət siyasətlərinin onların da mövcudluqlarına təsir etdiyini dərk etməyə başladılar. Fermerləri müdafiə edən ilk siyasi qrup «Qreync» 1867-ci ildə formalasdı. O, sürətlə böyüdü və ardınca Fermerlər İttifaqı və Populist Partiya kimi ona bənzər qruplar yarandı. Bu qruplar dəmir yollarını, tacirləri və bankları hədəfə

aldılar; onlar dəmir yollarından yükdaşımı qiyamətlərinin bahalılığına, tacirlərdən «vasitəçi» kimi havayı qazanc əldə etdiklərinə (fermerlərin təsəvvürünçə), banklardan isə kredit almağın çətinliklərinə görə narazı idilər. Fermerlərin siyasi təşviqatları bəzi nəticələr verdi. Dəmir yolları və taxıl elevatörleri dövlət tənzimlənməsinə tabe edildi, yüzlərlə kooperativ və bank təşkil olundu. Ancaq fermer qrupları 1896-ci ildəki prezident seçkilərində məşhur natiq və demokrat Uilyam Ceninqs Brayni müdafiə etməklə ölkənin siyasi gündəmini formalasdırmağa çalışanda onların namızadları seçkidi məğlub oldu. Şəhər sakinləri və şərqli biznes dairələri isə ucuz pul və asan kredit uğrunda çağırışlarının dağıdıcı inflifikasiyaya aparıb çıxaracağından ehtiyat etdikləri üçün fermerlərin bu tələblərinə mənfi münasibət bəsləyirdilər.

20-ci əsrin kənd təsərrüfatı siyaseti

104

Fermer qruplarının 19-cu əsrin sonlarındakı qeyri-mütəmadi siyasi fəaliyyətinə baxmayaraq, 20-ci əsrin ilk iki dekadası Amerika kənd təsərrüfatının qızıl əsrinə çevrildi. Texniki nailiyətlər məhsuldarlığı artırmaqdə davam edirdi. ABŞ Kənd Təsərrüfatı Nazirliyi yeni texnikaların məhsul yığımını necə artırdığını nümayiş etdirən fermer təsərrüfatlarının sərgisini təşkil etdi. Konqres 1914-cü ildə Kənd Təsərrüfatını Genişləndirmə Servisi ni yaratdı: onun işə götürdüyü agentlər ordusu fermerlərə və fermer ailələrinə gübrə işlərindən tutmuş evdəki tikiş məsələlərinə qədər hər şey baradə məsləhət verirdi. Kənd Təsərrüfatı Nazirliyi daha az yemlə kökələn donuz cinsləri, taxılın məhsuldarlığını yüksəldən gübrə növləri, sağlam cürcətilər və toxum hibridləri yetişdirmək, bitki və heyvan xəstəliklərinin qarşısını qabaqcadañan alan və ya onları sağaldan müalicə üsulları və parazitlərə qarşı müxtəlif mübarizə metodları işləyib hazırlamaq məqsədilə yeni araşdırımlar aparmağa başladı.

20-ci əsrin ilk çağlarında uğurlu dövr I Dünya müharibəsindən sonra qiyamətlərin aşağı düşməsiylə son qoyuldu. Fermerlər yenə də kömək üçün federal hökumətə müraciət etdilər. Ölkənin qalan hissəsi, xüsusilə də şəhərləşmiş ərazilər 1920-ci illərdə yeni yüksəliş dövrünü qədəm qoyduğundan onların müraciətlərinə qulaq verən olmadı. Bu dövr fermerlər üçün əvvəlki ağır dövrlərdən daha çətin oldu. Çünkü onlar artıq iqtisadi cəhətdən müstəqil deyildilər. Onlar kənd təsərrüfatı maşınları, toxum, gübrə, eləcə də bir çox istehlak malları üçün nəğd pul ödəməli idilər. Gəlirləri isə kəskin surətdə aşağı düşmüdü.

Ancaq 1929-cu ildə fond birjaları iflasa uğrayandan sonra bütün ölkə fermerlərin ağrı-acılarını paylaşmalı oldu. Fermer təsərrüfatlarının iqtisadi böhranı həddən artıq məhsul istehsalının

doğurduğu çətinliklərdən başlamışdı. Sonra kənd təsərrüfatı sektoru əlverişsiz hava şəraiti ilə üzləşmişdi və bu da ikinci dərəcəli təsərrüfat işlərinə sərf edilən vaxt və məsrəfləri artırılmışdı. Uzun süren quraqlıqlar zamanı ara verməyən küləklər bir vaxtlar məhsuldar olan geniş torpaq zolaqlarının müənbit üst qatınısovurub aparmışdı. Ən pis hava şəraitlərinə verilən «toz qaynaması» (Dust bowl) termini də o vaxtdan yaranmışdır.

Hökumətin kənd təsərrüfatı iqtisadiyyatına genişmiqyaslı müdaxiləsi 1929-cu ildə prezident Herbert Huverin (1929-1933) Federal Fermer İdarəsi yaratması ilə başladı. Bu idarə Böyük depressoianın doğurduğu böyük çətinlikləri layiqinçə dəfə edə bilməsə də, onun yaradılması fermerlər üçün daha geniş iqtisadi stabilliyin təmin edilməsi ilə bağlı ölkə səviyyəsində ilk dəfə olaraq məsuliyyətin dərk edilməsi demək idi və o, fermer bazarlarının dövlət tərəfindən tənzimlənməsinin ilk nümunəsi oldu.

1933-cü ildə prezident Franklin D. Ruzvelt öz inauqurasiyasında Huverin təşəbbüslerini də ötüb keçən ümummilli kənd təsərrüfatı siyaseti irəli sürdü. Ruzvelt kənd təsərrüfatı məhsullarının istehsalını məhdudlaşdırmaqla onların qiymətlərinin artırılmasını nəzərdə tutan qanunlar təklif etdi və Konqres də həmin qanunları bəyəndi. Hökumət, həmcinin, qiymətləri himayə sistemi barədə qarar qəbul etdi: həmin sistem fermerlərə ən əlverişli bazar dövrlərində mövcud ola biləcək qiymətlərə təxminən bərabər olan «paritet» qiymətlər üçün zəmanət verirdi. Həddən artıq məhsul istehsal edildiyi illərdə, məhsulların qiyməti «paritet» səviyyədən aşağı düşərkən hökumət həmin fərqi satın almalı olacaqdı.

«Yeni kurs» siyasetinin digər təşəbbüsleri də fermerlərə kömək etdi. Konqres Kənd Yerlərinin Elektrikləşdirilməsi İdarəsini təsis etdi. Hökumət fermer təsərrüfatlarından bazarlara qədər yol şəbəkələrinin salınmasına və işləməsinə yardım etdi; bu, şəhərlə kənd arasında əlaqələri daha da asanlaşdırıldı. Torpaqların konservasiyası proqramları kənd təsərrüfatı torpaqlarının səmərəli şəkildə idarəolunmasına ehtiyac duyuluğunu vurgulayırdı.

II Dünya müharibəsindən sonra fermer iqtisadiyyatı yenə də həddən artıq məhsul istehsalı problemləri ilə üzləşdi. Benzin və elektrik enerjisi ilə işləyən maşınlar kimi texnoloji nailiyyətlər və pestisidlərdən, kimyəvi gübrələrdən geniş istifadə olunması hər hektardan götürülən məhsulun həcmini həmişəkindən xeyli artırırdı. Konqres qiymətlərinə aşağı dyşməsinə və vergi ödəyicilərinin pullarının xərclənməsinə səbəb olan məhsul qalıqlarının istehlakına kömək etmək məqsədilə 1954-cü ildə «Sülh naminə ərzaq» proqramını təsis etdi; həmin proqram çərçivəsində Birləşmiş Ştatların kənd təsərrüfatı məhsulları ehtiyacı olan ölkələrə ixrac edilirdi. Siyasetçilər bu cür ərzaq yüklerinin inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını gücləndirəcəyini düşünürdülər. Hu-

manitarlar isə bu proqrama Amerikanın öz varını başqaları ilə bölüşməsinin bir yolu kimi baxırdılar.

1960-ci illərdə hökumət artıq qida məhsullarından Amerikanın öz kasib əhalisini yedizdirmək üçün də istifadə etməyi qərara aldı. Prezident Lindon Consonun «Yoxsulluğa qarşı mübarizə»si dövründə hökumət «Ərzaq yarıqları» programı təsis edərək azgəlirli insanlara baqqal dükanlarından aldiqları ərzaq məllərinin haqqını ödəmək üçün qəbul ediləcək kuponlar payladı. Bu programın ardınca məktəblərdə ehtiyacı olan uşaqlara yemək paylanması kimi artıq məhsullardan istifadə olunması ilə bağlı digər proqramlar yarandı. Bu cür ərzaq proqramları uzun illər şəhərin kənd təsərrüfatı subsidiyalarına davamlı yardımını təmin etdi və onlar həm kasiblər və müəyyən mənada həm də fermerlər üçün ictimai rifahın ən mühüm forması olaraq qalır.

Lakin kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1950, 1960 və 1970-ci illərdə durmadan artdıqca hökumətin qiymətləri himaya sisteminə sərf etdiyi xərclərin həcmi də dramatik şəkildə böyüyürdü. Qeyri-kənd təsərrüfatı ştatlarından olan siyasetçilər kifayət qədər kənd təsərrüfatı məhsulları istehsal edildiyi, xüsusilə də məhsul artıqlığının qiymətlərə mənfi təsir göstərdiyi və beləliklə, daha böyük həcmdə dövlət yardımını tələb etdiyi halda fermerləri daha çox məhsul istehsal etməyə cəsarətləndirməyin nə dərəcədə doğru olduğunu sorğu-sualı tutmağa başladılar.

Hökumət yeni bir kurs götürməyə cəhd etdi. 1973-cü ildə fermerlər hökumətdən paritet qiymətlər sistemi kimi işləyəcəyi planlaşdırılan federal «defisit» ödənişləri formasında yardımalar almağa başladılar. Bu ödənişləri ala bilmək üçün fermerlər öz torpaqlarının müəyyən qismini istehsaldan çıxarmalı və beləliklə də bazar qiymətlərinin yüksək səviyyədə qalmasına kömək etməliyidilər. 1980-ci illərin əvvəllerində başladılan «Natural ödəniş» programının məqsədi hökumətin buğda, düyü və pambıq ehtiyaclarının dəyərini azaltmaq və bazar qiymətlərini möhkəmləndirməkdən ibarət idi və həmin program əkilən torpaqların 25 faizini istehsaldan çıxardı.

Qiymətlərin himayəsi və defisit ödənişləri proqramları yalnız taxıl, düyü və pambıq kimi müəyyən əsas məhsullar üçün tətbiq edilirdi. Bir çox digər kənd təsərrüfatı məhsulları subsidiyalasdırılmırıldı. Limon və portagal kimi az sayda bəzi məhsulların istehsali açıq bazar məhdudlaşdırılmaları ilə tənzimlənirdi. Yəni bağbanların təzə-tər halda sata biləcəkləri məhsulların həcmi, necə deyərlər, bazar qaydalarına əsasən həftədən-həftəyə azalırdı. Belə qaydalar satışların həcmini məhdudlaşdırmaqla fermerlərin xeyrinə qiymətləri yüksəltmək məqsədini güdürdü.

1980 və 1990-cı illərdə

1980-ci illərdə bu programların həyata keçirilməsi bəzən hökumətə (son nəticədə vergi ödəyicilərinə) ildə 20 milyard dollardan yuxarı qiymətə başa gəlirdi. Fermer təsərrüfatlarından kənarda yaşayan seçicilərin çoxu bu qədər xərcdən narazılıq edir, federal hökumətin fermerlərə əslində çalışmamaq üçün haqq ödədiyini dilə gətirirdilər. Konqres yenə də mövcud kursu dəyişmək lazımlılığını hiss etdi.

1985-ci ildə prezident Ronald Reyqan ümumiyyətlə hökumətin kiçildilməsinə çağırarkən Konqres kənd təsərrüfatı ilə bağlı fermerlərin dövlət yardımından asılılığının azaldılmasını və ABŞ-in kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət gücünün artırılmasını nəzərdə tutan yeni qanun qəbul etdi. Qanun qiymətlərin himayəsini azaltdı və ətraf mühiti mühafizə baxımından həssas hesab edilən 16-18 milyon hektarlıq əkin torpaqlarını 10-15 illiyə istehsaldan çıxartdı. 1985-ci il qanunu hökumətin fermer təsərrüfatlarına yardım strukturlarına yalnız cüzi təsir göstərsə də, iqtisadi dövrləri yaxşılaşdırmaqla subsidiyaların ümumi həcmiin aşağı düşməkdə davam etməsinə kömək etdi.

Ancaq 1980-ci illərin sonlarında federal bütçə defisiti şিক্ষিকে Konqres federal xərcləri azaltmaq yolları barədə düşünürdü. 1990-ci ildə o, fermerləri ənənəvi olaraq defisit ödəniş almadaqları məhsulları yetişdirməyə cəsarətləndirən yeni qanun qəbul etdi: bu qanun fermerlərin defisit ödənişləri ala bilmələrini təmin edən torpaq sahələrinin həcmini azaltdı. Yeni qanun müəyyən malların yüksək və möhkəm qiymətləri üçün himayə sistemini saxladı və bəzi kənd təsərrüfatı məhsulları bazarlarının dövlət tərəfindən geniş şəkildə idarə olunmasını davam etdiridi.

Bu vəziyyət 1996-ci ildə kökündən dəyişdi. 1994-cü ildə seçilən və respublikaçıların çoxluq təşkil etdiyi yeni Konqres fermerləri dövlət yardımına etibar etməkdən çəkindirməyə çalışdı. Fermer Təsərrüfatlarına Azadlıq Akti bahalı qiymət və gəlirləri himayə proqramlarını ləğv etdi və nə qədər məhsul istehsal edəcəklərinə heç bir məhdudiyyət qoymadan fermerləri qlobal bazarlar üçün məhsul istehsalında sərbəst buraxdı. Həmin qanuna əsasən, fermerlər bazar qiymətləriylə heç bir əlaqəsi olmayan, əvvəlcədən müəyyən edilmiş subsidiya ödənişləri alacaqdılar. Qanun, həmçinin, süd məhsullarının qiymətlərini himayə proqramlarının da fəaliyyətini dayandırdı.

«Yeni kurs» dövrü siyasətindən tamamilə imtina demək olan bu dəyişikliklər heç də asan başa gəlməmişdi. Konqres bu keçidi asanlaşdırmaq üçün yeddi il ərzində fermerlərə hətta qiymətlərin yüksək səviyyədə olduğu vaxtlar üçün belə 36 milyard dollar ödəniş ödənilməsini təmin etmişdi. Araxis və şəkər çuğun-duru üçün qiymət himayəsi olduğu kimi saxlanmış, soya, pambıq

və düyü üçün bu himayənin həcmi, faktiki, çoxaldılmışdı. Portaşal və bəzi digər məhsullar üçün bazar qaydaları cüzi surətdə dəyişdirilmişdi. Fermerlərə bu qədər siyasi güzəştər edilməsinə baxmayaraq, bu cür daha zəif nəzarət sisteminin tab gətirib-gətirməyəcəyi ilə bağlı suallar cavabsız qalmışdır. Yeni qanuna görə, əgər Konqres bazar qiymətlərini saxlamaq və himayə ödənişlərinə ayırmaq barədə qanun çıxarmazsa, hökumət himayəsi 2002-ci ildə köhnə sistemə qaytarılacaqdı.

1998-ci ildə Asiyaın çox mühüm, maliyyə cəhətdən tükenmiş hissələrində ABŞ-in kənd təsərrüfatı məhsullarına tələbat zəifləyərkən fermer təsərrüfatlarının başı üzərini yeni qara buludlar aldı; kənd təsərrüfatı mallarının ixracı kəskin surətdə azaldı, bitki və et məhsullarının qiymətləri sürətlə aşağı düşdü. Qiymətlərin aşağı düşməsinə rəğmən fermerlər öz gəlirlərini artırmaq üçün daha çox məhsul istehsal etməyə çalışıdilar. 1998-ci ildə və yenidən 1999-cu ildə Konqres 1996-ci il aktının ləğv etdiyi kənd təsərrüfatı subsidiyalarını müvəqqəti olaraq artırın tələm-taləsik qanunlar qəbul etdi. 1999-cu ildə subsidiyaların 22500 milyon dollara çatması faktiki olaraq yeni rekord təşkil etdi.

Kənd təsərrüfatı siyasətləri və dünya ticarəti

Dünya bazarlarının müstəqilliyinin artması dünya liderləri ni 1980-1990-ci illərdə kənd təsərrüfatı məhsulları sahəsində beynəlxalq ticarəti nizamlamaq üçün daha sistemli bir metoddan istifadəyə vadar etdi.

Demək olar ki, kənd təsərrüfatı məhsulları istehsal edən hər bir ölkə fermerləri üçün müyyəyen dövlət himayəsi formaları təmin edir. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində dönyanın kənd təsərrüfatı bazarlarında vəziyyət tez-tez dəyişdikcə iri həcmində kənd təsərrüfatı sektoruna malik olan ölkələr öz fermerlərini adətən xarici dağıdıcı təsir hesab etdikləri şeylərdən qorumaq üçün xüsusi proqramlar təsis edir və yaxud mövcud olanları möhkəmləndirirlər. Belə siyasət beynəlxalq kənd təsərrüfatı malları bazarlarının müdaxiləsinin zəiflədilməsinə kömək edir, beynəlxalq bazar qiymətlərini aşağı salır və ixrac ölkələrində kənd təsərrüfatı malları qalığını çoxaldır.

Qısa şəkildə desək, hər hansı bir ölkənin öz artıq məhsul problemini, idxlə məhdudlaşdırmaq və artıq məhsullarını sərbəst şəkildə ixrac etmək yolu axtarmaqla həll etməyə çalışması başa-düşülən şeydir. Ancaq belə bir strategiyanın həyatə keçirilməsi mümkün deyildir; çünkü digər ölkələr də öz bazarlarını onların üzlərinə açmayan ölkələrdən mal idxlərinə könülsüz razı olurlar.

1980-ci illərin ortalarında eksər dövlətlər subsidiyaları azaltmaq və kənd təsərrüfatı mallarının sərbəst ticarətinə icazə

vermək istiqamətində işləməyə başladılar. 1986-cı ilin iyulunda Birləşmiş Ştatlar çoxtərəfli ticarət danışçılarının Uruqvay raundunun tərkib hissəsi kimi beynəlxalq kənd təsərrüfatı ticarətinə dair yeni islahatlar planı elan etdi. Birləşmiş Ştatlar o zamanlar Tariflər və Ticarətə dair Ümumi Saziş (GATT) kimi tanınan, dünyanın ən qabaqcıl beynəlxalq ticarət anlaşmasına üzv olan 90-dan çox ölkəyə müraciət edərək onları kənd təsərrüfatı məhsullarının qiymətlərini, istehsalını və ticarətini təhrif edən bütün subsidiyaları və digər siyasetləri mərhələli şəkildə ləğv etmək barədə danışqlara başlamağa çağırıldı. Birləşmiş Ştatlar xüsusiələ də Avropa ölkələrinin kənd təsərrüfatı subsidiyalarının tədricən aradan qaldırılması barədə öhdəlik götürmələrini və Yaponiyanın düyü idxlərini qadağan etməsinə son qoymasını istayırdı.

Digər ölkələr və ya ölkə qrupları öz müxtəlif təkliflərini irəli sürərkə ticarətə xələl götirən subsidiyaların aradan qaldırılması və bazarların sərbəstləşdirilməsi ilə əsasən razılışındılar. Ancaq kənd təsərrüfatı subsidiyalarının nizama salınması sahəsində beynəlxalq razılığa nail olunması ilə bağlı əvvəlki cəhdlərdə olduğu kimi, burada da hər hansı bir razılığa gəlməyin son dərəcə çətin olduğu elə əvvəlcədən üzə çıxdı. Buna baxmayaraq, sənayeləşmiş iri Qərb dövlətlərinin başçıları, subsidiyaların azaldılması və bazarların sərbəstləşməsi məqsədlərinə 1991-ci ildə nail olunması barədə yenidən öz üzərlərinə öhdəlik götürdürlər. Uruqvay raundu nəhayət 1995-ci ildə başa çatdı; iştirakçılar öz kənd təsərrüfatı və ixrac subsidiyalarını əlavələşdirməklə qaldırmadılar. Onlar danışqların növbəti raundunda (Dünya Ticarət Təşkilatının 1999-cu ildə Sietlə nazirlər səviyyəsində keçirilən toplantısında) bu məsələ üzərinə bir daha qayıtdılar. Bu danışqlar ixrac subsidiyalarının tamamilə aradan qaldırılması məqsədilə planlaşdırılsın da, nümayəndələr bu barədə razılığa gələcək qədər irəli gedə bilmədilər. Lakin Avropa Birliyi ixrac subsidiyalarını azaltmağa başladı və 1990-cı illərin sonlarında ticarət gərginlikləri xeyli səngidi.

Buna baxmayaraq, kənd təsərrüfatı məhsullarının ticarəti ilə bağlı mübahisələr hələ də davam edir. Amerikalıların fikrincə, Avropa Birliyi kənd təsərrüfatı subsidiyalarının azaldılması ilə bağlı öz öhdəliklərini tam yerinə yetirə bilməyib. Birləşmiş Ştatlar Avropa ölkələrinin subsidiyaları davam etdirməsiylə bağlı bir sıra şikayətlərlə əlaqədar Tarif və Ticarətə dair Ümumi Saziş təşkilatını 1995-ci ildən əvəz edən Ümumdünya Ticarət Təşkilatında özü üçün əlverişli qərarlar çıxarılmasına nail olsa da, Avropa Birliyi həmin qərarların qəbulundan imtina etdi. Avropa ölkələri ABŞ-in şikayətlərinə cavab olaraq sənii hormonlara malik olan və yaxud genetik cəhətdən dəyişdirilmiş Amerika qida məh-

sullarının idxlərini əngəlləməyə başladalar; bu isə Amerikanın kənd təsərrüfatı sektoru üçün ciddi problemə çevrildi.

1999-cu ilin əvvəllərində vitse-prezident Albert Qor bir da-ha bütün dünyada kənd təsərrüfatı subsidiyaları və tariflərinin keşkin surətdə azaldılmasına çağırıldı. Yaponiya və Avropa ölkə-ləri, deyəsən, Uruqvay raundunda olduğu kimi, yenə də bu təklif-lərə qarşı çıxmak fikrindədirlər. Bununla yanaşı, dünyada kənd təsərrüfatı məhsulları ticarətinin sərbəstləşdirilməsiylə bağlı cəhdər 1990-ci illərin sonlarında ixracat həcminin keşkin surətdə aşağı düşməsi səbəbindən əlavə maneələrlə üzləşdi.

Kənd təsərrüfatı böyük biznes kimi


Amerikalı fermerlər 21-ci əsrə 20-ci əsrə üzləşdikləri bəzi problemlərlə birlidə daxil oldular. Bu problemlərdən ən mühüm yenə də artıq məhsul istehsal edilməsi olaraq qalır. Ölkənin yarandığı vaxtdan bu günə kimi bir şey həqiqət olaraq qalır ki, kənd təsərrüfatı maşınlarının daim təkmilləşdirilməsi, toxumlar-in, gübərlərin, suvarma sistemlərinin daha da yaxşılaşdırılması və parazitlərə qarşı səmərəli mübarizə fermerlərə gördükleri bütün işlərdə çox böyük uğurlar qazandırılmışdır (təkcə puldan başqa). Fermerlər qiymətlərin aşağı düşməsinə önləmək üçün ümumi məhsul buraxılışının azaldılmasına ümumən rəğbətlə yanaşalar da, heç kəs möhz öz məhsullarının istehsalını azaltmaq istəmir.

Sənaye müəssisələri daha da irilşəmək və səmərəli olmağa çalışmaqla öz mənfəətlərini artırmağa can atdıqları kimi, Amerika fermer təsərrüfatlarının da bir çoxu böyümüş və «liner» çevrilərək öz əməliyyatlarını bir əldə cəmləşdirmişdir. Faktiki olaraq Amerika kənd təsərrüfatı tədricən «aqrobiznes»ə çevrilmişdir; bu termin müasir kənd təsərrüfatı müəssisələrinin korporativ təbiəti ni ifadə edə bilmək üçün yaradılmışdır. Aqrobiznesə kiçik bir ailədən ibarət şirkətlərdən tutmuş geniş torpaq sahələrinə sahib olan və yaxud fermerlərin istifadə etdiyi mal və materialları istehsal edən nəhəng konqlomeratlara və multimilli firmalara qədər müxtəlif kənd təsərrüfatı müəssisələri və strukturları daxildir.

20-ci əsrin sonlarında aqrobizneslərin meydana çıxması fermer təsərrüfatlarının sayca azalması, həcm etibarı ilə isə xeyli böyüməsi demək idi. Bəzi hallarda təsərrüfatın özündə yaşamaya-syan səhmdarların sahib olduğu bu korporativ fermer təsərrüfatları maşınlardan daha çox istifadə etdikləri üçün onlarda işləyənlərin sayı çox az olur. 1940-cı ildə ölkədə hər birinin orta hesabla 67 hektar torpağı olan 6 milyon fermer təsərrüfatı vardı. 1990-ci illərin sonlarında isə hər birinin orta hesabla 190 hektar torpağı olan 2,2 milyona yaxın təsərrüfat fəaliyyət göstərirdi. Kənd təsərrüfatı sahəsində çalışanların sayı təxminən eyni dövr ərzində –

hətta ABŞ əhalisinin ümumi sayının iki dəfədən də çox artmasına baxmayaraq – dramatik şəkildə azalmış, 1930-cu ildə 12,5 milyon nəfər olduğu halda 1990-cı illərdə 1,2 milyon nəfərə düşmüdü. 1900-cü ildə ölkədəki işçi qüvvəsinin yarısını fermerlər təşkil edirdi, əsrin sonunda isə işçi qüvvəsinin yalnız 2 faizi fermer təsərrüfatlarında çalışırı. Özü də əsrin sonlarında fermer təsərrüfatlarında qalib çalışanların 60 faizi günün yalnız yarısını bu təsərrüfatlarda işləyirdi; onlar öz gəlirlərini artırma bilmək üçün günün digər yarısını başqa qeyri-fermer işlərində çalışmaq məcburiyyətində idilər. Torpağa və avadanlıqlara qoyulan kapital məbləğinin çox yüksək olması insanların çoxunun tam günlük fermer işlərinə daxil olmalarını son dərəcə çətinləşdirir.

Bu rəqəmlərlən də göründüyü kimi, Amerikanın «ailə təsərrüfatı» – ölkə tarixində dərindən kök salan, güclü və qüdrətli torpaq adamı kimi mifikləşən fermerlərin təsərrüfatları özlərindən də xeyli qüdrətli iqtisadi təhdidlərlə üzləşmişdir. Şəhər və şəhər tipli yaşayış məntəqələrində məskunlaşan amerikalılar səliqəli tövlələr və əsrarəngiz əkin torpaqları kimi ənənəvi kənd mənzərələrindən ağızdolusu heyranlıqla danışsalar da, onların ailə təsərrüfatlarını qoruyub saxlamaq naminə lazımlı olan qiyməti – istor qida məhsullarının, istərsə də hökumət subsidiyalarının qiyməti olsun – ödəmək istəyib-istəməyəcəkləri qeyri-müəyyən olaraq qalır.



FƏSİL 9

AMERİKADA İŞÇİ QÜVVƏSİ: İŞÇİLƏRİN ROLU

Amerikanın işçi qüvvəsi ölkənin aqrar bir cəmiyyətdən müasir sənaye dövlətinə çevrildiyi dövr ərzində kökündən dəyişmişdir.

Birləşmiş Ştatlar 19-cu əsrin sonlarında geniş mənada aqrar ölkə olaraq qalmışdı. Ölkə iqtisadiyyatının ilk çağlarında ixtisassız işçilər kasib yaşıyır, ixtisaslı peşə sahiblərdən, sənətkarlardan və mexaniklərdən iki dəfədən də az əməkhaqqı alırlılar. Şəhər yerlərindəki işçilərin təxminən 40 faizi azmaaşlı əməkçilərdən və paltar fabriklərdən çalışan tikişçilərdən ibarət idi və onlar adətən ağır şəraitdə yaşayırdılar. Fabrik və zavodların yüksəlisiindən sonra maşınları idarə etmək üçün əsasən uşaq-ların, qadınların və yoxsul immiqrantların əməyindən istifadə olunurdu.

19-cu əsrin sonları və 20-ci əsrədə sənaye xeyli inkişaf etdi. Amerikalıların çoxu fermer təsərrüfatlarını və kiçik şəhərləri tərk edərək fabrik və zavodlara axıydı; bu fabrik və zavodlar kütłəvi istehsal üçün təşkil olunmuşdu və onlarda kəskin iyerarxiyaya, nisbətən ixtisassız işçilərə və aşağı əməkhaqqına üstünlük verilirdi. Belə bir mühitdə mərhələ-mərhələ həmkarlar ittifaqları meydana gəlməyə başlamışdı. Onlar tədricən iş şəraitinin yaxşılaşdırılmasında müəyyən irəliləyişlərə nail oldular və həmçinin Amerikanın siyasetlərini dəyişdilər: adətən Demokratlar Partiyası ilə eyni mövqədə dayanan bu ittifaqlar prezident Franklin D. Ruzveltin 1930-cu illərdə irəli sürdüyü «Yeni kurs» dövründən tətbiq 1960-cı illərdə Kennedy və Conson administrasiyaları dövrünə qədər olan müddət ərzində qəbul olunmuş sosial qanunların əksəriyyətinin başlıca müdafiəcisi kimi çıxış etdilər.

Mütəşəkkil əmək ittifaqları bu gün də mühüm siyasi və iqtisadi güc olmaqdə davam edir, lakin indi onların təsiri xeyli zəifləmişdir. İstehsal sahəsinin əhəmiyyəti nisbətən azalmış, xidmət sektoru isə xeyli güclənmişdir. İşçilərin getdikcə daha çoxu ixtisassız, mavi yaxalıqlı fabrik-zavod işində deyil, ağ yaxalıqlı ofis işində çalışmağa üstünlük verir. Bununla bərabər, yeni sənaye sahələri kompüter və digər texnoloji yeniliklərin davamlı olaraq gətirdiyi dəyişikliklərə daha tez uyğunlaşa bilən yüksək ixtisaslı işçilər axtarış tapırlar. Müştəriyə işləməyin əhəmiyyətinin getdikcə artması və bazar tələbatına cavab verə bilmək üçün məhsul növlərini tez-tez dəyişdirmək ehtiyacı bəzi işsgötürənləri, iyerarxiyanı azaltmağa və onun əvəzinə müstəqil idarə olunan, daxili intizama malik işçi qruplarına güvənməyə vadar etmişdir.

Polad istehsalı və ağır maşinqayırma sənayelərində kök salmış mütəşəkkil işçi ittifaqları bu dəyişikliklərlə ayaqlaşmaqdə çətinlik çəkdilər. Həmkarlar ittifaqları II Dünya məharibəsindən dərhal sonra geniş vüsət tapmış, amma sonrakı illərdə ənənəvi istehsal sənayesi sahələrində çalışan işçilərin sayı azaldıqca, onların üzvlərinin sayı da aşağı düşmüşdü. Az əməkhaqqı ödəyən

xarici həmkarlarının ciddi rəqabəti ilə üzləşən amerikalı sahibkarlar insanları işə götürməklə bağlı daha çevik siyasetlər axtarmağa çalışaraq müvəqqəti və yarımgünlük işçilərdən daha çox istifadə etməyə və işçilərlə uzunmüddətli əlaqlərin inkişaf etdirilməsini nəzərdə tutan əməkhaqqı və mənfəət planlarına daha az əhəmiyyət verməyə başladılar. Onlar, həmçinin, həmkarlar ittifaqlarının mütəşəkkil kampaniyalarına və tətillərə qarşı daha amansız mübarizə apardılar. Bir vaxtlar həmkarlar ittiifaqlarının gücünə qarşı könülsüz müqavimət göstərən siyasetçilər bu ittiifaqların özülünü zəiflədən qanunlar qəbul etdilər. Bununla yanaşı, gənc, ixtisaslı işçilərin çoxu artıq həmkarlar ittiifaqlarına onların müstəqilliyini möhdudlaşdırın anaxronizm kimi baxır. Yalnız dövlət məktəbləri və ictimai məktəblər, yəni öz mahiyyəti ilə monopoliyalar kimi fəaliyyət göstərən sektorlarda həmkarlar ittifaqları müəyyən nailiyyətlər qazanmaqdə davam edir.

Həmkarlar ittiifaqlarının qüdrətinin zəifləməsinə baxmayaq, uğurlu sənaye sahələrində çalışan ixtisaslı işçilər son dövrələrdə öz iş yerlərində baş verən dəyişikliklərin çoxundan fayda götürməyi bacarmışlar. 1980-1990-ci illər ixtisaslı və ixtisassız işçilərə ödənən əməkhaqları arasındaki fərqli xeyli böyüdüyü nün şahidi olmuşdur. Amerikalı işçilər 1990-ci illerin sonunda geriye dönüb ötən onilliyə möhkəm iqtisadi yüksələş və işsizlik səviyyəsi xeyli aşağı olan ən uğurlu dekada kimi baxa bilsələr də, çoxları gələcəyin onlara nələr gətirəcəyindən o qədər də əmin deyil.

Əmək standartları

İqtisadçılar Amerikanın bəzi iqtisadi uğurlarını onun əmək bazarlarının çevik olması ilə izah edirlər. Sahibkarlar deyirlər ki, onların rəqabət qabiliyyətləri qismən bazar şərtlərinin dəyişməsinə uyğun olaraq işçiləri işə götürmək və işdən azad etmək azadlığına malik olmalarıyla bağlıdır. Bununla yanaşı, amerikalı işçilərin özləri də tarix boyu mobil xarakter malik olmuşlar; çoxları iş yerlərini dəyişdirməyə öz həyatlarının irəliləyişi kimi baxır. Digər tərəfdən, sahibkarlar da tarixən belə bir faktı qəbul etmişlər ki, işçilər öz iş yerlərinin onlara inkişaf üçün uzunmüddətli imkanlar təklif etdiyinə inandıqları halda daha məhsuldar çalışıclar və özlerinin ən vacib iqtisadi obyektivlikləri arasında iş yerinin təhlükəsizliyini daha üstün qiymətləndirirlər.

Amerikanın işçi qüvvəsi tarixində bu iki dəyər – çeviklik və uzunmüddətli öhdəlik arasında daim gərginlik yaşanmışdır. Bir çox təhlilçinin fikrincə, 1980-ci illərin ortalarında sahibkarlar çevikliyə daha çox üstünlük verməyə başlamışlar. Bəlkə də bunun nəticəsidir ki, sahibkarlarla işçilər arasındakı bağlar indi xeyli zə-

ifləmişdir. Bununla belə, çox geniş sayda ştat qanunları və federal qanunlar işçilərin hüquqlarını qoruyur. Ən mühüm federal əmək qanunlarına aşağıdakılardır:

- Ədalətli Əmək Standartları haqqında 1938-ci il Aktı ölkə səviyyəsində fərdlərin işləməsi üçün tələb olunan minimum əmək-haqlarını və maksimum iş saatlarını müəyyən edir. O, həmçi-nin, əlavə iş vaxtı üçün əməkhaqqı qaydalarını və uşaq əməyindən sui-istifadəni önlemək üçün zəruri normaları müəyyənləşdirir. 1963-cü ildə bu qanuna qadınlara qarşı əməkhaqqı ayrı-seçkililiyini qadağan etmək məqsədilə əlavələr edilmişdir. Konqres minimum əməkhaqqı həddini – bu məsələ çox vaxt siyasi mübahisələr doğursa da – vaxtaşırı yenidən nizamlayır. 1999-cu ildə bu hədd hər saat üçün 5,15 dollara bərabər idi, halbuki həmin dövrə işçilərə tələbat o qədər böyük idi ki, sahibkarların çoxu, hətta ixtisas səviyyəsi aşağı olan işçiləri işlədənlər belə minimum həddən yüksək əməkhaqqı ödəyirdi. Bəzi ştatlar fərdi qaydada daha yüksək əməkhaqqı normaları müəyyən edir.
- Mülki Hüquqlar haqqında 1964-cü il Aktına əsasən, sahibkarlar muzdla işə götürmə və iş praktikalarında irqi, cinsi və milli mənsubiyətə görə ayrı-seçkililiyə yol verə bilməzlər (Qanun həmçinin səsvermə və mənzille təmin olunmada da ayrı-seçkililiyə yol verilməsini qadağan edir).
- İşdə Yaş və Ayrı-seçkililik haqqında 1967-ci il Aktı yaşılı işçiləri iş ayrı-seçkililiyindən müdafiə edir.
- Məşğulluğun Sağlamlığı və Təhlükəsizliyi haqqında 1971-ci il Aktı sahibkarlardan iş şəraitinin təhlükəsizliyinin təmin olunmasını tələb edir. Bu qanuna əsasən Məşğulluğun Sağlamlığı və Təhlükəsizliyi İdarəsi (OSHA) iş yerləri üçün standartlar işləyib hazırlayırlar, onlara riayət olunmasını qiymətləndirmək üçün yoxlamalar aparır, təşəkkürlər elan edir və onlara uymayanları cəzalandırır.
- İşçilərin Pensiya Gəlirlərinin Təhlükəsizliyi haqqında Akt və yaxud ERISA biznes müəssisələri və digər qeyri-ictimai təşkilatlar tərəfindən tərtib edilən pensiya planları üçün normalar müəyyənləşdirir. Bu akt 1974-cü ildə qəbul olunmuşdur.
- Ailə və tibbi səbəblər üzündən işburaxmalar haqqında 1993-cü il Aktı işçilərə uşaq doğumuna, övladlığa götürmələrə və yaxud ciddi xəstəliyi olan qohumlara qayğı göstərilməsinə görə haqqı ödənilməyən məzuniyyət müddəti təmin edir.
- Qüsurlu amerikalılar haqqında Akt 1990-ci ildə qəbul edilib və əllil insanların iş hüquqlarını müdafiə edir.

Pensiyalar və işsizlik sığortası

Birləşmiş Ştatlarda sahibkarlar pensiya üçün vəsait yığmaqda işçilərə kömək edilməsində başlıca vasitə rolunu oynayırlar. Özəl müəssisələrdə çalışan insanların təxminən yarısı və hökumət sistemində işləyənlərin eksəriyyəti bəzi pensiya tipi planları ilə əhatə olunmuşdur. Sahibkarlardan pensiya planlarına sponsorluq etmək tələb olunmur, ancaq hökumət işçilər üçün pensiya təsis etdikləri və pensiya fondlarına yardım göstərdikləri halda vergi gəlirlərini böyük həcmdə azaldacağını təklif etməklə onları bu işə cəsarətləndirir.

Pensiya planlarının idarə edilməsi üçün zəruri qaydaların eksəriyyətini federal hökumətin vergi toplamaqla müşğul olan Daxili Gəlir Xidməti idarəsi müəyyən edir və sui-istifadələrə yol verilməməsi üçün pensiya planlarını Əmək Nazirliyi tənzimləyir. Digər federal agentlik Pensiya Müavinəti Təminatları Korporasiyası ənənəvi özəl pensiyalardan aşağı həddə pensiya müavinətləri təmin edir; 1980 və 1990-ci illərdə qəbul edilən bir sıra qanunlar bu sığorta növü üçün ödəniş haqlarını artırdı və öz pensiya planlarını maliyyə cəhətdən sağlam saxlamaq üçün sahibkarlar qarşısında qoyulan tələbləri daha da möhkəmləndirdi.

Sahibkarlar tərəfindən sponsorluq edilən pensiyaların təbibəti 20-ci əsrin son üç dekadası ərzində mahiyyət etibarı ilə xeyli dəyişmişdir. Sahibkarların çoxu, xüsusilə də kiçik sahibkarlar, xidmət illeri və maaşa əsasən pensiya üçün aylıq ödənişlərə zəmanəti təmin edən ənənəvi «müəyyən həddə müavinət» planları təklif etməyə son qoyular. Onlar bunun əvəzində «müəyyən həddə yardım» planları təklif etməyə başladılar. Müəyyən edilmiş yardım planında sahibkarlar pensiya pullarından investisiya qoymaq üçün necə istifadə ediləcəyinə məsuliyyət daşımır və müəyyən gəlir üçün zəmanət vermir. Əksinə, işçilər öz pensiya əmanətlərinə özləri nəzarət edir (sahibkarların çoxu onlardan tələb olunmasa da, bu işdə öz işçilərinə yardım göstərir) və onlar neçə ildən bir iş yerlərini dəyişsələr də, həmin əmanətlər hüquqlarını saxlaya bilirlər. Bu halda işçinin pensiyaya çıxarkənala biləcəyi pensiya pulunun məbləği işçilərin öz fondlarına nə qədər yardım etmələrindən və onları investisiya qoymuşlarına nə qədər uğurlu cəlb etmələrindən asılı olur.

Müəyyən həddə müavinət planlarının sayı azalaraq 1965-ci ildə 170.000-dən 1997-ci ildə 53.000-ə düşdüyü halda, müəyyən həddə yardım planlarının sayı artaraq 461.000-dən 647.000-ə çartmışdır: çoxlarının fikrincə, bu faktlar həm də sahibkarlarla işçilərin uzunmüddətli əlaqələr formalasdırmağa daha az meylli olduqları iş yerlərinin çoxaldığını göstərir.

Federal hökumət hərbi və mülki xidmət üzvləri, eləcə də müharibə əllilləri daxil olmaqla, öz işçiləri üçün bir neçə pensiya

planı həyata keçirir. Ancaq dövlət tərəfindən idarə olunan ən müüm pensiya sistemi Sosial Təminat Programıdır: bu program işlədikdən sonra pensiyaya çıxan və müavinət üçün müraciət edən 65 yaşında və ya daha qoca adamları tam həcmli müavinətlərlə, 62-dən 65-ə qədər yaşda pensiyaya çıxan, müavinət üçün müraciət edənləri isə natamam həcmli müavinətlərlə təmin edir. Program Federal Sosial Təminat İdarəsi tərəfindən idarə olunsa da, onun fondları sahibkarlardan və işçilərin əməkhaqlarından tutulan vergilər hesabına formalasır. Sosial Təminat Programı pensiyada olanlar üçün faydalı bir «təhlükəsizlik şəbəkəsi» hesab edilsə də, çoxları bu fikirdədir ki, bu təminat işləməyə son qoyduqdan sonra onların gəlir ehtiyaclarının yalnız bir qismini ödəyir. Bundan əlavə, müharibədən sonrakı illərdə doğum hallarında böyük bir canlanma yaşaması sayəsində meydana çıxan nəslin 21-ci əsrin əvvəllərində pensiya yaşına çatması 1990-ci illərdə siyasetçilərin belə bir ciddi narahatlılığına səbəb oldu ki, dövlət gələcəkdə öz sosial təminat öhdəliklərinin hamısını ödəmək iqtidarında olmayacağı və bu səbəbdən ya müavinətləri azaltmaq, ya da əməkhaqlarından tutulan vergiləri yüksəltmək məcburiyyətin də qalacaqdır. Amerikalıların çoxu belə hesab edir ki, yeni əsər qədəm qoymaqla daxili siyaset məsələləri arasında ən müüm məsələ Sosial Təminat Programının maliyyə təhlükəsizliyinin təmin edilməsi məsəlesi olacaqdır.

Bir çox adamlar – əsasən də işlərini özləri quranlar, sahibkarları pensiya təmin etməyənlər və öz pensiya planlarını adekvat saymayanlar öz gəlirlərinin bir hissəsini Fərdi Pensiya Hesabları (IRA) və Keoq Planları kimi tanınan vergi imtiyazlı xüsusi hesablarda toplaya bilərlər.

Sosial Təminat Programından fərqli olaraq, Sosial Təminat haqqında 1935-ci il Aktına əsasən yaradılan işsizlik siğortası federal-stat sistemi kimi təşkil olunub və işləməyən işçiləri ən zəruri gəlir yardımçıları ilə təmin edir. İşdən çıxarılan və yaxud özündən asılı olmayıaraq işsizə çevrilən muzdlu işçilər müəyyən bir dövr üçün öz əvvəlki əməkhaqlarının bir qismini alırlar.

Hər bir stat öz işsizlik siğortası programını özü idarə edir, amma onlar müəyyən federal qaydalara riayət etməlidirlər. Hər həftə ödənilən işsizlik müavinətlərinin həcmi və müddəti işçinin əvvəlki iş yerindəki əməkhaqqının həcmindən və oradakı iş stajına əsasən müəyyən edilir. Sahibkarlar öz işçilərinin işsizlik və onlara müavinət ödənilməsi təcrübəsi əsasında yaradılan xüsusi fonda vergi ödəyirlər. Federal hökumət də, həmcinin, sahibkarların üzərinə öz siğorta vergisini qoyur. Ştatlar isə əlverişli vaxtlarda formalasdıqları ehtiyat fondlarının onları iqtisadi tənəzzüldən çıxaracağına ümidi edirlər, lakin bu fondlar zəiflədikdə ştatlar federal hökumətdən borç ala və yaxud vergi normalarını yüksəldə bilərlər.

İşsizliyin artlığı və əvvəlcədən müəyyən edilən «tətik» səviyyəsindən yuxarıda qaldığı zamanlar ştatlar müavinət müddət-lərini uzatmalıdır. Federal hökumət də tənəzzül zamanı işsizlik səviyyəsi yuxarı sıçrayanda öz müavinət ödənişlərinin müd-dətini genişləndirir, bunun üçün ümumi federal gəlirlərdən istifadə edir və yaxud sahibkarlar üzərinə xüsusi vergilər qoyur. İşsizliy görə müavinət ödənişlərinin müddətlərinin genişləndirilməsi tez-tez siyasi məsələyə çevrilir, çünki bu cür genişləndirmə federal xərcləri çoxaldır və vergilərin artırılmasına aparıb çıxara bilər.

İşçi hərəkatının ilk illəri

Amerika işçi hərəkatının bir çox uğurlar qazandığı və öz siyasi nüfuzunu möhkəmləndirdiyi 1930-cu illərdən başlayaraq bir neçə onillik ərzində Amerikada işçilərin yaşayışını yaxşılaşdırmaq məqsədilə bir çox qanunlar və proqramlar qəbul edildi. İşçi hərəkatının bu yüksəlişi asan yolla başa gəlmişdi: bu hərəkat Amerika iqtisadiyyatında öz yerini tutmaq üçün əsr yarımdan çox mübarizə aparmalı olmuşdu.

Digər ölkələrdəki işçi qruplarından fərqli olaraq, Birləşmiş Ştatların işçi ittifaqları azad sahibkarlıq sistemi daxilində fəaliyyət göstərməyə çalışırdılar və məhz bu strategiya sosialistləri ümidsizliyə düber edirdi. ABŞ tarixi feodalizm dövrünü yaşamamışdı, bu səbəbdən işçilərin yalnız cüzi bir qismi sinfi mübarizəyə qoşulduqlarına inanırdı. Əksinə, işçilərin eksəriyyəti başqaları kimi öz hüquqlarının yaxşılaşdırılmasını müdafiə etdiyini düşünürdü. Sinfı ziddiyyətlərin kəskinləşməməsinə belə bir fakt da kömək etmişdi ki, Birləşmiş Ştatlarda işçilər – ən azı ağdərili kişi işçilər – digər ölkələrdəki işçilərdən daha tez səsvermə hüququna zəmanət almışdilar.

İşçi hərəkəti yarandığı ilk vaxtlardan əsasən sənaye xarak-terli olduğundan bu ittifaqların təşkilatları öz sıralarını genişləndirmək üçün məhdud potensiala malik idilər. Ümumölkə səviyyəsində ilk əhəmiyyətli işçi təşkilatı 1869-cu ildə Pensilvaniya ştatı, Filadelfiya şəhərində palitarbiçən dərzilər arasında yaradılan və ümumi rifah naminə bütün işçiləri təşkilatlaşdırmaq məqsədini güdən «Ömək kralları» təşkilatı olmuşdur. 1886-ci ildə bu təşkilatın qaradərililər, qadınlar, muzdlu işçilər, ticarətçilər və fermərlər daxil olmaqla 700.000-ə yaxın üzvü vardı. Lakin bu qrupların mənafeləri çox vaxt bir-biriylə toqquşduğundan hərəkat üzvlərinin birlik düşüncəsi çox zəif idi. «Krallar» 1880-ci illərin ortalarında, amerikalı milyoner Cey Quldun sahib olduğu dəmir yollarına qarşı mübarizədə qalib gəlsələr də, 1886-ci ildə həmin şirkətə qarşı ikinci mübarizələrini uduzdular. Tezliklə təşkilat üzvlərinin sayı sürətlə azalmağa başladı.

1881-ci ildə hollandiyalı mühacir, siqar ustası Samuel Qomper və digərləri beş ildən sonra Amerika Əmək Federasiyasına (AƏF) çevriləcək həmkarlar ittifaqları federasiyasını təşkil etdilər. Bu təşkilatın üzvləri yalnız muzdlu işçilərdən ibarət idi və onlar peşə sahələri üzrə təşkilatlanmışdır. Qomper bu federasiyanın ilk prezidenti oldu. O, əməkhaqlarının yüksəldilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədini güdən praktik strategiya həyata keçirməyə çalışırdı və bu prioritətlər sonradan hərəkatın bütün üzvləri tərəfindən mənimşənildi.

AƏF-in təşkilatçıları sahibkarların güclü müqaviməti ilə üzləşdi. İdarə rəhbərləri əməkhaqqı və digər məsələləri hər bir işçi ilə ayrılıqda müzakirə etməyə üstünlük verirdilər və adətən həmkarlar ittifaqlarına rəğbat göstərənləri işdən qovur və onların adlarını «qara siyahı»ya salırdılar (Onları işə götürməmək barədə digər şirkətlər də razılığa gəlirdilər). Bəzən onlar işçilərlə həmkarlar ittifaqlarına qoşulmalarını qadağan edən və «sarı it» müqaviləleri kimi tanınan müqavilələr bağlayırdılar. 1880-ci illə 1932-ci il arasında hökumət və məhkəmələr idarə rəhbərlrinə ümumən simpatiya ilə yanaşırıdlar və yaxud, ən yaxşı halda neytral qalırdılar. Hökumət ictimai asayış naminə tətilləri yatırmaq üçün çox vaxt federal qoşunlardan istifadə olunmasını təmin edirdi. Bu dövrde tətillər zamanı rəhbərliyin işə götürdüyü adamlarla ittifaq üzvləri arasında baş verən qanlı toqquşmalar bəzən insan ölümürləriylə nəticələnirdi.

1905-ci ildə Ali Məhkəmə hökumətin fəhlənin iş saatlarını məhdudlaşdırmaq ıxtiyarına malik olmadığını bəyan edəndə, işçi hərəkatına ciddi ziyan dəydi (Məhkəmə bildirmişdi ki, bu cür tənzimləmə işçilərin iş müqavilələri bağlamaq hüququnu məhdudlaşdırmaq deməkdir). «Açıq dükən» prinsipi, işçinin həmkarlar ittifaqına qoşulmağa zorlanmamaq hüququ da böyük münaqişəyə səbəb oldu.

I Dünya müharibəsi başa çatanda AƏF-in üzvlərinin sayı 5 milyon nəfərə çatırdı. Ancaq 1920-ci illər bu təşkilat üçün uğurlu olmadı. Dövran yaxşılaşmışdı, iş xeyli çox idi və əməkhaqları mütəmədi olaraq artırdı. İşçilər həmkarlar ittifaqları olmadan da özlərini təhlükəsiz hiss edir və çox vaxt səxavətli personal siyasetinin həmkarlar ittifaqlarına yaxşı bir alternativ olmasından ibarət idi. Böyük depressiya illəri başlanan da son qoyuldu.

Depressiya və müharibədən sonrakı qələbələr

1930-cu illərin Böyük depressiyası amerikalıların həmkarlar ittifaqlarına baxışını dəyişdirdi. AƏF-in üzvlərinin sayı geniş-

miqyaslı işsizlik dövründə 3 milyon nəfərdən aşağı düşsə də, ağır iqtisadi çətinliklər işçi insanlara böyük rəğbət yaratmışdı. Depressiyanın ən qaynar vaxtlarında Amerikanın işçi qüvvəsinin üçdə bir hissəsi işsiz qalmışdı və bu, on il əvvəl tam məşğulluq dövrünün nəşəsini yaşamış olan bir ölkə üçün dəhşətli bir zərbəydi. 1932-ci ildə Franklin D. Ruzvelt prezident seçildikdən sonra hökumət – tədricən də məhkəmələr – işçi hərəkatlarının müraciətlərinə rəğbətlə yanaşmağa başladı. 1932-ci ildə Konqres işçi ittifaqlarının xeyrinə olan ilk qanunlardan birini – Norris-la Quardiya Aktını qəbul etdi və bu qanun «sarı it» müqavilələrini qüvvədən saldı. Qanun, həmçinin, federal məhkəmələrin tətilləri və digər işçi aksiyalarını dayandırmaq səlahiyyətlərini də məhdudlaşdırıldı.

Ruzvelt Ağ evə yiyələndikdən sonra işçi problemlerinin yaxşılaşdırılmasına yönəlik bir sıra vacib qanunların qəbul edilməsinə nail oldu. Onlardan biri – Milli Əmək Münasibətləri haqqında 1935-ci il Aktı (həmçinin Vaqner Aktı kimi də tanınır) işçilərə həmkarlar ittifaqlarına qoşulmaq və bu ittifaq təmsilçiləri vasitəsilə sövdələşmələr aparmaq hüququ verdi. Akta əsasən, ədalətsiz əmək praktikalarını cəzalandırmaq və işçilərin həmkarlar ittifaqları yaratmaq istədikləri vaxtlarda seçki keçirmək üçün Milli Əmək Münasibətləri İdarəsi (NLRB) təsis olundu. Bu idarə sahibkarları həmkarlar ittifaqları fəaliyyətlərinə qoşulduqları üçün haqsız işdən çıxarılan işçilərin əməkhaqlarını geri ödəməyə məcbur edə biliirdi.

Bu qədər güclü dəstəkdən sonra həmkarlar ittifaqları üzvlərinin sayı 1940-ci ildə 9 milyon nəfərə sıçradı. Ancaq bu cür genişlənmə özüylə müəyyən sancılar da götirdi. 1935-ci ildə AÖF-in tərkibinə daxil olan 8 həmkarlar ittifaqı avtomobil və polad istehsalı sahələri kimi kütləvi istehsalla məşğul olan sənaye sahələrində çalışın işçiləri təşkilatlaşdırmaq üçün Sənaye Təşkilatı Komitəsi (STK) yaradı. Bu komitənin tərəfdarları şirkətdə çalışan bütün – həm ixtisaslı, həm də ixtisassız işçiləri bir yerde təşkilatlaşdırmaq istəyirdilər. AÖF-ə nəzarət edən peşə ittifaqları ixtisassız və yarımixtisaslı işçilərin birləşdirilməsinə qarşı çıxaraq onların sənaye sahələri üzrə ixtisaslarına görə təşkilatlaşdırmasının saxlanmasına üstünlük verdilər. 1938-ci ildə AÖF Sənaye Təşkilatı Komitəsini yaradan həmkarlar ittifaqlarını öz sıralarından xaric etdi. STK dərhal yeni – Sənaye Təşkilatları Konqresi adı altında öz federasiyasını təsis etdi və bu federasiya AÖF-in tam rəqibinə çevrildi.

Birləşmiş Ştatlar II Dünya müharibəsinə qoşulandan sonra həmkarlar ittifaqlarının əsas liderləri tətillər vasitəsilə ölkənin müdafiə istehsalını dayandırmayaqlarına söz verdilər. Hökumət də əməkhaqqı səviyyələrini dondurmaqla onların üzərinə nəzarət qoydu. Ancaq işçilər əhəmiyyətli dərəcədə, xüsusilə də

sağlamlıq siğortası sahəsində əlavə imtiyazlara nail oldular. Həmkarlar ittifaqları üzvlərinin sayı sürətlə yuxarı sıçradı.

1945-ci ildə müharibə başa çatdıqdan sonra tətilləri dayandırmaq barədə verilən vədin də sonu çatdı və yüksək əməkhaqqı üçün çoxdan yığılıb qalmış tələblər birdən-birə bomba kimi partladı. Bir çox sənaye sahələrini tətillər bürüdü və boşdayanmaların sayı 1946-ci ildə ən yüksək həddə çatdı. İctimaiyyət bu çaxnaşmalara və Vaqner Akti sayəsində həmkarlar ittifaqları təşkilatlarına verilən hədsiz səlahiyyətlərə sərt reaksiya verdi. 1947-ci ildə Kongres daha çox Taft-Hartli Akti kimi tanınan Əmək Mənecmenti Münasibətləri haqqında Akti, prezident Harri Trumenin vetosuna baxmayaraq, qəbul etdi. Qanun həmkarlar ittifaqları, eləcə də sahibkarlar üçün davranış normaları müəyyənləşdirdi. O, işçilərdən işə başlamazdan əvvəl həmkarlar ittifaqına üzv olmayı tələb edən «qapalı dükənlər» qadağan etdi; sahibkarların tətillər zamanı dəyən zərərə görə həmkarlar ittifaqlarına qarşı məhkəmə iddiası qaldırmalarına icazə verdi; həmkarlar ittifaqlarından tətillərə başlamazdan əvvəl 60 gün «soyuq duş» vəziyyətində qalmalarını tələb etdi və ölkənin sağlamlığı və təhlükəsizliyini təhdid edən tətillərin qarşısını almaq üçün xüsusi qaydalar yaratdı. Taft-Hartli Akti həmçinin həmkarlar ittifaqlarından öz maliyyə mənbələrini açıqlamağı tələb etdi. İşçi hərəkatına qarşı münasibətin bu cür dəyişməsindən sonra AƏF və STK bir-birinə qarşı duşməncilikdən əl çekdi və nəhayət 1955-ci ildə birləşərək AƏF-STK təşkilatını yaradılar. AƏF-in prezidenti Corc MİNİ yeni təşkilatın prezidentinə çevrildi.

1962-ci ildə prezident Con F. Kennedy federal işçilərə kollektiv şəkildə təşkilatlanmaq və sövdələşmələr aparmaq (amma tətil etmək yox) hüququ verən icra sənərcamını imzalayandan sonra həmkarlar ittifaqları yeni səlahiyyətlər əldə etdi. Ştatlar da oxşar qanunlar qəbul etdilər və onların bəziləri hətta hökumət sistemində işləyənlərin tətil etmələrinə icazə verdi. İctimai sahələrdə çalışan işçilərin həmkarlar ittifaqları federal, stat və yerli səviyyələrdə sürətlə böyüməyə başladı. 1970-ci illərdə yüksək inflasiya maaşların ciddi erroziyaya uğramasına səbəb olanda polislər, müəllimlər və digər hökumət işçiləri bir çox ştatlarda və şəhərlərdə tətillər təşkil etdilər.

1960 və 1970-ci illərdə həmkarlar ittifaqlarının üzvləri arasında qaradərililərin, Meksika mənşəli amerikalıların və qadınların sayı xeyli artı. Həmkarlar ittifaqları liderləri ən aşağı əməkhaqlarına malik olan bu qrupların maaşlarının artırılmasına kömək edirdi. Məsələn, Meksika mənşəli amerikalı Sezar E. Cavez Kaliforniyada eksəriyyəti Meksika mənşəli amerikalılarından ibarət fermer təsərrüfatı işçilərini təşkilatlandırmağa çalışırdı və indiki Amerika Fermer Təsərrüfatları İşçiləri Birliyi həmin fəaliyyət nəticəsində yaranmışdır.

Ara-sıra təsadüfi toqquşmalara və tətillərə baxmayaraq, şirkətlər və həmkarlar ittifaqları 1940-ci, 1950-ci və 1960-ci illərdə ümumən stabil münasibətlərdə olmuşlar. İşçilər bir qayda olaraq sahibkarların onları istədikləri müddətə işlə təmin edəcəklərinə, ümumi dolanışq dəyərində maaş ödəyəcəklərinə və əlverişli sağlamlıq və pensiya müavinətləri təklif edəcəklərinə arxayın ola bilərdilər.

1980-ci və 1990-ci illər: paternalizmin sonu

Bu cür stabil münasibətlər yalnız sabit iqtisadi inkişaf, yəni bacarıq və məhsulların az dəyişikliklərə məruz qaldığı və yaxud ən azı sahibkarların və işçilərin nisbətən asan uyğunlaşa biləcəyi qədər long dəyişikliklərin baş verdiyi iqtisadi inkişaf zamanı mümkündür. Lakin 1960-ci və 1970-ci illərdə həmkarlar ittifaqları ilə onlara üzv olan işçilər arasındaki münasibətlərdəki qıcıqlanmalar çoxaldı. Amerikanın dünyyanın sənaye iqtisadiyyatındaki hegemonluğu zəifləməyə başladı. Sonra daha ucuz, bəzi hallarda isə daha keyfiyyətli xarici malların Birləşmiş Ştatlara axını genişləndi. Amerika şirkətləri öz məhsullarını sürətlə yaxşılaşdırmaqla buna cavab verməkdə çətinlik çəkdilər. Onların yuxarıdan-aşağıya idarəcilik strukturları yeniliklərə cavab vermir və səmərəliliyi yüksəltməklə işçi qüvvəsi xərclərini ixtisar etmək və ya əməkhaqlarını xarici ölkələrdə işçilərə verilən məvaciblərə bərabər səviyyəyə endirmək üçün onları azaltmaq istəyəndə həmin strukturlar şirkətlərin bu işləri həyata keçirməsinə əngəl törədirdi.

Bəzi hallarda Amerika şirkətləri bu vəziyyətə, sadəcə olaraq, fabrik və zavodlarını bağlayıb harasa başqa bir yerə köçürməklə cavab verdilər: 1980-ci və 1990-ci illərdə ticarət və vergi qanunları dəyişdirildiyindən asanlıqla belə bir seçim etmək olurdu. Ancaq şirkətlərin çoxu öz yerlərində qalıb fəaliyyətini davam etdirədə, paternalist sistem artıq nimdaşlaşmağa başlamışdı. Sahibkarlar hiss edirdilər ki, onlar artıq öz işçiləriylə bağlı uzunmüddətli öhdəliklər götürmək iqtidarında deyillər. Çevikliyi artırmaq və xərcləri azaltmaq üçün onlar müvəqqəti və yarımgünlük işçilərdən geniş istifadə etməyə başladılar. Müvəqqəti yardım firmaları 1982-ci ildə 417.000 işçi və yaxud kənd təsərrüfatı sahəsi istisna edilməklə, bütün işçilərin 0,5 faizini təchiz etdi: 1998-ci ildə isə onlar 2,8 milyon nəfər və ya qeyri-fermer işçi qüvvəsinin 2,1 faizini təchiz etdilər. İş saatlarında da dəyişikliklər baş verdi. İşçilər bəzən qısa həftəlik iş axtarırlılar, ancaq çox vaxt sahibkarların özləri maaş və müavinət xərclərini azaltmaq məqsədilə iş saatlarını qısalardılar. 1968-ci ildə işçilərin 14 faizi həftədə 36 saatdan az işləmişdisə, 1994-cü ildə bu rəqəm 18,9 fəzə çatdı.

Yuxarıda qeyd edildiyi kimi, sahibkarların çoxu bu dövrədə işçilərin üzərinə daha çox məsuliyyət qoyan pensiya razılaşmalarına keçdilər. Bəzi işçilər bu dəyişiklikləri xoş qarşılıyaraq onlara imkan verildiyi dərəcədə öz əvvəcliklərini artırırdılar. Bununla bərabər, həmin dəyişikliklər bir çox işçi üçün yalnız ümidsizlik göttirdi; çünkü onlar gələcəkdə öz iş yerlərini itirə biləcəklərindən qorxurdular. Həmkarlar ittifaqları sahibkarla işçi arasındaki köhnə paternalist münasibatların bərpası üçün elə bir ciddi iş görə bilmədi. Onlar yalnız öz üzvlərinə bu dəyişikliklərə adaptasiya olmaqdə köməklik göstərməklə maşğul oldular.

Həmkarlar ittifaqları üzvlərinin sayı 1980-1990-ci illərdə ümumən aşağı düşməyə başladı, bu ittifaqlar yeni iş yerlərinin təşkilində yalnız cüzi uğurlar qazana bildilər. Təşkilatçılar əmək qanunlarının sahibkarlara həmkarlar ittifaqları seçkilərini əngəlləmək və ya onları ləğv etmək üçün geniş imkanlar verdiyinə görə onların əleyhinə olduğundan şikayətlənirdilər. Həmkarlar ittifaqları üzvlərinin sayı azalmağa və qüdrati zəifləməyə başlayanda müxalif ittifaq lideri, Beynəlxalq Xidmət İşçiləri İttifaqının prezidenti Con Suini 1995-ci ildə AÖF-STK-nın prezident seçkilərinə qatılıraq o dövrükü president Leyn Kirklandə meydan oxudu və qalib gəldi. Kirkland daha çox xarici ittifaq fəaliyyətlərinə başı qırışan və evdəki problemlərlə passiv məşğul olan lider kimi işçi hərəkatı üzvləri arasında ciddi tənqid edilirdi. Federasiyanın 40 ildən artıq mövcudluğu ərzində onun üçüncü prezidenti olan Suini təşkilatçılığı möhkəmləndirmək və yerli həmkarlar ittifaqlarını təşkilatçılıq işlərində bir-birinə köməklik göstərməyə çağırmaqla zəmanədən geri qalmış hərəkatı dirçəltməyə çalışdı. Ancaq tezliklə bunun çox çətin bir vəzifə olduğu üzə çıxdı.

Yeni işçi qüvvəsi

1950-ci ildən 1999-cu ilin sonlarına dək qeyri-kənd təsərrüfatı işçilərinin ümumi sayı 45 milyon nəfərdən 129,5 milyon nəfərdək artmışdır. Bu artımın çox hissəsi ABŞ iqtisadiyyatında informasiya texnologiyasının rolunun durmadan artması ilə əlaqədar kompüter, sağlamlıq və digər xidmət sahələrində olmuşdur. 1980-ci və 1990-ci illərdə xidmətlər, yüksək mədəniyyət, sığorta, daşınmaz əmlak və hökumət daxil olmaqla, xidmət istehsalı sektorunda 35 milyon iş yeri artmışdır. Xidmət sektorunda iş yerlərinin bu artımı istehsal sahələrində məhsuldarlığın yüksəlməsi nəticəsində azad olunan əmək ehtiyatlarının həmin sahə tərəfindən udulması hesabına baş vermişdir.

1946-ci ildə xidmət yönümlü sənaye sahələrində 24,4 milyon iş yeri və yaxud qeyri-kənd təsərrüfatı işçilərinin 59 faizi

cəmləşmişdi. 1999-cu ilin sonlarında bu sektordakı iş yerlerinin sayı 104,3 milyona və qeyri-kənd təsərrüfatı iş yerlerinin 81 faizinə çatmışdı. Əksinə, manufaktura, tikinti və mədən sənayesi sahələrini əhatə edən məhsul istehsalı sektorunda 1946-ci ildə iş yerlerinin sayı 17,2 milyon və yaxud qeyri-kənd təsərrüfatı işçilərinin 41 faizini təşkil edirdi, 1999-cu ilin sonlarında həmin iş yerlerinin sayı yalnız 25,2 milyona çatmış və yaxud qeyri-kənd təsərrüfatı işçilərinin 19 faizini təşkil etmişdir. Ancaq yeni xidmat işlərinin çoxu üçün manufaktura işlərində olduğu qədər yüksək əməkhaqqı ödənilmirdi və onlar bir çox imtiyazlardan məhrum idi. Maliyyə qitliği nəticəsində bir çox ailələrdə qadınlar da işləməyə məcbur olmuş, çox sayda qadın işçi qüvvəsinə qatılmışdı.

1980-ci və 1990-ci illərdə sahibkarların çoxu öz işçi qüvvələrini təşkil etməyin yeni üsullarını tapdı. Bəzi şirkətlərdə işçiləri kiçik qruplara bölür, təyin edilən tapşırıqları yerinə yetirmələri üçün onlara xeyli müstəqillik verilirdi. Rəhbərlik işçi qrupları üçün vəzifələr müəyyənləşdirir, onların tərəqqisinə və nəticələrinə nəzarət edir, öz işlərini necə görəcəklərinə, müştəri tələbatı və ya şərtlər dəyişdikdə hansı strategiyaları tətbiq edəcəklərinə isə qrup üzvləri özləri qərar verirdilər. Ancaq sahibkarların bir qismi ənənəvi idarəcilik üsulundan el çəkməkdən qorxur, bəzilərinə isə yeni üsula keçid çətin gəlirdi. Həmkarlar ittifaqlarına üzv olmayan sahibkarların istifadə etdiyi işçi qruplarının eksəriyyətinin Milli Əmək Münasibətləri İdarəsi qaydalarına görə qeyri-leqlə idarə olunan «ittifaqlar» hesab edilməsi də dəyişiklikləri ləngidi.

1980-ci və 1990-ci illərdə sahibkarlar, həmçinin, fərqli işçi qüvvələrindən yararlanmağa can atırlılar. Yeni etnik qruplar, xüsusilə də ispandillilər və müxtəlif Asiya ölkələrindən gəlmış immiqrantlar getdikcə daha çox sayda işçi qüvvəsinə qoşulur və ənənəvi olaraq kişilərin çalışdıqları işlərə daha çox qadınlar cəlb edilirdi. İşçilərin sayca çoxalmasıyla irqi, cinsi, yaş və ya fiziki qüsurluluq əlamətlərinə görə onlara qarşı ayrı-seçkiyi yol verilməsiylə bağlı məhkəmə işləri də çoxaldo. Belə şikayət ərizələrinin ilkin mərhələdə baxıldığı Federal Bərabər İş İmkanları Komissiyasına 1991-ci ildə 6.900 ərizə daxil olduğu halda 1998-ci ildə bu ərizələrin sayı 16.000-dən çox olmuşdu və məhkəmələrdə bu cür işlər əlindən tərəpnəmək mümkün deyildi. Qaldırılan iddialar məhkəmələr tərəfindən birmənalı qiymətləndirilmirdi. Bu işlərin bir çoxu mənəsiz və əhəmiyyətsiz bir şey kimi redd edilsə də, məhkəmələr işəgötürmə, vəzifənin artırılması və aşağı salınması, işdən azadetmə sahəsindəki qanun pozuntuları ilə bağlı çox sayda məhkəmə idiiasiyi doğru hesab etmişdir. Məsələn, 1998-ci ildə ABŞ Ali Məhkəməsinin qərarlarından birində deyilirdi ki, sahibkarlar işçilərə qarşı cinsi təqiblərə yol verilmə-

məsi və onların öz hüquqları barədə məlumatlandırılması ilə bağlı öz menecerlərini təlimatlandırdıqlarına təminat verməlidir.

«Eyni iş üçün eyni əməkhaqqı» məsələsi Amerikanın hər yerində bu gün də problem olaraq qalmaqdadır. Federal və ştat qanunları cinsi əlamətə görə fərqli əməkhaqqı ödənilməsini qadağan etsə də, amerikalı qadınlar tarixən həmişə kişilərdən az maaş almışlar. Bu fərqliliyin meydana çıxmazı qismən də onunla bağlıdır ki, qadınların əksəriyyəti – xüsusilə də xidmət sektorunda – bir qayda olaraq, daha az əməkhaqqı ödənilən işlərdə çalışırlar. Lakin həmkalar ittifaqları və qadın hüquqları təşkilatları elə bunun özünün açıq-aşkar ayrı-seçkililik olduğunu söyləyir. Ağ yaxalıqlı iş yerlərində «şüşə səddi» deyilən bir fenomen – bəzi qadınların dediyinə görə, kişilərin hökmranlıq etdikləri vəzifələrə və ya peşə rütbələrinə qadınların yiyələnmələrinə mane olan əngollər bu məsələni daha da mürəkkəbləşdirir. Son illərdə bu cür işlərə irəli çəkilən qadınların sayı artsa da, onların əhalinin ümumi sayındakı paylarıyla müqayisədə bu göstəricilərin xeyli geridə qaldığı bildirilir.

Müxtəlif etnik və irqi qrupların üzvlərinə ödənilən əməkhaqları və onların vəzifə irəliləyişlərilə bağlı da eyni problemlər meydana çıxır; həmin qruplar ümumi əhaliyə nisbəton azlıq təşkil etdiklərindən adətən «azlıqlar» adlandırılır (20-ci əsrin sonunda amerikalıların çoxunu, yəni «çoxluğu» əhalinin ümumi sayına görə faiz nisbəti aşağı düşməkdə davam etməsinə rəğmən Avropa mənşəli ağdərili insanlar təşkil edirdi). Ayrı-seçkililiyi qadağan edən qanunlardan əlavə federal hökumət və ştatların çoxu 1960 və 1970-ci illərdə bir sıra «təsdiqedici» qanunlar da qəbul etmişdi: həmin qanunlar sahibkarlardan müəyyən şəraitlərdə azlıq nümayəndələrinin işə götürülməsinə üstünlük verilməsini tələb edir. Belə qanunların tərəfdarlarının fikrincə, keçmişdə azlıqlara qarşı yol verilən ayrı-seçkililikləri islah etmək namənə onlara müəyyən üstünlükler tanımmalıdır. Lakin ideyanın özü bunun irqi və etnik problemlərə yerli-yersiz müraciət yollarından biri olduğunu sübut edir.

Tənqidçilər isə «əks istiqamətli ayrı-seçkililiyin» həm ədalətsiz olduğundan, həm də əks nəticələrə aparıb çıxaracağından şikayətlənirlər. Bəzi ştatlar – xüsusilə də Kaliforniya – 1990-ci illərdə təsdiqedici fəaliyyət siyasətlərinə xitam verdi. Hələ də ağdərilirlə azlıq nümayəndələrinə ödənilən əməkhaqqı hədlərində hər iki qrup daxilindəki işsizlik səviyyəsi arasında böyük fərq mövcuddur. Qadınların işçi qüvvəsindəki yeri ilə bağlı məsələlər də daxil olmaqla, bu problemlər amerikalı sahibkarların və işçilərinin üzləşdikləri ən çətin problemlər sırasında olaraq qalır.

Müxtəlif cinsi, irqi və ya etnik əlamətlərə malik insanların əməkhaqları arasındaki qıcıqlandırıcı fərqlər 1980 və 1990-ci il-

lərdə bir çox şirkətlərin öz məsrəflərini azaltmaq məqsədilə həyata keçirdikləri tədbirlər nticəsində ümumi gərginliyə səbəb oldu. Artıq əməkhaqlarının daim xeyli miqdarda artırılmasına ümid etmek mümkün deyildi; əslində bəzi iri, öz mövcudluğunu uğrunda mübarizə aparan firmalarda işçilər və həmkarlar ittifaqları hiss edirdilər ki, onlar öz iş yerlərinin təhlükəsizliyini gücləndirmək və ya hətta öz sahibkarlarını xilas etmək üçün maaşlarda güzəştə getməli, məhdud artırılmalara və yaxud hətta onların azaldılmasına razi olmalıdır. Bir müddət üçün bəzi avia və digər şirkətlərdə eyni iş üçün işə yeni götürülənlərə az, ştatlı işçilərə isə çox maaş verilməklə iki pilləli əməkhaqqı şkalasına keçildi. Getdikcə bütün işçilərə bərabər həcmində maaş verilməsi sistemi də aradan çıxmışa başladı, cüntki kompüter programçıları kimi az təpilən işçiləri cəlb etmək və ya əldə saxlamaq lazımdı. Bu vəziyyət yüksək ixtisaslı işçilərlə ixtisassız işçilərin əməkhaqları arasında ki fərqlərin daha da genişlənməsinə səbəb oldu. Bu fərqli ölçülməsi ilə birbaşa bağlı olan heç bir ölçü vahidi mövcud deyil, lakin ABŞ Əmək Nazirliyinin statistik məlumatları dolayısıyla yaxşı bir həcm ölçüsü təklif edir. 1979-cu ildə orta həftəlik qazanc məbləği orta məktəb təhsilindən az təhsili olan işçilər üçün 215 dollara, kollec bitirənlər üçün 348 dollara bərabər idi. 1998-ci ildə bu göstəricilər müvafiq olaraq 337 dollar və 826 dollar olmuşdur.

Bu fərqli bu qədər genişləndiyi vaxtlarda belə bir çox sahibkarlar federal hökumət tərafından əməkhaqqı minimumlarının artırılmasına qarşı çıxdılar. Onlar sübut etməyə çalışırdılar ki, minimum əməkhaqqı hədləri əmək xərclərini artırmaqla və buna görə də kiçik müəssisələrin yeni insanları işə götürməsini çətinləşdirməklə əslində işçilərin özünü ziyan vurur. 1970-ci illərdə minimum əməkhaqqı hədləri, demək olar ki, hər il artsa da, 1980 və 1990-ci illər ərzində onlar yalnız bir neçə dəfə artırıldı. Bu səbəbdən əməkhaqqı minimumları yaşayış minimumları ilə ayaqlaşa bilmədi: 1970-ci ildən 1999-cu ilin sonlarına dək əməkhaqqı minimumları 225% (hər saat üçün 1,45 dollardan 5,5 dollara qədər) artdığı halda, istehlak qiymətləri 334% artdı. Sahibkarlar, həmçinin, hamı üçün eyni dərəcədə artımın təmin edilməsi əvəzinə hər bir işçinin və ya işçi qrupunun tapşırılan iş necə yerinə yetirməsindən asılı olaraq, onun əməkhaqqının artırılması principinə əsaslanaraq «görülən işə görə əməkhaqqı» ödənişinə qayıtdılar. 1999-cu ildə aid hesabatların biri sahibkarların 51%-nin görüldən işə görə əməkhaqqı formulundan istifadə etdiyini, bir qayda olaraq, ən azı öz işçilərinin bir qismi üçün əsas minimal əməkhaqqı artımlarından daha yüksək əməkhaqqı hədləri müəyyən etdiklərini göstərir.

Ixtisaslı işçi qitligi kəskinləşməkdə davam etdikcə, sahibkarlar özlerinin daha çox vaxtlarını və pullarını işçilərin təliminə

sərf edirdilər. Onlar, həmçinin, müasir yüksək texnologiya səriştəsi tələb edən iş yerlərində çalışma biləcək məzunlar hazırlaya bilməsi üçün məktəblərin təhsil proqramlarının yaxşılaşdırılmasına yardım edirdilər. Təlim ehtiyaclarını qarşılıqlaşdırmaq məqsədilə regional sahibkar qrupları formalasdırılmışdı, onlar kurslar təklif edə bilmələri üçün ictimaiyyətlə və texniki kolleclərlə lazımi iş aparırdılar. Federal hökumət də, öz növbəsində, 1998-ci ildə İş Yerlərinin İnvestisiyalaşdırılması haqqında Akt qəbul etmişdi; bu qanuna əsasən federal, ştat və biznes müəssisələri işçilərinin cəlb edilməsini nəzərdə tutan 100-dən çox təlim proqramı möhkəmləndirilmişdi. Qanun təlim proqramlarının sahibkarların faktiki ehtiyacları ilə əlaqələndirilməsini tələb edir və onların idarəolunmasında sahibkarlara daha çox söz haqqı verirdi.

Eyni zamanda, sahibkarlar həm də işçilərin iş yerlərinin tələbləri ilə onların şəxsi həyatları arasındaki ziddiyətlərin yumşaldılması ilə bağlı arzularına şərık çıxmaga çalışırdılar. İşçilərə həqiqətən işlədikləri saatlara daha yaxşı nəzarət etmək imkanı verən «çevik vaxt» üsuluna üstünlük verilməyə başlandı. Kommunikasiya texnologiyasının gətirdiyi üstünlüklər işçilərin getdikcə daha böyük qisminə, öz iş yerlərinə bağlanmış kompüterlərdən istifadə etməklə iş vaxtinin ən azı yarısını evdə keçirərkən çalışmaq imkanı verdi. İşləyən anaların və günün yalnız bir qismini işləmək marağında olan digər insanların tələbatlarını ödəmək üçün sahibkarlar iş yerlerinin paylaşırlıması kimi bu cür yeniliklərdən istifadə etməyə başladılar. Hökumət də bu ümumi tendensiyaya qoşularaq 1993-cü ildə Ailə və tibbi səbəblər üzündən işburaxmalar haqqında Akt qəbul etdi; bu qanun sahibkarlardan ailə vəziyyəti ilə bağlı gözlənilməz hadisələr zamanı işçilərin iş çıxmamalarına zəmanət vermələrini tələb etdi.

Həmkarlar ittifaqlarının qüdrətinin zəifləməsi

1980-ci və 1990-ci illərdə dəyişən şərtlər mütəşəkkil işçi hərəkatının mövqelərini sarsıtdı, artıq bu hərəkat işçi qüvvəsinin az bir hissəsini təmsil edirdi. 1945-ci ildə işləyən insanların çoxu həmkarlar ittifaqlarına üzv olduğu halda, 1979-cu ildə ittifaq üzvlərinin həcmi Birləşmiş Ştatların işçi qüvvəsinin 24,1, 1998-ci ildə isə 13,9%-nə düşmüdü. Üzvlük haqlarının çoxluğu, həmkarlar ittifaqlarının siyasi kampaniyalarda davamlı olaraq fəal iştirakı və ittifaq üzvlərinin gərgin seçki toplantıları həmkarlar ittifaqı təşkilatlarının siyasi gücünü və eləcə də onların üzvlərinin sayını azalmağa qoymurdu. Ancaq işçilərə öz üzvlük haqlarını ödəməkdən imtina etmək hüququnu verən məhkəmə qərarları və Milli Əmək Münasibətləri İdarəsinin müəyyən etdiyi qaydalar si-

yasi namızadları həmkarlar ittifaqlarını müdafiədən çekinməyə və yaxud onların nüfuzuna qarşı çıxmaya vadar etdi.

Xarici və daxili rəqiblərin nəfəsini boyunlarının arxasında hiss edən menecerlər əvvəlki onilliklərlə müqayisədə bu gün həmkarlar ittifaqlarının maaşların və müavinətlərin artırılması ilə bağlı tələblərilə razılışmağa daha az həvəs göstərirlər. Onlar, həmçinin, həmkarlar ittifaqları təşkilatlarının işçiləri təşkilatlaşdırılmalarına qarşı daha amansız münasibət bəsləyirlər. Sahibkarlar, həmkarlar ittifaqlarının üzvləri küçələrə çıxıb tətil edəndə ştreykbrexerləri (tətili pozanlar) işə qəbul edərək tatildən sonra da onları işdə saxlamağa həvəs göstərdiklərindən, 1980 və 1990-ci illərdə tətillərin sayı xeyli az olmuşdur (1981-ci ildə Federal Aviasiya İdarəsində çalışan hava yolları nəzarətçiləri qeyri-qanuni tətillərə başlayarkən prezident Ronald Reyqanın onları işdən qovması sahibkarları bu məsələdə daha da cəsarətləndirdi).

Avtomatlaşdırma həmkarlar ittifaqı üzvlərinə meydan oxumaqda davam edir. Artıq köhnə zavodların çoxu əvvəller fəhlələrin gördüyü işləri yerinə yetirən və əmək sərfini azaldan avtomatlaşdırılmış maşınlara keçmişlər. Həmkarlar ittifaqları müxtəlif vasitələrlə iş yerlərini və gəlirlərini, o cümlədən pulsuz yenidən təlim hüququnu, mümkün iş yerlərini işçilər arasında paylaşımaq naminə daha qısa iş həftəsini və zəmanətli illik gəlirləri qoruyub saxlamağa çalışsalar da, bu yolda yalnız məhdud nailiyyətlər qazana bilirlər.

Həmkarlar ittifaqlarının tarixən zəif olduğu xidmət sənayeindən baş verən dəyişikliklər də bu təşkilat üçün ciddi problemə çevrilmişdir. Qadınlar, gənclər və yarım günlük işçilər – həmkarlar ittifaqı üzvlüyüնə daha az meylli olan bu işçi kateqoriyaları son illərdə yaranan yeni iş yerlərinin geniş əksoriyyətinə sahib olmuşlar. Digər tərəfdən, sənaye müəssisələrinin çoxu Birləşmiş Ştatların cənub və qərb hissəsinə köçmüştür; bu regionlarda isə həmkarlar ittifaqı ənənəsi şimal və şərq regionlarına nisbətən zəifdir.

Bütün bu çətinliklər bəs deyilmiş kimi, Timster Həmkarlar İttifaqı kimi böyük bir təşkilatda və digər həmkarlar təşkilatlarında korrupsiyaya yol verilməsiylə bağlı xəbərlərin yayıldığı illərdə işçi hərəkatının nüfuzuna böyük zərbə vurulmuşdur. Hətta maaşların və müavinətlərin yüksəldilməsi və iş şəraitinin yaxşılaşdırılması sahəsində həmkarlar ittifaqlarının keçmişdə əldə etdiyi nailiyyətlər belə onların əleyhinə işləmiş, yeni gənc işçi nəsilinin belə bir qənaətə gəlməsinə səbəb olmuşdur ki, onların öz problemlərinin həllində həmkarlar ittifaqlarının yardımına bundan sonra heç bir ehtiyacları qalmamışdır. Həmkarlar ittifaqları iş yerlərinin təhlükəsizliyi və işçilərin şikayətləri də daxil olmaqla, demək olar ki, bütün sahələrdə işçilərə söz haqqı verdiklərini sübut etməyə çalışsalar da, onların arqumentləri çox vaxt qəbul

edilmir. Yüksək texnologiyaya malik kompüter firmalarının əsrarəngiz yüksəlişi dövründə formalasən müstəqil düşüncəli gənc işçilər öz düşüncələrinə görə müstəqilliyi buxovlayan bu təşkilatlara üzv olmağa heç bir həvəs göstərmirlər.

Ancaq 1990-cı illərin sonlarında həmkarlar ittifaqlarının öz cərgələrinə yeni üzvlər cəlb edə bilməmələrinin ən böyük səbəbi bəlkə də iqtisadiyyatın sürpriz şəkildə qüvvətlənməsi olmuşdur. 1999-cu ilin oktyabr və noyabr aylarında işsizlik səviyyəsi 4,1%-ə düşmüştür. İqtisadçıların dediyinə görə, bu dövrdə yalnız bir işdən çıxıb başqa bir işə keçmək istəyənlər və yaxud xroniki olaraq işləmək istəməyənlər işsiz qalmışlar. İqtisadi dəyişikliklərin doğurduğu bütün qeyri-müəyyənliklərə rəğmən, iş yerlərinin bolluğu Amerikanın bu gün də geniş imkanlar ölkəsi olaraq qaldığına inamı bərpa etmişdir.

130



FƏSİL 10

XARİCİ TİCARƏT VƏ QЛОBAL İQTİSADI SİYASƏTLƏR

Birləşmiş Ştatların xarici ticarət və qlobal iqtisadi siyasetləri onun bir ölkə kimi təşəkkül tapmasından sonra ötən iki yüz ildən də çox bir müddət ərzində öz istiqamətini kökündən dəyişmişdir. Ölkə tarixinin ilk günlərində hökumət və biznes strukturları ölkə xaricində nələr baş verdiyinə məhəl qoymadan bütün diqqəti daxili iqtisadiyyatın inkişaf etdirilməsinə yönəltmişdilər. Ancaq 1930-cu illərin Böyük depressiyası və II Dünya müharibəsindən sonra ölkə mövcud ticarət əngəllərini azaltmağa və öz iqtisadiyyatını dünya iqtisadi sistemi ilə əlaqələndirməyə çalışdı. Sərbəst ticarətə qarşı bu cür sədaqətin həm siyasi, həm də iqtisadi kökləri vardı: Birləşmiş Ştatlar tədricən bu qənaətə gəlmüşdə ki, artıq ticarət təkə öz iqtisadi maraqlarını gücləndirmək vasitəsi deyil, həm də ölkələr arasında dinc münasibətlər qurmağın başlıca açarıdır.

Birləşmiş Ştatlar müharibədən sonrakı dövrdə öz iqtisadiyyatının xeyli güclənməsi sayəsində ixrac bazarlarında hakim mövqeyə yiyələndi: bu fakt onu göstərirdi ki, müharibə ABŞ-in sənaye maşının toxunmamışdı və amerikalılar texnologiya və istehsal texnikaları sahəsində üstünlük qazanmışdılardı. 1970-ci illərdən başlayaraq Birləşmiş Ştatlarla digər ölkələrin rəqabət gücləri arasındaki fırqlar azalmağa başladı. Bundan əlavə, neftin qiymətinin sürətlə artması, bütün dünyada baş verən tənəzzül və xarici valyutaların dollara görə məzənnəsinin artması Birləşmiş Ştatların ticarət balansını zədələdi. Amerikalıların xarici mallara iştahı digər ölkələrdə Amerika mallarına tələbatı müntəzəm olaraq üstələdiyindən 1980 və 1990-cı illərə qədər Birləşmiş Ştatların ticarət deficiti durmadan böyüdü. Bu vəziyyət iki tendensiyani – amerikalıların Avropa və Yaponiyada yaşayan insanlardan daha çox xorclədiklərini və daha az yiğidiqlarını və ölkə iqtisadiyyatının bu dövr ərzində Avropadan və iqtisadi durğunluq keçirən Yaponiyadan daha sürətlə böyüdüyünü eks etdirirdi.

Böyüməkdə olan ticarət deficitləri 1980 və 1990-cı illərdə ABŞ Konqresində ticarətin liberallaşdırılmasına siyasi dəstəyi zəiflətdi. Qanunvericilər bu illər ərzində xeyli qoruyucu təklifləri müzakirə etdilər, bu təkliflərin çoxu Amerikanın digər ölkələrin artmaqda olan rəqabət gücү ilə üzləşən sahələrindən gəlmüşdi. Konqres, həmçinin, prezidentin digər ölkələrlə liberallaşdırma ilə bağlı danışıqlar aparmasına o qədər həvəslə yanaşmır, bu sahədə ona əl-qol açmaq üçün lazımı səlahiyyətləri könülsüz verirdi. Bütün bunlarla yanaşı, «soyuq müharibə» dövrü başa çatdıqdan sonra amerikalılar insan hüquqları normalarının pozulduğunu, terrorizmə, narkotik maddələrin daşınmasına və kütləvi qırğıñ silahlarının hazırlanmasına rəvac verildiyi güman edilən ölkələrə qarşı bir sıra ticarət sanksiyaları tətbiq etməyə başladılar.

Bütün bunlara rəğmən Birləşmiş Ştatlar Şimali Amerika Azad Ticarət Anlaşmasını (NAFTA) təsdiq etməklə çoxtərəfli ticarət danışqlarının Uruqvay raundunu yekunlaşdırmaqla və intellektual mülkiyət haqqında, maliyyə və əsas telekommunikasiya xidmatlarının ticarəti haqqında beynəlxalq qaydaları müəyyən edən çoxtərəfli sazişlərə qoşulmaqla beynəlxalq danışqlarda ticarətin liberallaşdırılmasına üstünlük verməyi davam etdirdi.

Ancaq 1990-cı illərin sonlarında belə Birləşmiş Ştatların ticarət siyasetinin gələcək istiqaməti müəyyənlaşdırılməmiş qalırıldı. Rəsmən ölkə çoxtərəfli ticarət danışqlarının yeni raundunda da nümayiş etdirdiyi kimi, azad ticarət prinsipinə öz sadıqliyini qoruyub saxlayırdı; ticarətin liberallaşdırılmasıyla bağlı Avropa, Latin Amerikası və Asiya ölkələrinin də cəlb olunduğu regional anlaşmaların inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir və digər müxtəlif ölkələrlə ticarət disputlarını ikitərəfli qaydada həll etməyə çalışır. Ancaq bu cür siyasetlərin həyatə keçirilməsinə həmisi şəhəri dəstək veriləcəyi sual altındadır. Lakin bu heç də Birləşmiş Ştatların qlobal iqtisadiyyatdan geri çəkiləcəyi demək deyil. Bəzi maliyyə böhranları, xüsusilə də 1990-cı illərin sonlarında Asiyani sarsıdan maliyyə böhranı qlobal maliyyə bazarlarının bir-birindən asılılığının gücləndiyini nümayiş etdirdi. Birləşmiş Ştatlar və digər ölkələr bu cür maliyyə böhranlarını aradan qaldırmaq və ya qabaqcadan önləmək vasitələrinin inkişaf etdirilməsi istiqamətində çalışdıqca, gələcək illərdə beynəlxalq əlaqələndirmələrin və əməkdaşlığın artırılmasını tələb edən islahatçı ideyaların həyatə keçirilməsinin də çox vacib olduğunu dərk edirlər.

Proteksionizmdən liberallaşdırılmış ticarətə doğru

Birləşmiş Ştatlar heç də həmisi azad ticarətin bariz müdafiəçisi olmayıbsı. Öz tarixinin müəyyən dövrlərində ölkə iqtisadi proteksionizmə (daxili sənayeni qorumaq məqsədilə xarici malların idxlənilən məhdudlaşdırın tarif və kvotalardan istifadə praktikası) güclü şəkildə meyl göstərmişdir. Respublikanın ilk dövrlərində, məsələn dövlət xadimi Aleksandr Hamilton Amerikanın sənaye inkişafını stimullaşdırmaq məqsədilə qoruyucu tariflər qoyulmasını məsləhət görmüş və ölkə sonralar geniş miqyasda bu məsləhətə əməl etmişdir. Birləşmiş Ştatlarda proteksionizm 1930-cu ildə tarifləri kəskin surətdə artıran Smut-Houli Aktı qəbul edilərkən özünün ən yüksək zirvəsinə çatdı. Akt xarici ölkələrin təcili olaraq cavab tədbirlərinə əl atmasına səbəb oldu ki, bu da 1930-cu illərdə Birləşmiş Ştatları və dünyadan əksər ölkələri ni bürüyən iqtisadi böhranın meydana gəlməsinə xeyli zəmin yaratdı. 1934-cü ildən başlayaraq ABŞ-ın xarici ticarət siyasetində

mövqeyi Smut-Houli Aktının doğurduğu uğursuz nəticələrin aradan qaldırılması ilə birbaşa bağlı oldu. Həmin il Konqres Ticarət Anlaşmaları haqqında 1934-cü il Aktini qəbul etdi: qanun ABŞ tariflərini aşağı salmaq üçün əsas səlahiyyətləri müəyyənləşdirdi. «Ölkələr bir-biri ilə ticarət aparmaq üçün məqbul imkanlara malik olmasalar, onların heç biri öz ölkəsini və rifahını təmin edəcək qədər məhsul istehsal edə bilməz, – o zamankı dövlət kətibisi Kordl Hall deyirdi. Ticarət Anlaşmaları Proqramının əsasını təşkil edən prinsiplər də bu səbəbdən ölkələr arasında sülhün məcburi teməl daşlarıdır».

II Dünya müharibəsindən sonra Birləşmiş Ştatların liderləri bu qənaətə gəldilər ki, ABŞ müttəfiqlərinin daxili stabilliyinin və loyallığının davam etməsi bu ölkələrin iqtisadi cəhətdən sağlamlaşmasından asılı olacaqdır. Bu sağlamlaşma üçün ABŞ yardımçı mühüm əhəmiyyət kəsb edirdi, ancaq iqtisadi müstəqilliyə və yüksəlisə nail olmaq üçün həmin ölkələrin həm də ixrac bazarlarına, xüsusilə də ABŞ bazarına ehtiyacları vardi. Birləşmiş Ştatlar ticarətin liberallaşdırılmasını dəstəklədi və 1947-ci ildə 23 ölkə tərəfindən imzalanan, tarif və ticarət qaydalarının beynəlxalq məcəlləsi sayılan Tarif və Ticarət haqqında Ümumi Sazişin (GATT) yarammasında böyük rol oynadı. 1980-ci illərin sonlarında bu sazişə 90-dan çox ölkə qoşulmuşdu.

Beynəlxalq ticarətin əsas müddəələrini müəyyənləşdirmək-lə bərabər bu saziş ticarətlə bağlı bir neçə çoxtərəfli danışıqlar raunduna sponsorluq etdi. Birləşmiş Ştatlar bu raundların hamisində fəal iştirak etmiş, çox vaxt onların keçirilməsində lider rolunu oynamışdır. Uruqvayın Punta del Este şəhərində keçirildiyinə görə Uruqvay raundu adlandırılan danışıqlar 1990-ci illərdə ticarətin daha da liberallaşmasına şərait yaratdı.

Amerikanın ticarət prinsipləri və praktikası

Birləşmiş Ştatlar qanunlarla idarə olunan açıq ticarət sisteminə inanır. II Dünya müharibəsindən sonra Amerika prezidentləri bu qənaətdə olmuşlar ki, dünya ticarətinə qoşulma Amerika istehsalçılarına irimiqyaslı xarici bazarlara yol tapmaq, istehlakçılarına isə istədiyi məhsulu almaq üçün geniş seçim imkanları yaradır. Lap bu yaxın dövrlərdə Amerika liderləri onu da qeyd ediblər ki, xarici istehsalçılarla rəqabət həm də bir sıra malların qiymətlərinin aşağı düşməsinə kömək edir və beləliklə də inflasiya təzyiqinin aşağı düşməsinə səbəb olur.

Amerikalılar azad ticarətin eyni dərəcədə digər ölkələr üçün də faydalı olduğunu bildirirlər. İqtisadçılar çoxdan bu qənaətə gəlmİŞlər ki, beynəlxalq ticarət ölkələrin daha səmərəli istehsal edə bildikləri mal və xidmətlərə diqqət yetirmələrinə imkan verir

və beləliklə də bütün ölkələr icmasının ümumi məhsuldarlıq qabiliyyətini artırır. Bundan əlavə, amerikalılar buna da əmindirlər ki, beynəlxalq ticarət ayrı-ayrılıqla hər bir ölkədə iqtisadi inkişafı, sosial stabilliyi və demokratiyani gücləndirir və o, dünyanın rıfahını, qanunla idarə olunmasını və beynəlxalq münasi-bətlərdə sülhün bərqərar olmasına daha da yaxşılaşdırır.

Açıq ticarət sistemi ölkələrdən bir-birlərinin bazarlarına ədalətli və ayrı-seçkiliyə yol verilmədən daxil olmaq imkanı verilməsini tələb edir. Bu məqsədə çatmaq üçün Birləşmiş Ştatlar istər çoxtərəfli, istərsə də ikitərəfli danışıqlar əsasında öz ticarət əngəllərini azaltmağa razılıq verən ölkələrə əlverişli ticarət imkanları təmin etməyi arzulayır. Ticarətin liberallaşdırılması ilə bağlı göstərilən səylər ənənəvi olaraq ticarət tariflərinin və qeyri-tarif əngəllərinin azaldılmasına yönəldilsə də, son illər buraya başqa məsələlər də daxil edilmişdir. Məsələn, amerikalılar deyirlər ki, hər bir ölkənin ticarət qanunları və praktikası şəffaf olmalıdır; belə olan halda qanunları hər kəs biləcək və bərabər rəqabət aparmaq imkanına malik olacaq. Birləşmiş Ştatlar, həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) digər üzvləri 1990-ci illərdə ticarət üstünlüyü əldə etmək üçün xarici dövlət rəsmilərinə rüşvət verilməsi praktikasının qadağan edilməsi barədə razılığa gəlməklə şəffaflıq istiqamətində böyük addim atmışlar.

Birləşmiş Ştatlar həm də tez-tez xarici ölkələrə öz sənaye sahələrinin dövlət tərəfindən tənzimlənməsi səviyyəsini azaltmaq, qalan qanunların şəffaflığını, xarici şirkətlərə qarşı ayrı-seçkiliyə yol vermədiyini və beynəlxalq praktikalara uyğun olduğunu təmin edən tədbirlər görmək barədə xəbərdarlıq edir. Amerikalıların dövlət tərəfindən tənzimləmənin azaldılmasına maraqlı bəzi ölkələrin həmin tənzimləmədən öz bazarlarına daxil olan xarici məhsulların idxləmini dayandırmaq üçün birbaşa vasitə kimi istifadə edə bilməsindən doğur.

Prezident Bill Clinton (1993-2001) hökuməti ABŞ-in ticarət siyasətinə yeni bir şərt əlavə etmişdir. Həmin şərtə görə, ölkələr minimum əmək və ətraf mühit standartlarına riayət etməlidirlər. Amerikalılar bu şərti qismən də bir şəydən narahat olduqları üçün irəli sürürələr: digər ölkələrə nisbətən Amerikada daha yüksək olan əmək və ətraf mühit standartları Amerika mallarının qiymətlərini yüksəldə bilər və bu da daxili sənaye müəssisələrinin digər ölkələrin daha az tənzimlənən şirkətləri ilə rəqabət aparmasına çətinlik törədər. Ancaq amerikalılar bu fikirlə də razılışırlar ki, xarici ölkə sahibkarları beynəlxalq bazarlarda daha effektiv rəqabət apara bilmək üçün öz işçilərini istismar edərsə və ya ətraf mühitə ziyan vurarsa, onda həmin ölkələrin vətəndaşları üçün azad ticarətin heç bir faydası ola bilməz.

Klinton hökuməti bu məsələləri 1990-ci illərin əvvəllərində, Amerikanın NAFTA-nı ratifikasiya etməsinə cavab olaraq Kana-

da və Meksikanın ətraf mühiti mühafizə qanunlarını və əmək standartlarını gücləndirmək öhdəliyi ilə bağlı əlavə sazişləri imzalamalarında israr edərkən qaldırmışdır. Klintonun prezidentliyi altında Birləşmiş Ştatlar həmcinin inkişaf etməkdə olan ölkələrin iş yerlərinin təhlükəsizliyi və işçilərin əsas hüquqlarının tömin edilməsi istiqamətində tədbirlər görməsinə kömək etmək üçün Beynəlxalq Əmək Təşkilatı ilə birgə çalışmış və bir sıra inkişaf etməkdə olan ölkələrdə uşaq əməyindən istifadənin azaldılması programını maliyyələşdirmişdir. Clinton administrasiyasının ticarət sazişlərini ətraf mühiti mühafizə və əmək standartları məsələləri ilə bağlamaq üçün göstərdiyi səylər digər ölkələrdə və hətta Birləşmiş Ştatların özündə belə hələ də mübahisə mövzusu olaraq qalmaqdadır.

Ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə ümumən riayət olunmasına baxmayaraq, Birləşmiş Ştatlar müəyyən imtiyazlı ticarət sazişlərinə qoşulmuşdur. Məsələn, ABŞ-in Ümumiləşdirilmiş İmtiyazlar Sistemi kasib ölkələrdə iqtisadi inkişafı gücləndirməyə çalışır; bunun üçün o, həmin ölkələrin Birləşmiş Ştatlara ixrac etdiyi müəyyən məhsulları rüsumdan azad edir; bu imtiyazlara yalnız həmin məhsul istehsalçıları ABŞ bazارında rəqabət apara bilmək üçün heç bir yardımına ehtiyac duymadıqları zaman son qoyulur. Başqa bir imtiyazlı program – Karib Hövzəsi Təşəbbüsü programı siyasi cəhətdən ABŞ üçün vacib hesab edilən və iqtisadi cəhətdən çətinliklərlə üzləşən bu regiona köməyi nəzərdə tutur; program Karib hövzəsindən Birləşmiş Ştatlara ixrac edilən bütün malları – yalnız tekstil, bəzi dəri, şəkər və neft məhsulları istisna edilməklə – rüsumdan azad edir.

Birləşmiş Ştatlar azad ticarətin gücləndirilməsiylə bağlı öz əsas siyasetində bəzi siyasi məqsədlər namənə geri çəkilməli olur və insan hüquqlarını pozduğu, terrorizmi dəstəklədiyi, narkotik maddələrin daşınmasına biganə qaldığı və yaxud beynəlxalq sülhə təhlükə törətdiyi düşünülən ölkələrdən məhsul idxlalına məhdudiyyətlər qoyur. Bu cür ticarət məhdudiyyətləri subyektlərinə çevrilən ölkələr arasında Birma, Kuba, İran, İraq, Liviya, Şimali Koreya, Sudan və Suriya vardır. Cılın «normal ticarət əlaqələrini» möhkəmləndirib-möhkəmləndirməmkələ bağlı məsələnin hər il Konqresdə səsə qoyulmasını tələb edən 1974-cü il qanununu isə Birləşmiş Ştatlar 2000-ci ildə ləğv etmişdir. Bu addım ABŞ – Çin münasibətlərində başlıca münaqişə mənbəyini aradan qaldırdı və Çinin Beynəlxalq Ticarət Təşkilatına üzvlüyünün önünü açdı.

Birləşmiş Ştatlarda siyasi məqsədlər üçün ticarət sanksiya-ları tətbiq eiməsində heç bir təəccübü iş yoxdur. Amerikalılar 200 ildən bəri, Amerika inqilabının ilk günlərindən bu yana həmisi sanksiya və ixracata nəzarət əsullarından istifadə etmişlər. Ancaq bu praktika «soyuq müharibə»nin başa çatmasından sonra daha geniş vüsət almışdır. Konqres və federal idarələr xarici siyaset

məqsədlərinə yetişmək üçün ticarət siyasetindən istifadənin nə dərəcədə effektli olması barədə bu gün də qızğın mübahisə aparırlar.

Çoxtərəflilik, regionçuluq və ikitərəflilik

Birləşmiş Ştatların ticarət arenasında ənənəvi olaraq yeritdiyi digər bir prinsip çoxtərəflilikdir. Uzun illər bu prinsip Birləşmiş Ştatların beynəlxalq ticarət danışçıları raundlarında uğurlu iştirakının və liderliyinin əsasını təşkil etmişdir. Ticarət danışqlarının, necə deyərlər, Kennedy raundunda öz təsdiqini tapan Ticarətin genişləndirilməsi haqqında 1962-ci il Aktı beynəlxalq ticarətin 80%-inə malik olan 53 ölkənin öz tariflərini orta hesabla 35% azaltmaq barədə saziş imzalamaları ilə özünün kulminasiya nöqtəsinə çatdı. 1979-cu ildə Tokio raundunun uğurlu keçməsi nəticəsində Birləşmiş Ştatlar və təxminən 100 ölkə tarifləri bir daha azaltmaq, kvotalar və lisenziya tələbləri kimi ticarətlə bağlı digər qeyri-tarif əngəllərini yüngülləşdirmək barədə razılığa gəldilər.

136

Daha yaxın dövrlərdə aparılan danışqlara Uruqvay raundunu nümunə göstərmək olar; 1986-ci ilin sentyabrında başlanan və demək olar ki, on ildən sonra başa çatan bu danışqlarda sənaye tariflərini və qeyri-tarif əngəllərini bir daha azaltmaq, bəzi kənd təsərrüfatı tariflərini və subsidiyalarını ixtisas etmək və intellektual mülkiyyətin qorunması üçün yeni müddəalar təmin etmək barədə razılığa gəlindi. Uruqvay raundunun ən əhəmiyyətli cəhəti bəlkə də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) ticarət mübahisələrini sahmana salan yeni, səlahiyyətli beynəlxalq mexanizmin yaradılması oldu. 1998-ci ilin sonuna dək Birləşmiş Ştatlar özü ədalətsiz ticarət praktikaları ilə əlaqədar ÜTT-yə üç şikayət ərizəsi vermişdi; bir sıra digər ölkələr də həmin təşkilata bu cür müraciətlər etmişdilər və onların arasında Birləşmiş Ştatların səleyhinə olanlar da vardi.

Çoxtərəfli sazişlərə sadıq qalmaqla bərabər Birləşmiş Ştatlar son illər regional və ikitərəfli ticarət sazişlərindən də istifadə edir; çünkü kiçik formatlı danışqlarda razılığa gəlmək daha asan olur və çox vaxt da bu cür sazişlər daha geniş danışqlar üçün təməl daşı rolu oynayır. Birləşmiş Ştatların imzaladığı ilk azad ticarət anlaşması Azad Ticarət Zonası haqda ABŞ-İsrail sazişidir və bu saziş 1985-ci ildən qüvvəyə minib; ikincisi isə 1989-cu ildən qüvvəyə minən Azad Ticarət haqqında ABŞ-Kanada sazişidir. Sonuncu anlaşma 1993-cü ildə Şimali Amerika Azad Ticarət Sazişinin (NAFTA) imzalanmasına gətirib çıxardı; kollektiv şəkildə 8,5 trilyon dollarlıq mal və xidmətin istehsalçısı olan təx-

minən 400 milyon insanı əhatə edən bu saziş ABŞ, Kanada və Meksikanın ticarətlərini bir-birinə uyğunlaşdırıldı.

Coğrafi yaxınlıq Birləşmiş Ştatlar, Kanada və Meksika arasında müxtəlif ticarət sahələrinin inkişafına rəvac vermişdir. NAFTA nəticəsində Amerika tariflərinə qoyulan Meksika tarifləri orta hesabla 10%-dən 1,68%-ə, Meksika mallarına qoyulan Amerika tarifləri isə orta hesabla 4%-dən 0,48%-ə düşmüştür. Amerikalılar üçün xüsusi əhəmiyyət daşıdığını görə saziş patent, müəlliflik hüquq, ticarət nişanı sahəsində amerikalı sahibkarlar üçün bəzi qoruyucu müddəaları nəzərdə tutur; çünkü son illərdə amerikalıların kompüter proqramları və kinofilmlərdən tutmuş əczaçılıq və kimyəvi məhsullara qədər ABŞ məhsullarına qarşı yol verilən piratçılıq və saxtakarlıq haqqında narahatlığı xeyli artmışdı.

Birləşmiş Ştatların cari ticarət gündəmi

Bəzi uğurlara baxmayaraq, dünya ticarətinin liberallaşdırılmasına yönəldilən səylər həm də xeyli maneələrlə üzləşir. Amerikalı istehsalçıların xüsusilə rəqabəticil olduqları xidmət və kənd təsərrüfatı sektorlarında ticarət əngəlləri yüksək olaraq qalmaqdadır. Uruqvay raundu bir çox xidmət ticarət məsələlərini əhatə etsə də, xidmət sektorunun, kobud şəkildə desək, 20 seqmenti ilə bağlı ticarət əngəllərinin müzakirəsini sonrakı danışqlara saxlamışdır. Bununla yanaşı, elm və texnologiya sahələrində baş veren sürətli dəyişikliklər yeni ticarət problemlərinin meydana çıxmamasına səbəb olmuşdur. Məsələn, avropalıların Birləşmiş Ştatlarda getdikcə daha çox istehsal olunan genetik cəhətdən dəyişdirilmiş orqanizmlərdən istifadə olunmasına qarşı qoyduğu qaydalar amerikalı kənd təsərrüfatı istehsalçılarını ciddi əndişəyə salmışdır.

Elektron kommersiyasının meydana çıxması da bütöv bir yeni ticarət qovluğunun açılmasına səbəb olmuşdur. 1988-ci ildə Ümumdünya Ticarət Təşkilatı nazirlər səviyyəsində bəyannamə qəbul edərək bildirmişdir ki, ölkələr elektron ötürmələrə rüsum qoymaqla elektron kommersiyasına manecilik törətməməlidirlər, ancaq bu məsələlərin çoxu hələ həll edilməmiş qalmışdır. Birləşmiş Ştatlar Internetin tarifdən azad zona elan edilməsini, dünyadaki telekommunikasiya bazarlarında rəqabətin təmin olunmasını və digital (rəqəmli) məhsullarda intellektual mülkiyyətin qlobal səviyyədə qorunması qaydalarının müəyyənləşdirilməsini istərdi.

Prezident Clinton ümumdünya ticarət danışqlarının yeni bir raundunu keçirməyə çağırsa da, tərəflər 1999-cu ilin sonlarında Vaşinqton şəhəti, Sietl şəhərində keçirilən görüşdə bu ideya ba-

rəsində razılığa gələ bilmədikləri üçün onun bu ümidi ləri boşça çıxdı. Birləşmiş Ştatlar hələ də Ümumdünya Ticarət Təşkilatının prosedurlarını daha da şəffaflaşdırmaqla onun möhkəmləndirilməsi barədə yeni beynəlxalq danışıqlar keçirilməsinə ümid edir. Amerikalılar, həmcinin, kənd təsərrüfatı məhsullarını əhatə edən ticarət əngəllərini daha da zəiflətmək üçün danışıqlar aparılması ni isteyir: hal-hazırda Birləşmiş Ştatlar öz təsərrüfatlarında hər üç hektardan birinin məhsulunu ixracata yönəldir. Amerikanın digər məqsədlərinə xidmət ticarətinin daha da liberallaşdırılması, intellektual mülkiyyətin daha çox həcmində qorunması, sənaye malları üçün tarif və qeyri-tarif əngəllərinin yenidən ixtisar edilməsi və beynəlxalq səviyyədə tanınan əmək standartlarının qəbul edilməsinə doğru yeni addimlar atılması daxildir.

Çoxtərəfli ticarət danışıqlarının yeni raunduna başlanacağına böyük ümid bəsləməklə yanaşı, Birləşmiş Ştatlar yeni regional ticarət sazişləri bağlamaq niyyətindədirler. Hazırda onun gündəmində ən başlıca məsələ kimi Amerika Azad Ticarət Sazişinin reallaşdırılması durur; bu anlaşma bütün Qərb yarımkürsini (Kubadan başqa) əhatə edəcəkdir. Sazişlə bağlı danışıqlara 1994-cü ildə başlanmışdır və onun 2005-ci ildə başa çatdırılması nəzərdə tutulur. Birləşmiş Ştatlar, həmcinin, Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) forumu vasitəsilə Asiya ölkələri ilə ticarətin liberallaşdırılması sahəsində müqavilələr bağlamağa çalışır; APEC üzvləri 1990-ci illərin sonlarında informasiya texnologiyası sahəsində razılışmaya nail olmuşlar.

Buna paralel olaraq amerikalılar Transatlantika İqtisadi Tərəfdəşlığı çərçivəsində ABŞ-la Avropa arasındaki ticarət məsələlərini müzakirə edirlər. Birləşmiş Ştatlar Afrika ilə ticarəti də artırmaq niyyətindədir. 1997-ci ildə əsası qoyulan Afrika üçün İqtisadi Yüksəlş və İmkan Tərəfdəşliği programı bu qitə ölkələrindən idxl olunan malların ABŞ bazarlarına daxil olması imkanlarını artırmaq, Afrika ölkələrindəki özəl sektorun ABŞ tərəfindən dəstəklənməsini təmin etmək, Afrika daxilində regional integrasiyanı dəstəkləmək və ildə bir dəfə keçirilən ABŞ-Afrika Forumu çərçivəsində ticarət dair hökumətlə hökumət dialoqlarını institutionallaşdırmaq məqsədini güdürlər.

Birləşmiş Ştatlar, eyni zamanda, spesifik ticarət məsələlərini ayrı-ayrı ölkələrlə fərdi qaydada həll etməyə çalışır. Onun Yaponiya ilə ticarət əlaqələri 1970-ci illərdən başlayaraq 1990-ci illərin sonları da daxil olmaqla, xeyli mürəkkəbləşmişdir: bu səbəbdən amerikalılar yaponların kənd təsərrüfatı malları, avtomobil və onların ehtiyat hissələri də daxil olmaqla müxtəlif ABŞ idxlərini üçün qoyduqları ticarət əngəllərindən əndişələnməkdə davam edirlər. Amerikalılar, həmcinin, yaponların Birləşmiş Ştatlara bazar qiymətlərindən aşağı qiymətə (dempinq praktikası kimi tanınır) polad ixrac etmələrindən şikayətlənlər və Ameri-

ka hökuməti Yaponiya hökumətinə öz iqtisadiyyatının telekomunikasiya, mənzil tikintisi, maliyyə xidmətləri, tibbi alətlər və əczaxana məhsulları da daxil olmaqla, bəzi müxtəlif sektorlarında dövlət tənzimləməsini aradan qaldırması üçün təzyiq göstərməkdə davam edir.

Amerikalıların Kanada, Meksika və Çin kimi bəzi digər ölkələrlə də spesifik ticarət əndişələri mövcuddur. 1990-cı illərdə ABŞ-in Çinlə ticarət deficitini hətta ABŞ-in Yaponiya ilə olan deficit həddini də ötüb keçdi. Amerika perspektivi baxımından Çin çox nəhəng potensial ixracat bazarıdır, amma bu bazara yol tapmaq olduqca çətin bir işdir. 1999-cu ilin noyabrında hər iki ölkə sıx ticarət əlaqələri yaratmaq istiqamətində, Amerika rəsmilərinin inancına görə, çox böyük bir addim ataraq, ticarət müqaviləsi imzaladılar və bu da əslində Çinin ÜTT-yə üzv olmasını təmin etdi. 13 illik danışqlardan sonra imzalanan bu müqavilənin bir hissəsi kimi Çin tərəfi öz bazarını dünyaya açmaq və islahatlar keçirmək sahəsində bir sıra tədbirlər görməyə razı oldu; məsələn, o, ABŞ şirkətlərinə Cində maşın alışını maliyyələşdirmək, Çinin telekommunikasiya şirkətlərində 50% paya sahib olmaq, siğorta polisləri satmaq üçün icazə verəcəyini öhdəsinə götürdü. Çin, həmçinin, kənd təsərrüfatı tariflərini azaltmağa, iqtisadiyyatı dövlət subsidiyaları ayrılması istiqamətində tədbirlər görməyə, kompüter təminat proqramları və kinofilmər kimi intellektual mülkiyyət subyektləri olan məhsullarla bağlı piratlığı önəmək üçün zəruri addimlar atmağa razı oldu. Birləşmiş Ştatlar isə Pekinlə əlverişli ticarət əlaqələrinə icazə verilib-verilməməsi ilə bağlı hər il Konqresdə səsvermə keçirilməsi kimi siyasi ittihad xarakterli praktikaya 2000-ci ildən son qoymaqla Çinlə ticarət əlaqələrini normallaşdıracağını öz öhdəsinə götürdü.

Ticarətin liberallaşdırılması istiqamətində görülən bu qədər geniş əhatəli səylər rəğmən, əsrin sonlarında Konqresdə ticarətin liberallaşdırılmasına qarşı çıxan siyasi müxalifət xeyli gücləndi. Konqres NAFTA-nı ratifikasiya etsə də, onu ədalətsiz hesab edən bəzi sektorlar və siyasetçilər bu paktı pisləməkdə davam edirlər.

Bundan əlavə, Konqres ticari danışqlar aparmaq üçün prezidentə xüsusi səlahiyyət verməkdən imtina etmişdir; halbuki çoxları bunun yeni ticarət anlaşmalarına nail olunmasında böyük əhəmiyyəti olacağını düşünür. NAFTA kimi ticarət paktları ilə əlaqədar danışqlar «fast-track» (sürətli çıxır) prosedurları çərçivəsində aparılmışdır; yəni Konqres təklif olunmuş sazişi müəyyən edilmiş müddət ərzində ratifikasiya üçün səsə qoymağına soz verməklə və həmin müqaviləyə düzəliş və əlavələr etməyəcəyinə boyun olmaqla özünün bəzi səlahiyyətlərindən imtina etmişdir. Xarici ölkələrin ticarət rəsmiləri Birləşmiş Ştatlarda «fast-trak» ticarət prosedurlarından istifadə ediləcəyinə əmin olmadan

onunla danışqlara könülsüz razı olurlar; bu, həm də onlar üçün öz ölkələrindəki müxalifət baxımından böyük risk təşkil edir. «Fast-tark» prosedurlarından istifadə etmədiyinə görə amerikalıların Ümmü Amerika Azad Ticarət Sazişini yaxşılaşdırmaq və Ciliyi də daxil etməklə NAFTA-nı genişləndirmək istiqamətindəki səyləri heç bir nəticə vermədi və ticarətin liberallaşdırılması ilə bağlı digər tədbirlərin gələcəyi şübhə altına düşdü.

Birləşmiş Ştatların ticarət defisiți

20-ci əsrin sonlarında ticarət defisitinin böyüməsi amerikalılarda ticarətin liberallaşdırılmasına ziddiyətli münasibət yaranmasına səbəb oldu. Birləşmiş Ştatlar II Dünya müharibəsin-dən sonra uzun müddət ticarətdə aktiv balansa malik olmuşdur. Ancaq 1973-1974-cü və 1979-80-ci illərdə neft məhsullarının qiymətlərinin qəflətən sürətlə qalxması və ikinci bahalaşmanın ardınca baş verən qlobal tənəzzül beynəlxalq ticarətdə durğuluğa səbəb oldu. Eyni zamanda Birləşmiş Ştatlar beynəlxalq rəqabətdə dəyişikliklər hiss etməyə başladı. 1970-ci illərin sonlarında bir çox ölkə, xüsusilə də yenidən sənayeləşmiş ölkələr beynəlxalq ixracat bazarlarında öz rəqabət güclərini durmadan artırırdılar. Cənubi Koreya, Honkonq, Meksika, Braziliya və bu cür başqa ölkələrlə birlikdə səmərəli tekstil, polad, ayaqqabı, avtomobil hissələri və bir çox digər istehlak malları istehsalçılarına çevrildilər. Digər ölkələrin ticarət uğurları artıqca, ABŞ-in ixracatla məşğul olan sənaye müəssisələrində çalışan işçilər həmin ölkələrin öz məhsulları ilə Amerika bazarlarını doldurduqları halda öz bazarlarını qapalı saxlamalarından narahat olmağa başladılar. Amerikalı işçilər, həmçinin, xarici ölkələri polad sənayesi kimi seçilmiş sənaye sahələrini subsidiyalasdırmaqla və ixracın idxləi üstələməsini təmin edən ticarət siyasətləri planlaşdırmaqla öz ixracatçılarına ədalətsiz şəkildə kömək göstərməkdə günahlandırırlıdalar. Onların bu əndişələrini ABŞ-da yerləşən bir çox multimilli firmaların həmin dövrdə öz istehsal avadanlıqlarını okeanın o biri tayına köçürməyə başlamaları daha da artırdı. Texnoloji nailiyyətlər bu cür yerdəyişmələri praktik cəhətdən asanlaşdırılmışdı və bəzi firmalar xarici ölkələrdə əməkhaqlarının aşağı, tənzimləmə əngəllərinin az olması və məhsulun maya dəyərini aşağı salan bu kimi bir çox digər əlverişli şəraitlərdən faydalanaşmağa çalışırdılar.

Ancaq ABŞ-in ticarət defisitinin getdikcə kiçilməsinə səbəb olan ən böyük faktor dolların dəyərinin birdən-birə həddən artıq artması ilə bağlı idi. 1980-85-ci illər arasında dolların dəyəri Birləşmiş Ştatların ən başlıca ticarət partnöyörünün valyutalarına görə təxminən 40% artmışdı. Bu isə ABŞ-in ixrac etdiyi məhsul-

ların xeyli bahalaşmasına, xaricdən ABŞ-a idxlə olunan malların isə xeyli ucuzlaşmasına gətirib çıxarmışdı. Dollar nə üçün bu qədər yüksək qiymətləndirilirdi? Bu sualın cavabını Birləşmiş Ştatların 1981-82-ci illərdə baş verən qlobal tənəzzüldən qurtuluşunda və ABŞ-in federal budcə deficitlərində axtarıb tapmaq olar; bunların hər ikisinin təsiri nəticəsində Birləşmiş Ştatlarda xarici kapitala xeyli tələbat yaranmışdı. O da, öz növbəsində, ABŞ-da faiz normalarının yüksəlməsinə səbəb olmuş və dolların dəyərinin artmasına gətirib çıxarmışdı.

1975-ci ildə Birləşmiş Ştatların ixracat həcmi idxlə həcmindən 12400 milyon dollar çox olmuşdur, lakin bu, ABŞ-in 20-ci əsrə görəyü sonuncu aktiv balans olaraq qalacaqdı. 1987-ci ildə Amerikanın ticarət deficitisi 153 milyard dollara qədər şıydı. Sonrakı illərdə dolların dəyəri aşağı düşdükcə və digər ölkələrdə iqtisadi inkişaf ABŞ-in ixrac mallarına tələbatı artırıqca ticarət deficitini aşağı düşməyə başladı. Ancaq 1990-ci illərdə ABŞ-in ticarət deficitini yenidən şıydı. ABŞ iqtisadiyyatı Birləşmiş Ştatların əsas ticarət partnərlərinin iqtisadiyyatlarına nisbətən sürətlə böyüyürdü və bu səbəbdən də amerikalılar digər ölkələrdə insanların alındıqları Amerika mallarından daha çox xarici mal alırdılar. Bundan əlavə, Asiyada baş verən maliyyə böhranı dönyanın bu hissəsindəki valyutaların məzənnədən düşməsinə və beləliklə də onların məhsullarının Amerika mallarına nisbətən xeyli ucuzlaşmasına səbəb olmuşdu. 1997-ci ildə Amerikanın ticarət deficitini 110 milyard dollara çatmışdı və o, yüksəlməkdə davam edirdi.

Amerika rəsmiləri ticarət balansına birmənali münasibət bəsləmirlər. Xaricdən idxlə olunan ucuz mallar 1990-ci illərin sonlarında bəzi siyasetçilərin potensial təhlükə kimi dəyərləndirdikləri inflasiyanın qarşısını almaqda kömək etmişdir. Ancaq eyni zamanda bəzi amerikalılar xarici idxlə məhsullarının yeni dalgasının daxili sənaye sahələrinə ciddi ziyan vuracağından narahatdırırlar. Məsələn, Amerikanın polad sənayesi müəssisələri xarici istehsalçıların Asiyada tələbatın zəifləməsindən sonra Birləşmiş Ştatlara üz tutmaları nəticəsində ucuz polad məhsulları idxlənin artmasından böyük əndişə keçirirlər. Və xarici kreditlər amerikalıların öz ticarət deficitlərini maliyyələşdirməyə ehtiyac duyduqları fondları, ümumiyyətlə, çox həvəslə təmin etsələr də, ABŞ rəsmiləri bəzi sahələrdə inkişafın ləngiyəcəyindən narahatdırırlar. Bu da, öz növbəsində, dolların dəyərini aşağı sala, ABŞ-da faiz normalarını yüksəlməyi zorlaya və nəticədə iqtisadi fəaliyi səngidə bilər.

Amerika dolları və dünya iqtisadiyyatı

Dünya ticarəti genişləndikcə, valyuta normalarının sabit saxlanılması və yaxud heç olmasa, onların haçan və necə dəyişəcəyinin qabaqcadan müəyyənləşdirilməsi ilə məşğul ola biləcək beynəlxalq institutlara ehtiyac da artırdı. Ancaq bu problemin və onların həlli ilə bağlı strategiyaların təbəti II Dünya müharibəsindən sonrakı dövr ərzində xeyli dəyişmişdir və onlar hətta 20-ci əsrin sonlarında belə dəyişməkdə davam edirdi.

I Dünya müharibəsinə qədər dünya ticarəti qızıl standartlarına görə aparılırdı; bu, hər bir ölkənin pul vahidinin müəyyən normalarda qızılla əvəz edilə bilməsi demək idi. Həmin sistem təsbit olunmuş normalarda milli valyutaların mübadiləsi ilə nəticələndi; yəni hər bir ölkənin pul vahidi təsbit olunmuş, dəyişilməyen qızıl normalarında digər ölkələrin pul vahidlərinə dəyişdirilə bilirdi. Təsbit olunmuş valyuta normalalarından istifadə normaların qeyri-sabitliyini aradan qaldırmaqla dünya ticarətini gurlaşdırısa da, bu sistemin ən azı iki zərərli cəhəti vardı. Birinciisi, qızıl standartlarına əsasən ticarət aparıllarkən ölkələr öz pul kütłələrinə nəzarət edə bilmirdilər; hər bir ölkənin pul ticarəti onun digər ölkələrlə hesablarının ödənilməsi üçün istifadə edilən qızıl axınına görə müəyyən edilirdi. İkincisi, bütün ölkələrin pul siyasetlərinə qızıl istehsalı tempi çox ciddi təsir göstərirdi. 1870 və 1880-ci illərdə qızıl istehsalının səviyyəsi aşağı düşəndə dönyanın hər yerində pul kütłəsi iqtisadi inkişafla ayaqlaşa bilmək üçün son dərəcə ləng artırdı; bu isə deflyasiya və yaxud qiymətlərin aşağı düşməsi ilə nəticələndi. Sonralar – 1890-ci illərdə Alyaskada və Cənubi Afrikada yeni qızıl yataqlarının kəşf edilməsi pul kütłələrinin sürətlə çoxalmasına səbəb oldu; bu da inflasiyaya və yaxud qiymətlərin sürətlə yüksəlməsinə rəvac verdi.

Dünya ölkələri I Dünya müharibəsindən sonra qızıl standartları sistemini dirçəltmək niyyətində idilər, amma bu sistem 1930-cu illərin Böyük depressiyyası dövründə tamamilə dağıldı. Bəzi iqtisadçılar deyirdilər ki, qızıl standartlarına aludəçilik pul siyaseti səlahiyyətlilərini iqtisadi fəallığı canlandırmaq üçün pul kütłəsinin həcmini kifayət qədər sürətlə genişləndirməkdən çəkindirir. Hər halda dönyanın bir çox aparıcı ölkələrinin nümayəndələri yeni beynəlxalq pul sistemini yaratmaq məqsədilə 1944-cü ildə Nyu-Hempşir, Breton Vudsda görüşdülər. Həmin dövrdə Birləşmiş Ştatlar dönyanın istehsal gücünün yarısından çoxuna malik olduğu və dönya qızılının çox hissəsini özündə saxladığı üçün dünya liderləri dünya valyutalarını dollara görə müəyyənləşdirməyi qərara aldılar və onun da, öz növbəsində, hər unsiya üçün 35 dollar olmaq şərtilə qızılla dəyişdirilə biləcəyi barədə razılığa gəldilər.

Breton Vuds sistemində əsasən Birləşmiş Ştatlardan başqa digər ölkələrin mərkəzi banklarına öz milli pulları ilə dollar arasında təsbit olunmuş mübadilə normalarını təsdiq etmək tapşırığı verildi. Onlar bu işi xarici valyuta bazarlarına daxil olmaqla görürdülər. Əgər bir ölkənin valyutası dollara nisbətən xeyli yüksək olarsa, onun mərkəzi bankı həmin pulu dollara satmaqla onun dəyərini aşağı salacaqdı. Və yaxud əksinə, ölkənin pul vahidinin dəyəri çox aşağı olardısa, ölkə öz pulunu satın alacaq və beləliklə də onun dəyərini yüksəldəcəkdi.

Breton Vuds sistemi 1971-ci ilədək davam etdi. O dövrdə Birləşmiş Ştatlardakı inflasiya və onun ticarət defisitinin böyüyməsi dolların dəyərinə ciddi ziyan vururdu. Amerikalılar əlverişli ödəniş balansına malik olan Almaniya və Yaponiya hökumətlərinə öz valyutalarının dəyərini yüksəltmək barədə xəbərdarlıq etdilər. Ancaq bu ölkələr həmin addımı atmağa könülsüz yanaşdilar, çünkü onlar öz valyutalarının dəyərini yüksəltidikləri təqdirdə istehsal etdikləri malların qiymətləri də yüksələcək və ixracatlarına ziyan vuracaqdı. Sonda Birləşmiş Ştatlar dolların təsbit olunmuş dəyərindən əl çəkməli oldu və onun «tərəddüd etməsinə», yəni digər valyutalara nisbətdə enib-qalxmasına icazə verdi. Dünya liderləri Breton Vuds sistemini 1971-ci ildə Smitson Sazişi deyilən razılışma ilə təkrardırıcılmaya çalışsalar da, onların bu cəhdə uğursuzluqla nəticələndi. 1973-cü ildə Birləşmiş Ştatlar və digər ölkələr valyuta mübadiləsi normalarının tərəddüd etməsinə icazə verilməsi barədə razılığā gəldilər.

Iqtisadçılar bu tərəddüd nəticəsində meydana çıxan sistemi «idarə edilən tərəddüd rejimi» adlandırırlar; bu o deməkdir ki, əksər ölkələrin valyutalarının mübadilə normaları tərəddüd etsə də, mərkəzi banklar çox kəskin dəyişiklikləri önləyə bilmək üçün hələ də onlara müdaxilə edirlər. 1971-ci ildə olduğu kimi, geniş həcmə aktiv ticarət balansına malik olan ölkələr öz valyutalarının dəyərinin yüksəlməsini (və beləliklə də ixracata ziyan dəyməsini) önləmək üçün çox vaxt öz pullarını satırlar. Geniş həcmə ticarət defisitlərinə malik olan ölkələr isə eyni təriqlə öz valyutalarının dəyərinin daxili qiymətlərin yüksəlməsi ilə nəticələnən ucuzlaşmasını önləmək üçün çox vaxt öz pullarını özləri satın alırlar. Lakin bu müdaxilələrin gətirə biləcəyi fayda xüsusilə böyük ticarət defisitləri olan ölkələr üçün xeyli möhduddur. Öz valyutasını himayə etmək üçün bu cür müdaxilələrə əl atan ölkə tədricən öz beynəlxalq ehtiyaclarını tükəndirirə, son nəticədə valyutasını gücləndirmək və beynəlxalq borclarını ödəmək imkanından məhrum ola bilər.

Qlobal iqtisadiyyat

İdarəolunmaz ödəmə balansı problemi ilə üzləşən ölkələrə yardım etmək üçün Breton Vuds konfransı Beynəlxalq Valyuta Fondu (BVF) təsis etmişdir. BVF öz borclarını ödəmək iqtidərində olmayan ölkələrə konvension vəsaitlər vasitəsilə (əsasən ixracatı artırmaq, uzunmüddətli borclar götürmək və yaxud ehtiyatlardan istifadə etməklə) qısamüddətli kreditlər ayırır. 8.800 milyon dollarlıq ilkin kapitalının 25%-ni ABŞ-in ödəməli olduğu BVF adətən qısamüddətli yardım ala bilmələri üçün xroniki debitor ölkələrdən iqtisadi islahatlar keçirməyi tələb edir.

Ölkələr adətən öz iqtisadiyyatlarındakı balans deficitinə görə BVF-in yardımına ehtiyac duyurlar. Ənənəvi olaraq BVF-ə üz tutan ölkələr ona görə belə çətinliklə üzləşirlər ki, böyük həcmdə dövlət bütçəsi kəsirinə və həddən artıq pul kütləsinə malik olurlar, qisası, onlar ixracatdan əldə etdikləri gəlirlərə əsasən xərcleyə biləcəklərindən daha çox xərcleməyə çalışırlar. BVF-in sağlamlaşdırma standartları, qısamüddətli kreditlər müqabilində ölkələrdən, ciddi maliyyə və pul siyasətlərinin həyata keçirilməsi da daxil olmaqla, möhkəm makroiqtisadi sağlamlıq tədbirləri görülməsini tələb edirdi. Ancaq 1990-ci illərdə yeni problem meydana çıxdı. Beynəlxalq maliyyə bazarları möhkəmləndikcə və bir-birinə daha sıx bağlandıqca bəzi ölkələr, ümumiyyətlə, öz iqtisadiyyatlarını düzgün idarə edə edə bilmədiklərinə görə deyil, özlə investisiya qoyuluşlarında dolların dəyərinin kaskin surətdə dəyişməsi səbəbindən öz xarici borclarını ödəməkdə ağır problemlərlə üzləşdilər. Adətən bu cür problemlər ölkələrin ümumi iqtisadi idarəetmədə yol verdikləri qüsurlarla deyil, həmin qüsurlardakı kiçik «struktural» çatışmazlıqlar səbəbindən meydana çıxdı. 1997-ci ilin əvvəlində Asiyani bürüyən maliyyə böhranında bu cəhat özünü daha aydın bürüzə verdi.

1990-ci illərin əvvəllerində Tailand, İndoneziya və Cənubi Koreya kimi ölkələr inflyasiyadan sonra çox yüksək – hətta Birləşmiş Ştatlar və digər inkişaf etmiş ölkələrdən də sürətli – 9%-lik artım tempinə nail olanda bütün dünyani heyrətə salmışdır. Xarici investorlar bunu nəzərdən qəçirmədilər və tezliklə Asiya iqtisadiyyatlarını fondlarla doldurdular. Asiya – Sakit okean regionuna kapital axını xeyli gücləndi, 1990-ci ildə cəmi 25 milyard dollar təşkil edən bu göstərici 1996-ci ildə 110 milyard dollara çatdı. Sonradan bu məbləğin həmin ölkələrin idarə edə biləcəyindən həddən artıq çox olduğu üzə çıxdı. İqtisadçılar iş-işdən keçəndən sonra bu kapitalın çox hissəsinin qeyri-məhsuldar müəssisələrə axdığını dərk etdilər. Onlar bildirdilər ki, belə bir problemin meydana çıxmamasına Asiya ölkələrinin çoxunda banklara nəzarətin zəif olması və onların çox vaxt iqtisadi cəhətdən faydalı layihələrə deyil, siyasi cəhətdən rəğbət bəslənilən layihə-

lərə kredit ayırmağa məcbur edilmələri faktı səbəb olmuşdur. İqtisadi yüksəlik axşamağa başlayanda bu layihələrin eksəriyyətinin iqtisadi baxımdan yaşamaq iqtidarında olmadığı üzə çıxdı və onların çoxu iflasa uğradı.

Aşıya böhranından dərhal sonra Birləşmiş Ştatların və digər ölkələrin liderləri bu cür beynəlxalq maliyyə problemlərini həll edə bilmək üçün BVF-in mümkün kapitalını artırdılar. İforma-siyaların qeyri-müəyyənliliyi və yoxluğunu beynəlxalq maliyyə bazarlarında səbatsızlığa yol açdığını etiraf edən BVF, həmçinin, öz əməliyyatları barədə məlumatlar dərc etməyə başladı; o vaxta qədər bu fondun əməliyyatlarının böyük bir hissəsi məxfi saxlanılırdı. Bundan əlavə, Birləşmiş Ştatlar BVF-ə kredit ayırdığı ölkələrdən struktur isləhatları aparmağı tələb etması üçün təzyiq göstərdi. Buna cavab olaraq BVF, hökumətlərdən öz-özünü yaşada bilməyən, siyasi rəqabətə əsaslanan layihələrə birbaşa kredit verilməsinin dayandırılmasını tələb etdi. BVF-in yeni tələblərinə görə, ölkələr uğursuzluğa düşər olan müəssisələrin bütün iqtisadiyyatı çökdürməyə davam etmələrinə imkan vermək əvəzinə onları daha sürətlə bağlaya bilmələri üçün iflas qanunlarında isləhatlar aparmalıdır. BVF, həmçinin, dövlət müəssisələrinin özəlləşdirilməsini təşviq edir. Bir çox hallarda o, ölkələri öz ticarət siyasetlərini liberallaşdırmağa – xüsusilə də xarici bankların və digər maliyyə institutlarının ölkəyə daxil ola bilməsi üçün geniş imkanlar yaratmağa məcbur etməyə çalışır.

Həmçinin BVF 1990-cı illerin sonlarında bildirmişdir ki, onun ənənəvi olaraq ödəmə balanslarında kəskin problemlər üzləşən, daha doğrusu, maliyyə və pul siyasetləri son dərəcə ağırlaşmış ölkələrə yardım göstərməsi maliyyə böhranı ilə üzləşən ölkələr üçün də həmişə belə yardımının göstəriləcəyi anlamına gəlməməlidir. Bəzi hallarda isə bu fond deficitlərin azaldılması ilə bağlı tələblərini yumşaltmış, yoxsulluğun və işsizliyin aradan qaldırılmasına yönəldilmiş proqramlarla bağlı ölkələrin öz xərc-lərini artırmalarına şərait yaratmışdır.

İnkişaf yardımçıları

BVF-i təsis edən Breton Vuds konfransı, həmçinin, Beynəlxalq Bərpa və İnkişaf Bankının yaradılmasının da əsasını qoydu; daha çox Dünya Bankı adı ilə tanınan bu çoxtərəfli təşkilat dünya ticarətində iştirak etmək üçün zəruri fondları başqa yolla toplamaq iqtidarında ola bilməyən ölkələrə borc verməklə dünya ticarətini və iqtisadi inkişafını gücləndirmək məqsədilə təsis olunmuşdur. Dünya Bankı öz kapitalını ona üzv olan ölkələrdən onların iqtisadi əhəmiyyətinə müvafiq nisbətdə aldığı paylar hesabına formalasdır. Birləşmiş Ştatlar Dünya Bankının 9.100

milyon dollarlıq ilkin kapital fondunun 35%-ni ödəmişdir. Dünya Bankına üzv olan ölkələr kredit alan ölkələrin öz borclarını tam şəkildə geri qaytaracaqlarına və tədricən tam hüquqlu ticarət partnöyrlarına çevriləcəklərinə inanırlar.

Yarandığı ilk günlərdə Dünya Bankının adı adətən bənd tikintiləri kimi iri layihələrlə bağlı olmuşdur. Ancaq 1980 və 1990-cı illərdə o, daha geniş şəkildə ümumi iqtisadiyyata yardım göstərməyə başladı; öz fondlarının böyük hissəsini «insan kapitalı»nın yetişdirilməsi üçün nəzərdə tutulan təhsil və təlim proqramlarına və ölkələrin bazar iqtisadiyyatını himayə edəcək institutların inkişafı ilə bağlı səylərinə yönəltdi.

Birləşmiş Ştatların özü də bir çox xarici ölkələrə birbaşa yardım göstərir; bu siyasetin izləri xeyli əvvəllərə, Birləşmiş Ştatların II Dünya müharibəsindən sonra Avropaya öz yaralarını sağaltmaqdə kömək etməyi qərara aldığı dövrlərə gedib çıxır. İqtisadi problemlər məngənəsində boğulan ölkələrə yardım göstərilməsi praktikası son dərəcə ləng inkişaf etsə də, Birləşmiş Ştatlar 1948-ci ilin aprelində Avropanın müharibədən sonrakı bərpası üçün Marşall Plani təsis etmişdir. Prezident Harri S. Truman (1944-53) bu cür yardımılara digər ölkələrin Qərb demokratiyası istiqamətində inkişafına kömək vasitəsi kimi baxırdı. Digər amerikalılar bu cür yardımları, sadəcə, humanitar səbəblərə görə dəstəkləyirdilər. Bəzi xarici siyaset mütəxəssisləri müharibənin viran qoyduğu ölkələrdə və inkişaf səviyyəsi aşağı olan ölkələrdə «dollar qılığı»ndan narahat idilər və güman edirdilər ki, bu ölkələr möhkəmləndikcə beynəlxalq ticarətdə bərabər səviyyədə iştirak etmək istəyəcəklər və buna qabil olacaqlar. Prezident Truman 1949-cu ildəki inauqurasiyasındaki müraciətində bu programın konturlarını cizmiş və Amerikanın xarici siyasetinin ən başlıca tərkib hissəsi olduğunu elan etməklə sanki bütün xalqın təxəyyülünü hərəkətə gətirmişdi. Program 1961-ci ildə yenidən təşkil edildi və Birləşmiş Ştatların Beynəlxalq Inkişaf Agentliyi (USAID) tərəfindən idarə olunmağa başlandı. 1980-ci illərdə USAID hələ də 56 ölkəyə müxtəlif həcmli rəsədlərdə yardım göstərirdi.

Dünya Bankı kimi, USAID da son illərdə bənd, şosse yolları və sənaye müəssisələri kimi nəhəng layihələri maliyyələşdirməkdən imtina etmişdir. O, getdikcə daha çox ərzaq və qida, əhali planlaşdırılması və sağlamlıq, təhsil və insan ehtiyatları, spesifik iqtisadi inkişaf məsələləri, acliq və təbii fəlakət nəticələrinin yumşaldılmasına yardım problemlerinin həllinə və yoxsul ölkələrə əlverişli şərtlərlə kredit ayrılması əsasında ərzaq və liflər satan «Sühl naminə ərzaq» programına xüsusi əhəmiyyət verir.

Amerika xarici yardımının tərəfdarları bu siyaseti amerikan ixracatçıları üçün yeni bazarlar yaratmaq, böhranların qarşısını

almaq, demokratiya və rifahi inkişaf etdirmək vasitəsi kimi dəyərləndirirlər. Ancaq Konqres çox vaxt bu programma qarşı ciddi müqavimət göstərməkdə davam edir. 1990-ci illərin sonlarında USAID-in xərcləri federal xərclərin bir faizinin yarısından da az olmuşdur. Faktiki olaraq 1998-ci ildə ABŞ-in xarici yardım büdcəsi 1946-cı ildəkinin təxminən 50%-ni təşkil etmişdir. ♦

SON SÖZ

İQTİSADİYYATDAN O YANDA

148

Bu kitabı müxtəlif fəsillərində də izah edildiyi kimi, işçi qüvvəsi, kənd təsərrüfatı, kiçik biznes, iri şirkətlər, maliyyə bazarları, Federal Ehtiyatlar Sistemi və hökumət bir yerdə müxtəlif yollarla qarşılıqlı fəaliyyət göstərərək Amerikanın iqtisadi sistemini işlək hala gətiriblər.

Bu, azad bazar ideyasına sədaqət fəlsəfəsi ətrafında birləşmiş bir sistemdir. Ancaq qeyd edildiyi kimi, sadəcə, bazar modelinə diqqət yetirmək faktiki olaraq Amerika təcrübəsinə son dərəcə bəsitləşdirmək deməkdir. Birləşmiş Ştatlar praktikada həmişə özəl businessin dövlət tərəfindən nizamlanmasına güvənmiş, bu iqtisadi sistemdə dövlət yaradıcı iqtisadi agent kimi çıxış edərək azad sahibkarlığın qarşılamadığı ehtiyacları ödəməyə çalışmış və ümumi iqtisadiyyatı bəzi stabillik tədbirləri ilə təmin etmişdir.

Bu kitab, həmçinin, Amerika iqtisadi sisteminin davamlı dəyişkənliliklərlə əlamətdar olduğunu nümayiş etdirir. Bu sistemin dinamizmi çox vaxt bəzi ağrı və uğursuzluqlarla müşayiət olunmuşdur; məsələn, kənd təsərrüfatı sektoru möhkəmləndikcə fermerlərin çoxu torpaqları tərk etməyə məcbur olmuş, istehsal sektorunun kütləvi halda yenidən qurulması 1970 və 1980-ci illərdə zavod və fabriklərdəki bir çox ənənəvi iş yerlerinin sayının kəskin surətdə azalması ilə nəticələnmişdir. Ancaq amerikalıların da düşündüyü kimi, ağrılar da sonda əhəmiyyətli nəticələr verə bilər. İqtisadçı Jozef A. Şumpeter deyir ki, kapitalizm «yaradıcı dağıdicılıq» vasitəsilə özündə yeni qüvvə tapır. Struktur dəyişikliklərindən sonra şirkətlər – hətta bütöv sənaye sahələri – kiçilə və fərqli ola bilərlər, amma amerikalılar əmindirlər ki, yalnız bu yolla onlar möhkəmlənə və qlobal rəqabətin ağırlığına dözə bilmək üçün daha yaxşı təchiz edilə bilərlər. İş yerləri itirilə, amma sonra daha böyük potensiala malik sənaye sahələrində yeniləri ilə əvəz oluna bilər. Məsələn, ənənəvi istehsal sənayelerində iş yerlerinin azalması kompüter və biotexnologiya sahələri kimi yüksək texnologiyalı sənaye müəssisələrində, tibbi qayğı və kompüter programı kimi sürətlə genişlənən xidmət sənayelerində iş yerlerinin sürətlə artması ilə kompensasiya edilmişdir.

Ancaq iqtisadi uğurlar başqa problemlər də doğurur. Amerika ictimaiyyətinin bu gün üzərindəyi ən qıcıqlandırıcı narahatlıqlardan biri iqtisadi böyümədir. Doğrudur, iqtisadi böyümə Amerikanın qazandığı uğurların mərkəzi həlqəsini təşkil edir. İqtisadi piroq böyüdükcə yeni nəsillər ondan özləri üçün bir dilim kəsib götürmək imkanı əldə edirlər. Bundan başqa, iqtisadi böyümə və onun gətirdiyi imkanlar Birleşmiş Ştatlarda sınıf ziddiyyətləri minimum həddə saxlamaga kömək edir.

Ancaq bu böyümə nə qədər davam edə bilər və yaxud davam edəcəkmi? Amerikanın hər yerində bir çox cəmiyyətlər, vətəndaş qrupları öz yaşayış tərzlərinin keyfiyyətinin pisləşəcəyindən qorxaraq təklif edilən torpaq islahatlarına müqavimət göstərirlər. Əgər bu böyümə şosse yollarında basırığa, havanın çirkənməsinə və məktəblərin həddən artıq yüksənməsinə görərib çıxaracaqsə, – deyə onlar soruşturular, – onda onun nəyi faydalıdır? Havanın nə dərəcədə çirkənməsi insan həyatı üçün dözləndir? Yeni iş yerləri yaratmaq naminə nə qədər açıq sahə qurban verilməlidir? Bu cür endişələr qlobal səviyyədə də mövcuddur. Dünya ölkələri iqlim dəyişkənliliyi, ozon ehtiyatlarının tükənməsi, okean buzlarının əriməsi və dənizlərin çirkənməsi kimi ətraf mühit problemlərinin öhdəsindən necə gələcəklər? Dünya dövlətləri kömür-

lə işləyən elektrik stansiyalarının və benzinlə işləyən avtomobil-lərin havaya buraxdıqları karbon dioksid və digər istixana qazlarını qlobal istiləşməyə səbəb olduqları üçün kifayət qədər minimum həddə endirməyi bacaracaqlarmış?

Birləşmiş Ştatlar çox nəhəng iqtisadiyyata malik olduğu üçün bu məsələlərdə hökmən başlıca rol oynayacaqdır. Amma onun zənginliyi bu rolunu həyata keçirməkdə işini xeyli mürəkkəbləşdirir. Yüksək həyat standartlarına nail olmuş Birləşmiş Ştatlar digər ölkələrdən ətraf mühiti mühafizə naminə iqtisadi yüksəlişi zəiflədə biləcək tədbirlərə qoşulmayı hansı haqla tələb edə bilər?

Bütün bu suallara cavab tapmaq o qədər də asan deyil. Ancaq Amerika və digər ölkələr öz fundamental iqtisadi problemlərini həll etdikcə bu sualların əhəmiyyəti xeyli artacaqdır. Bu suallar bizə bir şeyi xatırladacaq ki, möhkəm iqtisadiyyat sozial tərəqqinin ən zəruri şərti olsa da, o, son məqsəd deyildir.

Amerikalılar müxtəlif yollarla – ictimai təhsil ənənəsi, ətraf mühit tənzimləmələri, ayrı-seçkiliyi qadağan edən qanunlar və Sosial Təminat və «Tibbi qayğı» kimi dövlət proqramları vasitəsilə həmişə bu prinsipi gözləməyə çalışmışlar. ABŞ prezidenti Con F. Kennedinin qardaşı, sabiq senator Robert Kennedy 1968-ci ildə izah edirdi ki, iqtisadi məsələlər çox vacibdir, ancaq ümumi ictimai məhsula «bizim poeziyamızın gözəlliyi və yaxud ailələrimizin möhkəmliyi, bizim ictimai debatlarımızın dərin məzmunluluğu və ya ictimai məmurlarımızın saflığı daxil deyildir. O, nə bizim aqlimizin, nə də cəsarətimizin; nə düşüncəmizin, nə də təhsilimizin; nə bizim ehtirasımızın, nə də vətənə bağlılığımızın ölçüsüdür. Qısası, o, hər şeyin ölçüsüdür, yalnız həyatı mənalı edən şeylərdən başqa. Və o, bizə Amerika haqqında hər şeyi deyə bilər, yalnız amerikalı olduğumuzla nə üçün fəxr etdiyimizdən başqa».

İQTİSADI TERMİN'LƏR LÜĞƏTİ

Adı səhmlər (common stock) – şirkətdə sahibkarlıq payı.

Açıq ticarət sistemi (open trading system) – ölkələrin bir-birlərinin bazarlarına ədalətli və ayrı-seçkiliksiz daxil olmalarına imkan verildiyi ticarət sistemi.

Aktiv (asset) – qiymətli əmlak, adətən pulla ölçülür.

Aqrəbiznes (agribusiness) – bu termin müasir ABŞ iqtisadiyyatında bir çox kənd təsərrüfatı müəssisələrinin iriliyini, onların korporativ mahiyyətini ifadə edir.

Amerika Fond Birjası (American Stock Exchange) – Birləşmiş Ştatlarda ən başlıca birjalardan biridir, bu birjada Nyu-York Fond Birjası ilə müqayisədə nisbətən kiçik həcmli şirkətlərin səhmləri və qiymətli kağızları alınır satılır.

Avtomatlaşdırılmış Kurs Sistemi üzrə Qiymətli Kağız Dilerləri Milli Assosiasiyası (National Association of Securities Dealers Automated Quotation System – NASDAQ) – Piştaxtadankənar təxminən 5000-dən çox aktiv qiymətli kağız alqı-satışını qiymət kurslarına uyğun olaraq gerçəkləşdirən broker və dilerlərin avtomatik informasiya şəbəkəsi.

«Ayi» bazarı (bear market) – qiymətlərin aşağı düşdüyü vaxtlarda səhmdarların öz səhmlərini təcili surətdə sataraq qiymətlərin aşağı düşməsini daha da sürətləndirdikləri bazar.

Azad sahibkarlıq sistemi (free enterprise system) – özəl mülkiyyət sahibkarlığı və məhsuldar resurslarla, eləcə də istehsalı stimullaşdırın mənfiət motivasiyası, səmərəliliyi təmin edən rəqabət, mal və xidmətlərin istehsalını və satışını birbaşa yönləndirən təklif və tələbat qüvvələri ilə xarakterizə edilən iqtisadi sistem.

Azad ticarət (free trade) – ölkələr arasında ticarəti zəiflətmək və ya əngəlləmək üçün qoyulan tariflərin və tənzimləmə qaydalarının yoxluğu.

Bazar (market) – alıcı və satıcıların eyni və ya çox oxşar mallar üçün qiymətləri müəyyənləşdirildikləri, mal və ya xidmətləri mübadilə etdikləri yer.

Bazar iqtisadiyyatı (market economy) – bir ölkənin dövlət müdaxiləsi olmadan istehsal, istehlak, investisiya qoyuluşu və əmanətlərin səviyyəsinin bazar qüvvələri tərəfindən müəyyən edilməsinə əsaslanan milli iqtisadiyyatı.

Büdcə artığı (budget surplus) – hər il üçün dövlət gəlirlərinin dövlət xərclərindən artıq olduğu məbləğ.

Büdcə defisiti (budget deficit) – hər il üçün dövlət xərclərinin dövlət gəlirlərindən artıq olduğu məbləğ.

152

Defisit ödənişi (deficiency payment) – bəzi spesifik istehlak malları üçün faktiki olaraq ödənilən istehsal qiymətləri ilə yüksək zəmanət verilmiş plan qiymətləri sırasındaki fərqi kompensasiya etmək üçün dövlətin fermerlərə qismən və ya tam şəkildə ödədiyi ödəniş.

Dempinq (dumping) – ABŞ qanunlarına görə, Birləşmiş Ştatlara «həqiqi bazar dəyərindən aşağı» qiymətlərə ixrac edilən malların satışı eyni cinsli malların Birləşmiş Ştatlardakı istehsalçılarına maddi ziyan vurur və yaxud onlar üçün maddi ziyan təhlükəsi törədir.

Depozit sığortası (deposit insurance) – ABŞ hökumətinin müəyyən məbləğlərdə – hazırda 100.000 dollar məbləğində bank depozitini himaya etməsi.

Depressiya (depression) – ümumi iqtisadi fəallığın kəmiyyət və yaxud həcm baxımından kəskin surətdə aşağı düşməsi.

Derequlyasiya (deregulation) – sənaye üzərində dövlət nəzarətinin aradan qaldırılması.

Dividend (dividend) – səhmlərdən qazanılan pul, adətən bu, sahibkarlıq payı nisbətində mənfiət payına bərabər olur.

Dou Cons Orta Sənaye Kəmiyyəti (Dow Jones Industrial Average) – 30 məşhur birjaya əsasən müəyyən edilən birja qiyməti indeksi, Birləşmiş Ştatlarda ondan səhm və istiqraz qiymətlərinin əsas tendensiyalarının indikatoru kimi istifadə olunur.

Elektron kommersiya (electronic commerce) – Dünya miqyaslı veb (World Wide Web) vasitəsilə həyata keçirilən biznes fəaliyyəti.

Əlavə müavinet (fringe benefit) – Sahibkarların işçilərə əməkhaqqından və ya maaşdan əlavə sağlamlıq siğortası, həyat siğortası, mənfəət payı və s. kimi dəyişikliklər ilə pul şəklində olmayıaraq təmin etdikləri müavinətlər.

Federal Ehtiyatlar Bankı (Federal Reserve Bank) – Federal Ehtiyatlar Sisteminin ABŞ-in müxtəlif yerlərində yerləşən 12 əməliyyat bankının adı; bu banklar özlərinin 25 filialı ilə birləşdə ABŞ mərkəzi bank sisteminin müxtəlif funksiyalarını yerinə yetirir.

Federal Ehtiyatlar Sistemi (Federal Reserve System) – Birləşmiş Ştatların pul siyasetini həyata keçirən əsas səlahiyyətli orqan (mərkəzi bank); o, pul çap edir və iqtisadiyyatdakı kredit kütləsini tənzimləyir. Sistem Vaşinqtonda yerləşən və yeddi üzvü olan Qubernatorlar Şurasından, 12 regional federal ehtiyatlar bankından və onların 25 filialından ibarətdir.

Fond birjası (stock exchange) – səhmlər və istiqrazların alınır-satıldığı mütəşəkkil bazar.

Gəlir (revenue) – biznes müəssisələrinin mal və xidmətlərin satışından əldə etdikləri vəsaitlər.

Gəlir vergisi (income tax) – dövlət tərəfindən fərdlərin və biznes müəssisələrinin gəlirinə qoyulan vergi normaları.

Hərəkətli mübadilə normaları sistemi (floating exchange rate system) – mübadilə normalasının heç bir müdaxiləyə yol verilmədən, təklif və tələbata uyğun bazar qüvvələri tərəfindən müəyyən edildiyi əsas sistem.

Xidmətlər (services) – nəqliyyat, bank işi, siğorta, türizm, telekommunikasiya, reklam, əyləncə, məlumat toplama və məsləhət vermə kimi iqtisadi fəaliyyətlər; bu fəaliyyətlər də daha real iqtisadi mallardan fərqlənmələrinə baxmayaraq, onlar kimi istehsal edilir və normal şəkildə istehlak olunur.

İdare edilen hərəkətli rejim (managed float regime) – valyutaların normalarının əksəriyyətinin hərəkətdə olduğu, ancaq mərkəzi bankların əsaslı dəyişikliklərin qarşısını almaq üçün hələ də müdaxilə etdikləri mübadilə normalası sistemi.

İdxalat (imports) – başqa ölkədə istehsal edilən və daxili bazarda satılan mal və xidmətlər.

İxracat (exports) – daxildə istehsal edilən, amma xarici ölkədə alıcıclarla satılan mallar və xidmətlər.

İxrac subsidiyası (export subsidy) – dövlətin ictimai rifah üçün faydalı hesab edilən müəssisələri gücləndirmək məqsədilə onlara verdiyi iri həcmli məbləğ.

İqtisadi böyümə (economic growth) – ölkənin mal və xidmətlər istehsalı qabiliyyətindəki artım.

İnflyasiya (inflation) – bütün mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin yüksəlməsi (bu, müəyyən malların qiymətlərinin digər malların qiymətlərilə əlaqədər yüksəlməsi ilə qarışdırılmamalıdır).

Inhisar (monopoly) – bazarda mal və xidmətlərin tək bir satıcısı.

Inhisarçılıq əleyhinə qanun (antitrust law) – bazar daxilində inhisarçı qüvvələrin gücünü azaltmağa çalışan siyaset və ya fəaliyyət.

İnsan kapitalı (human capital) – İnsanların bir işçi kimi sağlamlığı, möhkəmliyi, təhsilliliyi, təlimliliyi və səriştəliliyi.

İntellektual mülkiyyət (intellectual property) – insan düşüncəsinin yaratdığı məhsullara yiyələnmə, onlardan istifadə etmə və başqasına vermə hüququnu verən və patentlər, ticarət nişanları və əlyazma hüquqları ilə təsbit edilən sahiblik.

154

İnvestisiya qoyuluşu (investment) – səhm və ya istiqrazlar kimi qiymətli kağızların alqı-satqısı.

İstehlak qiyməti indeksi (consumer price index) – ABŞ Əmək Statistikası Bürosu tərəfindən müxtəlif istehlak malları və xidmətlərinin verilən müddət ərzində faktiki pərakəndə satış qiymətlərinə və onların vaxtaşırı dəyişdiyi bütöv dövrlə müqayisəsinə əsasən tərtib edilən yaşayış minimumu ölçüsü.

İstehlak vergisi (consumption tax) – qazanca deyil, xərcə qoyulan vergi.

Istiqraz (bond) – firmanın buraxdığı və qüvvədə olma müddəti başa çatanadək sahibinə vaxtaşırı faiz ödəyəcəyini və qüvvədə olma müddəti ərzində tam məbləğini istənilən anda ödəyəcəyini öhdəsinə götürdüyü sertifikat.

İşçi qüvvəsi (labor force) – ABŞ-da işləyən və iş axtaran əhalinin ümumi sayı.

Kapital (capital) – mal və xidmətlərin istehsalında istifadə olunan ləvazimat (binalar, ləvazimatlar, insan ehtiyatları). Həmçinin korporativ səhmlər, qiymətli kağızlar və nağd pulla əlaqədar işlənir.

Kapital bazarı (capital market) – korporativ səhmlərin və uzunmüddətli qiymətli kağızların (qüvvədə olma müddəti bir ildən çox olan) buraxıldığı və alqı-satqısının həyata keçirildiyi bazar.

Kapitalizm (capitalism) – istehsal vasitələrinin şəxsi adamlarda olduğu və həmin vasitələrə onlar tərəfindən nəzarət edildiyi, rəqabət və mənfiət motivi ilə xarakterizə edilən iqtisadi sistem.

Kommersiya bankı (commercial bank) – çek, əmanət və vaxt depozitləri də daxil olmaqla geniş sayda depozitlər təklif edən və əsasən korporativ və bələdiyyə qiyomətli kağızlarının satışı ilə məşğul olan broker firmaları kimi investisiya banklarının əksinə olaraq fəndlərə və biznes müəssisələrinə borc verən bank.

Qarışiq iqtisadiyyat (mixed economy) – istehsal, istehlak, investisiya qoyuluşu və əmanətlərə münasibətdə dövlət və özəl müəssisələrin birgə rol oynadığı iqtisadi sistem.

Qarşılıqlı fond (mutual fund) – Davamlı olaraq yeni paylar təklif edən və tələbata görə mövcud payları geri satın alan və öz kapitalından digər şirkətlərin müxtəlif qiyomətli kağızlarını investisiyalasdırmaq üçün istifadə edən investisiya şirkəti. Fəndlərdən toplanan pullar investisiya şəklində onların hesabına cürbəcür səhm portfellərinə qoyulur.

Qeyri-tarif əngelləri (nontariff barrier) – tariflərdən başqa idxlə məhdudlaşdırın və yaxud beynəlxalq ticarəti məhdudlaşdırmaq potensialı olan idxlə monitorinqləri və cürbəcür rüsumlar kimi digər hökumət tədbirləri.

Qızıl standartı (gold standard) – valyutaların dəyərinin müəyyən çəkidiə qızılla müəyyən edildiyi pul sistemi.

Qiymət ayrı-seçkiliyi (price discrimination) – digərlərinə nisbətən müəyyən alıcılara üstünlük verən aktlar.

Qiymət himayəsi (price supports) – əlverişsiz hava şəraiti və həddən artıq məhsul istehsalı kimi faktorların doğurduğu çətinlikləri aradan qaldırmaqdə fermerlərə göstərilən federal yardım.

Qiymətlərin fiksiyası (price fixing) – eyni bir bazarda hökmranlıq edən bir neçə iri şirkətin qiymət və xidmətlər üçün razılışdırılmış qiymət səviyyələri müəyyən edərək bazar qaydalarının yoxa çıxmamasına səbəb olan hərəkətləri.

Qiymətli kağızlar (securities) – sahiblik haqqını (səhmlər) və ya borc mükəlləfiyyətini (istiqrazlar) təsdiq edən kağız sertifikatlar (əsl qiymətli kağızlar) və yaxud elektron məlumatlar (hesab kitabında qeyd olunan qiymətli kağızlar).

Qiymətli Kağızlar və Mübadilə Komissiyası (Securities and Exchange Commission) – Qiymətli kağızlar haqqında federal qanunları idarə etmək səlahiyyətinə malik olan müstəqil, kvazi-hüquqi tənzimləmə agentliyi. Bu federal qanunların məqsədi investorları qorumaq və onların açıq şəkildə alınıb-satılan qiymətli kağızlarla bağlı bütün maddi informasiyalara yol tapmalarını təmin etməkdir. Komissiya, həmçinin, qiymətli kağızların alqı-satqısı ilə məşğül olan firmaların, investisiya qoyuluşu ilə bağlı məsləhət verən insanların və investisiya şirkətlərinin işini tənzimləyir.

«Leysez-feyr» (laissez-faire) – «özbaşına burax» mənasını bildirən fransız ifadəsi. İqtisadi və siyasi mövzularda, ondan iqtisadi sistemin dövlət müdaxiləsi olmadan daha yaxşı işlədiyini təsdiq edən doktrina kimi istifadə olunur.

Maliyyə siyasəti (fiscal policy) – Federal hökumətin tam məşğulluğ və infliyasiyazız iqtisadiyyata nail olmaq üçün xərclədiyi pulların və topladığı vergilərin məbləği barədə qərarları.

Məhsuldarlıq (productivity) – müəyyən müddət ərzində hər bir xərc (məhsuldar resurslar) vahidinin istehsal (mal və xidmət) norması.

156

Mərkəzi bank (central bank) – pul buraxılışına və iqtisadiyyatda kredit təchizatının nizamlanmasına məsuliyyət daşıyan başlıca səlahiyyətli pul orqanı.

Mübadilə norması (exchange rate) – bir ölkənin valyutasının digər bir ölkənin valyutاسına dəyişdirildiyi norma və ya qiymət.

Müddətli sövdələşmələr (futures) – müəyyən gələcək müddət ərzində, müəyyən olunmuş qiymətə, müəyyən keyfiyyətdə və miqdarda malların gətirilməsini tələb edən müqavilələr.

Müəyyən edilmiş mübadilə norması sistemi (fixed exchange rate system) – valyutalararası mübadilə normaları səviyyəsinin qabaqcadan müəyyən edildiyi, təklif və tələbatın dəyişdiyi vaxtlarda belə dəyişdirilmədiyi sistem.

Nyu-York Fond Birjası (New York Stock Exchange) – dünyanın səhm və istiqrazların alqı-satqısı ilə məşğül olan ən iri fond birjası.

Ödəniş balansı (balance of payments) – spesifik müddət ərzində bir ölkə ilə dünyanın qalan hissəsi arasındaki beynəlxalq sövdələşmələrin pulla hesablanan uçotu. Uçot bir ölkədəki fərdlərin, biznes müəssisələrinin və hökumət agentliklərinin digər ölkələrdəki eyni subyektlərlə alış-verişinin məbləğini göstərir.

Özəlləşdirmə (privatization) – əvvəller dövlətin təmin etdiyi xidmətlərin özəl sektor müəssisələrinə verilməsini qanunlaşdırən akt.

Panika (panic) – əmanətçilərin pul qoyduqları banklara etibarının qəfil zəifləməsi və ya onların yuxarı instansiya tərəfindən bağlanacağından qorxmaları səbəbindən öz pullarını gözlənilmədən hamılıqla geri çəkməsi; yəni bu halda depozitorlar, demək olar ki, eyni vaxtda pullarını geri götürməyə can atırlar. Bankların əlində olan nağd pul ehtiyatı onların depozitlərinin kiçik bir hissəsini təşkil etdiyindən qısa müddət ərzində çox sayıda əmanətçinin öz pulunu geri çəkməsi nağd pulun tükənməsinə, beləliklə də bankın məcburən bağlanmasına və biznes sahəsinə tərk etməsinə səbəb ola bilər.

Piştəxtadankənar (over-the-counter) – Nyu-York Fond Birjası kimi mütsəkkil birjalarda siyahıya alınmamış qiymətləri kağızlarının alqı-satqısını bildirən məcəzi ifadə. Piştəxtadankənar ticarət telefon və ya kompüter şəbəkələri vasitəsilə sövdələşən broker və dilerlər tərəfindən hayata keçirilir.

Proteksionizm (protectionism) – nisbətən səmərəsiz daxili istehsalçıların xarici istehsalçılarla rəqabət apara bilmələrini təmin etmək üçün idxlə üzərinə qoyulan məhdudiyyətlərdən düşünmüş halda istifadə olunması və ya buna rəvac verilməsi.

Pul kütlesi (money supply) – iqtisadiyyatda dövriyyədə olan pulun (xırda pulun, əskinasların və çek məbləğlərinin) ümumi həcmi.

157

Pul siyasəti (monetary policy) – Federal Ehtiyatlar Sisteminin məsəlliyyətini, iqtisadi böyüməni, qiymətlərin stabilliyinin və davamlı beynəlxalq ticarət modellərinin gücləndirilməsinə yardım göstərmək mənasında pul və kreditlərin mövcudluğuna və dəyərinə təsir göstərmək üçün həyata keçirdiyi fəaliyyətlər.

Riskli müəssisə kapitalı (venture capital) – yeni, adətən riskli müəssisələrə investisiya qoyuluşu.

Səhm (stock) – şirkətin aktivlərində sahibkarlıq payı.

Sənaye inqilabı (industrial revolution) – işçilərin bir müəssisədə bir araya gətirildiyi, alət, maşın və materiallara təchiz edildiyi və gördükleri işlərin müqabilində əməkhaqqı aldıqları fabrik-zavod sisteminin meydana gəlməsi. Sənaye inqilabı, xüsusilə də 1770 və 1830-cu illər arasında İngiltərədə toxuculuq istehsalında baş verən sürətli dəyişikliklər nəticəsində meydana çıxmışdır.

Sosializm (socialism) – əsas istehsal vasitələri üzərində müəyyən mərkəzi planlaşdırma sistemi daxilində başlıca olaraq kollektiv, adətən dövlət mülkiyyətinin və nəzarətinin mövcud olduğu iqtisadi sistem.

Sosial təminat (social security) – Birləşmiş Ştatların pensiya təminatı programı; bu program çərçivəsində pensiyaya çıxan işçilərə, işlədikləri dövrдə özlərinin və sahibkarlarının həmin proqrama verdikləri xeyir əsasında müavinətlər kəsilsil.

Sosial tənzimləmə (social regulation) – zərərlı korporativ davranışlardan (ətraf mühitin çırkləndirilməsi və yaxud işçilərin təhlükəli iş situasiyalarına salınması kimi) çıxışlılaşdırmaq və ya onları qadağan etmək və yaxud sosial cəhətdən arzuolunan hesab edilən davranışları təşviq etmək məqsədilə dövlət tərəfindən qoyulan məhdudiyyətlər.

Staqfleyşen (stagflation) – inflasiyanın və biznes fəaliyyətində durğunluğun eyni vaxtda davam etdiyi iqtisadi durum.

Subsidiya (subsidy) – adətən daxili mal və xidmət istehsalçılarının xarici şirkətlərə qarşı rəqabət mövqeyini gücləndirmək məqsədilə dövlət tərəfindən birbaşa və ya dolayısı ilə onlara verilən iqtisadi müvainətlər.

«Sülh naminə ərzəq» (Food for Peace) – ABŞ-in kənd təsərrüfatı məhsullarına Birləşmiş Ştatlardan kənarda marağın təmin edən program.

Sürətli cığır (fast track) – Birləşmiş Ştatlarda prezident tərəfindən təklif edilən xarici ticarət müqavilələrinin ABŞ Konqresində müəyyən müddət ərzində səsə qoyularaq bəyənilməsi və təsdiq olunmasını təmin edən prosedurlar.

158

Tarif (tariff) – qoruma və ya gəlir məqsədilə bir gömrük ərazisindən digərinə daşınan mallara qoyulan rüsum.

Təklif (supply) – müəyyən vaxt ərzində bütün mümkün qiymətlərə mal satmaq istəyən və satmaq iqtidarında olan istehsalçıların sayı.

Tələbat (demand) – istehlakçıların müəyyən dövr ərzində mümkün qiymətlərə almaq arzusunda və iqtidarında olduqları malların və xidmətlərin ümumi miqdarı.

Tənəzzül (recession) – müəyyən dövr ərzində ümumi iqtisadi fəallığın əhəmiyyətli dərəcədə aşağı düşməsi.

Tənzimləmə (regulation) – səlahiyyətli orqanlar tərəfindən mövcud qanunlar əsasında müəyyən sənaye sahəsinin və ya fəaliyyətin işləməsi və strukturunu ilə bağlı spesifik qayda və tənzimləmə normalarının müəyyən edilməsi və qanun qüvvəsinə mindirilməsi.

Ticarət balansı (balance of trade) – milli ödəniş balansının idxlə və ixraclla bağlı hissəsi; yəni müəyyən dövr ərzində mal və xidmətlərin ticarəti. Əgər ixrac malları idxləndən çoxdur, onda ticarət balansı «əlverişli» sayılır; əksinə, idxlə ixracı üstlərsə, bu cür ticarət balansı «əlverişsiz» hesab edilir.

Ticarət defisiiti (trade deficit) – ölkənin mal idxlərinin mal ixracını üstlədiyi məbləğ fərqi.

Ticarət qalığı (trade surplus) – ölkənin mal ixracının mal idxləmini üstələdiyi məbləğ fərqi.

Uçot norması (discount rate) – kommersiya banklarının federal ehtiyat banklarından borc almaq üçün ödədikləri faiz norması.

Ümumi daxili məhsul (gross domestic product) – ölkənin fiziki hüdudları daxilində istehsal edilən ümumi məhsul buraxılışı, gəliri və yaxud xərcləri.

Ümumi bazar (common market) – bir-biri ilə ticarəti əngalləyən tarifləri və bəzən isə digər maneələri aradan qaldıran, kənar ölkələrdən idxlə olunan mallara qarşı hər biri üçün ümumi olan daxili tariflər müəyyənləşdirən ölkələr qrupu.

Yaşayış minimumu (standard of living) – adi və ya normal vəziyyət, yaxud şəraitlərdə fərdin və yaxud qrupun dolanışığı üçün zəruri hesab edilən malların, komfortun və ya əşyaların minimum həddi.

«Yeni kurs» (New Deal) – Birləşmiş Ştatların Böyük depressiyadan çıxmasına kömək etmək məqsədilə 1930-cu illərdə yaradılan iqtisadi islahat proqramları.

